

AZƏRBAYCAN DİLİ

tədris dili

METODİK VƏSAIT



Rafiq İsmayılov
Ülkər Nurullayeva
Aysel Xanalıyeva
Reyhan Həbibli
Dilruba Cəfərova
Sahibə Məmmədova

Ümumi təhsil müəssisələrinin **6**-ci sinifləri üçün
AZƏRBAYCAN DİLİ (*tədris dili*)

fənni üzrə dərsliyin
METODİK VƏSAITİ

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İsttinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi
trm@arti.edu.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

İÇİNDEKİLER

Giriş:

1. Dərslik komplektinin məzmun-struktur konsepsiyası	3
2. Məzmun standartları və onların reallaşdırma yolları	5
3. I yarımlıdə məzmun xətlərinin tədris vahidləri üzrə bölgüsü	12
II yarımlıdə məzmun xətlərinin tədris vahidləri üzrə bölgüsü	14
4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi	16

Dərslərin şərhi:

1-ci bölmə. Fərd və toplum

1. Söz vermişəm	18
2. Sənin kimi olacağam	22
3. Buqələmun	26
4. Sadiq dost	29
Ümumiləşdirici təkrar	33-34

2-ci bölmə. Qədimdə yazı

1. Piktogramdan hərflərə	36
2. Rozetta daşının sırrı	41
3. Qədim türk əlifbası	47
4. Qədimdə yazı materialı	52
Ümumiləşdirici təkrar	55-57

3-cü bölmə. Milli dəyərlər

1. Vətən sağ olsun!	58
2. Sonuncu dərs	62
3. Şeyx Səfi məqbərəsi necə talan olundu?..	66
4. Ağdam Çörək Muzeyi	72
Ümumiləşdirici təkrar	75-76

4-cü bölmə. Qədim dünya tarixi: tarix və miflər

1. Firon və ehramlar	78
2. Troya müharibəsi	84
3. Barbarlar və vandallar	89
Ümumiləşdirici təkrar	94-95

5-ci bölmə. İncəsənət və informasiya

1. Danışan ilmələr	97
2. Rəqslerin dili	103
3. Heykəltaraş Mirəli Mirqasimov....	107
4. Qoca aşpaz	111
Ümumiləşdirici təkrar	115-116

6-ci bölmə. Ədəbiyyatda fantastika

1. Doktor Salvator ittihamları rədd edir	118
2. Görünməz adam	126
3. Skelliq	131
4. Yaddaş	137
Ümumiləşdirici təkrar	143-144

7-ci bölmə. Nəqliyyatda ixtiralar

1. Avtomobil necə yarandı?	146
2. Havada uçuş	152
3. Reislər üzərində hərəkət	156
4. Gələcəyin nəqliyyatı	161
Ümumiləşdirici təkrar	165-166

8-ci bölmə. Kitabın tarixi


1. Qədimdə kitab işi	168
2. Kitab çapı	173
3. Naşirlər və oxucular	178
4. Müasir kitablar	181
Ümumiləşdirici təkrar	183-185

GİRİŞ

1. Dərslik komplektinin məzmun-struktur konsepsiyası

Dərsliyin məzmun iyerarxiyası: bölmə – fəsil – dərs

6-ci sinif üçün Azərbaycan dili dərsliyi 8 bölmədən (tədris vahidindən) ibarətdir. Hər yarımil üçün 4 bölmə nəzərdə tutulmuşdur.



Dərsliyin hər bir hissəsinin (yarımlinin) sonunda “Söz boğçası” rubrikasındaki sözlərin izahı verilmişdir. Ümumiləşdirici təkrar dərsində müvafiq bölmədə mənimsədilmiş filoloji bacarıqlar xatırladılır, dil qaydalarının tətbiqi üzrə çalışmalar yerinə yetirilir.

Dərslikdə ən kiçik məzmun vahidi bölmənin bitkin hissəsini təşkil edən fəsildir. O, əsasən, dörd dərsi əhatə edir. Fəsildə müəyyən mövzu zəminində müxtəlif nitq bacarıqlarının inkişafı üçün materiallar verilir. Ona görə də dərsliyin məzmun kompozisiyası haqqında danışarkən fəsli təşkil edən mərhələlərdən danışmaq lazımlıdır. Hər dərs bir mərhələni əhatə edir.

FƏSLİN STRUKTURU

- 1**
- Mətnin oxunması
 - Söz ehtiyatı üzrə iş
 - Faktoloji qavrama



- 2**
- Mətnin ümumi məzmun səviyyəsində qavranması
 - Açıq şəkildə ifadə olunmayan informasiyaların müəyyənləşdirilməsi
 - Mətnin ideya, obrazlar sistemi, struktur baxımından təhlili



- 3**
- Əlavə informasiya mənbəyi ilə iş: oxu və ya dinləmə
 - Müxtəlif mətnlərin məzmun, struktur, üslub baxımından müqayisəsi
 - Yazı və ya təqdimat



- 4**
- Dil qaydaları
 - Qaydanın mənimsədilməsi və nitqdə tətbiqi

Fəsillərdə əsas fəaliyyət oxu üçün nəzərdə tutulmuş mətn(lər) üzərində qurulur, bütün məzmun xətləri üzrə standartlar müvafiq mövzuya aid nitq materialı üzərində reallaşdırılır.

Bu struktur hər bir fəsildə müxtəlif məzmun xətlərinə aid standartların taksonomianın mərhələlərinə uyğun reallaşdırılmasına imkan yaradır.

Rubrikalar

Dərslikdə tapşırıqlar müvafiq rubrikalar altında verilir. Bu rubrikalar haqqında məlumat dərsliyin 5-ci səhifəsində təqdim olunur. Şagirdlər onların əksəriyyəti ilə ibtidai təhsil dövründən tanışdırırlar.

Mətn üzərində iş zamanı “Söz ehtiyatı”, “Nə anladın?”, “Düşün və cavab ver” kimi rubrikalar təqdim olunur ki, onlar fəslin yuxarıdakı sxemdə göstərilmiş mərhələlərini əhatə edir.

“Qlossari” rubrikasına xüsusi diqqət yetirmək tövsiyə olunur. Burada akademik sözlərin izahı verilir. Şagirdlərin həmin sözün mənasını mənimsədiyinə əmin olmaq lazımdır, çünki gələcəkdə tədris materiallarında həmin sözlərdən geniş istifadə olunacaq. Şagirdlərin akademik söz ehtiyatının genişlənməsi üçün bu rubrikanın əhəmiyyəti böyükdür.

“Qlossari”ni “Söz boğçası” rubrikasından fərqləndirmək lazımdır. “Söz boğçası”nda mətndə rast gəlinən yeni sözlərin siyahısı verilir. Mətn oxunduqdan sonra (bəzən əvvəl) bu sözlərlə bağlı iş aparılır. Həmin sözlərin izahı kitabın sonundakı “izahlı sözlük”də verilir. Şagirdlər kontekstdən və ya morfemlərdən çıxış edərək sözün mənasını müəyyən etdikdən sonra təxminlərini lügəvi izahla müqayisə edə bilərlər.

Dinləmə üçün nəzərdə tutulmuş mətnlər metodik vəsaitdə verilmişdir. Bununla yanaşı, həmin mətnlər səsləndirilmiş və müvafiq audiofayllar trims.edu.az saytında yerləşdirilmişdir. Mətnlərin axtarışını asanlaşdırmaq üçün dərsliyin 5-ci səhifəsində QR-kod verilir. “Dinləmə” rubrikasında isə mətnin nömrəsi qeyd olunur. Saytda müvafiq nömrəli mətni seçməklə onu dinləmək mümkündür.

Yeni rubrikalardan biri də “Diqqət et” rubrikasıdır. Burada nitq bacarıqlarının inkişafı texnologiyasını açıqlayan tövsiyələr əks olunur, mətnin struktur elementləri ilə bağlı anlayışlar izah olunur.

Dərslikdə yazı və təqdimat fəaliyyəti üzrə materiallar da ayrıca rubrikalar şəklində təqdim olunur.

Hər bir fəslin son səhifəsi “Dil qaydaları” rubrikası üçün nəzərdə tutulur. Bölmənin sonunda isə “Ümumiləşdirici təkrar” üçün materiallar verilir.

Dizayn

Dərslikdə bölmələr rənglə fərqləndirilir.

Yuxarıdakı sxemdən göründüyü kimi dərsliyin iyerarxiya üzrə düzəlmüş bir neçə struktur elementi var. Buna görə də bölmə, fəsil və dərslər rəqəmlə, tapşırıqlar isə hərfərin əlifba sırası ilə nömrələnmişdir. “A” tapşırığı yeni dərsin başlığını bildirir. Hər bir dərsə aid tapşırıqların nömrələri rənginə görə digərlərindən fərqlənir.

2. Məzmun standartları və onların reallaşdırması yolları

Aşağıda 6-ci sınıf üçün nəzərdə tutulan nitq bacarıqları və dil bilgiləri müvafiq məzmun xətləri üzrə təsnif olunmuşdur. Qeyd etmək lazımdır ki, bu təsnifat struktur və konkretlik baxımından əvvəlki fənn kurikulumundan müəyyən qədər fərqlənsə də, mahiyyət və konseptual yanaşma baxımından eynidir. Əsas fərqlər aşağıdakılardır:

1. Altstandartlar müəyyən açıqlamalar və şərhlərlə müşayiət olunmuşdur ki, onlar standartın komponentlərini və ya onun reallaşmasına doğru aparan yolları ifadə edir.
2. Təqdim olunan məzmun standartlarında nitq bacarıqları və dil bilgilərinin (xüsusiylə oxu, yazı və dil qaydaları üzrə) daha geniş spektri əks olunmuşdur ki, bu da tədris prosesini daha səmərəli qurmağa, daha rəngarəng çalışma modellərindən istifadə etməyə imkan verir.
3. "Söz ehtiyati" standartı "Oxu" məzmun xəttindən "Dil qaydaları" məzmun xəttinə keçirilmişdir. Belə ki, 1) söz ehtiyati bütün nitq bacarıqları üçün vacib olan amildir; 2) leksikologiya dilçiliyin sahələrindən biridir və onu yalnız "Oxu" məzmun xətti ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bununla belə, söz ehtiyati oxuyub-anlamanın göstəricilərindən biri kimi "Faktoloji qavrama" məzmun standartında da altstandartlardan biri kimi yer tutur.

6-1. DİNLƏMƏ VƏ DANIŞMA

Dinləmə – reseptiv, danışma – expressiv nitq bacarığı olsa da, hər ikisi şifahi nitq bacarığıdır. Dialoji nitq (müsahibə, müzakirə, debat və s.) zamanı bu bacarıqlar eyni prosesdə reallaşır. Məhz buna görə də dinləmə və danışma vahid məzmun xəttini təşkil edir. Məzmun standartlarından göründüyü kimi, şifahi nitq bacarıqlarından danışarkən monoloji nitqi dialoji nitqdən fərqləndirmək lazımlı gəlir. Danışma bacarığının əsas göstəriciləri rəbitəli nitq və ədəbi dilin normalarına riayətdir.

6-1.1. Dinləyib-anlama. Dinlədiyi məlumatı anlayır, izah edir və münasibət bildirir.

6-1.1.1. Mətni dinləyərkən əsas fakt və fikirləri qeyd edir.

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.

6-1.1.2. Dinlədiyi mətndəki əsas fikri dəstəkləyən faktları müəyyənləşdirir.

- Dinlədiyi bədii mətndəki obrazları xarakterizə edir.
- İnformativ mətndə əsas fikri təsdiq edən faktları müəyyənləşdirir.
- Bədii mətndə ideyanın əks olunduğu əsas epizodları müəyyənləşdirir.

6-1.1.3. Dinlədiyi mətndə hadisə və fikirlərə münasibətini əsaslandırır.

- Dinlədiyi mətndəki hadisələrə münasibət bildirir.

6-1.2. Dialoji nitq. Müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya verir.

6-1.2.1. Müzakirə və debatlarda tolerantlıq nümayiş etdirir.

- Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara dözümlülük, sözünü kəsmədən diqqətlə dinləmə bacarığı nümayiş etdirir.
- Qarşı tərəfin fikrinə hörmətlə yanaşır.

6-1.2.2. Müzakirə zamanı danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır və rəy bildirir.

- Sual verməklə danışanın fikrini dəqiqləşdirir və ona münasibət bildirir.
- Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.

6-1.3. Rabitəli nitq. Hər hansı mövzuda danışarkən rabitəli nitq nümayiş etdirir.

6-1.3.1. Verilmiş mövzuya və ya situasiyaya uyğun mətn qurub nəql edir.

- Oxuduğu mətni şəkillər əsasında xronoloji ardıcılıqla nəql edir.
- Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır.
- Dinlədiyi və ya oxuduğu mətni götürdüyü qeydlər əsasında nəql edir.
- Mətnin strukturu ilə bağlı açar ifadələr və cümlələr əsasında rabitəli nitq qurub nəql edir.
- Oxuduğu mətni plan əsasında nəql edir.

6-1.3.2. Mövzu üzrə hazırladığı qrafik və ya verbal-qrafik informasiyanı rabitəli şəkildə şifahi təqdim edir.

- Mövzu üzrə apardığı araşdırma əsasında təqdimat hazırlayıv və rabitəli şəkildə təqdim edir.
- Mövzu üzrə qrafik informasiyanı (şəkil, sxem, məlumat vərəqi, cədvəl, diaqram və s.) rabitəli şəkildə təqdim edir.

6-1.4. Ədəbi dilin normaları və ekspressiv nitq. Danışarkən ədəbi dilin normalarına əməl edir və ekspressiv nitq nümayiş etdirir.

6-1.4.1. Şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə edir.

- Öyrəndiyi akademik sözlərdən və frazeoloji ifadələrdən təqdimat və dialoji nitq zamanı istifadə edir.

6-1.4.2. Danışarkən səs tonunu tənzimləyir, pauza və məntiqi vurğudan istifadə edir.

- Səs tonunu idarə edir, səsin yüksəkliyini dinləyicilərin eşidəcəyi ölçüdə tənzimləyir.

6-2. OXU

Oxuyub-anlama yalnız dil bilgisi ilə deyil, ümumi intellektual səviyyə ilə bağlı olan bir bacarıqdır. Belə ki, mətni oxuyub anlamaq üçün şagird müəyyən dünyagörüşünə, məntiqi, analitik, tənqidi təfəkkür səviyyəsinə və söz ehtiyatına malik olmalıdır. Bu məzmun xəttində əsas standartlar taksonomianın səviyyələrinə uyğun formalasdırılıb:

- Oxuduğu mətndəki məlumatları mənimsəmək;
- Fikir və faktları əlaqələndirərək mətni ümumi məzmun səviyyəsində qavramaq;
- Mətni məzmun, ideya, struktur baxımından təhlil etmək.

6-2.1. Faktoloji qavrama. Oxuduğu mətndəki məlumatları müəyyənləşdirir.

6-2.1.1. Mətni oxuyarkən əsas məqamları xüsusi səs tonu ilə vurgulayır.

- Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.
- Durğu işarələrinin cümlədə rolunu izah edir.
- Durğu işarələrini (vasitəsiz nitqdə istifadə olunan durğu işarələri, xitabdan sonra vergül və s.) nəzərə almaqla oxuyur.

6-2.1.2. Mətndəki məlumatları və onların ardıcılığını müəyyənləşdirir.

- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.
- Mətndəki fakt və hadisələri mətnin planına uyğun qruplaşdırır.
- Verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır.
- Mətnin məzmunu ilə bağlı suallar tərtib edir.

6-2.1.3. Kontekstdən çıxış edərək mətndə tanış olmayan sözün mənasını müəyyən edir.

- Mətnin məzmunundan çıxış edərək sözlərin ümumi mənaları haqqında fikir yürüdür.
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı söz və ifadələrin mənasını müəyyən edir.
- Kontekstdən çıxış edərək məcazi mənalı sözləri müəyyən edir.
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətndəki mənasını müəyyən edir.
- Kontekstdən çıxış edərək tanış olmayan ifadələrin mənasını müəyyən edir.
- Hərf tərkibi oxşar olan sözlərin leksik mənasını fərqləndirir.

6-2.2. Şərhetmə və əlaqələndirmə. Mətndə açıq şəkildə ifadə olunmayan informasiya haqqında fikir yürüdür.

6-2.2.1. Mətndə fikirlər, faktlar və hadisələr arasındaki əlaqəni müəyyən edir.

- Hadisə və ya faktlar arasında səbəb-nəticə əlaqəsini müəyyən edir.
- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır.
- Obrazların keçirdiyi hisslərin səbəbini onların düşdürüyü situasiya ilə izah edir.

6-2.2.2. Mətndə açıq şəkildə ifadə olunmayan fikirləri digər fikirlərdən fərqləndirir.

- Müəllif ironiyasını müəyyənləşdirir və izah edir.
- Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.

6-2.3. Tənqidi təfəkkür və yaradıcı yanaşma. Mətni ideya, məzmun, struktur və dil-üslub baxımından təhlil edir.

6-2.3.1. Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçərək izah edir.

- Mətndə xarakterin inkişaf dinamikasını əsas ideya ilə əlaqələndirir.
- Xarakterin açılmasında bədii detalın rolunu izah edir və mətnin ideyası ilə əlaqələndirir.
- Mətnin ideyasının açılmasında xarakterlərin rolunu izah edir.
- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçilir.
- Mətni yazmaqda müəllifin məqsədini müəyyənləşdirir.
- Baş qəhrəmanın xarakterindəki əsas cəhəti müəyyənləşdirir.

6-2.3.2. Mətndəki fikirlərin əsaslandırılmasında faktların rolunu izah edir.

- Müxtəlif mənbələrə istinad edərək fikrini əsaslandırır.
- Mətndəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir.
- Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizələrdən fərqləndirir.

6-2.3.3. Mətnin tərkib hissələrini və struktur elementlərini onun məzmunu ilə əlaqəli şərh edir.

- Bədii mətnin kompozisiyasında ekspozisiya, konfliktin (problemin) yaranması və həlli məqamlarını müəyyən edir.
- Klassik hekayə kompozisiyası ilə oxuduğu mətndə müəllifin kompozisiya priyomlarını müqayisə edir.
- Mətnin başlığını onun ideyası və əsas obrazın xarakteri ilə əlaqələndirir.
- Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşıyə, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.

6-2.3.4. Mətni dil-üslub xüsusiyyətlərinə görə təhlil edir.

- Müəllifin məndə istifadə etdiyi üslubi xüsusiyyətləri (yarımcıq cümlələr) və bədii priyomları (bədii detallar) müəyyən edir.
- Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər, daxili monoloq və s.) müəyyənləşdirir.

6-2.3.5. Müxtəlif mətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə edir.

- Oxuduğu və dirlədiyi mətnləri ideya və obrazlar baxımından müqayisə edir.
- Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir.
- Oxuduğu mətnlər arasında ideya yaxınlığını müəyyən edir.
- Eyni mövzuda olan bədii əsərləri, süjet və obrazları müqayisə edir.
- Bədii və qeyri-bədii mətnlərin məzmun və struktur baxımından fərqini izah edir.

6-2.3.6. Məndəki fakt, hadisə və obrazlarla bağlı şəxsi mövqeyini bildirir.

- Mətni təxəyyülünə uyğun dəyişdirir, genişləndirir, davam etdirir.
- Təhkiyəcini dəyişməklə mətni nəql edir.
- Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin edir və müəllif versiyası ilə müqayisə edir.

6-3. YAZI

Yazı dil qaydaları ilə sıx bağlı olan nitq bacarığıdır. Bu zaman həmçinin rabitəli mətn qurmaq və onu düzgün strukturlaşdırmaq bacarığına xüsusi diqqət yetirilir. Oxunmuş mətnlərin məzmun-struktur və dil-üslub baxımından analizi zamanı formalasdırılan bacarıqlar yazıda tətbiq edilir. Hər bir mətn növünün özünəməxsus strukturu və üslub xüsusiyyətləri olur. Mətnin növü isə onun məqsədindən (informasiya vermək, izah etmək, inandırmaq və s.) asılı olur. Bu məqsədlə şagirdlərə müxtəlif tipli mətnlər yazmaq öyrədilir.

6-3.1. Yazı normaları. Yazısında ədəbi dilin normallarına və mətnin struktur tələblərinə riayət edir.

6-3.1.1. Mətn yazarkən bədii və qeyri-bədii mətnlərin struktur xüsusiyyətlərini nəzərə alır.

- İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır. Məsələn, xronoloji mətnləri zaman ardıcılılığı, qeyri-xronoloji mətnləri altmövzular – yarımbaşlıqlar üzrə strukturlaşdırır.
- Bədii və qeyri-bədii mətnlərin struktur elementləri arasındaki fərqi izah edir.

6-3.1.2. Yazısında ədəbi dilin normallarına riayət edir.

- Yazısında saitlərin düzgün yazılışına əməl edir.
- Yazısında orfoqrafik normalara əməl edir.

6-3.2. Yazı məqsədləri və tipləri. Məqsədə uyğun olaraq müxtəlif tipli və formalı mətnlər yazır.

6-3.2.1. Araşdırıldığı mənbələrdən istifadə etməklə qeyri-bədii mətnlər yazır.

- Mövzu üzrə araşdırırmalar əsasında informativ mətn yazır.
- Mövzu üzrə qeyri-xronoloji mətn yazır.

6-3.2.2. Tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə bədii və qeyri-bədii mətnlər yazır.

- Dirlədiyi mətnin ekspozisiyasını təxəyyülünə uyğun genişləndirməklə ifadə yazır.
- Mətnin sonluğunu dəyişməklə yenidən yazır.
- Əsərdə hər hansı epizodu dəyişməklə davamını təxəyyülünə uyğun yazır.

- Arqumentativ mətni struktur elementlərinə müvafiq yazıır.
- Janr tələblərini gözləməklə təxəyyülünə əsasən bədii mətn (hekayə) yazıır.
- Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu dəyişir.
- Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu şərh edir.

6-3.2.3. Sadə direktiv xarakterli mətnlər (fəaliyyət təlimatı) tərtib edir.

- Hər hansı fəaliyyət prosesini (diskussiya) tənzimləyən təlimat yazıır.

6-3.2.4. Bir neçə mənbədən istifadə etməklə apardığı araşdırma layihəsinin nəticələrini tezislər şəklində təqdim edir.

- Fikrin əyani ifadəsi üçün təqdimat materialında qrafik informasiyadan (şəkillərdən, cədvəllərdən) istifadə edir.

6-4. DİL QAYDALARI

“Dil qaydaları” məzmun xəttində əsas standartlar dilçiliyin bəhsləri üzrə formalaşsa da, əsas məqsəd bu qaydaların yazılı və şifahi nitqdə tətbiqidir. Bir çox deklarativ qaydalar belə son nəticədə yazılı və şifahi nitqin ədəbi dilin normallarına uyğun olmasına xidmət edir. Bu baxımdan “Dil qaydaları” məzmun xəttinin əsas məqsədi aşağıdakılardır:

- Söz və şəkilçilərin düzgün yazılışı;
- Durğu işarələrindən yerli-yerində istifadə olunması;
- Sintaktik konstruksiyaların düzgün qurulması və sözlərin düzgün grammatik formada işlədilməsi;
- Zəngin söz ehtiyatından istifadə, söz və ifadələrin üsluba uyğun seçilməsi.

6-4.1. Orfoqrafiya və orfoepiya. Sözlərdə sait və samitlərin tələffüz və yazılış qaydalarına riayət edir.

6-4.1.1. Sözlərdə kar və cingiltili samitlərin deyilişi və yazılışı qaydalarına əməl edir.

- Sözlərin sonunda *b, c, d, g* samitlərini düzgün yazıır və tələffüz edir.
- Söz ortasında kar samitlərdən sonra gələn *k, t, p, f* və qoşa *qq* samitlərinin deyilişi və yazılışı qaydalarına əməl edir.
- Sözlərdə *b, m* samitlərindən əvvəl gələn *n* samitinin deyilişi və yazılışı qaydalarına əməl edir.

6-4.1.2. Səsdüşümü və səsartımı baş verən sözlərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.

- Bəzi ikihecalı sözlərdə ikinci hecadaki saitin düşməsi qaydasına əməl edir.
- Mürəkkəb sözlərdə səsdüşümü hadisəsini izah edir: *bacioğlu* [bacoğlu].
- Qoşasaitli sözlərin deyiliş və yazılış qaydalarına riayət edir: *daimi* [da:yimi]
- Uzun saitlı sözlərin tələffüzü ilə bağlı qaydalara əməl edir.
- Bir *y* və iki *y* ilə yazılan sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edir.
- Qoşa samitlə bitən sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edir (*fənn – fənlər, rəhm – rəhmdil*).

6-4.1.3. Mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına riayət edir.

- Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına əməl edir.

6-4.1.4. "L" samiti ilə başlanan şəkilçilərin yazılışı qaydalarına riayət edir.

- Sözlərdə -lar², -lı⁴, -lıq⁴, -la², -lan², -laş² şəkilçilərinin yazılış və tələffüz qaydalarına riayət edir.
- Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir.

6-4.1.5. Xəbər vəzifəsində olan sözlərin deyilişi və yazılışı qaydalarına əməl edir.

- -acaq² [deyəcəm], -miş⁴ [demisən], -dır⁴ [maraqlıdı], -sınız⁴ [gəlirsiz], -ır⁴ [vurullar], -ar² [vurallar] kimi səsdüşümü və səsdəyişimi baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.

6-4.1.6. Sözlərdə bəzi şəkilçi və morfemlərin yazılışı ilə bağlı qaydalara əməl edir.

- "Tale", "mənbə" kimi sözlərdə mənsubiyət şəkilçisinin yazılış qaydalarına əməl edir.
- Rəqəmlə yazılmış miqdardı saylarında mənsubiyət şəkilçisinin ixtisarı qaydalarına əməl edir.
- Tərkibində alınma morfem (*tele*, *vitse*, *eks*, *-logiya* və s.) olan sözlərin bitişik və defislə yazılış qaydalarına riayət edir.

6-4.1.7. Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin yazılışı qaydalarına riayət edir.

- Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin defislə (tez-tez) və bitişik (addimbaaddım, gəlhagəl və s.) yazılıma qaydalarına əməl edir.

6-4.1.8. Bəzi köməkçi nitq hissələrinin bitişik və ayrı yazılış qaydalarına riayət edir.

- Qoşma (-tək, -dək və s.) və bağlayıcıların (*ilə*, *halbuki* və s.) bitişik və ayrı yazılış qaydalarına riayət edir.

6-4.2. Qrammatika. Fikrin dəqiq ifadə olunmasında sözlərin qrammatik formalarının və sintaktik konstruksiyaların rolunu izah edir.

6-4.2.1. Kontekstdən çıxış edərək əsas nitq hissələrinin morfoloji tərkibini və semantikasını izah edir.

- Sözün başlanğıc formasını müəyyənləşdirir.
- Eyniköklü sözləri müəyyənləşdirir.
- Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiylilik və təsirlik halını müəyyənləşdirir.
- Eyniköklü sözlərin yaranma yollarını izah edir.
- Numerativ sözlərin semantik xüsusiyyətlərini fərqləndirir.

6-4.2.2. Köməkçi nitq hissələrinin semantik xüsusiyyətlərini və cümlədə funksiyasını müəyyən edir.

- Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik onomimliyini (-la, *ilə* və s.) və sinonimliyini müəyyən edir (və, *ilə*, *ancaq*, *lakin* və s.).
- Qoşma və bağlayıcının qrammatik funksiyasını və məna növlərini müəyyən edir.

6-4.2.3. İsmi və feili birləşmələrin növlərini və yaranma yollarını müəyyən edir.

- Söz birləşməsinin növünü əsas tərəfin ifadə vasitəsinə görə müəyyənləşdirir.
- Konkretlik (müəyyənlik) və ümumilik (qeyri-müəyyənlik) bildirən ismi birləşmələri fərqləndirir.
- Saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə işlənmə məqamlarını müəyyən edir.

6-4.2.4. Cümlədəki fikrin ifadə olunmasında baş və ikinci dərəcəli üzvlərin rolunu müəyyən edir.

- Cümlələrdə baş və ikinci dərəcəli üzvləri, onların ifadə vasitələrini müəyyənləşdirir.

6-4.2.5. Cümlədə söz sırasını müəyyən edir.

- Məntiqi vurgudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə edir.
- Cümlədə inversiyanın ekspressiv təsirini izah edir.

6-4.3. Punktuaşıya. Yazında sadə punktuasiya qaydalarına əməl edir.

6-4.3.1. Bağlayıcılarından əvvəl və sonra vergül işarəsindən yerində istifadə edir.

6-4.3.2. O, bu əvəzliyindən sonra vergül işarəsindən yerində istifadə edir.

- Cümlədə o, bu əvəzliklərinin qrammatik funksiyasını müəyyənləşdirir.

6-4.4. Leksika. Sözlərin mənalarını anladığını nümayiş etdirir və üslubi xüsusiyyətlərini müəyyənləşdirir.

6-4.4.1. Sözün morfoloji tərkibindən çıxış edərək mənasını müəyyənləşdirir və lüğət vasitəsilə dəqiqləşdirir.

- Söz tərkibindəki morfemlərin semantikasından çıxış edərək sözün mənasını müəyyənləşdirir.
- Söz tərkibindən çıxış edərək sözün mənasını müəyyən edir.

6-4.4.2. Sözü izah edərkən hiperonim, sinonim və antonimlərdən istifadə edir.

- Sözün aid olduğu ümumi mənanı müəyyən edir (kirpi – *heyvan*, köynək – *geyim*).
- Sözün aid olduğu ümumi mənanı göstərməklə sözü izah edir.

6-4.4.3. Bədii mətnlərdə sadə məcazları və üslubi fiqurları müəyyən edir.

- Obrazın xarakterindən çıxış edərək mətnin başlığının məcazi mənalı sözlə ifadə olunduğunu müəyyənləşdirir.
- Bədii mətndəki sadə üslubi fiqurları (leksik təkrirləri) müəyyən edir.
- Bənzətmə, mübaliğə kimi bədii ifadə vasitələrini fərqləndirir.

3. I YARIMILDƏ MƏZMUN XƏTLƏRİNİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ BÖLGÜSÜ

Fəsil	Oxu	Dinləmə	Danışma
1-ci bölmə. Fərd və toplum			
1	Söz vermişəm	“Şar” mətni	Təhkiyəçini dəyişməklə nəqletmə
2	Sənin kimi olacağam	Mətnin davamı	Mətnin nəqli
3	Buqələmun		
4	O.Uayld. Sadiq dost		Müzakirə
1-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
2-ci bölmə. Qədimdə yazı			
1	Piktoqramdan hərfərə		Təqdimat (ideoqramlar)
2	Rozetta daşının sırrı	Tarixə qovuşan dillər	Debat
3	Qədim türk əlifbası Kültigin abidəsi	Azərbaycan əlifbası	
4	Qədimdə yazı materialları		Nəqletmə
2-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
3-cü bölmə. Mənəvi dəyərlər			
1	Vətən sağ olsun		Ssenari-tamaşa
2	Sonuncu dərs		
3	Şeyx Səfi məqbərəsi necə talan olundu?	İtə ataram, yada satmaram	
4	Ağdam Çörək Muzeysi		Cədvəl üzrə danışma
3-cü bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
4-cü bölmə. Qədim dünya: tarix və miflər			
1	Fironlar və ehramlar	Misir ehramlarını kim tikib?	Təqdimat. “Dünyanın yeddi möcüzəsi”
2	Troya müharibəsi	Homer məsələsi	“Homer məsələsi” mövzusunda diskussiya
3	Barbarlar və vandallar	“General olmayı arzula-mayan əsgər yaxşı əsgər deyil”	
4-cü bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			

Yazı	Dil qaydaları	Akademik sözlər	Dərs
İfadə yazı. “Şar” mətni	Saitlərin deyilişi və yazılışı: səsdüşümü və səsartımı	• ekspozisiya • dügün • konflikt • kulminasiya • açılma • final	4
Mətnin ekspozisiya hissəsinin yazılması	Saitlərin uzun tələffüzü	• bədii detal	4
Hekayənin sonluğunun yazılması	Sözlərdə samitlərin deyilişi və yazılışı		4
Mətnin sonluğunu dəyişməklə yazı	Leksik və qrammatik məna	• kinayə	4
			1
Arqumentativ mətn	Alınma sözlərin bitişik və defislə yazılması	• piktoqrafiya • ideo-qrafiya • fonoqrafiya	4
	Qoşa samitlə bitən sözlərin deyilişi və yazılışı	• hiperonim • hiponim	4
	Mürəkkəb adlar (şəxs və yer adları)		4
Mətnə giriş və sonluq hissələrin yazılması	Sözlərin təkrarından yaranan mürəkkəb sözlər		3
			1
	Sözün başlanğıc forması		4
Hekayə	Eyniköklü sözlər		4
	Söz birləşmələri İsmi və feili birləşmələr		4
	Qeyri-müəyyənlik bildirən yiylilik hal		4
			1
Fironların lənəti	Qoşma. Qoşmaların orfoqrafiyası		5
	Qoşmaların sinonimliyi və omonimliyi	• Mifologiya • moderator • diskussiya • opponent	4
	Bağlayıcılar		4
			1

**II YARIMILDƏ MƏZMUN XƏTLƏRİNİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ
BÖLGÜSÜ**

Fəsil	Oxu	Dinləmə	Danışma
5-ci bölmə. İncəsənət və informasiya			
1	Danışan ilmələr	Buta	Şəkil üzrə danışma
2	Rəqslərin dili		
3	Mirəli Mirqasimov	Səssiz ifa	
4	Qoca aşpaz	“Ay işığı” sonatası	Təqdimat
5-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
6-ci bölmə. Ədəbiyyatda fantastika			
1	Doktor Salvator ittihamları rədd edir	Amfibiya adam	
2	Görünməz adam	Qriffinin etirafları	Rollu oyun
3	Skelling	Hörümçək adam	Müzakirə
4	Yaddaş	Gələcək şəhər	
6-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
7-ci bölmə. Nəqliyyatda ixtiralalar			
1	Avtomobil necə yarandı?	Avtomobil markaları və onların yaradıcıları	
2	Havada uçuş		
3	Reislər üzrə hərəkət	Metropoliten	Şəkil üzrə danışma
4	Gələcəyin nəqliyyatı	Elektromobilin tarixi	
7-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			
8-ci bölmə. Kitabın tarixi			
1	Qədimdə kitab işi	Zər qədrini zərgər bilər	
2	Kitab çapı	Yavaş-yavaş tələs	
3	Naşirlər və oxucular		Təqdimat: “Azərbaycan nəşriyyatları”
4	Müasir kitablar		Debat: Diaqramın şərhi
8-ci bölmə üzrə ümumiləşdirici təkrar (Oxu və dil qaydaları)			

Yazı	Dil qaydaları	Akademik sözlər	Dərs
Təsviri mətn	Saylardan sonra gələn isimlərin təkdə və cəmdə olması		4
İnformativ mətn	Numerativ sözlər		4
	Tamamlıq		4
Esse. Arqumentlərlə əsaslandırma	Qeyri-müəyyən təsirlik hal		4
			1
Hekayə	Hal şəkilçisi qəbul etməyən isimlər		5
	Təyin		3
	Zərflik		4
	Söz birləşmələri cümle üzvü kimi		4
			1
Informativ (xronoloji) mətn	Cümlədə söz sırası	<ul style="list-style-type: none"> • inversiya • məntiqi vurğu 	4
Hava şarının ixtirası (informativ mətn)	Xəbər vəzifəsində olan feillərin deyilişi və yazılışı		3
Ifadə	“L” samiti ilə başlayan bəzi şəkilçilərin tələffüzü		3
	Mənsubiyyət şəkilçisinin yazılışı		4
			1
Qədimdə və müasir dövrdə kitab işi (qeyri-xronoloji mətn)	“Ki” bağlayıcı və ədat kimi		4
	“O” və “bu” əvəzliklərindən sonra vergül		4
			3
			2
			1

4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi

Tədrisin tərkib hissəsi olan qiymətləndirmə həm müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir. Bu məlumatlardan çıxış edərək müəllim tədris prosesini necə davam etdirmək barədə qərarlar qəbul edir.

Qiymətləndirmənin növləri, prosedur qaydaları, forma və üsulları haqqında müxtəlif mənbələrdə xeyli sayıda metodik tövsiyələr və direktiv göstərişlər var. Lakin bir məqamı daim diqqət mərkəzində saxlamaq lazımdır: **qiymətləndirmə elə təşkil olunmalıdır ki, təhsil mərhələsinin əvvəlindən sonuna qədər hər bir şagirdin nailiyyətləri haqqında fikir söyləmək mümkün olsun.** “Şagird nailiyyətləri” dedikdə təhsil programında təsbit olunmuş məzmun standartları – bilik və bacarıqlar nəzərdə tutulur. Beləliklə, həmin standartlarda əks olunan hədəflər qiymətləndirmə zamanı meyara çevrilir.

Diaqnostik qiymətləndirmə müvafiq təhsil mərhələsi üçün nəzərdə tutulan ilkin səviyyənin qiymətləndirilməsini nəzərdə tutur. Hər bir bölmənin ilk dərsində diaqnostik qiymətləndirmə keçirmək tövsiyə olunur. Belə ki, müəllim tədris prosesini səmərəli qurmaq, diferensial təlim strategiyasını düzgün müəyyənləşdirmək üçün hər bir şagirdin nitq bacarıqları, söz ehtiyatı və dil bilgiləri haqqında aydın təsəvvürə malik olmalıdır.

Formativ qiymətləndirmə imkan verir ki, müəllim “əlini daim şagirdin nəbzində saxlasın”. Bu qiymətləndirmə müəllimə növbəti mərhələ üçün təlimin strategiyasını müəyyənləşdirməyə kömək edir. Qiymətləndirmənin meyarları isə müvafiq mərhələnin əvvəlində qoyulmuş məqsədlərdən asılıdır.

Metodik vəsaitdə hər bir dərsin sonunda qiymətləndirmə cədvəli verilir ki, burada qiymətləndirmə meyari və qiymətləndirmə üçün tədris materialı (tapşırıq) qeyd olunur. Hər bir dərsin təlim nəticəsi sonda müvafiq bacarığı ölçmək üçün qiymətləndirmə meyari kimi götürülür.

Summativ qiymətləndirmə vasitəsilə tədris vahidi ərzində şagirdlərin müxtəlif məzmun əldə etdikləri bilik və bacarıqların səviyyəsi müəyyən edilir. Bu qiymətləndirmə üçün materialları müəllimlər və ya məktəb tərəfindən hazırlanır. Azərbaycan dili üzrə summativ qiymətləndirmə materialları, adətən, oxu, dinləmə və dil qaydaları məzmun xətlərini əhatə edir. Danışma üzrə şagirdin səviyyəsi tədris vahidi boyu müşahidələr nəticəsində müəyyən edilir.

1 FƏRD VƏ TOPLUM

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Söz vermişəm	Oxuyub-qavrama	6-8	3	18
2	Söz vermişəm	Danışma	8-9	4	18-20
3	Şar	Dinləmə	9	5	20-21
4	Sözlərdə saitlərin deyilişi və yazılışı: səsdüşümü, səsartımı	Dil qaydaları	10	6	21
2-ci fəsil					
1	Sənin kimi olacağam	Oxu	11-13	7	22-23
2	Sənin kimi olacağam	Oxuyub-qavrama	13-14	8	23-24
3	Sənin kimi olacağam	Danışma	14	9	24-25
4	Saitlərin uzun tələffüzü	Dil qaydaları	15	10	25
3-cü fəsil					
1	Buqələmun	Oxu	16-18	11	26
2	Buqələmun	Oxuyub-qavrama. Danışma	18	12	26-27
3	Buqələmun	Oxu. Yazı	19	13	27-28
4	Samitlərin tələffüzü	Dil qaydaları	20	14	28-29
4-cü fəsil					
1	Sadiq dost	Oxu	21-24	15	29-30
2	Sadiq dost	Danışma	24-25	16	30-31
3	Sadiq dost	Yazı	25	17	31-32
4	Söz ortasında yanaşı gələn samitlərin yazılışı	Dil qaydaları	26	18	32
Ümumiləşdirici təkrar			27	19	33-34

1-ci fəsil

1-ci dərs. Söz vermişəm

- Dərslik: səh. 6-8
- İş dəftəri: səh. 3

Təlim məqsədləri:

- Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir ([st. 6-2.1.1](#)).
- Mətnin məzmunundan çıxış edərək sözlərin ümumi mənaları haqqında fikir yürüdür ([st. 6-2.1.3](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb etmək üçün yönəldici suallar verir.

Tapşırıq a, b (dərslik). Suallarla bağlı kiçik müzakirə keçirilir. Müəllimin yönəldici sualları ilə şagirdlər toplumun etimadını qazanmaq üçün dürüstlük, məsuliyyət hissi, verdiyi sözə əməl etmək kimi dəyərlərin vacibliyini qeyd edirlər.

– “Söz danışından keçər” atalar sözünü necə başa düşürsünüz?

- Verdiyiniz sözün üstündə durursunuzmu?
- Bütün çətinliklərə baxmayaraq, verdiyi sözü yerinə yetirən insanları necə qiymətləndirirsınız?

Şagirdlər suallara cavab verməklə mövzua haqqında fikirlərini bildirirlər.

Oxu

6-2.1.1. “Söz vermişəm” mətni üzrə iş.

Səssiz oxu. Əvvəlcə şagirdlər onlara verilmiş vaxt ərzində “Söz vermişəm” mətnini səssiz oxuyurlar. Bu zaman obrazların nitqinə diqqət edir, onların keçirdiyi hissələrlə tanış olurlar.

Rollu oxu. Müəllim obrazların nitqini şagirdlər arasında bölüşür. Bu dəfə şagirdlər mətni səslili oxuyurlar. Müəllim oxu zamanı şagirdlərin jest və mimikalardan yerində, düzgün istifadə etməsinə diqqət edir, obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə görə necə səsləndirmələrini müşahidə edir.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq c (dərslik). Mətndən məlum olur ki, şərti olaraq uşaq çavuş rütbəsindədir və o, əmri marşaldan alıb. Onunla dialoqa girən zabit isə mayor rütbəsindədir. Tapşırıqda qoyulmuş sualı cavablaşdırmaq üçün mətndən aşağıdakı cümləyə diqqət yetirmək lazımdır: Bu anda mən qorxdum ki, uşaq

deyəcək: “Axi mən əmri marşaldan almışam”. De-məli, rütbələrin ardıcılığı belə olmalıdır: çavuş – mayor – marşal.

Tapşırıq c (dərslik). Cavab: Şagirdlər mətndəki obrazları səciyyələndirməklə “humanist” sözünün mənasını anladıqlarını nümayiş etdirirlər.

Oxuyub-anlama

Tapşırıq a (iş dəftəri). Cavab: 2-ci və 4-cü suallara mətndə cavab yoxdur.

Tapşırıq b (iş dəftəri).

Cavab: ..., çətin vəziyyətə düşmüştü: hava qaralmışdı, amma o, evlərinə gedə bilmirdi.

..., çünkü o, qarovalı idi və evi qorumağa söz vermişdi.

..., çünkü uşaq əmri “marşal”dan almışdı. Onu daha yüksək rütbəli şəxs postdan çıxara bilərdi.

..., çünkü uşaq mayor rütbəli şəxsən əmr aldı.

Yazı

Tapşırıq c (iş dəftəri). Aşağı siniflərdə şagirdlər məktubun struktur elementləri ilə tanış olublar (salamlama, məktubu yazmağın səbəbi, fikir, düşüncə və tövsiyələr). Şagirdlərə bunu xatırlatdıqdan sonra onlar seçdikləri obraza məktub yaza bilərlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.	“Söz vermişəm” mətni
Mətnin məzmunundan çıxış edərək sözlərin ümumi mənalarını müəyyənləşdirir.	Tapşırıq c (dərslik)

2-ci dərs. Söz vermişəm

- Dərslik: səh. 8-9
- İş dəftəri: səh. 4

Təlim məqsədləri:

- Baş qəhrəmanın xarakterindəki əsas cəhəti müəyyənləşdirir ([st. 6-2.3.1](#)).
- Müəllif ironiyasını müəyyənləşdirir və izah edir ([st. 6-2.2.2](#)).
- Təhkiyəçini dəyişməklə mətni nəql edir ([st. 6-2.3.6](#)).

4. Bədii mətnin kompozisiyasında ekspozisiya, konfliktin (problemin) yaranması və həlli məqamlarını müəyyən edir (st. 6-2.3.3).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Söz vermişəm” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir. Frontal sorğu zamanı aşağıdakı suallardan istifadə edilə bilər:

- Yaşlı adam parkda hansı hadisənin şahidi oldu?
- Oğlan nə üçün ağlayırdı?
- Yaşlı adam oğlana necə kömək etdi?

Oxuyub-qavrama

6-2.3.1. Tapşırıq a (dərslik). Cavab: b variantı (məsuliyyətini).

Tapşırıqda verilmiş bir neçə xüsusiyyət oğlanın xarakterinə aiddir. Məsələn, oyun yoldaşları evə getsə də, oğlanın hələ də qarovulculuq etməsi sadəlövhilükdür. Qaranlıqdan qorxmaması onun cəsarətli olduğunu göstərir. Lakin müəllifin məqsədi onun məsuliyyətli olmasını nəzərə çatdırmaqdır. Oyun olsa belə, söz veribsə, yerinə yetirməlidir.

6-2.2.2. Tapşırıq b (dərslik). Mətndə obrazın düşüncələri (“Düz deyir də. Axı o, çavuşdur. Mənim isə heç hərbi rütbəm də yoxdur. Onu yalnız zabit postdan çıxara bilər”), əslində, həqiqi mənada ifadə olunmayıb. Burada ironiyani xatırladan üslubi fiqurdan istifadə edilib. Şagirdlər tapşırıqda verilmiş cümlələrlə mətnin müvafiq hissəsini müqayisə edərək ironiyani müəyyən etməlidirlər.

6-2.3.6. Tapşırıq c (dərslik). Cavab təxminən belə ola bilər: Uşağın nə haqda düşünməsi mətn-də təsvir edilməyib. Çünkü hadisələr başqa şəxsin dilindən nəql olunur. Həmin şəxs isə bu məqamda uşağın yanında deyildi.

Əgər hadisələr uşağın dilindən nəql olunsayıdı, onun düşüncələrindən də danışılardı. Məsələn, bəlkə, uşaq öz-özünə düşünərdi: “Görəsən, hara getdi? Hava da qaralır. Yəqin ki, parkda daha heç kim yoxdur. Yox, axı dedi ki, bir dəqiqə gözlə. Bəs birdən qayıtmazsa?”

Tapşırıq ç (dərslik). 5-ci sinifdə şagirdlər təhki-yə və təhkiyəçi anlayışı ilə tanış olublar. Müəllimə təhkiyə və təhkiyəçi anlayışı haqqında məlumatları şagirdlərə xatırlatmaq tövsiyə edilir. Cavab təxmi-nən belə ola bilər: Mən parkda gəzirdim. Bir neçə oğlan mənə yanaşıb dava-dava oynamağı təklif

etdi. Oğlanları tanımasam da, dava-dava oynamamaq fikri məni cəlb etdi. Əvvəlcə qərargaha toplaşıb vəzifə bölgüsü apardıq. Aramızda yaşça böyük olan oğlan dedi ki, o, marşaldır, qərarları da o verəcək. Mən isə çavuş idim. Mənim vəzifəm silah anbarını qorumaq idi. Silah anbarının qarşısında qarovalı çəkirdim. Bir azdan gözümə heç kim dəymədi. Əvvəlcə düşündüm ki, yəqin, kəşfiyyata gediblər. Amma aradan xeyli vaxt keçsə də, heç kimdən xəbər yox idi. Hava da yavaş-yavaş qaralırdı. Düzü, çox həyəcanlanmışdım. Yəqin, atam, anam da mənə görə narahat idilər. Amma silah anbarını iyiyəz qoyub gedə bilməzdim. Axı mən söz vermİŞdim, hərbçi sözü. Artıq çox gec idi. Nə qədər çalışsam da, göz yaşlarını saxlaya bilmirdim. Birdən ağacların arxasından bir şəxs mənə yaxınlaşdı. Ağlamağımın səbəbini soruşdu. Olanları ona danışdım. Bir az düşündü. Sonra da çıxıb getdi. Bəs nə üçün getdi axı?! Birdən qayıtmasa, nə edəcəyəm? Daha ətrafda heç kim yox idi. Yarım saatdan sonra həmin şəxs yanında bir hərbçi ilə geri qayıtdı. O, mayor idi. Çox sevindim. Mən yüksəkrütbəli bir şəxsən “Azadsan!” əmrini almalı idim. Yoxsa postu özbaşına necə tərk edərdim? Vəzifəmi sona qədər yerinə yetirdiyim üçün çox sevinirdim.

6-2.3.3. Tapşırıq d (dərslik). Dərslikdə təqdim edilmiş oxu mətninin strukturuna əsasən yaşlı bir şəxsin skamyada əyləşib kitab oxuması mətnin ekspozisiyasını təşkil edir. Uşağın postu tərk etmək istəməməsi ilə dügün (ziddiyyət) yaranır. Şagirdlərin təhkiyəçini dəyişməklə nəql etdikləri mətnədə isə oğlanların əsərin qəhrəmanına yanaşıb dava-dava oynamağı təklif etmələri mətnin ekspozisiyasını təşkil edir. Bu dəyişiklik təhkiyəçidən asılıdır.

İş dəftərində təqdim edilmiş tapşırıqlar şagirdlərin mətnin struktur elementləri haqqında aldiqları biliklərin möhkəmləndirilməsinə yönəldilib.

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – ekspozisiya; 2 – dügün; 3 – hadisələrin inkişafı; 4 – kulminasiya; 5 – açılma; 6 – final.

Tapşırıq b (iş dəftəri). Cavab:

Ekspozisiya: Hava qaralan zaman bir nəfər şəhər bağında skamyada əyləşib kitab oxuyurdu.

Dügün: Uşaq evə gedəcək, yoxsa bağda qala-caq?

Hadisələrin inkişafı: Uşağın evə getməsi üçün zabit tapmaq lazımdır.

Kulminasiya: Uşaq zabitin sözünə qulaq asa-caqmış?

Açılma: Uşaq zabitin əmrinə tabe olur.
Final: Baş qəhrəman dürüst və məsuliyyətli insandır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Baş qəhrəmanın xarakterindəki əsas cəhəti müəyyənləşdirir.	Tapşırıq a (dərslik)
Mətnədə ironiyani müəyyənləşdirir və izah edir.	Tapşırıq b (dərslik)
Mətni təxəyyülünə uyğun dəyişdirir, genişləndirir, davam etdirir.	Tapşırıq c, f (dərslik)
Mətnin kompozisiyasında problemin yaranması və həlli məqamlarını müəyyən edir.	Tapşırıq d (dərslik); a, b (iş dəftəri)

3-cü dərs. Sar

- Dərslik: səh. 9
- İş dəftəri: səh. 5

Təlim məqsədləri:

- Oxuduğu və dinlədiyi mətnləri ideya və obrazlar baxımından müqayisə edir ([st. 6-2.3.5](#)).
- Dinlədiyi mətnin ekspozisiyاسını təxəyyülünə uyğun genişləndirməklə ifadə yazır ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdləri müzikirəyə cəlb edir:

- Sözünü tutmayan insanlarla qarşılaşmışınız mı?
- Bu zaman hansı hissələri keçirmisiniz?

Dinləmə

Müəllim dinləmə mətnini səsləndirir:

SAR

Balaca bir oğlan sar satan kişinin yanında dayanıb rəngbərəng şarlara baxındı. Şarlар isə quş kimi havaya dartinirdi.

Oğlan üzünü satıcıya tutub yavaşça dilləndi:

- Əmi, mənim bir dənə də şərim yoxdur.
- Pulun necə, varmı? – deyə sar satan soruşdu.
- Yooo...
- Pulun olanda gələrsən, – deyə satıcı üzünü yana çevirdi.

Birdən necə oldusa, külək bir neçə şarı havaya

qaldırdı. Şarlar yaxınlıqdakı ağacın budağına ilişdi.

Şar satan çəşdi. Ağacdakı şarlara baxıb oğlana dedi:

– O şarlari düşürə bilsən, birini sənə verərəm.

Oğlan ayaqqabılarını çıxarıb bir tərəfə tulladı.

Pişik caldliyi ilə ağaca dırmaşdı. Şarların budağı ilişən saplarını açdı və onları düşürüb şar satan kişiye verdi. Amma şarlardan biri ən hündürdəki budağın ucuna ilişmişdi. Uşaqın əli ona çatmadı. Satıcı dedi:

– Sağ ol, sən qoçaq oğlansan.

– Amma birini mənə verməliydiniz...

– Hə, – deyə kişi öskürdü. – O ağacda qalan şar var ha, bax o sənindir. Düşürə bilirsənsə, götür apar.

Oğlan yolun qıraqında oturdu. Uzaqlaşan satıcının ardınca baxıb öz-özünə dedi:

– Eybi yoxdur, qoy belə olsun. Ağaca ilişsə də, biliram ki, mənim də bir şərim var.

Tapşırıq a, b (iş dəftəri). İş dəftərindəki tapşırıqları yerinə yetirməklə şagirdlər dinlədikləri mətni faktoloji baxımdan qavradıqlarını nümayiş etdirir, əsas obrazları səciyyələndirirlər.

6-2.3.5. Tapşırıq a (dərslik). Cavab: Hər iki mətn hekayə janrindədir. Hər iki hekayənin baş qəhrəmanı uşaqdır. Hər iki mətnədə məsuliyyət-dən, verilmiş sözü tutmaqdan danışılır. Mətnlərin ideyası eynidir: Sözübütövlük insana şərəf, hör-mət qazandırır.

“Söz vermişəm” hekayəsində qəhrəman humanist insanlarla qarşılaşır. “Şar” hekayəsində isə qəhrəman verdiyi sözü tutmayan, xəsis insanla qarşılaşır.

“Söz vermişəm” hekayəsinin baş qəhrəmanı uşaq olsa da, çox məsuliyyətlidir, sonuna qədər əzmkarlıq göstərir və verdiyi sözü tutur. “Şar” hekayəsindəki satıcı yetkin yaşa çatmış, amma bu mənəvi dəyərə sahib olmayan biridir.

Yazı

6-3.2.2. Tapşırıq b (dərslik). Bu tapşırıq mətnin struktur elementlərini təkrarlamağa və ifadə yazıya hazırlığı xidmət edir. Cavablar təxminən belə ola bilər:

Ekspoziya: Bir kişi şar satır, balaca bir oğlan şarlara baxır.

Düyüñ: Uşaq şar istəyir, amma almağa pulu yoxdur.

Hadisələrin inkişafı: Bir neçə şar havaya qalxıb ağacın budaqlarına ilişir. Oğlan şar satanla şərt kəsir və ağaca qalxır.

Kulminasiya: Oğlan şarları düşürüb satıcıya verir, amma bir şar ağacda qalır.

Açılma: Şar satan uşağa şar vermir.

Final: Oğlan ağacdakı şarın ona məxsus olması ilə təskinlik tapır.

Tapşırıq c (dərslik). Tapşırıq şagirdlərin mətnin strukturu haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə yönəldilib, eyni zamanda yaradıcı təfəkkürün inkişafına xidmət edir.

Müəllimin nəzərinə! Bütün hekayələr eyni struktura malik deyil. Bəzi hekayələrdə struktur elementlərindən bəzisi verilməyə bilər. Və yaxud hekaya düyünlə başlaya bilər. “Şar” hekayəsində ekspozisiya çox qıсадır (birinci iki cümlə), burada hadisənin baş verdiyi məkan və zaman haqqında məlumat verilmir. Onu yalnız təsəvvür etmək olar.

Şagirdlər mətn əsasında ifadə yazarkən ekspozisiya hissəsini təxəyyüllerinə uyğun genişləndirməlidirlər. Həmin hissə belə ola bilər: Axşamtərəfi idi. Seymour parkda gəzirdi. Ətrafda çoxlu insan var idi. Birdən gözü camaatın arasında əlində rəng-bərəng şarlar tutmuş kişiyyə sataşdı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Oxuduğu və dirlədiyi mətnləri ideya və obrazlar baxımından müqayisə edir.	Tapşırıq a (dərslik)
Dirlədiyi mətnin ekspozisiyasını təxəyyülünə uyğun genişləndirməklə ifadə yazar.	Tapşırıq c (dərslik)

4-cü dərs. Sözlərdə saitlərin deyilişi və yazılışı: səsdüşümü, səsartımı

- Dərslik: səh. 10
- İş dəftəri: səh. 6

Təlim məqsədləri:

- Bəzi ikihecalı sözlərdə ikinci hecadaki saitin düşməsi qaydasına əməl edir ([st. 6-4.1.2](#)).
- Mürəkkəb sözlərdə səsdüşümü hadisəsini izah edir: bəcioğlu [bacoğlu] ([st. 6-4.1.2](#)).
- Qoşasaitli sözlərin deyiliş və yazılış qaydalarına riayət edir: daimi [da:yimi] ([st. 6-4.1.2](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə saitlər və saitlərin növ-

lərini, eləcə də kök və şəkilçi anlayışını xatırladır.

Dil qaydaları

6-4.1.2. Tapşırıq a (dərslik). Şagirdlər aşağı siniflərdə sözün tərkibi haqqında aldıqları bilgilərə əsasən tapşırıqda verilmiş sözləri kök və şəkilçiye ayıırlar. Birinci və ikinci sətirdəki sözlərin köklərini müqayisə edirlər.

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında bəzi ikihecalı sözlərdə ikinci saitin düşməsinin səbəbini izah edir.

Tapşırıq b (dərslik). Cavab: ismin (hal şəkilçisi); nəslü (mənsubiyət şəkilçisi); qədri (mənsubiyət şəkilçisi); könlüm (mənsubiyət şəkilçisi).

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında bəzi mürəkkəb sözlərdə səsdüşümünün səbəbini izah edir.

Tapşırıq c (dərslik). Cavab: 1 – c; 2 – a; 3 – b.

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında qoşasaitli sözlərdə səsartımının səbəbini izah edir.

Tapşırıq ç (dərslik). Cavab: c variantı.

İş dəftərindəki tapşırıqlar şagirdlərin səsdüşümü və səsartımı haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə xidmət edir.

İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Bəzi ikihecalı sözlərdə ikinci hecadaki saitin düşməsi qaydasına əməl edir.	Tapşırıq b (dərslik); a, b (iş dəftəri)
Mürəkkəb sözlərdə səsdüşümü hadisəsini izah edir.	Tapşırıq c (dərslik); c (iş dəftəri)
Qoşasaitli sözlərin deyiliş və yazılış qaydalarına riayət edir.	Tapşırıq ç (dərslik); ç (iş dəftəri)

2-ci fəsil

1-ci dərs. Sənin kimi olacağam

- Dərslik: səh. 11-13 • İş dəftəri: səh. 7

Təlim məqsədləri:

1. Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir ([st. 6-2.1.1](#)).
2. Cümədə ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı söz və ifadələrin mənasını müəyəyən edir ([st. 6-2.1.3](#)).

Mövzuya yönəltmə

Müəllim lövhəyə “ideal” sözünü yazar. Bu sözün mənası izah olunur.

Tapşırıq a (dərslik). Şagirdlər tapşırıqda qoyulmuş suallara cavab verir, nümunələr söyləməklə öz idealları haqqında fikirlərini əsaslandırırlar.

6-2.1.1. Oxu

Rollu oxu. Müəllim obrazların nitqini şagirdlər arasında bölüşdürür. Şagirdlər mətni səsli oxuyurlar. Müəllim oxu zamanı şagirdlərin jest və mimikalardan yerində, düzgün istifadə etməsinə diqqət edir, obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə görə necə səsləndirmələrini müşahidə edir.

Oxub-qavrama. Söz ehtiyatı

6-2.1.3. Tapşırıq b (dərslik). Cavab: 1 – narkoz; 2 – reanimasiya.

Tapşırıq c (dərslik). Cavab: Nisyə söhbət – həyata keçə bilməyən, qeyri-real. Nağdı qoyub nisyə dalınca getmək – asan, real işi qoyub ağır, qeyri-real işdən yapışmaq.

Tapşırıq ç (dərslik). Tapşırığın uğurla yerinə yetirilməsi üçün şagirdlərin diqqətini sükan sözünün izahına yönəltmək tövsiyə edilir: Sükan nədir? Hansı əşyaların sükanı var? Sükanın funksiyası nədir?

Cavab: Uğurla icra edilmiş bir işin eyni şəkildə davamını arzulayarkən bu ifadədən istifadə olunur.

Müəllimin nəzərinə! “Əhməd haradadır?” bədii filmindən “Sükanı belə saxla!” ifadəsinin işləndiyi epizodu nümayiş etdirmək tövsiyə edilir. “Sükanı belə saxla!” ifadəsinin işlənə biləcəyi situasiyalara nümunələr: kimsə imtahanından əla qiymət alanda; kimsə uğurlarına görə mükafat alanda; kimsə olimpiadada uğur qaza-

nanda.

Tapşırıq d (dərslik). Şagirdlərin cavabı təxmini belə ola bilər: Həkimlər üçün iş saatı yoxdur, çünki xəstələrə yardım etmək üçün istənilən vaxt iş başında olmalıdırlar.

Tapşırıq a (iş dəftəri). Cavab:

- A) Mətnin məzmununa uyğundur.
1. Qızı atası ilə fəxr edirdi.
2. Ata təcrübəli cərrah idi.
5. Müəllim həkimin şagirdinin atası olduğunu bildirdi.
- B) Mətnin məzmununa ziddir.
4. Qız mühəndis olmaq istəyirdi. Əslində, atası kimi həkim olmaq istəyirdi.
- C) Mətndə öz əksini tapmayıb, amma ola bilər.
3. Əməliyyat olunan xəstə müəllimin qardaşı idi.
6. Xəstəyə ürək əməliyyatı lazımdır.

Tapşırıq b (iş dəftəri). Cavab: 1. Qızı atasına bənzəmək istəyirdi, çünki o, atasını təcrübəli həkim, eyni zamanda mərhəmətli insan hesab edirdi. 2. Ata vicdan əzabı çəkirdi, çünki qızının düşündüyü kimi deyildi.

Yazı

Tapşırıq c (iş dəftəri). Şagirdlər “Həyatda kimə oxşamaq istərdim?” mövzusunda esse yazırlar.

Müəllimin nəzərinə! Yazı fəaliyyətinə başlamadan öncə esse yazının xüsusiyyətləri xatırladılır:

- 1) Esse yazarkən mövzu haqqında fikirlərinizi bildirin.
- 2) Arqumentlər gətirməklə fikirlərinizi əsaslandırın.
- 3) Mətni giriş, əsas və nəticə hissəsi olmaqla strukturlaşdırın.
- 4) Uyğun yerlərdə müvafiq modal sözlərdən istifadə edin (*mənçə, mənim fikrimcə və s.*).

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.	“Sənin kimi olacağam” mətni (dərslik)

Kontekstə əsasən tanış olmadığı söz və ifadələrin mənasını müəyyən edir.	Tapşırıq b, c, ç, d (dərslik)
--	--------------------------------------

2-ci dərs. Sənin kimi olacağam

- Dərslik: səh. 13-14
- İş dəftəri: səh. 8

Təlim məqsədləri:

- Müəllifin mətnində istifadə etdiyi üslubi xüsusiyyətləri (yarımçıq cümlələr) və bədii priyomları (bədii detallar) müəyyən edir ([st. 6-2.3.4](#)).
- Mətnində xarakterin inkişaf dinamikasını əsas ideya ilə əlaqələndirir ([st. 6-2.3.1](#)).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Sənin kimi olacağam” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir:

- Mətnində hansı obrazlar iştirak edir?
- Qızın idealı kim idi?
- Ata nə üçün narahat idi?
- Problem necə həll olundu?

6-2.3.4. Tapşırıq a (dərslik). Şagirdlərin diqqəti üç nöqtəyə yönəldilir.

Müəllimin nəzərinə! Şagirdlər aşağı siniflərdə üç nöqtə və bu durğu işarəsinin müxtəlif funksiyaları haqqında məlumat alıblar. Müəllim həmin bilgiləri xatırlatmaq üçün aşağıdakı nümunələrdən istifadə edə bilər.

- 1) Fikrin bitmədiyini bildirir. Məsələn:
– Səhv yazmışan. Yəqin ki, izahı diqqətlə dinləməmisən.
– Dinləmişəm, amma...
– Amma nə?

- 2) Danışanın həyəcanlı olduğunu əks etdirir. Məsələn: Mən... mən... belə demək istəmirdim....

Bəzən sitatların müəyyən hissəsinin ixtisas edildiğini göstərir. Məsələn: Heydər Əliyev demişdir: "...Mən fəxr edirəm ki, azərbaycanlıyam".

Bu xatırlatma şagirdləri tapşırığı uğurla yerinə yetirməyə istiqamətləndirəcək.

Cavab: Sual işarəsi və üç nöqtə burada sual ifadə olunduğunu, lakin fikrin bitmədiyini bildirir. Əslində, burada nəzərdə tutulan fikir belədir: "Siz oğlumun müəllimisiniz?"

Tapşırıq b (dərslik). Şagirdlərin cavabı təxminən belə ola bilər: Müəllif bu cümlələrlə atanın

narahatlıq keçirdiyini çatdırmaq istəyir. Şagirdlərin ilkin fikirlərindən sonra müəllim "Qlossari" rubrikasındaki məlumatı şərh edir, *bədii detal* haqqında məlumat verir.

6-2.3.1. Tapşırıq c (dərslik). Şagirdlər tapşırıq-dakı suali cavablandırır və fikirlərini əsaslandırırlar.

Tapşırıq c (dərslik). Cavablar təxminən belə ola bilər: Qızının onu ideal seçməsi atanı narahat etdi. Öz davranışlarını xatırlayıb utandı. Səhvlərini tez bir zamanda düzəltməyə çalışdı. Qızının etibarı, düşüncələri atanı dəyişdi.

Tapşırıq a (iş dəftəri). Cavablar təxminən belə ola bilər:

Qızın atası haqqında düşüncələri:

- Kasıqları təmənnasız müalicə edir, ehtiyacı olanlara pulsuz dərmanlar verir.

Əslində atanın tutduğu mövqe:

- Pul ödəmədiyinə görə ağır xəstəyə kömək etmək istəmir.

Tapşırıq b (iş dəftəri). Cavablar təxminən belə ola bilər:

Obrazın təqdimatı: Ata təcrübəli, şöhrət qazanmış həkimdir. O, şəhər klinikalarının birində cərrahdır.

Hekayənin əvvəlində atanın xarakteri: Etinasız, anlayışsız.

Əsaslandırma: İmkansızlıqdan həyatını itirmək təhlükəsi olan xəstəni təmənnasız əməliyyat etmər.

Hekayənin sonunda atanın xarakteri: Qayğıkeş, yardımsevər, anlayışlı, humanist.

Əsaslandırma: Ata xəstəxananın qaydalarına əhəmiyyət vermədən xəstəni əməliyyat edir. Öz səhvini anlayıb üzr istəyir.

Obrazın dəyişməsinin səbəbi: Qızının düşündüyü kimi olmaq istəyirdi. Onun etimadını, inamını doğrultmaq istəyirdi.

Obraza münasibətim: Səhvini anlayıb üzr istəməsi ata obrazına hörmətimi artırırdı. Nə yaxşı ki, qızı ilə səhbət etdi və səhvini başa düşüb bir insani ölümdən xilas etdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Müəllifin mətnində istifadə etdiyi üslubi xüsusiyyətləri (yarımçıq cümlələr) və bədii priyomları (bədii detallar) müəyyən edir.	Tapşırıq a, b (dərslik)
Mətnində xarakterin inkişaf dinamikasını əsas ideya ilə əlaqələndirir.	Tapşırıq c, ş (dərslik); a, b (iş dəftəri)

3-cü dərs. Sənin kimi olacağam

- Dərslik: səh. 14
- İş dəftəri: səh. 9

Təlim məqsədləri:

- Klassik hekayə kompozisiyası ilə oxuduğu mətnində müəllifin kompozisiya priyomlarını müqayisə edir ([st. 6-2.3.3](#)).
- Oxuduğu mətni şəkillər əsasında xronoloji ardıcılıqla nəql edir ([st. 6-1.3.1](#)).
- Yazısında saitlərin düzgün yazılışına əməl edir ([st. 6-3.1.2](#)).

Mövzuya yönəltmə

Müəllim frontal sorğu vasitəsilə “Sənin kimi olacağam” mətninin məzmununu xatırladır.

Tapşırıq a (iş dəftəri). Şagirdlər hekayə xəritəsini tamamlamaqla “Sənin kimi olacağam” hekayəsinin məzmununu mənimsədiklərini nümayiş etdirirlər.

Oxub-qavrama (struktur təhlili)

Bu dərsdə əsas məqsəd süjetlə fabulanın fərqləndiyi və klassik hekayə kompozisiyasının pozulduğu bir mətnin struktur özəlliklərini araşdırmaqdır. Hekayənin süjet xətti belədir:

- Bir məktəbli var, atası həkimdir.
- Baş həkim işləyən ata ağır xəstə qəbul edir, lakin ödəniş olmadığına görə onu əməliyyat etmir. Xəstənin qohumunun yalvarışlarına məhəq qoymur.
- Həmin gün qızı məktəbdə inşa yazır və atası ilə fəxr etdiyini bildirir. Müəllim onun inşasını tərifləyir.

• Axşam uşaq atasına inşası haqqında danışır. (Mətn bu hissə ilə başlayır)

• Qızının sözlərindən sonra ata öz hərəkətini xatırlayıb xəcalət çəkir. Xəstəxanaya zəng edib xəstəni əməliyyata hazırlamağı tapşırır.

• Ata xəstəni əməliyyat edir. Xəstənin qohumu ilə söhbət zamanı məlum olur ki, bu qadın onun

qızının müəllimidir.

Lakin hekayənin fabulası fərqlidir. Bir sıra hadisələr sonradan obrazların dialoqu və düşüncələri vasitəsilə nəql olunur.

6-2.3.3. Tapşırıq a (dərslik). Şagirdlərin ilkin fikirlərindən sonra müəllim “Diqqət et” rubrika-sindəki məlumatı şərh edir. “Sənin kimi olacağam” mətninə istinad edərək fikrini nümunələrlə izah edir. Ata və qızı arasındaki dialoqlara əsasən mətnində bu obrazlar haqqında məlumat almaq mümkündür. Ata həkimdir. Xəstəxanada cərrah işləyir. Qızı məktəblidir, çalışqandır.

Danışma

6-1.3.1. Tapşırıq b (dərslik). Şagirdlər illüstrasiyalara əsasən “Sənin kimi olacağam” hekayəsini hadisələrin xronoloji ardıcılığına uyğun nəql edirlər.

Yazı

6-3.1.2. Tapşırıq c (dərslik). Tapşırıq şagirdlərin mətnin strukturu haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə yönəldilib. Tapşırıq eyni zamanda yaradıcı təfəkkürün inkişafına xidmət edir.

Müəllimin nəzərinə! Müəllimə mətnin struktur elementlərini şagirdlərə xatırlatmaq tövsiyə edilir. “Sənin kimi olacağam” mətninin ekspozisiya hissəsi verilməmişdir. Şagirdlər mətnin ekspozisiya hissəsini təxəyyüllərinə uyğun yazacaqlar. Mətnin ekspozisiya hissəsində hadisələrin yeri, zamanı və əsas obrazlar haqqında məlumat verilməlidir. Bu hissə təxminən belə olabılər:

Lalə altıncı sinifdə oxuyurdu. Onun anası müəllim, atası isə həkim idi. Hər ikisinin işi çox olurdu. Xüsusilə atasının. Atası işdən gec gəlirdi. Bəzən isə evə gəlməyi ilə xəstəxanaya qayıtması bir olurdu.

Qapının zəngi çalındı. Lalə gözlükdən baxıb atasını görəndə çox sevindi. Nə yaxşı! Bu gün o, evə tez gəlmişdi. Tələsik qapını açıb atasının qucağına tullandı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin tərkib hissələrini və struktur elementlərini onun məzmunu ilə əlaqəli şərh edir.	Tapşırıq a (dərslik)
Oxuduğu mətni şəkillər əsasında xronoloji ardıcılıqla nəql edir.	Tapşırıq b (dərslik)
Yazısında saitlərin düzgün yazılışına əməl edir.	Tapşırıq c (dərslik)

4-cü dərs. Saitlərin uzun tələffüzü

- Dərslik: səh. 15
- İş dəftəri: səh. 10

Təlim məqsədləri:

1. Uzun saitli sözlərin tələffüzü ilə bağlı qaydalara əməl edir ([st. 6-4.1.2](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər tapşırıqda təqdim edilmiş sözləri tələffüz edirlər. Bu sözlərdə işlənmiş *ə* saitinin tələffüzü müqayisə edirlər. *Mədə* və *mədən* sözlərinin birinci hecasındakı *ə* saiti digərlərinə nisbətən uzun tələffüz edilir.

Dil qaydaları

6-4.1.2. Müəllim “Yadda saxla” rubrikasında verilmiş məlumatları şərh edir. Nümunələrlə qaydanı izah edir.

Tapşırıq b (dərslik). Cavab:

[Niza:mi], [mö:tərizə], [e:lan], [tə:til], [xəzi:nə], [nümu:nə], [za:bit].

Müəllim bildirir ki, bəzi sözlərdə saitlərin uzun tələffüz edilməsi sözün mənasını dəyişir. Növbəti tapşırıq bu qaydanı mənimsətməyə kömək edir.

Tapşırıq c (dərslik). Cavab: 1. Koroğlu bir dəli nərə çekdi, dağ-daş titrədi.

Tapşırıq ç (dərslik). Şagirdlərin cavablarından sonra müəllim onların diqqətini “Yadda saxla” rubrikasına yönəldir və buradakı məlumatları şərh edir.

Tapşırıq d (dərslik). Cavab: maaş, təbii, camaat, mətbəə, inşaat.

Tapşırıq e (dərslik). Tapşırıq şagirdlərin diqqətini uzun saitli sözlərlə qoşasaitli sözlərin fərqiə yönəldir.

Cavab: tarix, təəssüf, təmir, maarif, mənfəət.

Tapşırıq ə (dərslik). Cavab: 1 – təəccübləndirmişdi; 2 – məruzə; 3 – inşaatçılar.

Müəllimin nəzərinə! Qoşasaitli sözlərin siyahısını tərtib etmək və bu sözlərin im-

lasını yazdırmaq tövsiyə edilir.
İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq c (iş dəftəri). Cavab: 1 – camaat; 2 – mətbəə; 3 – təbii; 4 – etibar; 5 – saat; 6 – maaş; 7 – minarə; 8 – mədən; 9 – ədalətli; 10 – inşaat.

Bir saiti uzun tələffüz olunan sözlər: etibar, minarə, mədən, ədalətli.

Qoşa saiti uzun tələffüz olunan sözlər: camaat, mətbəə, təbii, saat, maaş, inşaat.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Uzun saitli sözlərin deyilişi və yazılışı qaydalarına əməl edir.	Dərslikdə və iş dəftərində təqdim edilmiş tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Buqələmun

- Dərslik: səh. 16-18 • İş dəftəri: səh. 11

Təlim məqsədləri:

1. Mətnin başlığını onun ideyası və əsas obrazın xarakteri ilə əlaqələndirir (**st. 6-2.3.3**).
2. Söz tərkibindəki *-kar* morfeminin mənasından çıxış edərək sözün mənasını müəyyən edir (**st. 6-4.4.1**).

Mövzuya yönəltmə

Müəllim lövhədə *riyakarlıq* sözünü yazıb sorusur:

- Bu sözü necə izah edərdiniz? (ikiüzlülük)
- Bu sözün əksərnəali qarşılığı hansı söz ola bilər? (səmimiyyət)
- Oxuduğunuz əsərlərdə hansı obrazlar riyakarlıq edir?

Oxu

6-2.3.3. Tapşırıq a (dərslik). Tapşırıq şagirdlərin diqqətini mətnin başlığının yönəldir. Əsərin adının baş qəhrəmanın xarakteri, əsas detal və ya ideya ilə əlaqələndiyi nəzərə çatdırılır.

Cavab: 1 – b; 2 – c; 3 – a.

Tapşırıq b (dərslik). Şagirdlərə buqələmun haqqında kiçik mətn təqdim olunub. Şagirdlərin diqqətini buqələmunun rəngini dəyişmə səbəblərinə yönəltmək lazımdır.

Cavab: Mövqeyini tez-tez dəyişən ikiüzlü insanları buqələmun adlandırırlar.

Müəllimin nəzərinə! Bu tapşırıq növbəti dərsdə təhlil zamanı mətnindəki əsas obrazın xarakterini başlıqla əlaqələndirməyə və əsas ideyanı müəyyənləşdirməyə xidmət edir.

Şagirdlər təyin olunmuş vaxt ərzində “Baqələmun” mətnini səssiz oxuyurlar.

Söz ehtiyatı

Oxu zamanı “Söz boğçası”ndakı sözlərin mənası izah edilir. Şagirdlər əvvəlcə sözləri kontekstə əsaslanaraq izah etməyə çalışır, daha sonra isə lügət vasitəsilə dəqiqləşdirirlər.

6-4.4.1. Tapşırıq c (dərslik). Cavab: ikiüzlü insan. “Baqələmun” hekayəsinin baş qəhrəmanı Ocumelov vəzifəcə özündən yüksək olan generaldan qorxduğu üçün mövqeyini tez-tez dəyişir, riyakarlıq edir.

İş dəftərindəki tapşırıqlar vasitəsilə şagirdlərin faktoloji qavrama bacarıqları yoxlanılır.

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – ç; 2 – c; 3 – b; 4 – a; 5 – d.

Tapşırıq b (iş dəftəri). 1-ci və 5-ci suallara mətndə cavab yoxdur.

Tapşırıq c (iş dəftəri). Cavab: d variantı (II, IV, V, III, I).

Tapşırıq ç (iş dəftəri). Cavab: 1 – Y; 2 – Y; 3 – D; 4 – D; 5 – D; 6 – D.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin başlığını onun ideyası və əsas obrazın xarakteri ilə əlaqələndirir.	Tapşırıq a, b (dərslik)
Söz tərkibindəki <i>-kar</i> morfeminin mənasından çıxış edərək sözün mənasını müəyyən edir.	Tapşırıq c (dərslik)

2-ci dərs. Buqələmun

- Dərslik: səh. 18 • İş dəftəri: səh. 12

Təlim məqsədləri:

1. Obrazın xarakterindən çıxış edərək mətnin başlığının məcazi mənalı sözlə ifadə olunduğunu müəyyənləşdirir (**st. 6-4.4.3**).
2. Xarakterin açılmasında bədii detalın rolunu izah edir və mətnin ideyası ilə əlaqələndirir (**st. 6-2.3.1**).
3. Bədii mətnin kompozisiyasında ekspozisiya, konfliktin (problemin) yaranması və həlli məqamlarını müəyyən edir (**st. 6-2.3.3**).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Baqələmun” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir:

- Nə üçün Xryukin iti qovurdu?
- Oçumelov kim idi?
- Oçumelov nə üçün gülünc vəziyyətə düşdü?
- Oçumelov nə üçün Xryukinə açıqlandı?

6-4.4.3. Tapşırıq a (dərslik). Cavab: *Baqələmun* sözü burada məcazi mənada işlənmişdir. Hekayənin baş qəhrəmanı öz mövqeyini tez-tez dəyişən, riyakar xarakterli biridir. Yaziçi baqələmun adlı heyvanın rəngini dəyişməsi xüsusiyyətinə əsaslanaraq hekayəni belə adlandırıb.

6-2.3.1. Tapşırıq b (dərslik). Oçumelovun bir neçə dəfə paltosunu soyunub-geyinməsinin təsviri bədii detaldır. Müəllif bununla obrazın həyəcanlandığını, qərarsız olduğunu, fikrini tez-tez dəyişməsini oxucunun diqqətinə çatdırmaq istəyir. Buqələmun tez-tez rəngini dəyişdiyi kimi baş qəhrəman da tez-tez paltosunu geyinib-soyur.

Tapşırıq c (dərslik). Cavab: Riyakar – Oçumelov özündən vəzifəcə aşağı insanların qarşısında cəsarətli, yüksək vəzifəlilər qarşısında isə qorxaqdır. Yaltaq – general Jiqalov və onun qardaşı haqqında yaltaqcasına xoş sözər söyləyir. Kobud – köməkçi polis nəfəri Yeldirin, zərgər Xryukinlə kobud rəftar edir. Qəddar – əsərdə haqqında danışılan itin sahibsiz olduğunu biləndə yazıçı gəlmədən onu məhv etməyə qərar verir. Qorxaq – itin sahibinin general Jiqalov olduğunu biləndə qorxudan tez fikrini dəyişir. Ədalətsiz – itin sahibinin yüksəkrütbəli şəxs olduğunu nəzərə alaraq ədalətsiz qərar verir.

Tapşırıq a (iş dəftəri). Şagirdlər Oçumelov və Xryukin obrazları haqqında fikirlərini yazırlar.

6-2.3.3. Tapşırıq c (dərslik). Tapşırıq b (iş dəftəri). Tapşırıqlar şagirdlərin mətnin struktur elementləri haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə yönəlib.

Ekspozisiya: Polis müfəttişi Oçumelov əynində təzə şinel, qoltuğunda paket bazar meydanına doğru irəliləyirdi. Bir polis nəfəri onun arxasında gedirdi. Hər yer sükuta qərq olmuşdu. Dükənlərin açıq qapıları həsrətlə müstəri gözləyirdi.

Düyün: Küçə itinin Xryukinin barmağını dişləməsi ilə konflikt yaranır.

Hadişələrin inkişafı: Müfəttiş Oçumelov hadisənin şahidi olur.

Kulminasiya: Aşpazın gəlişi. İt generalın qardaşının imiş.

Açıılma: Oçumelov qərar verir: it cəzalandırılmayacaq.

Final: Camaatın Xryukinə istehzası. Oçumelovun hədəsi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Obrazın xarakterindən çıxış edərək mətnin başlığının məcazi mənali sözlə ifadə olunduğunu müəyyənləşdirir.	Tapşırıq a (dərslik)
Xarakterin açılmasında bədii detalın rolunu izah edir və mətnin ideyası ilə əlaqələndirir.	Tapşırıq b, c (dərslik); a (iş dəftəri)
Bədii mətnin kompozisiyasında ekspozisiya, konfliktin (problem) yaranması və həlli məqamlarını müəyyən edir.	Tapşırıq c (dərslik); b (iş dəftəri)

3-cü dərs. Buqələmun

- Dərslik: səh. 19
- İş dəftəri: səh. 13

Təlim məqsədləri:

- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
- Mətnin sonluğunu dəyişməklə yenidən yazır ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Buqələmun” mətnini, mətnin mövzusunu, ideyasını xatırladır.

6-2.1.2. Tapşırıq a (dərslik). Cavab: b variantı (düşündürmək).

Tapşırıq b (dərslik). Cavab: “Hədiyyə” adlı hekayə gözlənilməz sonluqla bitir. Oxucu Cimin Dellaya məhz uzun saçlar üçün daraq alacağını gözləmir. “Dəniz qorxusu” adlı hekayə isə nəsihətamız sonluqla bitir. Hekayədə baş verən hadisələrdən belə bir nəticəyə gəlmək olur ki, insan çətin vəziyyətə düşməyənə qədər yaşıdığı rahatlığın qədrini bilməz.

Yazı

6-3.2.2. Tapşırıq c (dərslik).

Müəllimin nəzərinə! Mətnin struktur elementləri xatırladılır. Şagirdlər “Buqələmun” hekayəsinin sonluğunu (finalını) müəyyən edirlər: “Aşpaz it ilə birlikdə oradan uzaqlaşdı. Camaat Xryukinə istehza edirdi. Oçumelov hırsı: “Bunun əvəzini səndən çıxacağam”, – deyə Xryukini açıladı”.

Daha sonra şagirdlər “Buqələmun” hekayəsinin sonluğunu yenidən yazırlar. Tapşırıq qrupları yerinə yetirilir. Bir qrup hekayəni gözlənilməz,

digər qrup isə nəsihətamız sonluqla bitirir. Tapşırıq şagirdlərin yaradıcı təfəkkürünə əsasən yerinə yetirildiyi üçün müxtəlif variantlarda yazıla bilər.

Gözlənilməz sonluğa aid nümunə: Elə bu vaxt generalın qardaşı öz xanımı ilə bazar meydanında göründü. Onlar dükanların vitrininə baxa-baxa izdihama doğru irəliləyirdilər. Generalın xanımı sevimli itinin xaltasından yapışmışdı. Oçumelov bir qarşısında tir-tir titrəyən, bir də generalın yanında güvənlə addımlayan itə baxdı. Nə qərar verəcəyini bilməyən Oçumelovun gülüşü üzündə donmuşdu.

Nəsihətamız sonluğa aid nümunə: Elə bu vaxt camaatın arasından bir yaşılı kişi üzünü Oçumelova tutub dedi: Sözünün ağası olmayanı xalq dinləməz. Bir də, unutma ki, ədalət olmayan yerdə nizam-intizam da olmaz!

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin yaradıcı təfəkkürlərinin və yazı bacarıqlarının inkişafına yönəlib.

Nəsihətamız sonluğa aid nümunə: Bu hadisədən illər keçmişdi. Bir gün balaca bir uşaq basası ilə kəndə gedirdi. Hava günəşli və çox isti idi. İsti onları yormuşdu. Onlar bulağın suyundan içib ağacın kölgəsində dincəldilər.

Uşaq dedi:

– Ay baba, nə yaxşı bu kölgəlik var, yoxsa isti bizim nəfəsimizi kəsmişdi.

Baba gülümsədi:

– “Çox sağ ol”u kölgəyə yox, ağacı əkənə demək lazımdır.

– Kim əkib ki?!

– Hər kim əkibsə, savab iş görüb. Dinimizdə deyilir ki, bir ağacdan insanlar, heyvanlar və ya quşlar istifadə edərsə, o ağacı əkən üçün bir savab olar.

Gözlənilməz sonluğa aid nümunə: Mərdan əmi səhərdən axşama kimi öz kiçik bostanında işləyirdi. Bostanın yaxınlığından balaca bir bulaq axırdı. Yolcular həmişə bu bulağın yanında ayaq saxlayır, onun suyundan doyuncu içirdilər. Bulağın başında kölgəlik yox idi. Mərdan əmi yolun kənarında bir söyüd ağacı əkdi. Ağac böyüdü. Onun yaşıl budaqları etrafa kölgə saldı. İndi yolcular həm bulaqdan su içə, həm də söyüdün kölgəsində dincələ bilərdilər.

Bu hadisədən illər keçmişdi. Mərdan əmi artıq çox qocalmışdı. Əkin işləri ilə məşğul ola bilmirdi. Artıq kənddə qalmağının bir səbəbi qalmamışdı. Ona görə də şəhərə nəvələrinin yanına köç-

müşdü.

Mərdan baba şəhərə köcdüyü günün səhəri kənd camaatı qəribə bir mənzərə ilə qarşılaşdı: Mərdan əminin əkdiyi ağac bir gecənin içində qıpquru qurumuşdu.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq a, b (dərslik)
Mətnin sonluğunu dəyişməklə yenidən yazır.	Tapşırıq c (dərslik); a (iş dəftəri)

4-cü dərs. Samitlərin tələffüzü

- Dərslik: səh. 20
- İş dəftəri: səh. 14

Təlim məqsədləri:

- Sözlərin sonunda *b, c, d, g* samitlərini düzgün yazır və tələffüz edir (**st. 6-4.1.1**).
- Söz ortasında kar samitlərdən sonra gələn *k, t, p, f* və qoşa *qq* samitlərinin deyilişi və yazılışı qaydalarına əməl edir (**st. 6-4.1.1**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər cingiltili və kar samitlərə aid cədvəli tamamlamaqla samitlər haqqında bilgilərini xatırlayırlar.

Dil qaydaları

6-4.1.1. Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edərək şagirdlərə söz sonunda cingiltili samitlərin yazılışı və tələffüzü haqqında məlumat verir.

Tapşırıq b (dərslik). Cavab: dərd çəkmək, ahəng qanunu, cavab vermək.

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edərək şagirdlərə söz ortasında gələn qoşasamitli sözlərin yazılışı və tələffüzü haqqında məlumat verir.

Tapşırıq c (dərslik). Cavab: ixtira, mürəkkəb, tappılıtı, tüstü, hətta, səkkiz.

Tapşırıq d (dərslik). Cavab: c variantı (zəhmətkeş).

Tapşırıq a (iş dəftəri). Cavab: palid.

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – saman;

2 – tələ; 3 – poz; 4 – kül.

Tapşırıq c (iş dəftəri). Cavab:

- kita[p] satışı, kita[b]ın üzü
- şabalı[t] bişirmək, şabalı[d]ı saçlar
- pələn[k] saxlamaq, pələn[g]in dərisi
- kərpi[c] satmaq, kərpi[c]i yiğmaq

Tapşırıq ç (iş dəftəri). Cavab: d variantı (taxta).

Tapşırıq d (iş dəftəri). Cavab: köçküñ, bitki, hoppanmaq, xəstə, tüstü.

Tapşırıq e (iş dəftəri). Cavab: 1 – cavab; 2 – mütəkkəyə; 3 – iştirak.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin sonunda <i>b</i> , <i>c</i> , <i>d</i> , <i>g</i> samitlərini düzgün yazır və tələffüz edir.	Tapşırıq a, b (dərslik); a, b, c (iş dəftəri)
Söz ortasında kar samitlərdən sonra gələn <i>k</i> , <i>t</i> , <i>p</i> , <i>f</i> və qoşa <i>qq</i> samitlərinin deyilişi və yazılışı qaydalarına əməl edir.	Tapşırıq c, ç, d (dərslik); ç, d, e (iş dəftəri)

4-cü fəsil

1-ci dərs. Sadiq dost

- Dərslik: səh. 21-24 • İş dəftəri: səh. 15

Təlim məqsədləri:

1. *Sui, ego, alter, -ist* morfemlərinin mənasından çıxış edərək həmin morfemlərin iştirakı ilə düzələn sözləri izah edir (**st. 6-4.4.1**).
2. Mətnin məzmunu ilə bağlı sualları cavablandırır (**st. 6-2.1.2**).

Mövzuya yönəltmə

Müəllim lövhəyə *sədaqət, vəfa, etibar, səmiyyət* sözlərini yazır. Şagirdlər həyatdan nümunələr gətirməklə bu sözləri izah edirlər.

Tapşırıq a (dərslik). Şagirdlər tapşırıqda qoyulmuş suallara cavab verir, oxuduqları əsərlərdən nümunələr söyləməklə (“Qaraca qız”, “İlk addım”, “Cəmil + Mahir” və s.) fikirlərini əsaslandırırlar.

Oxu

“Sadiq dost” mətni. Şagirdlər təyin edilmiş vaxt ərzində mətni səssiz oxuyurlar. Oxu zamanı tanış olmayan sözləri kontekstə əsaslanaraq izah edir, daha sonra isə lügət vasitəsilə dəqiqləşdirirlər.

Oxuyub-qavrama. Söz ehtiyatı

6-4.4.1. Tapşırıq b (dərslik). Şagirdlər kontekstdən və izahlardan çıxış edərək sözün mənasını müəyyənləşdirirlər.

Cavab: *Sui-istifadə* – başqalarının xoş münəsibətindən, tutduğu vəzifədən şəxsi mənafeyi üçün istifadə. *Altruist* – öz mənafeyinə zidd olsa belə, başqalarına yardım edən adam. *Egoist* – özünü bəyənən, özünü yüksək tutan, ancaq özünü, öz mənafeyini düşünen adam; *xudbin*.

Mətndəki sözlər izah olunduqdan sonra müəllim izah olunan morfemlərin iştirakı ilə düzələn başqa sözlər üzərində iş apara bilər: *sui-qəsd, alternativ*.

6-2.1.2. Tapşırıq c (dərslik). Şagirdlər suallara cavab verməklə faktoloji qavrama bacarıqlarını nümayiş etdirirlər.

Tapşırıq ç (dərslik). Şagirdlər Hyuqun tapşırıqlarını mətndəki ardıcılığa uyğun sadalayaraq həmin epizodları nəql edirlər. Bununla da mətndəki hadisələrin ardıcılığını müəyyənləşdirirlər.

Cavab:

1. Hansın bağçasından bir səbət dolusu gül

istəyir. 2. Hansı un satmağa bazara göndərir. 3. Anbarın damını təmir etməyi tapşırır. 4. Həkimi çağırmaq üçün qonşu kəndə göndərir.

Tapşırıq a, b, c (iş dəftəri). Tapşırıqlar şagirdlərin "Sadiq dost" mətnini nə qədər diqqətlə oxuduqlarını yoxlamağa yönəlmışdır.

Tapşırıq a (iş dəftəri). Cavab: 2, 4, 6.

6-2.1.2. Tapşırıq b (iş dəftəri). Cavab: e (tarlada)

Tapşırıq c (iş dəftəri). Cavab: d (hakim).

Tapşırıq ç (iş dəftəri). Cavab:

..., çünkü bu vaxtlar bağçada çiçək olmurdu.

..., çünkü o, sualı ilə Hyuqun eqoist davranışına işaretə edirdi.

..., çünkü Hyuq ona əl arabası söz verməklə özünə borclu çıxarmışdı.

..., çünkü qaranlıqda yolu seçə bilmirdi.

Tapşırıq d (iş dəftəri). Cavab: 1. Hans səhərdən axşamacan bağçada çalışırı. 2. Hans Hyuqun evinin damını həvəslə təmir etdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sui, ego, alter, -ist morfemlərinin mənasından çıxış edərək həmin morfemlərin iştirakı ilə düzələn sözləri izah edir.	Tapşırıq b (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq c, ç (dərslik); b, c (iş dəftəri)

2-ci dərs. Sadiq dost

- Dərslik: səh. 24-25 • İş dəftəri: səh. 16

Təlim məqsədləri:

- Mətnə istinad etməklə əsas obrazların xarakterini müəyyənləşdirir və əsərin ideyası ilə əlaqə ləndirir ([st. 6-2.3.1](#)).
- Müəllif ironiyasını müəyyənləşdirir və izah edir ([st. 6-2.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş "Sadiq dost" mətnini xatırlatmaq üçün frontal sorğu keçirir:

- Hans kim idi? O nə işlə məşğul olurdu?
- Hyuq hansı işin sahibi idi?
- Hans nə üçün qış fəslində əziyyət çəkirdi?
- Hans ehtiyacdən nələri satmışdı?

- Hyuq Hansa hansı əşyasını hədiyyə etdi?
- Hyuq bu əşyanın əvəzində Hansdan nə istədi?

Oxuyub-qavrama

6-2.3.1. Tapşırıq a (dərslik). Şagirdlərin cavabı təxminən belə ola bilər:

- Dost yolunda boran olar, qar olar.

Hans Hyuqu özünə dost bildiyinə görə onun üçün əlindən gələni edir. Məsələn, həkim çağrımaq üçün firtinada, qaranlıqda yol qət edir.

- Dost dəstu dar gündə sınavar.

Bu atalar sözü hər iki obrazın davranışına aididir. Hans dar günün dostu kimi sınaqdan çıxsa da, Hyuq yalnız xoş günün dostu olduğunu nümayiş etdirir.

- Dostam səninlə pulun qurtaranacan.

Payız gələndə, Hansın bağçasında çiçəklər səlanda Hyuq heç onu yada salmır, ona baş çəkmir.

Tapşırıq b (dərslik). Şagirdlər ata və oğulun fikirlərinə münasibət bildirirlər.

Müəllimin nəzərinə! Diqqət yetirmək lazımdır ki, şagirdlər münasibət bildirərkən, sadəcə, "düz deyir", "səhv deyir" yox, "Hyuqun oğlu haqlıdır, çünkü...", "Hyuq özünə haqq qazandırmağa çalışır, əslində isə ..." kimi ifadələrdən istifadə etsinlər.

Tapşırıq c (dərslik). Epizodlardan görürük ki, Hans Hyuqun bütün tapşırıqlarını yerinə yetirir. Çünkü dostunun xətrinə dəymək, incitmək istəmir. Hekayə boyu bütün davranışları ilə dostluğa sadiq olduğunu nümayiş etdirir. Hansın əksinə olaraq Hyuq dostunun bu münasibətindən sui-istifadə edir. Sonunda ölümüñə səbəb olur. Hyuq kimi dirnaqarası dostları vaxtında tanımaq, onlardan gen gəzmək lazımdır.

Şagirdlər şifahi şəkildə obrazlara münasibət bildirdikdən sonra fikirlərini ümumiləşdirib iş dəftərindəki "a" tapşırığını yerinə yetirirlər.

Tapşırıq ç, d, e (dərslik). Tapşırıqlar əsərdəki xarakterləri müzakirə etməyə və onları əsas fikirlə əlaqələndirməyə xidmət edir.

Tapşırıq e (dərslik). "Diqqət et" rubrikası.

Müəllimin nəzərinə! Tapşırığı yerinə yetirməzdən əvvəl müəllim şagirdlərin diqqətini "Diqqət et" rubrikasına yönəldir və konflikt sözünün mənasını izah edir.

Şagirdlərin cavablarını dinlədikdən sonra ümumiləşdirmə edərək onların nəzərinə çatdırır ki, bir çox əsərlərdə obrazlar arasında açıq qarşıdurma olur. Lakin "Sadiq

dost” əsərində əsas obrazlar *dost* kimi təqdim edilsə də, onlar arasındaki düzgün qurulmayan münasibət əsl konfliktidir.

Tapşırıq b (iş dəftəri). Hansın xarakteri şifahi şəkildə müzakirə olunduqdan sonra şagirdlər ona məktub yazaraq məsləhətlərini verirlər. Bu zaman “ç” tapşırığında verilmiş atalar sözlərindən istifadə etmək tövsiyə olunur.

- Dost dosta tən gərək, tən olmasa gen gərək.

Hans, sən payız-qış aylarında çətinlik çəkirdin. Hyuq isə səni bu vaxtlar heç axtarmırdı. Gərək onun bu hərəkətindən yaxşı dost olmadığını anlayardın. Hyuqun *dostluq* anlayışına münasibəti səndən çox fərqlənir. Yalnız öz mənafeyi üçün çalışan insanlardan uzaq durmaq lazımdır.

- Dost arası pak gərək.

Hans, xatırlayırsan, Hyuq sənə vermək istədiyi arabanın əvəzinə bir səbət dolusu çıçək istədi. Səbət çox iri idi. Sən düşündün ki, onu ağıznacan doldursan, satmağa gülün qalmayacaq. Amma bu haqda Hyuqa heç nə demədin. Kaş fikirlərini ilk gündən Hyuqa bildirəydim. Bəlkə, Hyuq da səninlə münasibətdə daha diqqətli olardı.

- Dost dostun eybini üzünə deyər.

Hans, gərək ilk gündən Hyuqa öz narazılığını bildirəydim. Səhvlərini izah edəydim.

- Örtülü bazar dostluğu pozar.

Hans, narazılığını gizlətdiyin üçün münasibətiniz pozuldu. Dostlar aralarında hər bir məsələyə aydınlıq gətirməlidirlər.

6-2-2.2. Tapşırıq e, f, g (dərslik).

Müəllimin nəzərinə! Tapşırığı yerinə yetirməzdən əvvəl müəllim şagirdlərin diqqətini “Qlossari” rubrikasına yönəldir və *kinaya* sözünün mənasını izah edir.

Tapşırıq e (dərslik). Düzgün olmayan davranışlar nümayiş etdirərək, müəllif Hyuqu tez-tez tərifləyir. Bu da oxucunun diqqətini cəlb edir, düşündürür: axı Hyuq tərifəlayıq deyil.

Tapşırıq f (dərslik). Müəllif burada *sadiq* sözünü kinaya ilə işlədir. Hyuqu tərifləməklə oxucuda ona qarşı mənfi münasibət yaradır.

Tapşırıq g (dərslik).

“Doğrudan da, Hyuq Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından qucaq dolusu çıçək dərməmiş keçməzdi” cümləsi ilə müəllif Hyuqun Hansa olan dostluq münasibətini deyil, tamahkar olmasını ifadə edir.

“– Həddindən artıq əliaçıqlıq etdiyimi bilirəm. Çoxu əl arabamı sənə verdiyim üçün mənə axmaq

deyəcək, amma mən hamı kimi ola bilmərəm. Zənnimcə, dostluğun mahiyyəti alicənəblıqdır” cümlələrində Hyuqu əliaçıq, alicənab adlandırmaq kinayə ilə onun xəsis, eqoist olduğunu vurgulayır.

“– Bu mənim üçün ağır itkidir. Demək olar ki, ona öz arabamı vermişdim. Əlbəttə, çalışacağam ki, daha heç kimə yaxşılıq etməyim. Yoxsa sonra əziyyətini çəkirsən”. Bu cümlələrdən aydın olur ki, Hyuq Hansa yaxşılıq etdiyini düşünür. Müəllifin istehzası Hyuqun, ümumiyyətlə, yaxşılıq məfhumu anlamadığını, heç kimə yaxşılıq edə bilməyəcəyini vurgulayır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnə istinad etməklə əsas obrazların xarakterini müəyyənləşdirir və əssərin ideyası ilə əlaqələndirir.	Tapşırıq a, b, c, ç, d (dərslik); a (iş dəftəri)
Müəllif ironiyasını müəyyənləşdirir və izah edir.	Tapşırıq e, f, g (dərslik)

3-cü dərs. Sadiq dost

- Dərslik: səh. 25
- İş dəftəri: səh. 17

Təlim məqsədləri:

1. Əsərdə hər hansı epizodu dəyişməklə davamını təxəyyülünə uyğun yazır ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Bu dərsdə əsas məqsəd təxəyyülə uyğun yazı yazmaq bacarığını inkişaf etdirməkdir: şagirdlər oxuduqları mətnlədə hər hansı epizodu dəyişməklə davamını yazmalıdır. Bunun üçün əvvəlcə oxunmuş mətni təfərrüati ilə xatırlamalıdır. Mətnin süjetini və oradakı obrazları xatırlatmaq üçün iş dəftərindəki tapşırıqlar da yerinə yetirilə bilər.

6-3-2.2. Tapşırıq a (dərslik) Şagirdləri bilavasitə yazıya motivasiya etmək üçün aşağıdakı suallar verilə bilər:

- Sizcə, Hans nə üçün Hyuqa etiraz edə bilirdi?
- Necə düşünürsünüz, Hans başqa cür davrana bilərdimi?
- Sizcə, Hansın düşdüyü vəziyyətə görə təkcə

Hyuq günahkar idi? Niyə belə düşünürsünüz?
– Təsəvvür edin ki, Hans Hyuqa etiraz edir.
Mətnin məzmununda hansı dəyişikliklər olardı?

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Əsərdə hər hansı epizodu dəyişməklə davamını təxəyyülünə uyğun yazar.	Tapşırıq a (dərslik)

4-cü ders. Söz ortasında yanaşı gələn samitlərin deyilişi və yazılışı

- Dərslik: səh. 26 • İş dəftəri: səh. 18

Təlim məqsədləri:

1. Sözlərdə *b*, *m* samitlərindən əvvəl gələn *n* samitinin deyilişi və yazılışı qaydalarına əməl edir (**st. 6-4.1.1**).
2. Bir *y* və qoşa *yy* ilə yazılan sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edir (**st. 6-4.1.2**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər aşağı siniflərdə söz ortasında bəzi samitlərin yazılışı haqqında məlumat alıblar. Tapşırığı yerinə yetirməklə mövzu haqqında biliklər xatırlanır.

Dil qaydaları

6-4.1.1. Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edərək *b*, *m* samitlərindən əvvəl gələn *n* samitinin tələffüzü haqqında məlumat verir.

Dərslikdə və iş dəftərində verilmiş tapşırıqlar möhkəmləndirmə xarakterlidir.

Tapşırıq b (dərslik). Cavab: zənbil, günbəz, kombinat.

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edərək qoşa *yy* ilə yazılan sözlərin tələffüzü haqqında məlumat verir.

6-4.1.2. Tapşırıq c (dərslik). Cavab:

Qoşa *yy* ilə yazılır, bir *[y]* ilə tələffüz edilir: qabiliyyət, şəxsiyyət, məsuliyyət, xeyriyyə.

Qoşa *yy* ilə yazılır, qoşa *[yy]* ilə tələffüz edilir: təxəyyül, müəyyən, səyyar.

Bir *y* ilə yazılır, bir *[y]* ilə tələffüz edilir: tərbiyə, saniyə, himaya, tövsiyə, təxliyə, qafiyə.

6-4.1.1. Tapşırıq ç (dərslik). Cavab: 1 – *a*mbara (anbara); 2 – kəşfiyata (kəşfiyyata); 3 – hədiyyəsi

(hədiyyəsi).

Tapşırıq a (iş dəftəri). Cavab:

Yuxarıdan aşağı: 1. sünbül, 2. şənbə, 3. tramvay

Soldan sağa: 3. tənbəl, 4. anbar, 5. lampa [m] kimi tələffüz olunub “n” ilə yazılan sözlər: sünbül, şənbə, tənbəl, anbar.

6-4.1.2. Tapşırıq b (iş dəftəri). Cavab:

Qoşa *yy* ilə yazılır, bir *[y]* ilə tələffüz edilir: nəqliyyat, kəşfiyyat, ədəbiyyat.

Qoşa *yy* ilə yazılır, qoşa *[yy]* ilə tələffüz edilir: niyyət, müəyyən, Sürəyya.

Bir *y* ilə yazılır, bir *[y]* ilə tələffüz edilir: haşiyə, heyət.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərdə <i>b</i> , <i>m</i> samitlərindən əvvəl gələn <i>n</i> samitinin deyilişi və yazılışı qaydalarına əməl edir.	Tapşırıq a, b (dərslik); a (iş dəftəri)
Bir <i>y</i> və qoşa <i>yy</i> ilə yazılan sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edir.	Tapşırıq c (dərslik); b (iş dəftəri)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 27 • İş dəftəri: səh. 19
- Təlim məqsədləri:**

- Bəzi ikihecalı sözlərdə ikinci hecadaki saitin düşməsi qaydasına əməl edir (**st. 6-4.1.2.**)
- Uzun saitlı sözlərin tələffüzü ilə bağlı qaydalarla əməl edir (**st. 6-4.1.2.**)
- Sözlərin sonunda *b*, *c*, *d*, *g* samitlərini düzgün yazır və tələffüz edir (**st. 6-4.1.1.**)

Mövzuya yönəltmə

Müəllim şagirdlərə bu bölmədə keçilmiş dil qaydalarını xatırladır.

6-4.1.2. Tapşırıq 1 (dərslik). Cavab:

- Bu yazıçı uzun ömür sürmüdü.
- Bir ildə dörd fəsil var.
- “Qədir bilmək” kiminsə əziyyətini qiymətləndirmək, onun etdiklərini unutmamaqdır.
- Eyib tutmaq asandır, əsas məsələ onu düzəltməyə yardımçı olmaqdır.

Tapşırıq 2 (dərslik). Cavab:

Bir saiti uzun tələffüz olunan sözlər: abidə, nümunə, əlamət.

Qoşa saiti uzun tələffüz olunan sözlər: təəssüf, mətbəə.

Tapşırıq 3 (dərslik). Cavab: qüllə, tənəffüs, şəffaf.

6-4.1.1. Tapşırıq 4 (dərslik). Cavab: tūfəng, kərpic, corab, qanad.

Tapşırıq 5 (dərslik). Cavab:

Yazılmalıdır	Əsaslandırma
<i>oğluna</i>	Saitlə başlayan mənsubiyət şəkilçisi qoşulub.
<i>təmir</i>	ə saiti digərlərinə nisbətən uzun tələffüz olunur.
<i>sinmiş</i>	Söz ortasında <i>n</i> samiti <i>m</i> samitindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur.
<i>taxta</i>	Söz ortasında yanaşı işlənən kar samitlərin ikincisi <i>t</i> olduqda bu samit cingiltili tələffüz olunur.
<i>mismarlar</i>	- <i>lar</i> şəkilçisi özündən əvvəlki <i>r</i> samitinin təsiri ilə fərqli tələffüz edilir.

<i>çəkic</i>	Söz sonunda <i>c</i> samiti özünün kar qarşılığı ilə tələffüz olunur.
<i>üstəlik</i>	Söz ortasında yanaşı işlənən kar samitlərin ikincisi <i>t</i> olduqda bu samit cingiltili tələffüz olunur.
<i>fikri</i>	İkihecalı sözdür və saitlə başlayan mənsubiyət şəkilçisi qoşulub.
<i>yaxınlıqda</i>	- <i>lıq</i> şəkilçisi özündən əvvəlki <i>n</i> samitinin təsiri ilə fərqli şəkildə tələffüz edilir.
<i>yoldaşlarında</i>	- <i>lar</i> şəkilçisi özündən əvvəlki <i>ş</i> samitinin təsiri ilə fərqli tələffüz edilir.
<i>əziyyət</i>	Bəzi sözlərin ortasında qoşa yy yazılır, tək [y] kimi tələffüz edilir.
<i>yaxınlaşdı</i>	- <i>laş</i> şəkilçisi özündən əvvəlki <i>n</i> samitinin təsiri ilə fərqli şəkildə tələffüz edilir.
<i>təaccübə</i>	Sözlərdə eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur.
<i>cavab</i>	Söz sonunda <i>b</i> samiti özünün kar qarşılığı kimi tələffüz olunur.
<i>əlbəttə</i>	Söz ortasında yanaşı işlənən kar samitlərin ikincisi <i>t</i> olduqda bu samit cingiltili tələffüz olunur.
<i>istayırsən</i>	Söz ortasında yanaşı işlənən kar samitlərin ikincisi <i>t</i> olduqda bu samit cingiltili tələffüz olunur.
<i>öyrənməlidir</i>	Söz ortasında <i>n</i> samiti <i>m</i> samitindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur.
<i>istayına</i>	Söz ortasında yanaşı işlənən kar samitlərin ikincisi <i>t</i> olduqda bu samit cingiltili tələffüz olunur.
<i>əylənmək</i>	Söz ortasında <i>n</i> samiti <i>m</i> samitindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur.

6-4.1.2. Tapşırıq 1 (iş dəftəri). Cavab:

1. Cox gözəl olsa da eybi gizlətmək. (hal)

Dost dostun eybini örtməsin gərək. (mən-subiyyət, hal)

Nizami Gəncəvi

2. Amandır, ağlinı unutma ki, sən (mənsu-biyyət, hal)

Gülünü tikana dəyişməyəsən.

Nizami Gəncəvi

Tapşırıq 2 (iş dəftəri). Cavab: a varianti.

Tapşırıq 3 (iş dəftəri). Səhv yazılmış sözlər: bacıoğlu, maneə, vəsait, ixtira, zanbaq, hökm, hə-diyyə.

Tapşırıq 4 (iş dəftəri). Cavab: 1. Vəzirlər, əyan-lar, sərkərdələr – bütün saray adamları burada idi.

Tapşırıq 5 (iş dəftəri). Cavab: Bir saiti uzun tələffüz olunan sözlər: tətil, təmir, mötəbər.

Qoşasaitlı sözlər: maarif, təəssüf, camaat.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Bəzi ikihecalı sözlərdə ikinci hecadakı saitin düşməsi qay-dasına əməl edir.	Tapşırıq 1 (dərslik); 1 (iş dəftəri)
Uzun saitli sözlərin tələffüzü ilə bağlı qaydalara əməl edir.	Tapşırıq 2 (dərslik); 4, 5 (iş dəftəri)
Sözlərin sonunda <i>b</i> , <i>c</i> , <i>d</i> , <i>g</i> samitlərini düzgün yazar və tələffüz edir.	Tapşırıq 4 (dərslik)

bölmə

2

QƏDİMDƏ YAZI

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Piktoqramdan hərflərə	Danışma. Oxu	28-30	20	36-37
2	Qeyri-bədii mətnlərin növləri	Danışma. Oxu	32	21	37-39
3	Arqumentativ mətnin yazılması	Yazı	32	-	39-40
4	Alınma sözlərin bitişik və defislə yazılması	Dil qaydaları	33	22	40-41
2-ci fəsil					
1	Rozetta daşının sırrı	Dinləmə. Oxu. Dil qaydaları	34-36	23	41-43
2	Rozetta daşının sırrı	Oxu	36-37	24	43-45
3	Hiperonim və hiponim	Dil qaydaları	38	25	45-46
4	Qoşa samitlə bitən sözlərin deyilişi və yazılışı	Dil qaydaları	39	26	46
3-cü fəsil					
1	Qədim türk əlifbası	Oxu	40-43	27	47-48
2	Mətnlərin müqayisəsi	Oxu. Yazı	43	28	48-49
3	Azərbaycan əlifbası	Dinləmə. Oxu. Yazı	44	29	49-51
4	Mürəkkəb adlar (şəxs və yer adları)	Dil qaydaları	45	30	51
4-cü fəsil					
1	Qədimdə yazı materialları	Oxu. Dil qaydaları	46-48	31	52-53
2	Qədimdə yazı materialları	Yazı	49	-	53-54
3	Sözlərin təkrarından yaranan mürəkkəb sözlər	Dil qaydaları	50	32	54
Ümumiləşdirici təkrar					
					55-56

1-ci fəsil

1-ci dərs. Piktoqramlardan hərflərə

- Dərslik: səh. 28-31
- İş dəftəri: səh. 20

Təlim məqsədləri:

- Mətnin verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır (st. 6-2.1.2).
- Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşıyə, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir (st. 6-2.3.3).
- Müxtəlif mənbələrə istinad edərək fikrini əsaslaşdırır (st. 6-2.3.2).

Mövzuya yönəltmə

Müəllimin nəzərinə! Müəllim əvvəlcədən yol hərəkəti və ya davranış qaydaları ilə bağlı qrafik şəkillər gətirə bilər. Şagirdlərin həmin qrafik işarələrin ötürüdüyü informasiya haqqında danışması onlarda dərsin mövzusuna maraq yaradır, həmçinin növbəti tapşırıqla bağlı müzakirənin effektiv təşkilini təmin edər.

Danişma

Tapşırıq a (dərslik). Şagirdlər şəkillərlə informasiyanın ötürülməsi barədə aşağı siniflərdən məlumatlıdır. Onlar tapşırıqda verilmiş suallar vasitəsilə həmin bilgiləri xatırlayaq mövzu üzrə nümunələr gətirir, səslənən fikirlərlə bağlı bir-birinə suallar verir və müzakirədə iştirak edirlər.

Oxu

"Piktoqramdan həflərə" mətni üzrə iş. Səssiz oxu. Mətnin oxunması üçün "insert" oxu üsulundan istifadə etmək məqsədə uyğundur. Mətnin oxunmasından əvvəl şagirdlərə aşağıdakı cədvəl paylanır.

Bu məlumat tanışdır.	Bu məlumat yenidir.	Əvvəl bildiklərimlə ziddiyət təşkil edir.	Bu hissə aydın olmadı.

Şagirdlər onlara verilmiş vaxt ərzində mətni səssiz oxuyurlar. Bu zaman cədvəldə müvafiq qeydlər (açar söz və ya qısa cümlələrlə) aparırlar.

Oxu prosesi bitdikdən sonra cədvəl üzrə iş aparılır. Bu oxu üsulu şagirdlərdə fikirlərini ləkənifadə etmək, həmçinin öyrəndikləri məlumatları

xatırlamaqla yeni bilgilər arasında əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirir.

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq b (dərslik). Cavab: 1 – b;

2 – c; 3 – a.

6-2.3.2. Tapşırıq c (dərslik). Mətndən məlum olur ki, ideoqrafik yazidan Misirdə, fonoqrafik yazidan Finikiyada, mixi yazidan isə Şumer dövlətində istifadə edilmişdir. Şagirdlər mətndən müvafiq hissələrə istinad etməklə tapşırığı yerinə yetirirlər.

6-2.3.3. Tapşırıq ç (dərslik). Şagirdlər mətnin hissələrini məzmuna uyğun təxminən aşağıdakı kimi adlandırırlar:

- I hissə – İlkin yazı növü – piktoqrafiya
- II hissə – Misir heroqlifləri – ideoqrafiya
- III hissə – Mixi yazılar
- IV hissə – Fonoqrafik yazı növü

Tapşırıq a (iş dəftəri). Dərslikdəki "ç" tapşırığının yerinə yetirilməsi bu tapşırığın həll edilməsinə kömək edəcək.

Cavab: Piktoqrafiya, ideoqrafiya, mixi yazılar, fonoqrafik yazı.

Tapşırıq d (dərslik). Tapşırıq şagirdlərin mətni əlavə məlumatlarla zənginləşdirmək bacarığını inkişaf etdirir. Şagirdlər verilmiş cümlələri oxuyur, mətnin hansı hissələrinə uyğun gəldiğini müəyyənləşdirirlər.

Cavab:

- Qədim Misir heroqlifinin sırrını 1822-ci ildə fransız alimi Şampolyon aça bilmüşdür. (II hissə)
- Hərflərin forması bu hərflərlə başlayan əşyaların təsvirini xatırladır. (IV hissə)
- Günəş tanrısına inam türk xalqlarının mifologiyasında əks olunmuşdur. (I hissə)
- Miladdan əvvəl III minillikdə Azərbaycanda da mixi yazidan istifadə olunurdu. (III hissə)

Mətnə yeni məlumat əlavə edilərkən onun mətndəki kontekstə uyğunlaşdırılmasına ehtiyac yaranır. Şagirdlərin diqqətini bu məsələyə yönəltmək səmərəli olar. Məsələn, "Qədim Misir heroqlifinin sırrını 1822-ci ildə fransız alimi Şampolyon aça bilmüşdür" cümləsi mətnin ikinci hissəsinə aiddir. Ancaq bu məlumatı həmin hissəyə yeni abzasda keçid cümlələrlə birlikdə əlavə etmək olar: "Qədim Misir heroqlifləri istifadə edilmədikcə unudulmuş, zaman keçdikcə heroqliflərlə yazılmış mətnləri oxuyub-anlamaq mümkün olmamışdır. Uzun illərdən sonra Qədim Misir heroqlifinin sırrını 1822-ci ildə fransız alimi

Şampolyon ağa bilmışdır".

6-2.3.2. 6-2.3.3. Tapşırıq e (dərslik). Şagirdlər aşağı siniflərdən haşiyənin mahiyyətini öyrənmişlər. Odur ki tapşırıqda verilmiş sual vasitəsilə bilgilərini xatırlayacaq və əsas məlumatları digər məlumatlardan fərqləndirməyi bacardıqlarını nümayiş etdirəcəklər. Şagirdlər tapşırıqda verilmiş fikirlərə təxminən aşağıdakı kimi münasibət bildirə bilərlər:

Fikir: 1. Haşiyədəki məlumat mətnin mövzusu ilə bağlı deyil.

Münasibət: Xeyr. Aşşurbanipalın kitabxanası mətnin mövzusu ilə bağlıdır. Mətn qədim yazı nümunələrindən bəhs edir. Həmin kitabxana da qədim yazı növlərindən biri olan mixi yazılarla yazılmış kitablardan ibarət idi.

Fikir: 2. Müəllif verilmiş məlumatın vacibliyini vurğulamaq istəyib.

Münasibət: Xeyr. Haşiyədə, adətən, əsas məlumatlarla bağlı əlavə şərhlər verilir.

Fikir: 3. Bu məlumat mətndə verilsəydi, fikirlərin məntiqi ardıcılılığını poza bilərdi.

Münasibət: Bəli. Aşşurbanipalın kitabxanası haqqında məlumat mətndəki əsas informasiya ilə birbaşa bağlı deyil. Ona görə də mətn daxilində deyil, əlavə məlumat olaraq haşiyədə verilmişdir.

6-2.3.2. Tapşırıq b (iş dəftəri). Cavab:

Fikir: 2. Gil lövhəciklər ilk yazı materialalarından biri olmuşdur.

Münasibət: Doğrudur. Qədim dövrədə mixi yazılar gil lövhəciklər üzərində yazılırdı.

Fikir: 3. Heroqlifləri oxuyub-yaza bilən adamların sayı az idi.

Münasibət: Doğrudur. İdeoqrafiya yazı sistemi mənimsəmək çətin idi. Bunun üçün illərlə vaxt sərf etmək lazım idi.

Fikir: 4. İlk kitabxanadakı kitablar heroqliflərlə yazılmışdır.

Münasibət: Yanlışdır. İlk kitabxana olan Aşşurbanipalın kitabxanasındaki kitablar mixi yazılarından ibarət idi.

6-2.1.2. Tapşırıq c (iş dəftəri). Şagirdlər mətndən və tapşırıqda verilmiş şəkildən istifadə etməklə ideoqrafik yazı nümunəsini sözlə ifadə etməyə çalışırlar.

Cavab: Qədimdə Azərbaycanda Günəşlə bağlı inanclar geniş yayılmışdı.

Qədim zamanlarda insanların əsas məşguliyəti ovçuluq olub.

Tapşırıq c (iş dəftəri). Tapşırıq şagirdlərin

mətndən əsas informasiyaları seçmək və fikirlərini ümumiləşdirmək bacarığını inkişaf etdirir. Şagirdlər mətndən təxminən aşağıdakı məlumatları əsas hesab edə bilərlər:

1. Qədim insanlar fikirlərini rəsm çəkməklə ifadə edirmişlər.

2. Məlumatın şəkillərlə ifadə olunması piktoqrafiya adlanır.

3. Qədimdə insanlar heroqliflər və mixi yazılardan istifadə etmişlər.

4. Hərfi yazı sistemini finikiyalılar yaratmışlar.

5. Əvvəlki yazı sistemlərinə nisbətən fonoqrafi yazısı daha asan mənimmsənilirdi və s.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır.	Tapşırıq b (dərslik); c (iş dəftəri)
Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşiyə, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.	Tapşırıq c, e (dərslik)
Müxtəlif mənbələrə istinad edərək fikrini əsaslandırır.	Tapşırıq c (dərslik); b (iş dəftəri)

2-ci dərs. Qeyri-bədii mətnlərin növləri

• Dərslik: səh. 31-32 • İş dəftəri: səh. 21

Təlim məqsədləri:

1. Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (st. 6-2.3.3).

2. Öyrəndiyi akademik sözlərdən nitq zamanı istifadə edir (st. 6-1.4.1).

3. Mövzu üzrə apardığı araştırma əsasında təqdimat hazırlayıb və rabitəli şəkildə təqdim edir (st. 6-1.3.2).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş "Piktoqramdan hərflərə" mətnini xatırlatmaq üçün frontal sorğu keçirir. Bu zaman aşağıdakı suallardan istifadə edilə bilər:

- Qədim insanlar yazılı şəkildə fikirlərini necə ifadə edirmişlər?
- Hansı yazı növünü daha çətin hesab etmək olar?
- Fonoqrafik yazı növünün hansı üstünlükləri var?

Oxuyub-qavrama

6-2.3.3. Tapşırıq a (dərslik). Tapşırığın məqsədi şagirdləri oxuduqları mətnin növü haqqında düşündürmək və mətn növləri haqqında yeni informasiyanın öyrənilməsinə maraq oyatmaqdır. Şagirdlər “Piktoqramdan hərflərə” mətnini yazmaqda müəllifin əsas məqsədini müzakirə edirlər. Sonda qənaətə gəlirlər ki, müəllifin mətni yazmaqda əsas məqsədi bəşər tarixində yazının inkişaf yolu haqqında məlumat verməkdir. Çünkü mətnin hər hissəsində yazının yeni bir növünün yaranması tarixindən bəhs edilir.

“Diqqət et” rubrikasında qeyri-bədii mətnlərin yazılmış məqsədləri və bunun əsasında fərqlənən mətn növləri haqqında şagirdlərə məlumat verilir. Şagirdlər indiyə qədər informativ, izahedici və arqumentativ mətn növləri ilə tanış olsalar da, onların adlarını yeni öyrənir, bu mətn növlərinin fərqləndirici xüsusiyyətlərini müəyyənləşdirirlər. Rubrikadakı məlumatı daha dərindən mənimsemək üçün müəllim sual verir:

– “Piktoqramdan hərflərə” mətni hansı mətn növünə aiddir?

Şagirdlər oxuduqları mətnin informativ olduğunu müəyyənləşdiridikdən sonra izahedici mətn nümunəsi (“Piktoqram, yoxsa ideoqram?”) ilə tanış olacaqlar.

Danişma

6-1.4.1. Tapşırıq b (dərslik). Bu tapşırıq şagirdlərin öyrəndikləri yeni sözləri (piktoqrafik, ideoqrafik və s.) nitqlərində istifadə etməsinə imkan yaradır. Şagirdlər sual ətrafında təxminən bu fikirləri söyləyə bilərlər: Bu gün piktoqrafik, ideoqrafik yazı növlərindən də istifadə edilir. Məsələn, biz öz fikirlərimizi rəsm çəkməklə ifadə ediriksə, bu, piktoqrafik yazı növüdür. Yol hərəkəti ilə bağlı işarələr isə ideoqrafik sayıyla bilər. Bundan başqa mətnədə göstərilir ki, çinlilər müasir dövrə də heroqliflərdən, yəni ideoqrafik yazı sistemindən istifadə edirlər.

Oxu

6-2.3.3. “Piktoqram, yoxsa ideoqram?” mətni üzrə iş. Mətn kiçik olduğu üçün şagirdlərdən bir nəfər mətni ucadan oxuyur. Məqsəd şagirdləri

izahedici mətn növü ilə tanış etməkdir. Odur ki mətn oxunub bitdikdən sonra müəllim şagirdlərdən mətnin növünü soruşur.

Tapşırıq b (iş dəftəri). Cavab: b variantı. Tapşırığın variantlarında informativ, izahedici və arqumentativ mətn növlərinin xüsusiyyətləri verilib. Şagird tapşırığı yerinə yetirməklə bu dərsdə oxuduğu mətnin izahedici mətn olduğunu anladığını nümayiş etdirir.

Danişma

6-1.3.2. Tapşırıq c (dərslik). Qruplarla iş. Şagirdlər qruplara ayrılır və tapşırıqda verilmiş təlimat əsasında “Müasir dövrdə ideoqrafiya” mövzusunda təqdimat hazırlamağa başlayırlar. Qrup üzvləri arasında vəzifə bölgüsü aparılırlar: dizayner, rəssam, redaktor, araştırmaçı seçilir. Müvafiq işarələrin ifadə etdiyi informasiyalar müzakirə edilib müəyyənləşdirilir. Vatman kağızında məlumatların necə yerləşdirilməsi barədə düşünülür, müvafiq işarələrin şəkilləri çəkilir, hər işarənin qarşısında onun ifadə etdiyi mənalar qisa şəkildə yazılır. Qrup üzvlərindən biri hazırladıqları təqdimat materialı əsasında məlumatları rabitəli şəkildə şifahi təqdim edir. Təqdimat zamanı qruplar bir-birinin təqdimatına rəy verirlər. Bu zaman təqdimatın təlimata uyğunluğuna diqqət yetirilməsi tövsiyə olunur.

Müəllimin nəzərinə! Sinif şəraitində asılı olaraq bir dərs önce müəllimin şagirdləri qruplara bölməsi və müvafiq mövzu üzrə araştırma etməyi tapşırması tövsiyə olunur.

Söz ehtiyatı

Tapşırıq a (iş dəftəri). Tapşırığın məqsədi şagirdlərin qrafik informasiyanı oxumaq bacarığının və söz ehtiyatının inkişaf etdirilməsidir. Bir qədər əyləncəli olan bu krosvordu həll etmək bəzi şagirdlər üçün çətin ola bilər. Bu zaman müəllim lövhədə açar sözlər yazmaqla onlara ipucu verə bilər. Açıq sözlər krosvordda nəzərdə tutulan sözlərdən, həmçinin də həmin sözlərlə yaxınmənalı olan sözlərdən ibarət olmalıdır. Məsələn, açar sözlər arasında *dadlı* sözü ilə yanaşı, *ləzzətli* sözünün də yazılılığı məqsədə uyğun olar. Şagirdlər açar sözlərdən uyğun olanları seçib krosvordu həll edə bilərlər.

Cavab: 1 – dadlı; 2 – məyus; 3 – qələbə; 4 – sevinc; 5 – sevgi; 6 – sakit; 7 – xəstə; 8 – afərin; 9 – təəccüb.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq a (dərslik); b (iş dəftəri) “Piktoqram, yoxsa ideo-qram?” mətni
Öyrəndiyi akademik sözlərdən nitq zamanı istifadə edir.	Tapşırıq b (dərslik)
Mövzu üzrə apardığı araşdırma əsasında təqdimat hazırlayıv və rəbitəli şəkildə təqdim edir.	Tapşırıq c (dərslik)

3-cü dərs. Arqumentativ mətnin yazılması

- Dərslik: səh. 32

Təlim məqsədləri:

- Arqumentativ mətni struktur elementlərinə müvafiq yazıır ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdləri müzakirəyə cəlb edir:

- Sizcə, piktoqrafik, ideoqrafik, yoxsa fonografik yazı növü üstündür?
- Hər bir yazı növü üçün bir üstün cəhət söyləyin.

Yazı

6-3.2.2. Tapşırıq a (dərslik). Tapşırığın qruplarla iş formasında yerinə yetirilməsi tövsiyə olunur. Tapşırıqda iki fikir verilmişdir:

- İdeoqrafik yazı piktoqrafiyadan daha üstün idi.
- Fonoqrafik yazı ideoqrafiyadan daha üstün idi.

Qruplar arqumentativ mətn yazmaq üçün fikirlərdən birini seçirlər.

Müəllim əvvəlcə arqumentativ mətnin yazılıma qaydasını nümunə əsasında şərh edir. Tövsiyə olunur ki, müəllim mətn nümunəsini lövhədə yazıb sxemlərlə strukturunu izah etsin.

1) Giriş. Mövzunu açıklayın: Dünyanın bəzi

şəhərlərində magistral yollarda **velosipedlərin hərakəti üçün xüsusi zolaqlar** var.

2) Fikir irəli sürün (nə düşünürsən?): Düşünürəm ki, velosiped zolaqlarından bizim ölkədə də istifadə etmək lazımdır.

3) Arqument gətirin (niyə belə düşünürsən?) **Velosipedçilər səkilərdə və avtomobil yollarında qəza şəraiti yaradır.** Ayrıca velosiped zolaqlarının olması velosipedçilər və piyadalar üçün daha təhlükəsiz olar.

4) Nümunə gətirməklə arqumentinizi dəstəkləyin. Nyu-York şəhərində velosiped zolaqlarından istifadə olunması qəzaların 56% azalmasına səbab olub.

5) Nəticə. İrəli sürdüyüüz fikri təsdiqləyin. Velosiped zolaqları təhlükəsiz mühit təmin etdiyi üçün şəhərin əsas küçələrində velosiped zolaqları yaratmağımız çox vacibdir.

Qruplar mətn nümunəsinin strukturunu ilə tanış olduqdan sonra tapşırığın tələbinə uyğun olaraq arqumentativ mətn yazırlar. Həmin mətnlərin məzmunu təxminən aşağıdakı kimi ola bilər.

İdeoqrafik yazı piktoqrafiyadan daha üstün idi.

1. Başər tarixində ilk olaraq piktoqrafiya yaranıdı. Rəsmi lərlə fikrin ifadəsi piktoqrafiya adlanır. İdeoqrafiya isə daha sonrakı dövrün məhsuludur. Bu yazı növü işaretərlə fikrin ifadə olunmasıdır.

2. Düşünürəm ki, ideoqrafiya piktoqrafiyadan daha üstün idi. 3. Çünkü ideoqrafiya daha mücərrəd fikirlərin ifadəsinə imkan yaradırdı. Piktoqrama nisbətən ideoqramlar fikri nisbətən dəqiq ifadə edirdi. 4. Məsələn, piktoqrafiyada bayquş şəkli sadəcə quş mənası ifadə edirdi, Qədim Misirdə bayquş həm də müdriklik mənası ifadə edirdi. 5. Ona görə də qədim insanlar daha üstün yazı növü olan ideoqrafiyadan istifadə etməyə başlıdılardı.

Fonoqrafik yazı ideoqrafiyadan daha üstün idi.

1. Başər tarixində ən sonuncu yaranan yazı sistemi fonoqrafik yazıdır. İdeoqrafiya fikrin işaretərlə ifadə olunması, fonoqrafik yazı isə hər bir danişq səsinin hərflərlə işaretə olunmasıdır.

2. Fonoqrafik yazı ideoqrafiyadan daha üstün idi.
3. İdeoqrafik yazıda hər bir sözü ifadə edən min-lərlə işaretədən istifadə olunurdu. Fonoqrafik yazıda isə cəmi 30-40 işaret ilə bütün sözləri ifadə etmək mümkündür. Bu, insanların fikrini daha asan və dəqiqliklə çatdırması üçün əlverişli idi.
4. Bu gün dünya xalqlarının əksəriyyəti fonoqrafik yazı sistemindən istifadə edir. 5. Bu isə onu

göstərir ki, fonoqrafik yazı ideoqrafiyadan daha üstündür.

Qruplar mətni hazırladıqdan sonra yenidən oxuyub arqumentativ mətnin düzgün tərtib edildiyinə əmin olurlar. Sonda qruplar bir-birinin mətninin düzgün tərtib edildiyini yoxlayıb münasibətlərini ifadə edə bilərlər.

Müəllimin nəzərinə! İlkin mərhələdə mətnin dil-üsəlub xüsusiyyətlərinə, orfoqrafiyasının düzgünlüyünə diqqəti yönəltməmək tövsiyə olunur. Əsas diqqət mətnin məzmun və quruluşuna yönəlməlidir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Arqumentativ mətni struktur elementlərinə müvafiq yazar.	Tapşırıq a (dərslik)

4-cü dərs. Alınma sözlərin bitişik və defislə yazılıması

- Dərslik: səh. 33
- İş dəftəri: səh. 22

Təlim məqsədləri:

- Söz tərkibindəki morfemlərin (anti, -qraf, -qram, -logiya, avto və s.) mənasından çıxış edərək sözün mənəsini müəyyən edir (**st. 6-4.1.1**).
- Tərkibində alınma morfem (*tele*, *vitse*, *eks*, *-logiya* və s.) olan sözlərin bitişik və defislə yazılış qaydalarına riayət edir (**st. 6-4.1.6**).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə *piktoqrafiya*, *ideoqrafiya* sözlərinin mənəsini izah etməyi tapşırır, bu sözlərin milli, yoxsa alınma mənşəli olmasını soruştur. Şagirdlər sözlərin mənəsini və alınma olduğunu oxuduqları mətnlərdən çıxış edərək əsaslandırma bilərlər.

Dil qaydaları

6-4.1. Tapşırıq a (dərslik). Tapşırığın məqsədi şagirdlərin tərkibinə görə sözün mənəsini müəyyənləşdirmək bacarığını inkişaf etdirməkdir. Şagirdlər izahların köməyi ilə tapşırıqda verilmiş sözlərin mənalarını təxmin edir və lügət vasitəsilə dəqiqləşdirirlər.

Sözlərin izahı:

orfoqrafiya – sözlərin düzgün yazılışını tə-

zimləyən vahid qaydalar sistemi;

orfoqram – orfoqrafiya qaydalarına uyğun yazılılan hərf, şəkilçi;

fonoqrafiya – səsin yazıda hərflərlə ifadə olunduğu yazı növü;

fonoqram – səs yazısı, diskə yazılmış musiqi, mahni, çıxış və s.;

monoqrafiya – konkret bir mövzunun dərin-dən araşdırılmasından ibarət olan elmi əsər;

avtobioqrafiya – bir şəxsin öz həyatı haqqında xronoloji ardıcılıqla yazdıqları, tərcüməyi-hal;

etnoqrafiya – xalqın məişətini, adət-ənənələrini, mədəniyyətini öyrənən elm;

kalliqrafiya – gözəl xətlə yazma sənəti;

seysmoqrafiya – yer qabığındaki titrəyişin ci-hazla (seysmoqrafla) qeydə alınması.

Müəllimin nəzərinə! Tapşırıqda verilmiş bəzi sözlərin izahını vermək şagirdlər üçün çətin ola bilər. Tapşırığın kollektiv müzakirə yolu ilə yerinə yetirilməsi tövsiyə olunur.

6-4.1.6. Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında bəzi alınma sözlərin yazılışını göstərir.

Tapşırıq b (dərslik). Cavab:

Bitişik yazılın sözlər: miniavtobus, audiokitab.

Defislə yazılın sözlər: qeyri-rəsmi, eks-çempion, vitse-prezident, veb-səhifə.

Tapşırıq c (dərslik). Cavab: b variantı (əks-hükum).

İş dəftərindəki tapşırıqlar orfoqrafiya üzrə mənimsədilmiş biliklərin tətbiqinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin həm söz ehtiyatının, həm də alınma sözlərin yazılışını ilə bağlı biliklərinin yoxlanılmasına imkan yaradır.

Cavab: 1 – antibiotik; 2 – antivirus.

Tapşırıq b (iş dəftəri). Verilmiş sözlərin doğru yazılışı: əks-təsir, videoçarx, vitse-prezident, supermarket, əks-əlaqə, videofilm, vitse-admiral, superkubok.

Tapşırıq c (iş dəftəri). Telestudiya, teleserial, telerejissor; əks-zərbə, əks-səda, əks-həmlə.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Söz tərkibindəki morfemlərin (<i>anti</i> , <i>-qraf</i> , <i>-qram</i> , <i>-logiya</i> , <i>avto</i> və s.) mənasından çıxış edərək sözün mənasını müəyyən edir.	Tapşırıq a (dərslik)
Tərkibində alınma morfem (<i>tele</i> , <i>vitse</i> , <i>eks</i> , <i>-logiya</i> və s.) olan sözlərin bitişik və defislə yazılış qaydalarına riayət edir.	Tapşırıq b, c (dərslik); a, b, c (iş dəftəri)

2-ci fəsil

1-ci dərs. Rozetta daşının sırrı

- Dərslik: səh. 34-36 • İş dəftəri: səh. 23

Təlim məqsədləri:

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).
- Söz birləşməsi, cümlədə ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı ifadənin mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).
- Başqasının fikirləri ilə razı olmadıqda dözmülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir ([st. 6-1.2.1](#)).
- Söz tərkibindəki *-şünas* morfeminin mənasından çıxış edərək sözün mənasını müəyyən edir ([st. 6-4.4.1](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin mövzu ilə bağlı ilkin biliklərini yoxlamaq və dərsin mövzusuna maraq oyatmaq üçün sual verir:

– “Ölü dil” ifadəsi eşitmisinizmi? Sizcə, dil ölü bilərmə?

Dinləmə

6-1.1.1. Tapşırıq a (dərslik). Müəllim “Tarixə qovuşan dillər” mətnini səsləndirir. Şagirdlər mətni dinlədikcə qeydlər götürürler.

TARIXƏ QOVUŞAN DİLLƏR

Alımların hesablamalarına görə, dünyada 7000-dən çox dil mövcuddur. Lakin bəzi dillərdə artıq heç kim danışmır. Məsalən, latin dili, qədim yunan dili, şumer dili, Qədim Misir dili, Mayya dili, sanskrit adlanan qədim hind dili. Belə dillər “ölü dil” adlanır. Dillərin “ölməsi” prosesi bu gün də davam edir.

Bəs dillər nə üçün yox olur? Bunun bir neçə səbəbi var.

Tarix boyu iri dövlətlər – imperiyalar kiçik, gücsüz dövlətləri zəbt edir, onun əhalisini əsarət altına alırlılar. Bir çox hallarda onlar həmin ərazidə öz dillərini dövlət dili elan edir, bu dildə məktəblər açır, yerli xalqa doğma dilində danışmağı, əsərlər yaratmayı qadağan edirdilər. Beləliklə, zaman keçdikcə həmin xalqın dili unudulur, yox olurdu.

Başqa bir səbəb isə xalqın təhsil və mədəniyyətinin geri qalmasıdır. Belə olduqda bu xalqın gənc nəсли daha çox inkişaf etmiş qonşu xalqların mədəniyyətinə meyil göstərir: onların dilini öyrə-

nir, həmin dildə kitab oxuyur, filmlərə baxır, musiqi dinləyir. Beləliklə, xalq tədricən öz dilini unudur.

Bəzi azsaylı xalqlar var ki, onların öz əlifbasi, yazı mədəniyyəti yoxdur. Belə xalqların dilinin və mədəniyyətinin yox olması labüddür. Çünkü hansı dildə oxuyub-yazmaq öyrənirsə, gec-tez həmin dilin daşıyıcısına çevrilir.

Dillərin yox olması bir anda baş vermir, bu, əsrlər boyu sürən prosesdir. Məsələn, latin dilinin ünsiyət dili kimi sıradan çıxmazı 1000 ilə yaxın bir dövrdə baş vermişdir. Bu proses V əsrda Roma imperiyasının süqutu ilə başlamış, uzun müddət latin dili Avropa dilləri tərəfindən sixışdırılmış, nəhayət, XV əsrda tamamilə ünsiyətdən çıxarılmışdır.

Hər bir xalqın dili onun milli varlığı deməkdir. Dilin yox olması ilə xalq özü də yoxa çıxır. Ona görə də milli dilin qorunub saxlanılmasında həm dövlət, həm də hər bir vətəndaş məsuliyyət daşıyır. Dövlət təhsilin, elm və mədəniyyətin həmin dildə inkişaf etməsi üçün tədbirlər görməlidir. Vətəndaşlar, xüsusilə ziyalılar və yaradıcı şəxslər doğma dilin əsas ünsiyət vasitəsi kimi qalması üçün əlindən gələni etməlidirlər.

Tapşırıq b (dərslik). Götürülən qeydlər yaddaş xəritəsi üzrə qruplaşdırılır:

Dünya dillərinin sayı: 7000-dən çox.

Yox olmuş dillər: latin dili, qədim yunan dili, şumer dili, Qədim Misir dili, Mayya dili, sanskrit adlanan qədim hind dili və s.

Dillərin yox olma səbəbləri: xalqın öz əlifbasının, yazı mədəniyyətinin olmaması; başqa xalqların əsarətində uzun illər yaşamaq və s.

Nə etməli? Dövlət və vətəndaşlar təhsilin, elm və mədəniyyətin həmin dildə inkişaf etməsinə çalışmalıdır.

Tapşırıq a (iş dəftəri). Dərslikdə dinləmə mətni ilə bağlı tapşırıqlar yerinə yetirildikdən sonra iş dəftərindəkə "a" tapşırığının yerinə yetirilməsi tövsiyə olunur. Cavab: b variantı.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq c (dərslik). Mətnin məzmunundan aydın olur ki, bir neçə xalqın dili uzun bir tarixi dövrdən sonra unudulmuş, sıradan çıxmışdır. Həmin istifadə edilməyən dillər haqqında yalnız tarixi sənədlərdən məlumat ala bilərik. Vaxtilə mövcud olmuş hər hansı bir anlayış haqqında "tarixə qovuşmaq" ifadəsi işlədir. Şagirdlər müəllimin köməyi ilə həmin ifadəni başqa kontekstlərdə də işlədə bilərlər. Məsələn:

Baxımsız hala düşən bu qədim abidə tarixə qo-vuşa bilər.

Xalqımızın toy adətlərində bəziləri tarixə qo-vuşmaq üzərədir.

Danişma

6-1.2.1. Tapşırıq c (dərslik). Şagirdlər tarix fənnindən əldə etdikləri bilgiləri xatırlamaqla mövzu üzrə danişırlar. Şagirdlər "Tarixçilər qədim dövlətlər və xalqlar haqqında məlumatları necə əldə edirlər?" sualını cavablandırıckən müxtəlif tarixi mənbələrin – arxeoloji qazıntılar, qədim dövr ədəbiyyatı, tarixnamələr, məbədlər, qalalar, arxivlər, muzeylər, kitabxanalar və s.-nin adlarını çəkə bilərlər. Müəllim linqvistik tədqiqatların da qədim dövrün öyrənilməsində rolunu vurgulayıb növbəti sualın (Qədimdə mövcud olmuş dilləri və əlifbaları öyrənmək nə üçün vacibdir?) müzakirəsinə keçə bilər.

Müzakirə vaxtı aşağıdakı fikirlərin söylənilmə-sinə nail olmaqla olar:

"Qədim dillər və əlifbalar sayəsində tarixi, mədəni və dini mənbələrə daha yaxından nəzər salmaq mümkündür. Fərqli əlifbaların və dil strukturlarının öyrənilməsi dilçilik elmi üçün mühüm material təşkil edir. Qədim dilləri öyrənmək həm də bu dillərdə yazılmış ədəbiyyat əsərlərini dəyərləndirmək imkanı verir. Bundan əlavə bu dillərin öyrənilməsi arxeoloji qazıntılar və tarixi araşdırımlar zamanı faktları aydınlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir".

Oxu

"Rozetta daşının sırrı" mətni. Mətnin giriş hissəsi kollektiv oxunur. Növbəti hissələr isə qruplarla iş formasında oxunur. Müvafiq hissəyə aid "Söz boğçası"nda verilmiş, eləcə də tanış olmayan digər sözlərin mənaları qrup üzvləri tərəfindən araşdırılır. Qruplar oxuduqları hissənin məzmununu əhatə edən beş sual hazırlayırlar. Həmcinin oxunan hissənin nəql edilməsi üçün kiçik plan tərtib edirlər. Qruplar tərtib etdikləri plan əsasında mətni nəql edirlər. Hər qrup nəql etdiyi hissəyə aid sualları səsləndirir. Digər qrup həmin sualları cavablandırır. Sualların tərtibi şagirdlərin həm oxu, həm də dinləmə zamanı nə dərəcədə diqqətli olduğunu yoxlamağa imkan verir. Müəllim bütün şagirdlərin mətnin məzmunundan xəbərdar olduğuna əmin olduqdan sonra digər tapşırıqlar yerinə yetirilir.

I hissə üzrə plan: 1. Döyüşə hazırlıq. 2. Arxeo-

loji tapıntı. 3. Tapiolan sirli daşın təsviri və ona verilən ad. 4. Fransızların məğlubiyyəti. 5. Rozetta daşı muzeydə.

II hissə üzrə plan: 1. Gənc tarixçi-şərqşünas Şampolyon. 2. “Bir işarə – bir səs” prinsipi, yoxsa “bir işarə – bir söz” prinsipi? 3. Qədim yunan dilindəki mətnlə müqayisə və davam edən gərginlik. 4. Daşın üzərindəki haşiyəli sözlər. 5. Misir heroqliflərinin sırrının açılması.

Söz ehtiyatı

6-4.4.1. Tapşırıq d (dərslik). Şagirdlər əvvəlcə *şərqşünas, misirşünas* sözlərinin mənasını izah edirlər. Sonra sözlərin mənasındaki oxşarlığı (hər iki sözün sənət bildirməsi) müəyyənləşdirirlər və belə qənaətə gəlirlər ki, *-şünas* şəkilçisi isimlərə artırıldıqda sənət bildirən sözlər əmələ gətirir. Daha sonra diqqət *-şünas* şəkilçisi ilə *-çı*⁴ şəkilçisinin müqayisəsinə yönəldilir. Hər iki şəkilçinin sözə gətirdiyi mənanın yaxınlığı vurğulanır.

6-2.1.3. Tapşırıq e (dərslik). Sxemlərə uyğun qurulan cümlələr təxminən aşağıdakı kimi ola bilər:

Əsgərlərimiz Qarabağı azad etməyə müvəffəq oldular.

Qalibiyət xəbərini vermək mənə müyəssər oldu.

6-1.1.1. Tapşırıq b (iş dəftəri). Krosvordu həll etmək üçün istifadə olunan sözlər:

1. Vəzifə, rol, işlədilmə məqsədi – təyinat.
2. Qədim dünyada üzərində yazı yazmaq üçün ən geniş yayılmış material – papirus.
3. Şərqi ölkələrinin tarixini, dilini, mədəniyyətini və s. öyrənən alım – şərqşünas.
4. Qoşunları idarə edən orqan, rəhbərlik – qərargah.
5. Dili tədqiq edən alım, dilçi – linqvist.
6. Düşməndən qorunmaq məqsədilə düzəldilən müdafiə tikiililəri – istehkam.

6-4.4.1. Tapşırıq c (iş dəftəri). Şagirdlər *-şünas* şəkilçisini sözlərə əlavə edərək yeni sözlər düzəldib kiçik lügət tərtib edirlər. *Misirşünas, azərbaycanşünas, nizamişünas, füzulişünas* sözlərinin kiçik hərflə yazılışını şagirdlərin diqqətinə çatdırmaq tövsiyə olunur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq a, b (dərslik)
Söz və ifadələrin mənasını kontekstə əsasən izah edir.	Tapşırıq c, e (dərslik); b (iş dəftəri)
Başqasının fikirləri ilə razı olmadıqda dözməlilik nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir.	Tapşırıq ç (dərslik)
Söz tərkibindəki <i>-şünas</i> morfeminin mənasından çıxış edərək sözün mənasını müəyyən edir.	Tapşırıq d (dərslik); c (iş dəftəri)

2-ci dərs. Rozetta daşının sırrı

• Dərslik: səh. 36-37 • İş dəftəri: səh. 24

Təlim məqsədləri:

1. Kontekstdən çıxış edərək məcazi mənalı sözləri müəyyən edir (**st. 6-2.1.3**).
2. Durğu işaretlərinin cümlədə rolunu izah edir (**st. 6-2.1.1**).
3. Faktlardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir (**st. 6-2.2.2**).
4. Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə frontal sorğu ilə “Rozetta daşının sırrı” mətnini xatırladır.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq a (dərslik). Şagirdlər mətndən seçilmiş cümlələrdə məcazi mənalı söz və ifadələri müəyyən edirlər: tarixin yaddaşı, yolunu gözləmək, baş sindirmaq, inamı sarsılmaq, baxışları tuşlamaq.

Oxuyub-anlama

6-2.1.1. Tapşırıq b (dərslik). Mətndə göy rənglə verilmiş hissədə Şampolyonun təəccübü, gərgin, sevincli vəziyyəti əks olunub. Şagirdlər Şampolyonun hiss-həyəcanını ifadə edən cümlələri seçil, sual, nida, üç nöqtə durğu işaretlərinin cümlədəki rolunu izah edirlər.

“Maraqlıdır, nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınır? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. **Aha!**

Qədim yunan yazısında Misir fironu Ptolemyin adı çəkilir. Tutaq ki, bu ilk dörd işaret “p”, “t”, “o”, “l” hərfəridir. **Bunlar isə... Özüdür ki var!** Bax bu haşiyədəki sözdə də həmin hərflərdən bəziləri təkrar olunur. **Aman Allah! Bu ki Kleopatranın (Ptolemylər sülaləsinin sonuncu qadın hökmədarının) adıdır!**

6-2.2.2. Tapşırıq c (dərslik). Riyaziyyatla integrasiya. Tapşırıq şagirdlərin mətndə eks olunmuş informasiyaları əlaqələndirmək bacarığının inkişafına yönəlib. Şagirdlər məlumatlardan istifadə edərək hesablama üsulu ilə aşağıdakı slallara cavab verirlər:

1. Şampolyon neçənci ildə anadan olmuşdur? (1822–32 (yaş)=1790)

2. Rozetta daşı tapılanda Şampolyonun neçə yaşı var idi? (Rozetta daşı 1799-cu ildə tapılıb. Həmin vaxt Şampolyonun 9 yaşı olub.)

3. Şampolyon neçənci ildə tarix üzrə professor adını almışdır? (1790 (doğum tarixi)+19 (yaş)=1809.)

Şagirdlər daha sonra tarixçilər və dilçilər üçün maraqlı olan məlumatları seçirlər və seçimlərini əsaslandırırlar.

Tarixçilər üçün:

- 1799-cu ilin avqust ayı... Misir... İsgəndəriyyə yaxınlığındakı Rəşid şəhərində. Ordu generalı Napoleon Bonapartın əmri ilə fransızlar Misir uğrunda gedən müharibədə türklər və ingilislərlə döyüşə girməyə hazırlaşırıdlar.

- 1801-ci ildə fransızlar Misir uğrunda gedən döyüslərdə ingilis ordusuna məglub oldular.

- Onların Misir səfərində ələ keçirdikləri bütün qənimətlər ingilislərə təhvil verildi.

- 1802-ci ildə Rozetta daşı Britaniya muzeyinə verildi.

Dilçilər üçün:

- Rozetta daşının üzərində Misir heroqlifləri və qədim yunan əlifbası ilə yazılmış mətnlər var idi.

- Bir çox alımlar daşın üzərindəki yazıların sərini açmağa çalışıdlar. Lakin qədim yunan dilində yazılmış mətni oxumaq mümkün olsa da, heroqliflərin sərini açmaq heç kəsə müyəssər olmadı.

- Şampolyon əvvəlcə hər bir heroqlifin bir səsi bildirdiyini əsas götürərək bu işarələrin sərini açmağa cəhd etdi. Amma mətni bu yolla oxumağa müvəffəq olmadı. Onda qərara gəldi ki, araşdırmalarını “bir işarə – bir söz” prinsipi ilə davam etdirsin. Lakin bu da öz nəticəsini vermədi.

- Birdən Şampolyonun ağlına bir fikir gəldi:

“Bəlkə, qədim misirlilərin yazısında hər bir heroqlifin iki təyinatı var? Bəlkə, heroqliflər bəzən bütöv sözü, bəzi məqamlarda isə yalnız bir hərf ifadə edir?” Yəhudilər və ərəb əlifbalarında sait səsləri bildirən hərflər yoxdur. Ola bilər ki, Qədim Misir yazılarında da belədir.

• Baxışları Rozetta daşının surətinə tuşlandı:

“Maraqlıdır, nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınıb? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha! Qədim yunan yazısında Misir fironu Ptolemyin adı çəkilir. Tutaq ki, bu ilk dörd işaret “p”, “t”, “o”, “l” hərfəridir. Bunlar isə... Özüdür ki var! Bax bu haşiyədəki sözdə də həmin hərflərdən bəziləri təkrar olunur. Aman Allah! Bu ki Kleopatranın (Ptolemylər sülaləsinin sonuncu qadın hökmədarının) adıdır!”

• Qədim Misir heroqlifləri ilə yazılmış ilk iki söz oxundu: Ptolemy və Kleopatra.

Qısa müddətdə Şampolyon digər heroqliflərin də sərri açdı. O artıq heroqliflərlə yazılmış mətnləri rahat oxuya bilirdi. Bununla da, Şampolyon tarix və dilçilik elmində vacib bir kəşf etdi.

6-2.3.3. Tapşırıq ç (dərslik). “Rozetta daşının sirri” mətnini yazmaqdə müəllifin əsas məqsədi heroqliflərin sərrinin necə açıldığı barədə məlumat verməkdir. Mətndən öyrənirik ki, Şampolyon Rozetta daşının sərri açmaq üçün gərgin araşdırma aparmış, müxtəlif üsulları yoxlamış, nəhayət, yazıların sərrinin açılmasına müvəffəq olmuşdur.

Tapşırıq d (dərslik). “Rozetta daşının sirri” mətni informativ xarakterli olsa da, bədii mətnə məxsus dil-üslub xüsusiyyətləri də özünü göstərir. Müəllim kiçik debat keçirməklə şagirdləri bədii və qeyri-bədii mətnin xüsusiyyətlərini müzakirə etməyə, təhlil aparmağa yönəldə bilər. Müəllim bir neçə nəfərdən ibarət iki qrup müəyyənləşdirir. Hər qrup verilmiş fikirlərdən birini seçilir və həmin fikrin doğru olduğunu iddia edərək arqumentlər gətirib əsaslandırır.

I qrup: “Rozetta daşının sirri” bədii mətnidir. Mətnin birinci və ikinci hissəsinin girişində və hadisələrin detallı təsvirində bədii üslubun elementlərindən istifadə olunub. Mətnin dilində məcazi mənalı sözlər, frazeoloji ifadələr yer alır. Şampolyonun axtarışları zamanı onun hiss-həyəcanı təsvir olunur və s.

II qrup: “Rozetta daşının sirri” qeyri-bədii mətnidir. Mətn tarixi faktlarla zəngindir. Hadisələr

xronoloji ardıcılıqla təsvir edilir. Baş qəhrəman və ya digər obrazlar yoxdur.

“Diqqət et” rubrikasında informativ və izah-edici mətnin fərqli xüsusiyyətləri bir daha şagird-lərin diqqətinə çatdırılır.

Tapşırıq a (iş dəftəri). Mətnədə hansı ölkə və xalqların adları çəkilmişdir? (Misir, Roma, Britaniya, Fransa, ingilis, fransız, misirlilər, türklər)

Tapşırıq b (iş dəftəri). Cədvəldə səbəb-nəticə əlaqəsi belə yazılı bilər:

1. II əsrədə Qədim Misir dövləti süqut etdi və Roma imperiyasının əyalətinə çevrildi. **Qədim Misir dili və heroqlifləri unuduldu.**

2. Döyüşə hazırlıq gedirdi. Fransa ordusunun əsgərləri qan-tər içində xəndək qazırdılar.

3. Pyer Buşar təpələn daşın dəyərli arxeoloji tapıntı olduğunu başa düşdü. **Daşın qərargaha aparılmasını əmr etdi.**

4. Sirli daşın tapıldığı Rəşid şəhəri o zamanlar Rozetta adlanırdı. Üzərində qədim yazılar olan bu sirli daşa “Rozetta daşı” adı verildi.

5. Fransızlar ingilis ordusuna məğlub oldu. Rozetta daşı ingilislərə təhvil verildi.

6-2.3.3. Tapşırıq c (iş dəftəri). Məqsəd şagird-lərin mətn növlərini fərqləndirmək bacarığını inkişaf etdirməkdir. Şagirdlər oxuduqları mətnlərin məzmunundan çıxış edərək fikirlərini təxminən aşağıdakı kimi əsaslandırma bilərlər:

1. “Rozetta daşının sırrı” mətni informativ mətnidir, çünkü Rozetta daşının, Qədim Misir dili və yazısının necə aşkarlandığı barədə məlumatlar verilir.

2. “Rozetta daşı və Şampolyonun kəşfi” mətni izahedici mətnidir, çünkü Qədim Misir dilinin sırrının açılması üçün niyə məhz Rozetta daşının köməyindən istifadə olunduğu izah edilir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Kontekstdən çıxış edərək məcazi mənalı sözləri müəyyən edir.	Tapşırıq a (dərslik)
Durğu işarələrinin cümlədə rolunu izah edir.	Tapşırıq b (dərslik)

Faktlardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq c (dərslik)
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq c, d (dərslik); c (iş dəftəri)

3-cü dərs. Hiperonim və hiponim

- Dərslik: səh. 38
- İş dəftəri: səh. 25

Təlim məqsədləri:

- Sözün aid olduğu ümumi mənanı müəyyən edir (kirpi – *heyvan*, köynək – *geyim*) (st. 6-4.4.2).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagird-lərin diqqəti sözlərin aid olduğu ümumi mənanın müəyyənləşdirilməsinə yönəldilir: şagirdlərin ibtidai siniflərdən bu barədə ilkin bilikləri vardır. Şagirdlər müəyyən edirlər ki, *heroqlif*, *hərf*, *simgə* və *smaylık* sözlərini işarə sözünün köməyi ilə izah etmək olar.

Dil qaydaları

6-4.4.2. Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında hiperonim və hiponim anlayışlarını aydınlaşdırır. Həmçinin hər hansı sözün izah edilməsində hiperonimin rolunu diqqətə çatdırır.

Tapşırıq b (dərslik). Cavab:

Hiponimlər: masa, stul, dolab, kreslo, divan – mebel (*hiperonim*).

Hiponimlər: dayı, xala, bibi, baba – qohum (*hiperonim*).

Hiponimlər: kəlbətin, çəkic, mişar, rəndə – əmək aləti (*hiperonim*).

Hiponimlər: ayaq, qol, çənə, çiyin – bədən üzvü (*hiperonim*).

Hiponimlər: şalvar, köynək, palto, don, papaq – geyim (*hiperonim*).

Müəllimin nəzərinə! Şagirdlər tapşırığı yerinə yetirdikdən sonra cədvəldəki məlumatları rabitəli nitq şəklində ifadə edə bilərlər. Məsələn, *kəlbətin*, *çəkic*, *mişar*, *rəndə* hiponimlərinin hiperonimi əmək alətləridir. Bu zaman şagirdlər öyrəndik-ləri yeni terminləri nitqlərində işlətməklə söz ehtiyatlarını zənginləşdirmiş olurlar.

Tapşırıq c (dərslik). Cavab: firon – Qədim Misir

dövlətini idarə edən hökmdar; padşah – Yaxın və Orta Şərqi ölkələrində dövləti idarə edən hökmdar; çar – Rusiyani sovet dövrünə qədər idarə edən hökmdar; kral – bir sıra Avropa ölkələrində dövləti idarə edən hökmdar.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin hiperonim və hiperonim anlayışlarını necə mənimsədiyini, həmçinin də əsas nitq hissələri üzrə bilgilərini yoxlaysı.

Tapşırıq b (iş dəftəri).

1) soyuducu, tozsoran – *hiperonim*: elektrik avadanlığı və ya məişət texnikası.

2) həndbol, karate – *hiperonim*: idman növü.

3) ürək, ağıciyər – *hiperonim*: daxili orqanlar.

4) konus, kürə – *hiperonim*: fəza fiqurları.

Tapşırıq c (iş dəftəri). Cavab: Bu sözlərin hiperonimi əmək alətidir.

Çəkic – mix vurmaq, metal döymək və başqa bu kimi işlərdə metal və ya taxta dəstəyə keçirilmiş müxtəlif formalı metal alət.

Mişar – ağaç, taxta, habelə dəmir, daş kəsmək üçün zolaq və ya dairə şəklində polad təbəqəsindən düzəldilmiş diş-diş alət.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözün aid olduğu ümumi mənəni müəyyən edir.	Dərslikdə və iş dəftərində təqdim edilmiş tapşırıqlar

4-cü dərs. Qoşa samitlə bitən sözlərin deyilişi və yazılışı

- Dərslik: səh. 39
- İş dəftəri: səh. 26

Təlim məqsədləri:

1. Qoşa samitlə bitən sözlərin orfoeziya və orfoqrafiya normalarına əməl edir (fənn – fənlər, rəhm – rəhmdil) ([st. 6-4.1.2](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagirdlərin diqqəti qoşa samitlə bitən sözün yazılışına yönəldilir. Şagirdlər müəyyən edirlər ki, *sırr* sözünə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəki qoşa *rr* samitlərindən biri düşür.

Dil qaydaları

6-4.1.2. Müəllim “Yadda saxla” rubrikasındaki

eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərin yazılışı ilə bağlı məlumatları şərh edir. Qayda ilə bağlı istisnaları diqqətə çatdırır.

Tapşırıq b (dərslik). Cavab: 1 – sədləri; 4 – sərhədində; 5 – tibb.

Müəllimin nəzərinə! Sərhədində sözü çox vaxt səhvən sərhəddində yazılır. Şagirdlərə izah olunmalıdır ki, bu söz sadədir və *sərhəd* söz köküdür. Tərkibində *hədd* sözü yoxdur.

“Yadda saxla” rubrikasında müxtəlifcinsli qoşa samitlə bitən təkhecalı sözlərin yazılışında yol verilən səhvlərə diqqət yönəldilir. Rubrikadakı məlumatlar mənimsədilir.

Tapşırıq c (dərslik). Lügətdən istifadə etməklə verilmiş sözlər qruplaşdırılır:

1. Bir saitlə yazılanlar: həbs, cəbr, nəbz, hüzn, sədr, nəsr.

2. İki saitlə yazılanlar: izin, meyil, qədir, səbir, heyif.

Tapşırıq ç (dərslik). Cavab: elmlı, həcmcə, qeybdən, zəhmlı, üzrxah, üzvlük.

İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab: hissin, hisslərim, fənni, fəndən.

Tapşırıq b (iş dəftəri). Səhv yazılmış sözlər:

1 – haqqlı; 2 – sırrdaş; 3 – həddsiz.

Tapşırıq c (iş dəftəri). Cavab: Mürəkkəb sözlər:

1 – haqq-ədalət; 2 – rəsmxət; 3 – həkketmə; 4 – qanunazid.

Tapşırıq ç (iş dəftəri). Düzgün yazılmış sözlər: haqq-hesab; hədd-hüdud; hüsnxət; dəst-xət.

Tapşırıq d (iş dəftəri). Tapşırıqda tələffüzü verilmiş sözlərin düzgün yazılış: zülmkar, hökmlə, rəhmlı, həznlü, həcmli, sehrli.

Tapşırıq e (iş dəftəri). Cavab: cisim, üzr, hüzn, qəsr.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Eynicinsli qoşa samitlə bitən təkhecalı sözlərin düzgün yazılışına əməl edir.	Tapşırıq a, b (dərslik); a, b, c, ç (iş dəftəri)
Müxtəlifcinsli qoşa samitlə bitən təkhecalı sözlərin düzgün yazılışına əməl edir.	Tapşırıq c, ç (dərslik); d, e (iş dəftəri)

3-cü fəsil

1-ci dərs. Qədim türk əlifbası

- Dərslik: səh. 40-43 • İş dəftəri: səh. 27

Təlim məqsədləri:

- Oxuduğu mətni götürdüyü qeydlər əsasında nəql edir (**st. 6-1.3.1**).
- Abzasda ifadə olunan fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir (**st. 6-2.1.3**).
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətndəki mənasını müəyyən edir (**st. 6-2.1.3**).
- Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir (**st. 6-2.3.5**).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır (**st. 6-2.1.2**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Müəllim tapşırıq vasitəsilə şagirdlərin mövzu ilə bağlı ilkin biliklərini yoxlayır və dərsin mövzusuna maraq oyadır.

Oxu

6-1.3.1. Tapşırıq b (dərslik). Oxu prosesi qruplarla iş formasında yerinə yetirilir. Şagirdlər əvvəlcə tapşırıqda verilmiş təlimatla tanış olurlar. Daha sonra qruplardan birinə “Qədim türk əlifbası”, digərinə isə “Kültigin abidəsi” mətnini oxumaq tapşırılır. Qruplar təlimata uyğun olaraq mətn üzrə işləyirlər. Sonda qruplar mətni nəql edirlər. Dinləyicilər digər qrupun nəql etdiyi mətni diqqətlə dinləyir və dinlədikləri mətnə dair sualları cavablandırırlar. Bununla da bütün şagirdlər hər iki mətni mənimsemiş olurlar.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq c (dərslik). Bütün sinfin diqqəti şəklə və mətnin üçüncü abzasına yönəldilir. Mətnin həmin hissəsindən və şəkildən belə anlaşılır ki, kurqanlar – qəbirüstü təpəciklər deməkdir. Kitabə isə həmin kurqanların üzərində ucaldılmış yazılı abidədir.

Tapşırıq ç (dərslik). Mətnin son cümləsində deyilir: “Çox vaxt “məzar poeziyası” adlandırılın bu yazılar türkdilli ədəbiyyatın zəmanəmizə gəlib çatmış ilk yazılı inciləridir”. Buradan belə anlaşılır ki, dəfn edilən adamın yaxınları onun qəbri üstündə daş abidə ucaldır və üzərində mərhumun vəfatından kədərləndiklərini ifadə edən mətnlər

yazırlarmış.

6-2.1.3. Tapşırıq d (dərslik). Mətndə “Stralenberqin verdiyi məlumatlar rus elmi dairələrində maraq doğurdu” cümləsində “dairə” sözünün kontekstə uyğun mənası aydınlaşdırılır.

Cavab: 3. Eyni fəaliyyətlə məşğul olanların qrupu, mühiti. *Bu əsər ədəbi dairələrdə böyük səsküya səbəb oldu.*

Tapşırıqda verilmiş izahlardan aydın olur ki, *dairə* omonim deyil, çoxmənalı sözdür. Çünkü bütün kontekstlərdə *dairə* sözünün ilkin mənası (müstəvinin çevre ilə əhatə olunmuş hissəsi) ilə yaxınlığı var.

Oxuyub-anlama

6-2.3.5. Tapşırıq e (dərslik). 1-ci və 2-ci mətn-də Kültigin abidəsinin kəşfi tarixi ilə bağlı məlumatlar arasında uyğunsuzluq var. Mətnləri ayrı-ayrı qruplar oxuduğu üçün, ola bilər ki, oxu zamanı bu məqam aşkarlanması. Ona görə də müəllim Kültigin abidəsinin tapılma tarixini soruşmaqla şagirdlərdən iki fərqli cavab ala bilər. Belə ki, 1-ci mətndə göstərilir ki, 1891-ci ildə Radlovun rəhbərliyi ilə təşkil edilən ekspedisiyalar nəticəsində Kültigin abidəsi tapıldı. 2-ci mətndə isə abidənin 1889-cu ildə rus alimi Nikolay Yadrinsev tərəfindən aşkar edildiyi göstərilir. Şagirdlər bu uyğunsuzluğu müəyyənləşdirdikdən sonra Kültigin abidəsi haqqında hansı mətndə inandırıcı məlumatların verildiyinə münasibət bildirirlər.

1-ci mətndə Orxon-Yenisey abidələri haqqında ümumi məlumat verildiyi halda, 2-ci mətn birbaşa olaraq Kültigin abidəsi barədədir. Həmçinin 2-ci mətndə göstərilir ki, 1890-ci illərdə çıxmış elmi jurnallar Nikolay Yadrinsevin həmin abidəni aşkar etməsi barədə məlumat verir. Odur ki 2-ci mətn bu məsələ ilə bağlı daha inandırıcı məlumatlar verir.

6-2.1.2. Tapşırıq ə (dərslik). Tapşırıqda Vilhelm Tomsenin qədim türk əlifbası ilə oxuduğu ilk söz olan *tenqri* verilmişdir. Bu söz müasir dilimizdə *tanrı* formasında sabitləşmişdir. Şagirdlər 41-ci səhifədə mətnin son abzaslarında qədim türk əlifbasına və onun yazılıması qaydalarına bir daha nəzər yetirib həmin sözü (*tenqri*) müəyyən edirlər. Müəllim şagirdlərə əlavə olaraq bildirir ki, cədvəldə verilmiş *η* işarəsi qədim türk dilinə məxsus *nq* səs birləşməsini ifadə edir. Həmçinin şagirdlərin diqqətinə qədim türk dilində bəzən sözün yazılışında sait səslərin buraxılması faktının çatdırılması tövsiyə olunur.

Tapşırıq f (dərslik). Cavab:

1. XVIII əsrda Filip Stralenberq daş kitabələr haqqında məlumat verib.
2. 1889-cu ildə rus alimi Nikolay Yadrinsev Kültigin abidəsini aşkar etmişdir.
3. 1893-cü ildə Danimarka alimi Vilhelm Tomsen qədim türk yazısının sırrını açdı.
4. 1894–1895-ci illərdə V.Radlov 40-a yaxın abidənin mətnini tam olaraq oxudu və rus dilinə tərcümə etdi.

Tapşırıq g (dərslik). Şagirdlər hər iki mətndə verilmiş məlumatlardan istifadə etməklə “Orxon-Yenisey abidələri” adlı yeni mətn üçün təxminən belə bir plan tərtib edə bilərlər:

1. Qədim türklərin yazı mədəniyyəti haqqında yanlış təsəvvür
2. Orxon və Yenisey çayları ətrafında tapılmış yazılı abidələr haqqında ilk məlumatlar
3. Kültigin abidəsinin sayəsində Orxon-Yenisey abidələrinin sırrının açılması
4. İlk oxunan sözlər
5. Orxon-Yenisey abidələrindən tarixi məlumatların öyrənilməsi

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq a (iş dəftəri). Cavab:

Bioloq – biologiya mütəxəssisi, biologiya ilə məşğul olan alim.

Zooloq – zoologiya (heyvandarlıq) mütəxəssisi.

Arxeoloq – arxeologiya ilə məşğul olan mütəxəssis.

Seysmoloq – zəlzələləri öyrənən alim.

Oxuyub-anlama

6-2.1.2. Tapşırıq b (iş dəftəri).

1. Orxon-Yenisey abidələri haqda ilk məlumat verən şəxs – Filip Stralenberq.

2. Orxon-Yenisey abidələrini ilk oxuyan alim – Vilhelm Tomsen.

3. 40-a yaxın abidəni oxuyan rus alimi – Vasili Radlov.

4. Kültigin abidəsini aşkara çıxaran şəxs – Nikolay Yadrinsev.

Tapşırıq c (iş dəftəri). Cavab: b variantı. Sözləri bir-birindən ayırmak üçün qoşa nöqtədən istifadə olunub.

Tapşırıq ç (iş dəftəri). Cavab: d variantı. Qədimdə türklər özünəməxsus yazı mədəniyyətinə sahib olmuşlar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Oxuduğu mətni götürdüyü qeydlər əsasında nəql edir.	Tapşırıq b (dərslik)
Abzasda ifadə olunan fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir.	Tapşırıq c, ç (dərslik); a (iş dəftəri)
Kontekstdən çıxış edərək çox-mənalı sözün mətndəki mənasını müəyyən edir.	Tapşırıq d (dərslik)
Əldə etdiyi məlumatlar arasında uyğunsuzluğunu müəyyən edir.	Tapşırıq e (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq a, f (dərslik); b, c, ç (iş dəftəri)

2-ci dərs. Mətnlərin müqayisəsi

- Dərslik: səh. 43
- İş dəftəri: səh. 28

Təlim məqsədləri:

1. Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir (**st. 6-2.3.5**).
2. Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu dəyişir (**st. 6-3.2.2**).

Mövzuya yönəltmə

Müəllim soruşur:

- Rozetta daşı və Kültigin abidəsi hansı elmi sırrın açılmasında böyük rol oynadı?

Oxuyub-anlama

6-2.3.5. Tapşırıq a (dərslik). Şagirdlər “Qədim türk əlifbası” və “Kültigin abidəsi” mətnlərini suallar əsasında müqayisə edirlər:

- Hansı mətndə məlumatlar xronoloji ardıcılıqla verilib?

– “Qədim türk əlifbası” mətnində.

- Mətnlərdəki mövzu və məzmun yaxınlığını izah edin.

– Hər iki mətn Orxon və Yenisey çayları ətrafında tapılan abidələr və onların əhəmiyyətindən bəhs edir. Hər iki mətndə qədim türk əlifbası ilə yazılmış abidələrin tapılması tarixi, yeri, həmin abidələri araşdırın alımlar barədə məlumatlar verilir.

- Hər bir mətni yazan müəllifin məqsədini müəyyən edin.

– “Qədim türk əlifbasi” mətni qədim türklərin yazı mədəniyyətinin olduğunu sübut edən abidələr və qədim türk əlifbasının spesifik xüsusiyyətləri barədə ümumi məlumatları çatdırır. “Kültigin abidəsi” mətnində isə abidənin tarix və dilçilik elmi üçün əhəmiyyəti, məhz bu abidənin qədim türk əlifbasının sırrının açılmasında rolu aydınlaşdırılır.

Tapşırıq b (dərslik). “Kültigin abidəsi” və “Rozetta daşının sırrı” mətnləri müqayisə olunur:

- Mətnlər arasındaki mövzu və problem yaxılığını izah edin.

– Hər iki mətndə qədim əlifba ilə yazılmış abidənin tapılması və bu əlifbanın öyrənilməsi problemindən danışılır.

- Qədim Misir və türk yazılarının sırrının açılmasında hansı oxşarlıq var?

– Hər iki abidənin üzərində eyni mətn iki dildə yazılmışdır.

- Bu mətnlərdə məlumatların verilmə tərzi arasında hansı fərqlər var?

– Rozetta daşı mətnində bədii mətnin elementləri daha çox hiss olunur, elmi məlumatlar daha cəlbedici formada təqdim olunur.

Sonra şagirdlər hər iki mətnin giriş hissələrini müqayisə edirlər. “Rozetta daşının sırrı” mətninin giriş hissəsinin daha cəlbedici olmasını əsaslandırırlar.

Müəllimin nəzərinə! a və b tapşırıqlarının qruplarla iş formasında yerinə yetirilməsi məqsədə uyğun olar.

Tapşırıq a (iş dəftəri). Cavab: 2, 4 və 5-ci sualların cavabı “Qədim türk əlifbasi” mətnində, 1, 3, 4 və 6-ci sualların cavabı “Kültigin abidəsi” mətnində, 4-cü sualın cavabı isə hər iki mətndə var.

Tapşırıq b (iş dəftəri). Doğru fikirlər:

1. Hər iki abidənin üzərində eyni mətn iki dildə yazılmışdır.

4. Abidələrin üzərindəki mətndə dövlət adamlarının adları çekilir.

Tapşırıq c (iş dəftəri). Cavab: Kültigin.

Yazı

6-3.2.2. Tapşırıq c (dərslik). Tapşırığın qruplarla iş formasında yerinə yetirilməsi tövsiyə olunur. Müəllim hər qrupa bir mətnin giriş hissəsini dəyişdirməyi tapşırır. Şagirdlər mətnlərin giriş hissəsini məzmunə xələl gətirmədən təxminən belə dəyişə bilərlər.

“Kültigin abidəsi” mətninin girişi: 1889-cu il ... Monqolustan ... Orxon çayının sahil... Nikolay

Yadrintsevin mühüm tapıntısı – Kültigin abidəsi...

“Qədim türk əlifbasi” mətninin girişi:

1730-cu il... 10 il Sibirdə sürgündə yaşayan İsveç zabiti Filip Stralenberqin vətənə qayıdı... Türk xalqlarının yazı mədəniyyəti barədə göznlənilməz elmi xəbər... Orxon və Yenisey çayları ətrafında tapılan daş kitabələr...

Müəllimin nəzərinə! “Qədim türk əlifbasi” mətninin girişinin dəyişdirilməsi bir qədər çətin ola bilər. Bu tapşırıq akademik göstəricisi daha yaxşı olan şagirdlərin olduğu qrupa tapşırıla bilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir.	Tapşırıq a, b (dərslik); a, b (iş dəftəri)
Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu dəyişir.	Tapşırıq c (dərslik)

3-cü dərs. Azərbaycan əlifbası

- Dərslik: səh. 44 • İş dəftəri: səh. 29

Təlim məqsədləri:

1. Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir ([st. 6-2.2.2](#)).
2. Dinlədiyi mətni götürdüyü qeydlər əsasında nəql edir ([st. 6-1.3.1](#)).
3. Yazısında orfoqrafik normalara əməl edir ([st. 6-3.1.2](#)).

Mövzuya yönəltmə

Müəllim soruşur:

- Azərbaycan dilində neçə danışq səsi var? Bəs əlifbamızda neçə hərf var?

Danişma

6-2.2.2. Tapşırıq a (dərslik). Hər bir dilin özünməxsus danışq səsləri olur. Qədim türk dilinin də əlifbası məhz bu dilin özünəməxsus səslərini ifadə etmək üçün yaradılan orijinal əlifbadır. Yəni başqa əlifbalardan hər hansı bir işarə götürülməyib. Müəllim dərslikdə 41-ci səhifədə veril-

miş Orxon-Yenisey əlifbasına diqqəti yönəldib oradakı spesifik səsləri ifadə edən hərfələrdən nümunələr göstərə bilər.

Tapşırıq b, c (dərslik). Əsas məqsəd şagirdlərə Azərbaycan əlifbasının latin qrafikali əlifba əsasında yarandığını vurğulamaq və onları tanıdığı əlifbaların fərqi barədə düşündürməkdir. İngilis dilinin əlifbası da latin qrafikalıdır. Latin əlifbasından ingilis, fransız, alman, italyan, türkmən və s. xalqlar da istifadə edirlər.

Dinləmə

6-1.3.1. Tapşırıq ç (dərslik). "Azərbaycan əlifbası" mətni səsləndirilir.

AZƏRBAYCAN ƏLİFBASI

Dilin səs təkibini öyrənən elm sahəsi fonetika adlanır. Hər bir dildəki səslər yazida müəyyən işarələrlə – hərflərlə, heroqliflərlə ifadə olunur. Bu işarələr sistemi qrafika adlanır. Dünyada bir sıra xalqların öz qrafikası var. Lakin geniş yayılmış qrafik sistemlər də var ki, bir çox xalqlar onlardan istifadə edirlər. Bu, latin, ərəb, kiril qrafikalarıdır.

Uzun əsrlər boyu Azərbaycanda ərəb qrafikasından istifadə olunmuşdur. Bu, VII əsrədə İslam dininin yaranması və beləliklə, ərəb dilinin bütün Afrika, Yaxın və Orta Şərqi, hətta Avropaya qədər yayılması ilə bağlıdır. Uzun illər, daha doğrusu, 13 əsr (VII–XX) Azərbaycanda bu əlifbadan istifadə olundu.

Keçən əsrin 20-ci illərində dilimizə daha uyğun olan latin qrafikasına keçid haqqında qərar qəbul olundu. Lakin bu, uzun çəkmədi. 10 il sonra rus dilində istifadə olunan kiril qrafikali əlifba qəbul edildi. Nəhayət, 1991-ci ildə Azərbaycan müstəqillik qazanıqdan sonra biz yenidən latin qrafikasına keçdik.

Latin qrafikası Miladdan əvvəl Qədim Roma xalqı tərəfindən yaradılmışdır. Bu qrafika latin dilinin səs tərkibini ifadə edirdi. Bu dildə 26 səs var idi. Ona görə də latin qrafikasında da 26 hərf var idi.

Sonradan bir çox Avropa xalqları bu qrafikanı qəbul etdi. Lakin onların dilində səslərin sayı çox idi və bəzi səslər latin dilində yox idi. Ona görə də hər bir xalq latin qrafikasında öz səslərinə uyğun dəyişikliklər etdi:

1) Bəzi xalqlar bir səsi iki-üç hərfə işarə etdilər. Məsələn, ingilislər ş səsini yazida ifadə etmək üçün yanaşı yazılın s və h hərfələrindən istifadə etdilər.

2) Digər xalqlar isə öz dillərindəki səsləri yazida ifadə etmək üçün latin hərfərinə müəyyən işarələr əlavə etdilər. Məsələn, hərfin üstündə "papaq"lar (ş, ŷ), nöqtələr (à, ü), aşağısında isə "quyruq"lar (z, ñ) qoydular.

(Müəllim hərfləri lövhədə yazır)

Bunlara diakritik işarələr deyilir.

Bəzi dillərdə latin hərfəri ilə yanaşı tamamilə yeni hərfələrdən də istifadə olunmağa başladı. Azərbaycan dilinin əlifbasında da ilkin latin qrafikasından fərqli hərfələr var. Belə ki, Azərbaycan dilindəki ç, ş, ü, ğ, ö səsləri latin dilində yox idi. Buna görə də latin hərfərinə müəyyən diakritik işarələr əlavə olundu. Ə səsini ifadə etmək üçün yeni hərf yaradıldı.

Beləliklə, Azərbaycan əlifbası latin qrafikası əsasında yaradılsa da, dilimizin səs sistemini uyğunlaşdırılmışdır.

Şagirdlər mətnin hər abzasına uyğun tapşırıqda verilmiş qeydlər əsasında mətni nəql edirlər.

İş dəftərindəki tapşırıqlar mətnlə bağlı faktoloji qavramanı yoxlamaq üçündür.

Tapşırıq a (iş dəftəri). Cavab: b variantı.

Tapşırıq b (iş dəftəri). Cavab:

1. VII əsrədə Azərbaycanda da İslam dini yayıldı.

Ərəb əlifbasından istifadə olunmağa başlandı.

2. Ərəb əlifbası Azərbaycan dilinin fonetik sistemində uyğun gəlmirdi və oxuyub-yazmada xeyli çətinliklər yaradırdı. **Azərbaycan dilinin xüsusiyyətlərinə daha uyğun olan latin əlifbasına keçildi.**

3. **Azərbaycan rus hakimiyyətinə tabe oldu.** Uzun illər kiril əlifbasından istifadə olundu.

4. **Dilimizdə spesifik səslər üçün latin əlifbasında uyğun hərfələr yox idi.** Azərbaycanda latin qrafikası qəbul olunanda bəzi latin hərfərinə müəyyən diakritik işarələr əlavə olundu.

Tapşırıq c (iş dəftəri). Cavab: Mirzə Fətəli Axundzadə.

Yazı

6-3.1.2. Tapşırıq d (dərslik). Şagirdlə əlifbanının tez-tez dəyişməsinin yarada biləcəyi problemlər barədə əvvəlcə kollektiv müzakirə edirlər. Şagirdlərin Azərbaycan əlifbası haqqında dirlədikləri mətnə əlavə edilməsi nəzərdə tutulan abzasın məzmunu təxminən belə ola bilər:

Əlifbanının tez-tez dəyişməsi cəmiyyətin inkişafı üçün ciddi problemlər yarada bilər. Təhsilin inkişafında müəyyən ləngimələrə səbəb ola bilər. Çünkü yeni əlifbanının öyrənilməsinə əlavə vaxt la-

zimdür. Əlifbanın dəyişməsi nəticəsində əvvəlki əlifba ilə yazılmış materialların, kitabların yenilənməsi tələb olunur. Bu da əlavə zaman alır. Bundan əlavə, əlifbanın dəyişməsi insanlar arasında ünsiyətə ziyan gətirə bilər. İnsanların bir-birini anlaması çətinləşər. Ona görə də əlifba islahatı ciddi düşünülmüş dövlət siyaseti ilə həyata keçirilə bilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Əlavə biliklərdən istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq a (dərslik)
Dinlədiyi mətni götürdüyü qeydlər əsasında nəql edir.	Tapşırıq ç (dərslik)
Yazısında orfoqrafik normalara əməl edir.	Tapşırıq d (dərslik)

4-cü dərs. Mürəkkəb adlar (şəxs və yer adları)

- Dərslik: səh. 45
- İş dəftəri: səh. 30

Təlim məqsədləri:

- Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına əməl edir ([st. 6-4.1.3.](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagirdlərin mürəkkəb adlar mövzusuna dair ilkin bilikləri yoxlanılır. Tapşırıqda verilmiş söz birləşmələrindən yalnız birini – *Kültigin abidəsini* mürəkkəb ad kimi qəbul etmək olar.

Şagirdlər seçimlərini təxminən belə əsaslandırma bilərlər:

Danimarka alimi dedikdə Danimarkanın hər hansı bir alimi, *İsveç zabiti* dedikdə İsveçin hər hansı bir zabiti, *daş kitabə* dedikdə müxtəlif daş kitabələr nəzərdə tutulur. *Kültigin abidəsi* dedikdə isə müxtəlif abidələr içərisində məhz həmin abidə nəzərdə tutulur.

Dil qaydaları

6-4.1.3. Müəllim “Yadda saxla” rubrikasında şəxs və yer bildirən mürəkkəb adların yazılışı ilə bağlı qaydaları nümunələr əsasında şərh edir.

Tapşırıq b (dərslik). Cavab:

Mürəkkəb ad: Damcılı bulağı, Baykal gölü, Daş Salahlı, Bazardüzü zirvəsi.

Söz birləşməsi: Gürcüstan vətəndaşı, Göyçay narı, ağ köynək, Bakı küçələri.

Mürəkkəb söz: Gəmiqaya, Ağbulaq, Aslanbəyli, Ağköynək, Göygöl.

“Yadda saxla” rubrikasındaki məlumatlar mənimsədir.

Tapşırıq c (dərslik). Cümələrdə səhv yazılmış mürəkkəb adların düzgün yazılışı: 1 – Şeyx Məhəmməd Xiyabani; 2 – Aşağı Əskipara; 3 – Cənubi Koreya; 4 – Nargin adası; 5 – Sultan Süleyman Qanuni.

İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab: 2-ci sütun – Qara dəniz, Şirvan düzü, Azıx mağarası.

Tapşırıq b (iş dəftəri). 1 – Yuxarı Salahlı kəndi; 2 – Azadlıq meydANI, Neftçilər prospekti; 3 – Nadir şah Əfşar, Yaxın Şərq; 4 – Araz çayı, Xudafərin körpüsü; 5 – Seyid Əzim Şirvani.

Tapşırıq c (iş dəftəri). Nümunələr:

Birinci sözünün ilk hərfi böyük yazılan mürəkkəb adlar: Kür çayı, Naxçıvan şəhəri, Nadir şah, Mil düzü, Cavanşir küçəsi və s.

Bütün sözlərin ilk hərfi böyük yazılan mürəkkəb adlar: Mirzə Fətəli Axundzadə, Azərbaycan Respublikası, Şah İsmayıllı Xətai, Hacı Zeynalabdin Tağıyev, Şeyx Şamil və s.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına əməl edir.	Tapşırıq a, b, c (dərslik); a, b, c (iş dəftəri)

4-cü fəsil

1-ci dərs. Qədimdə yazı materialları

- Dərslik: səh. 46-48
- İş dəftəri: səh. 31

Təlim məqsədləri:

- Mətndəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir ([st. 6-2.3.2](#)).
- Mətndəki fakt və hadisələri mətnin planına uyğun qruplaşdırır ([st. 6-2.1.2](#)).
- Aid olduğu ümumi mənəni göstərməklə sözü izah edir ([st. 6-4.4.2](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər bölmə boyu yazı mədəniyyətinin formallaşması tarixində bəhs edən mətnlərdən əldə etdikləri biliklər vasitəsilə sualı cavablandırma bilərlər (daş, gil və s.).

Oxu

6-2.3.2. Tapşırıq b (dərslik). Azərbaycan qədim yaşayış məskənidir. Bunu göstərən faktlardan biri də üzərində mixi yazılar olan daş və gil lövhələdir. Bu lövhələrin tarixi Miladdan öncəyə aid edilir. Bu isə onu göstərir ki, daş və gil lövhələr ilk yazı materialları hesab oluna bilər.

6-2.1.2. Tapşırıq c (dərslik). Oxu prosesi qruplarla iş formasında yerinə yetirilir. Şagirdlər əvvəlcə tapşırıqda verilmiş təlimatla tanış olurlar. Daha sonra 1-ci qrupa papirus, 2-ci qrupa perqament, 3-cü qrupa isə ipək haqqında mətnləri oxumaq və təlimat üzrə məlumat vərəqi hazırlamaq tapşırılır.

"Papirus" mətni üzrə məlumat vərəqi:

- Yazı materialının adı: papirus bitkisi.
- Ixtira edildiyi dövr, məkan: Miladdan əvvəl III minillik; Misir
- İlk istifadə edən xalq: misirlilər.
- Dünyaya yayılması: Yunanistanda və Romada papirus əsas yazı materialı olmuşdur.

• Azərbaycanda istifadə: Azərbaycanda da XII əsrə qədər papirusdan yazı materialı kimi geniş istifadə olunmuşdur.

• Əlavə məlumatlar: Bu gün almanlar kağıza "papir", fransızlar "papye", ingilislər "peypə" deyirlər. Bu sözlər *papirus* sözündən yaranmışdır.

"Perqament" mətni üzrə məlumat vərəqi:

- Yazı materialının adı: heyvan dərisindən hazırlanmış perqament.
- Ixtira edildiyi dövr, məkan: Miladdan əvvəl III-II əsrlər; Kiçik Asiya, Perqam şəhəri.

- İlk istifadə edən xalq: yunanlar.
- Dünyaya yayılması: İran, Azərbaycan və s.
- Azərbaycanda istifadə: Azərbaycanda VIII əs-rə aid gözəl xətlə dəri üzərində yazılmış "Quran" surəsi mühafizə edilir.

• Əlavə məlumatlar: Perqament üzərində yazılmış ən möhtəşəm abidələrdən biri atəşpərəstlərin müqəddəs kitabı sayılan "Avesta" idi. Bu kitab 12000 perqament üzərində yazılmışdır.

"İpək" mətni üzrə məlumat vərəqi:

- Yazı materialının adı: ipək.
- Ixtira edildiyi dövr, məkan: Miladdan əvvəl III minillik; Çin.

• İlk istifadə edən xalq: çinlilər.

• Dünyaya yayılması: Yaxın Şərqi ölkələri və s.

• Azərbaycanda istifadə: Miladdan əvvəl II əsrdən başlayaraq Çindən gələn karvanlar hər il Azərbaycana minlərlə ton ipək parça gətirirdi. Azərbaycan xəttatlarının ən çox istifadə etdikləri yazı materiallarından biri də ipək parça idi.

• Əlavə məlumatlar: Nizami Gəncəvinin əsərlərdəki bir çox misralar o dövrdə ipəyin yazı materialı kimi geniş istifadəsini göstərirdi.

Sonda qrupların təqdimatları dinlənilir. Qruplar bir-birinin təqdimatına rəy verirlər.

6-4.4.2. Tapşırıq ç (dərslik). Kiçik Asiyada heyvan dərisindən hazırlanan yazı materialı.

Yazı

Tapşırıq a (iş dəftəri). Papirus bitkisindən yazı materialının necə hazırlanması ilə bağlı təlimat təxminən belə ola bilər: Əvvəlcə papirus bitkisinin zoqları kəsilir. Zoqların qabığı soyulur. Soyulmuş zoqlar nazik hissələrə ayrılır. Bir qab suyun içərisində 72 saat saxlanılır. Yumşalmış zoqlar qalın oxlovla yayılır. Nazik təbəqəyə çevrilən zoqlar çarpaz şəkildə bir-birinə hörülürlər. Alınan hörgünü yastılamaq üçün yenə qalın oxlovla yayılır və qurudulur.

Tapşırıq b (iş dəftəri). Təxminən eramızın III əsrindən sonra dünyada papirusdan daha az, perqamentdən isə çox istifadə olunma səbəbləri bunlardır:

2. Perqament papirusla müqayisədə hər yerdə istehsal oluna bilirdi. Bəli. Papirus yalnız Misir ərazisində yetişirdi. Perqament isə müxtəlif heyvan dərilərindən hazırlanırdı.

4. Perqament daha uzunömürlü material idi. Bəli. Ona görə də hətta kağız ixtira olunduqdan sonra da istifadə edilirdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnindəki fikri dəstəkləyən faktları müəyyənləşdirir.	Tapşırıq b (dərslik)
Mətnindəki fakt və hadisələri mətnin planına uyğun qruplaşdırır.	Tapşırıq c (dərslik)
Sözün aid olduğu ümumi mənəni göstərməklə sözü izah edir.	Tapşırıq f (dərslik)

2-ci dərs. Qədimdə yazı materialları

- Dərslik: səh. 49

Təlim məqsədləri:

- İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır ([st. 6-3.1.1](#)).

Mövzuya yönəltmə

6-3.1.1. Tapşırıq a (dərslik). “Qədimdə yazı materialları” mətni frontal sorğu üsulu ilə xatırladılır. Şagirdlər “Qədimdə yazı materialları” fəsliндə verilmiş mətnlər vasitəsilə qədimdə müxtəlif növ yazı materiallarından istifadə olunduğunu öyrəndilər. Bu dərsdə isə şagirdlərin yazı materiallarından biri olan kağızla bağlı fəaliyyəti nəzərdə tutulur. Şagirdlər sualla bağlı ümumi müzakirə aparırlar.

“Diqqət et” rubrikasında mətnin strukturu ilə bağlı məlumat şagirdlərin diqqətinə çatdırılır.

Müəllimin nəzərinə! Dərslikdə “b”, “c” tapşırıqlarının **qruplarla iş** formasında yerinə yetirilməsi tövsiyə olunur.

Tapşırıq b (dərslik). Şagirdlər “Diqqət et” rubrikasında təqdim edilən plan əsasında qeyri-ardıcıl verilmiş məlumatların düzgün ardıcılığını müzakirə əsasında müəyyənləşdirirlər. Düzgün ardıcılıq: D, C, Ç, A, E, B.

Tapşırıq c (dərslik). Şagirdlər “Kağızın ixtirası” haqqında nəzərdə tutulan mətnin əsas hissəsində məlumatların ardıcılığını müəyyənləşdiridikdən sonra mətnin giriş və sonluq hissəsində nə yazaçaqlarını “c” tapşırığında verilmiş təlimatın köməyi ilə (girişdə: kağızın rolu və üstünlükləri; sonluqda: əhəmiyyəti) müzakirə edirlər. Mətn

giriş və sonluq hissələri ilə birlikdə aşağıdakı kimi yazıla bilər:

Giriş. Qədim dövrlərdə insanlar fikirlərini yazılı şəkildə çatdırmaq üçün müxtəlif materiallardan istifadə etmişlər. Daş kitabələrdən, gildən hazırlanmış lövhələrdən, papirus bitkisindən alınan materiallardan, ipəkdən, həmçinin kağızdan istifadə etmişlər. Bu yazı materiallarının içərisində kağızın xüsusi rolu vardır. Kağız çox çeşidli təbiqlər (yazmaq, çap etmək, təsvir etmək və s.) üçün uyğun bir materialdır. Kağız yüngül olduğundan daşımaq və saxlamaq rahatdır. Kağız informasiyanın saxlanması ilə tarixi və mədəni irlərin qorunmasına imkan verir.

Yazı materialının ixtirası. Kağız Çində ixtira olunmuşdur. Onun ixtiraçısı və ixtira olunduğu il dəqiq bilinir: imperator sarayının məmuru Tsay Lun; miladdan sonra 105-ci il. Kağızın Çində ixtira edilməsi təsadüfi deyildi. Əvvəla, Çin lap qədim zamanlardan öz yazı və kitab mədəniyyəti ilə məşhur idi. İkincisi, bu ölkədə ipəyin ixtirası sonradan müxtəlif bitki liflərindən kağızın alınmasına yol açmışdı.

751-ci ildə Tyan-Şan dağları ətəyində baş vermiş döyüslər zamanı ərəblər bir neçə çinlini əsir almışdır. Onların arasında kağız ustaları var idi. Ərəblər onlardan kağız istehsalının sırlarını öyrəndilər.

Dünyada kağızdan istifadə. Avropa xalqları arasında kağız istehsalını ilk olaraq İspanlar mənimsəmişlər. İtaliyada kağız istehsalına 1154-cü ildə başlandı. Daha sonra İngiltərədə və Almaniyada kağız fabrikları quruldu.

Azərbaycanda kağızın istifadəsi. IX əsrin sonu – X əsrin əvvəllərində Azərbaycanın Xunəc şəhərində kağız fabrikı fəaliyyət göstərmişdir. Sonradan bu şəhər Kağızkunan adlandırılmışdır. XIV əsrədə Azərbaycan alimi və dövlət xadimi Fəzlullah Rəşidəddin kağız fabrikı tikdirmişdi. Burada istehsal olunan kağız “Təbriz kağızı” adı ilə şöhrət qazanmışdı.

Sonluq. Dünya mədəniyyətində, elm və təhsilin inkişafında kağızın ixtirasının böyük rolü olmuşdur. Düzdür, indi elektron resurslardan istifadə genişlənir. Buna baxmayaraq bütün sahələrdə kağıza böyük ehtiyac vardır. Kağız hər kəsin həyatında əsas və əhəmiyyətli bir vasitədir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-xronoloji mətni alt-mövzular – yarımbaşlıqlar üzrə strukturlaşdırır.	Tapşırıq a, b, c (dərslik)

3-cü dərs. Sözlərin təkrarından yaranan mürəkkəb sözlər

- Dərslik: səh. 50
- İş dəftəri: səh. 32

Təlim məqsədləri:

- Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin defislə (tez-tez) və bitişik (addimbaaddım, gəlhagəl və s.) yazılmış qaydalarına əməl edir (**st. 6-4.1.7.**)

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagirdlərin mürəkkəb sözlər mövzusuna dair ilkin bilikləri yoxlanılır. Şagirdlər tapşırıqda verilmiş nümunələri təhlil etməklə mürəkkəb sözlərin yazılışı qaydalarını tamamlayırlar.

- Müxtəlifmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər **bitişik** yazılır.
- Əksmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər **defislə** yazılır.
- Xaxınmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər **defislə** yazılır.
- Hiponimlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər **defislə** yazılır.
- Tərəflərindən biri və ya heç biri məna kəsb etməyən mürəkkəb sözlər: qarma-qarışq, əzik-üzük.

Tapşırıq b (iş dəftəri). Düzgün yazılmış sözlər: gəlhagəl, qaçaqaç, qovhaqov, vurhavur.

Tapşırıq c (iş dəftəri). 1. Sonradan-sonraya bu xəbərin uydurma olduğu ortaya çıxdı.

Tahir uzaqdan-uzağ qohum idilər).

İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab:

Müxtəlifmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər: Əliağa, balacaboy, kinostudiya, dilicu.

Əksmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər: gec-tez, alt-üst.

Xaxınmənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər: dost-tanış, qohum-qardaş, adət-ənənə.

Hiponimlərin birləşməsi ilə yaranan mürəkkəb sözlər: şimal-şərq, kafe-restoran, duz-çörək, dil-do-daq.

Tərəflərindən biri və ya heç biri məna kəsb etməyən mürəkkəb sözlər: qarma-qarışq, əzik-üzük.

Tapşırıq b (iş dəftəri). Düzgün yazılmış sözlər: gəlhagəl, qaçaqaç, qovhaqov, vurhavur.

Tapşırıq c (iş dəftəri). 1. Sonradan-sonraya bu xəbərin uydurma olduğu ortaya çıxdı.

3. Solmuş güllər birdən-birə canlandı, tumurcuqlayıb çiçək açdı.

4. Xəstənin vəziyyəti gündən-günə yaxşılaşır.

6. Dünya bazارında ildən-ilə neftin qiyməti bəhalaşır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin təkrarından yaranan mürəkkəb sözlərin defislə (tez-tez) və bitişik (addimbaaddım, gəlhagəl və s.) yazılmış qaydalarına əməl edir.	Tapşırıq a, b, c (dərslik); a, b, c (iş dəftəri)

Dil qaydaları

6-4.1.7. Müəllim “Yadda saxla” rubrikasında eyni sözün təkrarı ilə yaranan bir çox mürəkkəb sözlərin yazılışı haqqında verilmiş məlumatları şərh edir.

Tapşırıq b (dərslik). Cavab:

1. Polis şəhərin küçələrində casusu addimbaaddım izləyirdi.

2. Onlar getdikcə bir-birindən uzaqlaşır, münasibətləri gündən-günə soyuyurdu.

3. Bu sözdən sonra bir vurhavur düşdü ki, gəl görəsən.

4. Burada sağlam yaradıcılıq yarışı, sözün yaxşı mənasında, bəhsəbəhs vardı.

“Yadda saxla” rubrikasında eyni sözün təkrarından yaranan mürəkkəb sözlərin səhv salınması ilə bağlı tövsiyə diqqətə çatdırılır.

Tapşırıq c (dərslik). Cavab:

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 51
- İş dəftəri: səh. 33

Təlim məqsədləri:

1. Söz tərkibindəki morfemlərin (*aero*, *hidro*) mənasından çıxış edərək sözün mənasını müəyyən edir (st. 6-4.4.1).
2. Sözün aid olduğu ümumi mənəni müəyyən edir (*kirpi* – *heyvan*, *köynək* – *geyim*) (st. 6-4.4.2).
3. Qoşa samitlə bitən sözlərin orfoeziya və orfoqrafiya normalarına əməl edir (*fənn* – *fənlər*, *rəhm* – *rəhmdil*) (st. 6-4.1.2).
4. Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına əməl edir (st. 6-4.1.3).

Mövzuya yönəltmə

Şagirdlər müəllimin yönəldici sualları vasitəsilə bölmə boyu keçilmiş mövzuları xatırlayırlar, müxtəlif mətnlərdən əldə etdikləri yaddaşqalan maraqlı məlumatları söyləyirlər.

Yönüldici suallar:

- Hansı yazı növləri ilə tanış oldunuz? Hansı sırlı abidələr barədə məlumat əldə etdiniz? Bu abidələrin tarix və dilçilik elmində hansı rolü olmuşdur? Qədim zamanlarda hansı yazı materiallarından istifadə olunub?
- Qeyri-bədii mətnlərin hansı növləri ilə tanış oldunuz?
- Hansı dil qaydalarını öyrəndiniz?

Dil qaydaları

6-4.4.1. Tapşırıq 1 (dərslik). Məqsəd şagirdlərin alınma sözlərin tərkibindəki hissəciklərdən çıxış edərək sözün mənasını təxmin etmə bacarığını inkişaf etdirməkdir.

Hidrodinamika – cismi suda hərəkəti zamanı suyun cismə təsir qüvvəsini öyrənən elm sahəsi.

Aerodinamika – havada bərk cisimlərin hərəkəti zamanı hava axınının bərk cisimlərə təsir qüvvəsini öyrənən elm sahəsi.

6-4.4.2. Tapşırıq 2 (dərslik). Tapşırığın məqsədi şagirdlərin sözün mənasını izah etmək bacarığını inkişaf etdirməkdir. Təlimata və nümunəyə əsasən verilmiş sözlər izah edilir.

I qrup:

Zebr:

Hiperonim: heyvan

Xüsusiyyətləri: Dərisi zolaq-zolaq olur. Vəhşidir. Afrikada yaşayır.

İzahı: Afrikada yaşayyan, dərisi zolaq-zolaq olan vəhşi heyvandır.

Koala:

Hiperonim: heyvan

Xüsusiyyətləri: Kisəlidir. Qəhvəyi-boz rəngli olur. Əsasən Avstraliyada yaşayır. Otyeyəndir. İzahı: Avstraliyada yaşayyan, qəhvəyi-boz rəngli, otyeyən kisəli heyvandır.

II qrup:

Nar:

Hiperonim: meyvə

Xüsusiyyətləri: İçərisində çoxlu turş, meyxoş və ya şirin dənələri var. Qırmızıdır. Sərt qabılıqlıdır. Yumru formada olur.

İzahı: İçərisində çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabılıq yumru formalı meyvədir.

Alma:

Hiperonim: meyvə

Xüsusiyyətləri: Müxtəlif çeşidləri və müxtəlif rəngləri var. Yumru və uzunsov formada olur.

İzahı: Müxtəlif çeşidləri və müxtəlif rəngləri olan yumru, yaxud uzunsov meyvədir.

III qrup:

Romb:

Hiperonim: həndəsi fiqur

Xüsusiyyətləri: Qarşı tərəfləri paralel və bərabər olur. Dördbucaqlıdır. Paraleloqramdır.

İzahı: Bütün tərəfləri eyni olan paraleloqramdır.

Trapesiya:

Hiperonim: həndəsi fiqur

Xüsusiyyətləri: Yalnız iki qarşı tərəfi bir-birinə paralel olur. Dördbucaqlıdır.

İzahı: İki tərəfi paralel olan dördbucaqlıdır.

IV qrup:

Mışar:

Hiperonim: əmək aləti

Xüsusiyyətləri: Ağac, taxta, dəmir, daş kəsmək üçün istifadə olunur. Poladdan düzəldilir. Ucu dış-dış olur. Zolaq və ya dairə şəklində olur.

İzahı: Ağac, taxta, habelə dəmir, daş kəsmək üçün zolaq və ya dairə şəklində polad təbəqəsindən düzəldilmiş diş-diş alətdir.

Kəlbətin:

Hiperonim: əmək aləti

Xüsusiyyətləri: Mıx, mismar və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün istifadə olunur. İkiağızlıdır. Metaldır. Maşaya bənzəyir.

İzahı: Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşəkilli

metal alətdir.

6-4.1.2. Tapşırıq 3 (dərslik). Cavab: c variantı (hüsünxətt). Sözün düzgün yazılışı: hüsnxət.

1-ci səhv: Mürəkkəb sözdür (*hüsün+xətt*). *Hüsün* sözü təkhecalıdır. Tələffüz zamanı səsartımı baş verir. Bu səbəbdən sözün yazılışında bəzən səhvə yol verilir.

2-ci səhv: Qaydaya görə, eynicinsli qoşa samitlə bitən təkhecalı söz (*xətt*) mürəkkəb sözün ikinci tərəfi olduqda həmin sözdə qoşa samitdən biri (*t*) yazılmır.

6-4.1.3. Tapşırıq 4 (dərslik). Cavab: 1 – Mirzə Ələkbər Sabir; 2 – Qara dəniz; 3 – Yaxın Şərq; 4 – Üzeyir bəy Hacıbəyov; 5 – Sara xatun, Ağqoyunlu hökmərdarı.

İş dəftərindəki tapşırıqlar bölmə üzrə keçilmiş dil qaydalarının möhkəmləndirilməsinə xidmət edir.

Tapşırıq 1 (iş dəftəri). Cavab:

Qovhaqov, gethaget, qaçaqaç

Sualı: nə?

Nitq hissəsi: isim

Cürbəcür, növbənöv, rəngbərəng

Sualı: necə?

Nitq hissəsi: sıfət

Saatbasaat, günbəgün, ilbəil

Sualı: nə vaxt?

Nitq hissəsi: zərf

Tapşırıq 2 (iş dəftəri). Cavab: Möminə xatun, Füzuli meydani, Şərqi Anadolu, Kiçik Asiya yarımadası.

Tapşırıq 3 (iş dəftəri). Cavab: zoomağaza, zoopark; əks-inqilab, əks-əlaqə; avtovağzal, avtosalon; veb-dizayner, veb-səhifə.

Tapşırıq 4 (iş dəftəri). Cavab: Hiperonimlər: 1 – un məhsulları; 2 – peşələr; 3 – təbiət hadisələri.

Tapşırıq 5 (iş dəftəri). Cavab: 1 – aviakassa; 2 – eks-çempion; 3 – antihumanist; 4 – qeyri-peşəkar.

Formativ qiymətləndirmə

Şagirdlərin bılık və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Söz tərkibindəki morfemlərin (<i>aero, hidro</i>) mənasından çıxış edərək sözün mənasını müəyyən edir.	Tapşırıq 1 (dərslik)

Sözün aid olduğu ümumi mənanı müəyyən edir.	Tapşırıq 2 (dərslik); 4 (iş dəftəri)
Qoşa samitlə bitən sözlərin orfoepiya və orfoqrafiya normalarına əməl edir.	Tapşırıq 3 (dərslik)
Şəxs, yer və s. bildirən mürəkkəb adların böyük hərfə yazılışı qaydalarına əməl edir.	Tapşırıq 4 (dərslik); 2 (iş dəftəri)

bölmə

3 MİLLİ DƏYƏRLƏR

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Vətən sağ olsun!	Oxu	52-54	34	58-59
2	Vətən sağ olsun!	Oxuyub-qavrama. Danışma	55	35	59-60
3	Vətən sağ olsun!	Yaradıcı yanaşma	55		60
4	Sözün başlanğıc forması	Dil qaydaları	56	36	60-61
2-ci fəsil					
1	Sonuncu dərs	Danışma. Oxu. Dil qaydaları	57-59	37	62
2	Sonuncu dərs	Oxuyub-qavrama	59	38	62-63
3	Cənub xatırələri	Oxuyub-qavrama. Yazı	60	39	63-64
4	Eyniköklü sözlər	Dil qaydaları	61	40	64-65
3-cü fəsil					
1	Şeyx Səfi məqbərəsi necə talan olundu?	Danışma. Oxuyub-qavrama	62-63	41	66-67
2	Şeyx Səfi məqbərəsi necə talan olundu?	Oxuyub-qavrama	63-65	42	67-68
3	İtə ataram, yada satmaram	Oxu. Dinləmə	65-66	43	68-71
4	Söz birləşmələri	Dil qaydaları	67	44	71
4-cü fəsil					
1	Ağdam Çörək Muzeyi	Danışma. Oxuyub-qavrama	68-70	45	72-73
2	Ağdam Çörək Muzeyi	Oxuyub-qavrama. Danışma. Yazı	71	46	73-74
3	Qeyri-müəyyən yiyəlik hal	Dil qaydaları	72	47	74-75
Ümumiləşdirici təkrar			73	48	75-76

1-ci fəsil

1-ci dərs. Vətən sağ olsun!

- Dərslik: səh. 52-54
- İş dəftəri: səh. 34

Təlim məqsədləri:

- Mətnin haqqında fikirləri mətnindəki fakt və hadisələrlə əsaslandırır ([st. 6-2.2.1](#)).
- Mətnin kompozisiyasında problemin yaranması və həlli məqamlarını müəyyən edir ([st. 6-2.3.3](#)).
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözlərin mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).

Mövzuya yönəltmə

Müəllim diqqəti dərslidə mətnindən əvvəl verilmiş sual və tapşırıqlara yönəltməklə şagirdləri danışma fəaliyyətinə cəlb edir.

Tapşırıq a (dərslik). Şagirdlər Qarabağ haqqında bildiklərini xatırlamaqla yanaşı Qarabağ konfliktinin yaranması, I Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın işğaldan azad olunması haqqında danışırlar.

Tapşırıq b (dərslik). Şagirdlər başlıqladan və illüstrasiyalardan mətnin müharibə və Vətən uğrunda şəhid olan qəhrəmanlar haqqında olması qənaətinə gələ bilərlər.

Tapşırıq c (dərslik). Şagirdlər şeirdə ifadə olunan fikir ətrafında müzakirə aparır, fikirlərini bildirirlər.

Oxu

“Vətən sağ olsun” mətni üzrə iş. Səssiz oxu.

Mətnin ilk abzasından sonra tapşırıqlar verilmişdir. Mətnindaxili tapşırıqlar oxu prosesində yerinə yetirilməli olduğu üçün oxunun iki mərhələdə keçirilməsi tövsiyə edilir. Əvvəlcə şagirdlər “Vətən sağ olsun” mətninin ilk iki abzasını səssiz oxuyub tapşırıqları kontekstdən çıxış edərək yerinə yetirməlidirlər. Cavablar dinlənilib müzakirə edildikdən sonra mətnin davamı səslə oxunur. Bu zaman müəllim mətni oxuyarkən şagirdlərin əsas məqamları xüsusi səs tonu ilə vurğulamalarına, obrazların nitqini situasiyaya və xarakterlərinə uyğun səsləndirmələrinə diqqət yetirir.

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq ç (dərslik). Şagirdlər birinci abzasdan çıxış edərək verilən məlumatları belə əsaslandırma bilərlər:

Məkan – Mətnin birinci abzasında Qarabağın

adi çəkilmir. Amma ilk cümlədən (Düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyik) səhbətin məhz bu məkandan getdiyi məlum olur.

Zaman – Abzasın sonrakı cümlələri hadisənin Qarabağın azad edilməsi uğrunda gedən Vətən müharibəsi zamanı baş verdiyini göstərir.

Təhkiyəçi – Mətnin birinci şəxsin adından nəql edilməsi, abzasın sonuncu cümləsi (Əlimdə silah irəliyə doğru atdığım hər bir addımda ...) təhkiyəçinin azərbaycanlı hərbçi, vətənpərvər insan olduğunu söyləməyə əsas verir. Abzasın ilk sözlərindən isə (Uşaqlıqdan bəri tez-tez eşidirdim...) onun 25-30 yaşlarında olması qənaətinə gəlmək mümkündür.

6-2.3.3. Tapşırıq d (dərslik). Təqdim olunan suallara cavab verməklə şagirdlər ikinci abzasdan əldə etdikləri yeni məlumatları sadalamalıdır: 1. Birinci abzasdan təhkiyəçinin hərbçi olması qənaətinə gəlinmişdi. İkinci abzasdan isə məlum oldu ki, o, sıravi əsgər deyil, zabitdir, taqım komandiridir. 2. Mətn Vətən müharibəsinin son, şanlı səhifəsi – Şuşanın azad olunması uğrunda gedən döyüş haqqındadır.

Abzasın ilk cümləsi təbii sual doğurur: Təhkiyəçinin başçılıq etdiyi taqım piyada taboru ilə birləşəndən sonra hadisələr necə davam edəcək? Hərəkət istiqamətinin Şuşaya doğru olması isə əsərin davamını oxumağa daha da sövq edir.

Abzasın son cümləsini hadisələrin düyun nöqtəsi hesab etmək olar. Qarşıya böyük, şərəfli bir məqsəd qoyulub: Şuşanı nəyin bahasına olursa olsun azad etmək.

Mətdaxili tapşırıqlar yerinə yetirildikdən sonra əsərin oxusu davam etdirilir. Şagirdlər mətni oxuduqdan sonra söz ehtiyatı ilə bağlı tapşırıqları yerinə yetirirlər.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq e (dərslik). Şagirdlər cədvəldəki məlumatlardan istifadə etməklə sözlərin izahını verməlidirlər. Tapşırıq eyni zamanda şagirdlərin rəbitəli cümlə qurmaq bacarığının inkişafına xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab: b variantı; a variantında “bəhanə”, c variantında “dəlil” sözləri olmalıdır.

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – c; 2 – ç; 3 – d; 4 – a; 5 – b.

Oxuyub-qavrama üzrə növbəti tapşırıqlar iş dəftərində verilmişdir.

6-2.1.2. Tapşırıq c (iş dəftəri). Tapşırıq mətnin

məzmununun şagirdlər tərəfindən nə dərəcədə qavranılmasına yönəlmüşdür. Cavab: 1 – Y, 2 – D, 3 – D, 4 – Y, 5 – D, 6 – Y.

Tapşırıq c (iş dəftəri). Cavab: c variantı.

Tapşırıq d (iş dəftəri). Şagirdlər mətnindəki hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirərək cümlələri davam etdirməlidirlər. Birinci cümlədə Zamanlığın özü ilə yalnız piyadaları götürdüyü xəbər verilir. Mətndə bunun səbəbi aydın göstərilir: Yol dağlardan, meşələrdən keçdiyinə görə top aparmaq mümkün deyildi. İkinci cümlədə isə səbəb göstərilir: Zamanlı görüş yerinə vaxtında çatmalı idi. Buna görə də onun taqımı gecə-gündüz dayanmadan yol gedərək görüş yerinə təyin olunmuş vaxtda çatdı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Matiellər
Təqdim olunmuş məlumatlardan istifadə etməklə sözün izahını verir.	Tapşırıq e (dərslik); a, b (iş dəftəri)
Kontekstdən çıxış edərək təqdim edilmiş məlumatları əsaslaşdırır.	Tapşırıq c (dərslik)
Mətnin düyün nöqtəsini müəyyənləşdirir.	Tapşırıq d (dərslik)

2-ci dərs. Vətən sağ olsun!

- Dərslik: səh. 55
- İş dəftəri: səh. 35

Təlim məqsədləri:

- Hadisə və ya faktlar arasında səbəb-nəticə əlaqəsini müəyyən edir ([st. 6-2.2.1](#)).
- Mətnin ideyasının açılmasında xarakterlərin rolunu izah edir ([st. 6-2.3.1](#)).
- Təhkiyəçini dəyişməklə mətni nəql edir ([st. 6-2.3.6](#)).
- Mövzu üzrə apardığı araştırma əsasında təqdimat hazırlayıv və rəbitəli şəkildə təqdim edir ([st. 6-1.3.2](#)).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Vətən sağ olsun” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir. Bu zaman aşağıdakı suallardan istifadə edilə bilər:

- Əsərdəki hadisələr nə vaxt və harada baş verir?

- Əsərin əsas qəhrəmanları kimdir?
- Əsərdə hansı tarixi hadisə təsvir edilir?
- Əsər hansı sonluqla bitir?

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq a (dərslik). Cavan zabitin Zamanlıya söylədiklərindən aydın olur ki, mayor Əsədovun oğlu xüsusi təyinatlı döyüşçüdür və o da Şuşa uğrunda döyüşdə iştirak edəcək. Əsədovun sözünə ara verib fikrə dalması bununla izah oluna bilər.

Tapşırıq a (iş dəftəri). Birinci sualın cavabını mətndən asanlıqla tapmaq olar. Zamanlı mayor Əsədova yaxınlaşış hərbi salam verir və özünü rəsmi şəkildə təqdim edir. Onun bu davranışının hərbi məktəb məzunu olduğunu aydın göstərir. İkinci sualın cavabı isə təxminən belə ola bilər: Müharibə şəraitində, ağır, həllədici döyüş ərəfəsində leytenantın özünü belə rəsmi aparması mayora yersiz gəlir. Buna görə də onun sözünü kəsir.

6-2.3.1. Tapşırıq b (dərslik). Qəhrəmanın özüne verdiyi suali cavablandırırmakda şagirdlər çətinlik çəkə bilərlər. Bu zaman müəllim onları düzgün istiqamətləndirmək üçün suala mayor Əsədovun xarakterindən çıxış edərək cavab verməyi tövsiyə edə bilər. Əsədov ciddi, məsuliyyətli insandır, təcrübəli hərbçidir. Onun ən böyük istəyi, məqsədi Şuşanı azad etməkdir. Döyüşün həllədici anında onun Şuşaya birinci girmək şərəfini heç kəslə bölüşmək istəmədiyini düşünmək düzgün olmaz. Bu onun xarakterinə yaddır.

Tapşırıq c (dərslik). Cavablar təxminən belə ola bilər: 1. Zamanlığın Əsədov haqqında ilk təsəsüratı o qədər də xoş deyildi, sözünü kəsməsinə, acıqli sözlərinə görə onun kobud adam olduğu qənaətinə gəlmişdi. Bu fikri mayorun xarici görkəmi daha da möhkəmləndirirdi: zəhmlili sıfət, alnındaki dərin çapıq, xırıltılı səs onu daha da qorxunc edirdi. 2. Cavan zabitin Əsədov haqqında söylədiklərindən sonra Zamanlığın mayor haqqında fikri tamam dəyişdi. Əsədovun I Qarabağ müharibəsində də iştirak etməsi, indi isə düşmənlə ölüm-dirim savaşına qalxması ona qarşı rəğbət hissini yaranmasına səbəb oldu.

Tapşırıq d (dərslik). Şagirdlər əsərin ikinci abzasından Zamanlığın fikirlərini, hücum vaxtı və ölüm ayağında Əsədovun söylədiklərini nümunə gətirərək onları vətənpərvər insan kimi xarakterizə edə bilərlər.

Tapşırıq e (dərslik). Əsərin ideyası vətənpər-

vərlikdir. Həm "ç" tapşırığının, həm də 1-ci dərs-dəki "b", "c" tapşırıqlarının yerinə yetirilməsi artıq bu qənaətə gəlməyə imkan verir. Şagirdlər məz-muna da istinad edərək fikirlərini ümumiləşdirib əsərin ideyasını daha dəqiq və ətraflı ifadə edə bilərlər.

6-2.3.6. Tapşırıq e (dərslik). Təxminən belə mətn alına bilər: "Çoxdan gözlədiyimiz gün, nəha-yət ki, gəlib çatdı. Bu gecə Şuşamızın azad edil-məsi uğrunda döyüşə gedəcəyik. Axşam zabitlərlə birgə ağacın altında oturub söhbət edirdik. Bu vaxt mənim taborumla birləşməli olan taqım da gəlib çatdı. Taqımın komandiri cavan bir leytenant idi. Mənə yaxınlaşış hərbi salam verdi, "leytenant Zamanlı" deyə özünü təqdim etdi. Hiss olunurdu ki, hərbi məktəbi təzə bitirib. Düzü, bu rəsmiyət heç xoşuma gəlmədi. "Bura hərbi məktəb deyil. Mil kimi dayanıb durma!" dedim. Deyəsən, son cümləmi başa düşmədi. Duruxub qaldı. "Əəə, otur deyirəm" sözlərimdən sonra pərt halda qarşısında oturdu".

6-1.3.2. Tapşırıq ə (dərslik). 20 Yanvar şəhid-lərindən olan Ülvı Bünyadzadənin on üç yaşında ikən yazdığı bu şeir qəlbində vətən məhəbbəti da-şıyan bütün gənclərin həyat amalı ola bilər. Axi insan yaşamaq üçün doğulur, arzular, xəyallar qu-rur, bunlara çatmağa çalışır, həyatdan zövq almaq istəyir. Ancaq vətənə gərək olarsa, düşünmədən, tərəddüb etmədən hamisindən imtina edir. Vətən uğrunda canından keçir. İdeya baxımdan bu şeir "Vətən sağ olsun" hekayəsi ilə səsləşir.

Şagirdlər müxtəlif mənbələrdən istifadə et-məklə Ülvı Bünyadzadənin qısa, lakin şərəfli həyat yolunu işıqlandıran təqdimat hazırlamalıdırular.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Hədisə və ya faktlar arasında səbəb-nəticə əlaqəsini müəy-yən edir.	Tapşırıq a (dərslik); a (iş dəftəri)
Mətnin ideyasının açılmasında xarakterlərin rolunu izah edir.	Tapşırıq b, c, ç, e (dərslik)
Mətni təhkiyəçini dəyişərək nəql edir.	Tapşırıq e (dərslik)

Təqdimat materialı hazırlayır.	Tapşırıq ə (dərslik)
--------------------------------	-------------------------

3-cü dərs. Vətən sağ olsun!

- Dərslik: səh. 55

Təlim məqsədləri:

- Mətni təxəyyülünə uyğun dəyişdirir, genişləndirir, davam etdirir (st. 6-2.3.6).

6-2.3.6. Tapşırıq a (dərslik). Müəllim şagirdlə-rə cavan zabitin leytenant Zamanlıya mayor Əsə-dov, onun xüsusi təyinatlı olan oğlu haqqında söylədiklərini xatırladır. Əsərin qəhrəmanı ilə Əsə-dovun oğlu arasındaki görüşün daha maraqlı keç-məsi, daha doğrusu, birtərəfli olmaması üçün müəllim şagirdlərə müəyyən ipucu verə bilər. Məsələ burasındadır ki, Zamanlının Əsədovun oğluna deyəcəkləri mətnin məzmunundan aydın-dır. Bəs Əsədovun oğlu söhbət zamanı nədən danışa bilər? Müəllim şagirdlərə cavan zabitin "Komandirimiz Qarabağ uğrunda vuruşanda biz hələ anadan olmamışdıq. Onun ermənilərlə öz haqq-hesabı var" sözlərini xatırladaraq şagirdlərə bu məlumatı təxəyyüllerinə uyğun genişləndir-məyi tövsiyə edə bilər. Müəllimin tapşırığına əsa-sən şagirdlərin əvvəlcədən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri və onların Qarabağ müharibə-sindəki, Şuşa əməliyyatındaki fəaliyyəti barədə müəyyən məlumat əldə etmələri də faydalı olar. Və ya müəllim özü bu barədə şagirdlərə məlumat verə bilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətni təxəyyülünə uyğun ya-ratlığı yeni epizodla davam etdirir.	Tapşırıq a (dərslik)

4-cü dərs. Sözün başlangıç forması

- Dərslik: səh. 56 • İş dəftəri: səh. 36

Təlim məqsədləri:

- Sözün başlangıç formasını müəyyənləşdirir (st. 6-4.2.1).

Mövzuya yönəltme

Müəllim şagirdlərin sözün kökü və şəkilçilər

barədə biliklərini yoxlamaq məqsədilə sual-cavab aparır. Leksik və qrammatik şəkilçilərin funksiyalarını xatırladır.

Dil qaydaları

6-4.2.1. Tapşırıq a (dərslik). Şagirdlər döyüşçülərimizin sözünü kök və şəkilçilərə ayıırlar. Bu şəkilçilərin növünü (leksik, qrammatik), sözə hansı ardıcılıqla əlavə edildiyini müəyyənləşdirirlər. Tapşırığın ikinci hissəsinin yerinə yetirilməsi zamanı şagirdlərin öz fikirlərini əsaslandırması vacibdir. Həm də bu zaman tapşırıq bir qədər də genişləndirilə bilər. Belə ki, şagirdlər düzgün cavabın döyüşü olduğunu söyləməklə yanaşı lügətdə döy(mək) və döyüş sözlərinin də yer almasının, qalan üç sözün (döyüşçülər, döyüşçülərimiz, döyüşçülərimizin) isə lügətlərdə olmamasının səbəbini izah etməlidirlər.

"Yadda saxla" rubrikası. Müəllim "Yadda saxla" rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında sözün kökü və başlangıç forması, leksik və qrammatik şəkilçilər arasındaki fərqi aydınlaşdırır.

Tapşırıq b (dərslik). Cavab: *güllük, yoldaş, sürücü, xəbər, solğun, qazanc, işiqli, məktəbli, çəmənlik.*

Tapşırıq c (dərslik). Cavab:

söz	kökü	başlangıç forması	leksik şəkilçilər	qrammatik şəkilçilər
cəsarətli-dir	cəsarət	cəsarətli	-li	-dir
üzümçü-lükən	üzüm	üzümçü-lük	-çü, -lük	-dən
seçiciləri-miz	seç	seçici	-ici	-lər, -imiz

Müəllim "Yadda saxla" rubrikasındaki məlumatları şərh edir, nümunələr əsasında düzəltmə sözlərin yaranma mexanizmini izah edir.

Tapşırıq c (dərslik). Cavab:

Yazıcılıq: sözün kökü – yaz (feil), yazı – feildən düzəltmiş isimdir, yazılıçı – isimdən düzəltmiş isimdir, yazılılıq – isimdən düzəltmiş isimdir. Beləliklə, yazılılıq sözünün kökü feildir, lakin bu söz isimdən yaranmışdır.

Kitabxanaçı: sözün kökü – *kitab* (isim), *kitabxana* – isimdən düzəltmiş isimdir, *kitabxanaçı* – isimdən düzəltmiş isimdir. Beləliklə, *kitabxanaçı* sözünün

kökü isimdir və bu söz də isimdən yaranmışdır.

Qanunlaşmak: sözün kökü – *qanun* (isim), *qanuni* – isimdən düzəltmiş sıfətdır, *qanunlaşmək* – sıfətdən düzəltmiş feildir. Beləliklə, *qanunlaşmək* sözünün kökü isimdir, lakin bu söz sıfətdən yaranmışdır.

İş dəftərindəki tapşırıqlar şagirdlərin sözün başlangıç forması haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab: Tapşırıq dərslikdəki c tapşırığının analogudur. Şagirdlərin sözün kökü, başlangıç forması, habelə leksik və qrammatik şəkilçilərlə bağlı biliklərinin möhkəmləndirilməsinə yönəlmüşdür.

Tapşırıq b (iş dəftəri). Cavab: c variantı (xəbərlər).

Tapşırıq c (iş dəftəri). Cavab: c variantı.

Tapşırıq ç (iş dəftəri). Cavab: 1 – c; 2 – ç; 3 – a; 4 – d; 5 – b.

Tapşırıq d (iş dəftəri). Cavab:

1. Örtülü bazar dostluğu pozar.

2. **Dayanacaq** avtobus gözləyən adamlarla dolu idi.

3. Əli sürücülük vəsiqəsi alandan sonra atası ona maşın bağışladı.

4. Çarpayıya **bənövşəyi** rəngdə örtük salınmışdı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin başlangıç formasını müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində təqdim olunmuş tapşırıqlar

2-ci fəsil

1-ci dərs. Sonuncu dərs

- Dərslik: səh. 57-59
- İş dəftəri: səh. 37

Təlim məqsədləri:

- Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır ([st. 6-1.3.1](#)).
- Sözün aid olduğu ümumi mənəni müəyyən edir (kirpi – heyvan, köynək – geyim) ([st. 6-4.4.2](#)).

Mövzuya yönəltmə

Müəllim əvvəllər ibtidai siniflərdə “Azərbaycan dili” dərsliyinin “Ana dili” adlandığını söyləyərək Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən misraları səsləndirir:

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

...Bu dil bizə tanıtmış bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir... onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Şagirdlər şeirdə səslənən fikirlər ətrafında müzakirə apararaq münasibət bildirirlər.

Danişma

- 6-1.3.1. Tapşırıq a (dərslik).** Şagirdlər tapşırıqda qoyulmuş suala cavab verir, dərsin əvvəlinde keçirilən müzakirəyə, ümummili liderimizin fikrinə əsaslanaraq ana dilinin hər bir insanın və ümumiyyətlə, cəmiyyətin həyatındaki rolundan danışırlar.

Oxu

“Sonuncu dərs” mətni. Şagirdlər mətni hissə-hissə səsli oxuyurlar. Bu zaman müəllim şagirdlərə hadisələrin inkişafı ilə təhkiyədə gərginliyin artmasını, eləcə də personajların emosional durumunun nitqlərində təzahürünü müvafiq səs tonu və intonasiya ilə çatdırmağı tövsiyə edir.

Söz ehtiyatı

- 6-4.4.2. Tapşırıq b (dərslik).** Tapşırıqda “Söz boğçası”ndakı iki sözün izahı verilmişdir. Şagirdlər həmin izahlardan və sözlər arasındaki hiponim-hiperonim əlaqəsindən (mer – şəxs; komendantlıq – bina) çıxış edərək digər iki sözün izahını yazmalıdırlar. Cavab: mer – yerli icra hakimiyyətinə, bələdiyyə şurasına başçılıq edən şəxs; komendantlıq – müharibə zamanı şəhərlərdə inti-

zama nəzarət edən idarənin yerləşdiyi bina.

Tapşırıq a (iş dəftəri). Cavab: zavallı, Berlin, Paris, Elzas.

Tapşırıq b (iş dəftəri). Cavab: ağır gəlmək – pis təsir etmək; mat qalmaq – təəccübəlnəmək.

Oxuyub-qavrama

Tapşırıq c (iş dəftəri). Cavab: 1. Dərsə gecikdiyi üçün; danlanacağın bildiyi üçün; dərsə hazır omağlığı üçün. 2. Sınıfdə hökm sürən səssizlik; sınıfda kənd qocalarının əyləşməsi. 3. Qırxillik sədaqətli xidmətinə görə.

Tapşırıq ç (iş dəftəri). Cavab: c variantı. Mətinin sonunda kilsə zənginin saat on ikini vurdugu deyilir. Müəllim dərsin bitdiyini söyləyir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Verilmiş mövzu ilə bağlı fikirlərini bildirir.	Tapşırıq a (dərslik)
Sözlər arasında hiponim – hiperonim əlaqəsini müəyyənləşdirməklə sözlərin izahını verir.	Tapşırıq b (dərslik)

2-ci dərs. Sonuncu dərs

- Dərslik: səh. 59
- İş dəftəri: səh. 38

Təlim məqsədləri:

- Mətnin strukturunu ilə bağlı açar ifadələr və cümlələr əsasında rabitəli nitq qurub nəql edir ([st. 6-1.3.1](#)).
- Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir ([st. 6-2.3.1](#)).
- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır ([st. 6-2.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim “Sonuncu dərs” mətnini şagirdlərə xatırlatmaq üçün frontal sorğu keçirir. Suallar təxminən belə ola bilər:

- Hadisə nə vaxt baş verir?
- Əsər kimin dilindən nəql edilir?
- O, məktəbə gedərkən nəyin şahidi olur?
- Sınıfdə onu təəccübəldirən nə olur? Və s.

Oxuyub-qavrama

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdlərin verilmiş açar sözlər və ifadələr əsasında rabitəli mətn

qurub danışmaq, bədii mətnin kompozisiya elementlərinin düzgün müəyyənləşdirilməsi bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmişdir.

6-2.3.1. Tapşırıq b (dərslik). Cavab: Müəllim bu cümlə ilə şagirdlərinə vətənpərvər olmayı, vətənin, xalqın, doğma dilin keşiyində durmağı tövsiyə edir.

6-2.2.1. Tapşırıq c (dərslik). Cavab: 1 – c; 2 – a; 3 – b.

6-2.3.1. Tapşırıq ç (dərslik). Cavab: Müəllif bu ifadə ilə demək istəyir ki, dil hər bir xalqın varlığını müəyyən edən ən mühüm amildir. Dil yoxdursa, xalq da yoxdur.

Tapşırıq d (dərslik). Cavab: Dünyada əsarət altında qalan xalqlar, müstəmləkə halında olan ölkələr çox olub, indi də var. Amma neçə ki belə xalqlar öz dilini, mədəniyyətini, adət-ənənəsini qoruyub saxlaya bilir, onun bu əsarətə son qoymaq şansı var.

Tapşırıq e (dərslik). Cavab: Şagirdlər verilmiş mövzuya uyğun esse yazırlar.

6-2.2.1. Tapşırıq a (iş dəftəri). Cavab: 1. Hadi-sə baş verən əyalətdə müharibə gedirdi. Doğrudur. Mətndə deyilir: Son iki ildə bu lövhədə biz ancaq xoşagəlməz xəbərlər oxuyurduq: məglub edildiyimiz döyüslər, komendantın əmrləri... 2. Frans tarix və qrammatika kitablarını həmişə həvəslə oxuyurdu. Yanlışdır. Mətndə deyilir: Bu günəcən mənə darixdıcı görünən kitablar – qrammatika, tarix indi sanki köhnə dostlar kimi əziz idi.

Tapşırıq b (iş dəftəri). Cavab: Frans indiyə qədər dərslərinə məsuliyyətsiz yanaşırıdı. İmkan olduğu halda doğma dilini öyrənmək üçün səy göstərmirdi. İndi bu imkan əlindən alınıb. O doğma dilində yaxşı danışmağı, düzgün yazmağı bacarmayacaq. Müəllim cəza deyəndə bunu nəzərdə tuturdu.

6-2.3.1. Tapşırıq c (iş dəftəri). Cavab: Hekayə iştirakçıları: müəllim, Frans, kənd aqsaqqalları.

Onları nə birləşdirir: Vətənə, doğma dilə məhəbbət.

Bu kimdə necə təzahür edir:

1. Frans gec də olsa səhvini başa düşür, doğma dilini yaxşı öyrənmədiyinə təəssüf edir, eyni zamanda məktəbdə ana dilinin tədrisinə qadağa qoyulması onu sarsıdır, qəzəbləndirir.

2. Müəllim son ana dili dərsində şagirdlərinə doğma dilə məhəbbət aşılıamağa çalışır, onlara bu dili qoruyub saxlamağı, vətəni sevməyi tövsiyə

edir.

3. Kənd aqsaqqalları səhər məktəbə gəlib qəmgin halda sinifdə oturmaları ilə müəllimlə həmrəy olduqlarını nümayiş etdirirlər, həm də xalqına sədaqətli xidmətinə görə ona minnətdarlıqlarını bildirirdilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin strukturu ilə bağlı açar ifadələr və cümlələr əsasında rabitəli nitq qurub nəql edir.	Tapşırıq a (dərslik)
Mətndən əsas fikri müəyyənləşdirməyə kömək edən məqamları seçir.	Tapşırıq b, ç (dərslik); c (iş dəftəri)
Mətn haqqında fikirləri mətndəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq c (dərslik); a, b (iş dəftəri)

3-cü dərs. Cənub xatirələri

- Dərslik: səh. 60
- İş dəftəri: səh. 39

Təlim məqsədləri:

- Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır (**st. 6-1.3.1**).
- Oxuduğu mətnlər arasında ideya yaxınlığını müəyyən edir (**st. 6-2.3.5**).
- Bədii mətndəki sadə üslubi fiqurları (leksik təkərirləri) müəyyən edir (**st. 6-4.4.3**).
- Janr tələblərini gözləməklə təxəyyülünə əsasən hekayə yazar (**st. 6-3.2.2**).

Mövzuya yönəltmə

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdlər tarix fənnindən və başqa mənbələrdən bildikləri əsasında Cənubi Azərbaycan haqqında danışırlar. Müəllim Arazın o tayindəki soydaşlarımızın həyatı ilə bağlı məlumat verməklə şagirdləri mətnin oxusuna hazırlaya bilər. Mətn həcmcə kiçik olduğu üçün bir dəfə səsli oxunur.

Oxuyub-qavrama

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – B; 2 – C; 3 – A.

6-2.3.5. Tapşırıq b (dərslik). Cavab:

	“Sonuncu dərs”	“Cənub xatirələri”
Hadisənin baş verdiyi zaman	XIX əsrin sonları	XX əsrin sonları
Mətndə qaldırılan problem	Xalqın öz doğma dilində təhsil almaq hüququnun müdafiə edilməsi	Xalqın öz doğma dilində təhsil almaq hüququnun müdafiə edilməsi

6-4.4.3. Tapşırıq c (dərslik). Cavab: Müəllif bir cümlədə Azərbaycan sözünü üç dəfə təkrar etməklə İranda Azərbaycan xalqının ana dilində təhsil almaq hüququnun pozulmasına etirazını daha kəskin şəkildə ifadə edir.

Tapşırıq b (iş dəftəri). Cavab: Səbəb: Çünkü onlar doğma dildə çox yaxşı başa düşürdülər.

Nəticə: Mühəzirə Azərbaycan dilində oxundu.

Tapşırıq ç (dərslik). Tələbələr mühəzirəyə maraqla qulaq asıldılar, çünkü ilk dəfə doğma dildə elmi çıxış eşidirdilər. Bu maraqla həm də həsrət hiss olunurdu. Doğma dildə oxumaq, təhsil almaq, elm öyrənmək həsrəti.

Tapşırıq c (iş dəftəri). Şagirdlər mətnə müxtəlif adlar qoya bilərlər, məsələn: “Unudulmaz mühəzirə”, “Bu dildə elm oxuna bilər!” və s. Mətn belə davam etdirilə bilər: “Səhəri gün zal tələbələrlə dolu idi. Bakıdan gələn professoru alqışlarla qarşıladıq. Professor mühəzirəyə başladı. İlk cümləni oxuyandan sonra tərcüməçi onu fars dilinə çevirdi. Biz ayaqlarımızı yerə döyməklə etirazımızı bildirdik. Dədik ki, tərcüməyə ehtiyac yoxdur. Biz mühəzirəni Azərbaycan dilində dinləmək istəyirik. Professorun dediklərini çox yaxşı başa düşürük. Məcbur qalib mühəzirənin əvvəldən axıra kimi Azərbaycan dilində oxunmasına razı oldular. Professorun nitqinə heyranlıqla qulaq asıldıq. Axi bizi həmişə inandırıldılardı ki, bu dildə ancaq nağıl danışmaq, qoşma, bayatı demək olar. Bizim dilimizdə elm öyrənmək, elmi əsərlər yazmaq mümkün deyil. İndi isə tam əksinə şahid olurduq. Mühəzirə bitdikdən sonra professora mövzu ilə bağlı suallar verməyə başladıq. Nə isə yeni bir şey öyrənmək istəyindən daha çox, professoru bir az da dinləmək, doğma dilimizdə danışmaq üçün. Mühəzirə bitəndə zaldan profes-

sorla birgə çıxdıq. Onu əhatəyə almışdıq. Tələbələr professora yanaşaraq ürək sözlərini deyir, təşəkkürünü bildirirdilər. Mən də ona yaxınlaşaraq həyəcanla dedim: “Ay dilinə qurban olum. Bəs deyirdilər ki, bu dildə elm oxunmaz...”

Danışma

6-1.3.1. Tapşırıq d (dərslik). Şagirdlər yaşadıqları reallığa, Cənubi Azərbaycanla bağlı dərslikdəki mətnə və əldə etdikləri əlavə məlumatlara istinad edərək ölkəmizdə və Cənubi Azərbaycanda ana dilinə münasibəti müqayisə edə bilərlər. Müəllim şagirdlərin danışarkən nitqini düzgün qurmasına, fikirlərini faktlarla əsaslandırmasına fikir verməlidir.

Yazı

6-3.2.2. Tapşırıq e (dərslik). Şagirdlər verilmiş mövzu üzrə həkayə yazarkən ədəbi dilin normalarına, dialoji nitqin düzgün qurulmasına diqqət yetirməlidirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Əldə etdiyi məlumatlar əsasında verilmiş mövzu ətrafında danışır.	Tapşırıq a, d (dərslik)
Oxuduğu mətnləri zaman, məkan, qaldırılan problem baxımından müqayisə edir.	Tapşırıq b (dərslik)
Nitqdə leksik təkririn rolunu müəyyənləşdirir.	Tapşırıq c (dərslik)
Janrıñ tələblərini gözləməklə həkayə yazar.	Tapşırıq e (dərslik)

4-cü dərs. Eyniköklü sözlər

- Dərslik: səh. 61
- İş dəftəri: səh. 40

Təlim məqsədləri:

- Eyniköklü sözləri müəyyənləşdirir ([st. 6-4.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim lövhəyə *məktəbli*, *məktəbi*, *məktəblər* sözlərini yazaraq şagirdlərə bu sözlərə sual verməyi, sonra onları kök və şəkilçiyə ayırmayı tapşırır. Hansı şəkilçi əlavə edildikdə sözə fərqli

sual verildi? Həmin sözün və digər iki sözün leksik mənası eynidirmi? Bu üç sözdən hansı yeni məna qazandı?

Dil qaydaları

6-4.2.1. Tapşırıq a (dərslik). Cavab: 1. Tapşırıqda verilmiş sözlərin kökü sıfətdir (*sakit*). 2. *Sakitləşdirmək* sözünün başlangıç forması feil, *sakitlik* sözünün başlangıç forması isimdir. 3. *Sakitlik* sözü *nə?* sualına, *sakitləşdirmək* sözü *nə etmək?* sualına cavab verir.

“Yadda saxla” rubrikası. Müəllim rubrikada verilmiş qaydanı şərh edir. Eyniköklü sözlərlə eyni sözün müxtəlif formaları arasındaki fərqi nümunələrlə izah edir.

Tapşırıq b (dərslik). Cavab: 1 – c; 2 – b; 3 – d.

Tapşırıq c (dərslik). Cavab: 1-ci sütun: 1 – c; 2 – a; 3 – b. 2-ci sütun: 1 – b; 2 – c; 3 – a.

Tapşırıq ç (dərslik). Cavab: Bu sözləri eyniköklü hesab etmək olmaz. Çünkü *yağış* sözü *yağmaq* feilindən, *yağlı* sözü isə *yağ* ismindən düzəltmişdir.

Motivasiya xarakterli bu tapşırıqdan sonra müəllim şagirdlərin diqqətini 2-ci “Yadda saxla” rubrikasına yönəldir. Kökləri omonim olan düzəltmə sözlərin nə üçün eyniköklü sayılmadığını izah edir.

Tapşırıq d (dərslik). Cavab: *gül* (isim): gülçü, güldən, gülli, güllük; *gül* (feil): gülüş, gülünc, güləyən.

Tapşırıq a (iş dəftəri). Cədvəl belə doldurula bilər, amma şagirdlər fərqli şəkilçilər də yaza bilərlər.

sözlər	leksik şəkilçilər	eyniköklü sözlər	qram- matik şəkil- çilər	eyni sözün müxtəlif formala- rı
səs	-li, -siz	səsli, səs- siz	-imiz, -lər	səsimiz, səslər
dərin	-lik	dərinlik, dərinlik- dəki	-dir	dərindir
günah	-kar, -sız	günahkar, günahsız	-ım	günahım
çətin	-lik	çətinlik, çətinləş	-dir	çətindir
en(mək)	-ış	eniş, endir	-di, -k	endik

geri	-lik	gerilik, gerilə	-yə	geriyə
------	------	--------------------	-----	--------

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – çıxış; 2 – çıxma; 3 – çıxış; 4 – çıxıntı.

Tapşırıq c (iş dəftəri). Cavab:

yol (isim)	yol (feil)	üz (isim)	üz (feil)
yolçuluq	yoluq	üzləmək	üzgəc
yoldaş	yoldurmaq	üzlük	üzgüçü
		üzlü	

Tapşırıq ç (iş dəftəri). Cavab: 1 – d; 2 – c; 3 – b; 4 – d; 5 – a.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Eyniköklü sözləri müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində təqdim olunmuş tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Şeyx Səfi məqbərəsi necə talan olundu?

- Dərslik: səh. 62-63 • İş dəftəri: səh. 41

Təlim məqsədləri:

1. Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır ([st. 6-1.3.1](#)).
2. Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir ([st. 6-2.2.2](#)).
3. Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb etmək üçün mətndən əvvəl verilən tapşırıqlardan istifadə edə bilər.

Danişma

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdlər artıq bu bölmədə ən böyük milli dəyərlərimiz olan vətən və doğma dil ilə bağlı mətnlər oxumuş, müzakirə etmişlər. İndi onlar bu anlayışa daha nələrin daxil olduğu barədə fikirlərini bildirməlidirlər. Yaxşı olar ki, müəllim 5-ci sinif dərsliyində yer alan mənəvi dəyərlər bölməsindəki mətnləri də şagirdlərin yadına salmaqla, ümumiyyətlə, *dəyər* sözünün mənasını, mənəvi dəyərlər və milli-mədəni dəyərlər arasındakı fərqi də bir daha xatırlatsın. Bundan əlavə, müəllim şagirdlərin diqqətini yaşadıqları bölgədə (şəhərdə, qəsəbədə, kənddə və s.) milli-mədəni dəyər hesab edilə bilən abidələrə də cəlb edə bilər.

Tapşırıq b (dərslik). Mətni oxumazdan əvvəl şagirdlərin Səfəvilər dövləti və Şah İsmayııl haqqında bildiklərini danışması da mətnin qavranması üçün vacibdir.

6-2.2.2. Tapşırıq c (dərslik). 3-cü abzasda deyilir ki, 1501-ci ildə hakimiyyət başına gələndə Şah İsmayıılın 14 yaşı olub. $1501 - 14 = 1487$. Deməli, o, 1487-ci ildə anadan olub. 4-cü abzasdan isə öyrənirik ki, o, 23 il, yəni ömrünün sonunadək hakimiyyət başında olub. $1501 + 23 = 1524$. Deməli, o, 1524-cü ildə vəfat edib.

Tapşırıq ç (dərslik). Cavab təxminən belə ola bilər: Hökmdar, sərkərdə olmaqla yanaşı Şah İsmayııl böyük şair, elmə, təhsilə, mədəniyyətə yüksək dəyər verən şəxs idi. Kitabxanaya xüsusi

diqqət yetirir, onu daim yeni əlyazmalarla zənginləşdirirdi. Xalqını və ölkəsini məhz belə tanıtmaq istədiyindən o, xarici qonaqları kitabxanada qəbul edirdi.

Tapşırıq d (dərslik). Cavab: b variantı.

Müəllimin nəzərinə! “c” və “d” tapşırıqları mətndə birbaşa verilməyən informasiyanın üzə çıxarılması bacarığının inkişafına yönəlmüşdür. Bunu etmək “c” tapşırığında o qədər çətin olmasa da, “d” tapşırığı şagirdlərdə bir qədər çəşqinqılıq yarada bilər. Test şəklində verilmiş bu tapşırıq səhv variantlarının üzə çıxarılib istisna edilməsi ilə yerinə yetirilməlidir. Bunu etmək üçün yenə də mətndən, eləcə də “c” tapşırığından əldə edilən məlumatlardan istifadə edilməlidir. Belə ki, “a” variantında Şah I Təhmasibin hakimiyyət başına gəlməsi tarixi kimi 1522-ci il göstərilmişdir. Mətndə Şah İsmayıılın ömrünün sonunadək hakimiyyət başında olduğu deyilir. Dərslikdəki “c” tapşırığının yerinə yetirilməsi nəticəsində isə onun 1524-cü ildə vəfat etdiyi müəyyənləşir. Deməli, “a” variantı səhvdir. Tapşırığın “c” variantında Şah I Təhmasibin hakimiyyət başına gəlməsi tarixi kimi 1540-ci il göstərilmişdir. Bu da həqiqətə uyğun deyil, çünkü mətndə deyilir ki, Şeyx Səfi xalçaları I Şah Təhmasibin hakimiyyəti dövründə – 1539-cu ildə toxunmuşdur. Deməli, düzgün cavab kimi b variantı götürülməlidir.

6-2.1.2. Tapşırıq e (dərslik). Cavab təxminən belə ola bilər: 1. Şeyx Səfinin vəfatından sonra Ərdəbil şəhərində onun məzarı üzərində tikilmiş türbənin ətrafında böyük bir mədəni mərkəz yarandı.

2. Şah İsmayııl öz hakimiyyəti dövründə Şeyx Səfinin yaratdığı kitabxana üçün xüsusi bina tikdi, kitabxananı zənginləşirdi. 3. Şah İsmayıılın oğlu Şah I Təhmasib incəsənət tarixində “Şeyx Səfi xalçası” adı ilə məşhur olan iki böyük xalça toxutdurdu.

Söz ehtiyatı

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – b; 2 – d; 3 – a; 4 – ç, c.

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq b (iş dəftəri). Cavab: 1 – B; 2 – A; 3 – B; 4 – A; 5 – C.

Tapşırıq c (iş dəftəri). Cavab:

1. Geniş dünyagörüşünə, dərin savada malik olan Şeyx Səfinin şöhrəti bütün Şərqi dünyasına yayılmışdı.

2. Şeyx Səfinin məzəri üzərində türbə tikildi, ətrafında məscidlər, karvansaralar, mədrəsələr salındı. Burada böyük bir mədəni mərkəz yarandı.

3. Şah İsmayıllı ulu babasının türbəsinə bitişik möhtəşəm bina tikdirərək kitabxanani oraya köçürüdü. O, müntəzəm olaraq kitabxanani nadir əlyazmalar hesabına zənginləşdirirdi.

4. Şah İsmayıllı ölümündən sonra hakimiyyətə gələn Şah I Təhmasibin dövründə Şeyx Səfi məqbərəsi indiki şəklini aldı.

Tapşırıq c (iş dəftəri). Cavab: c variantı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Oxuduğu və bildiyi haqqında danışır, mövzu ilə bağlı fikrini bildirir.	Tapşırıq a, b (dərslik)
Mətnindəki məlumatlardan istifadə etməklə yeni informasiya əldə edir.	Tapşırıq c, ç, d (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq e (dərslik); b, c, ç (iş dəftəri)

2-ci dərs. Şeyx Səfi məqbərəsi necə talan olundu?

- Dərslik: səh. 63-65 • İş dəftəri: səh. 42

Təlim məqsədləri:

- Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin edir və müəllif versiyası ilə müqayisə edir ([st. 6-2.3.6](#)).
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).
- Oxuduğu mətni plan əsasında nəql edir ([st. 6-1.3.1](#)).

Mövzuya yönəltmə

Mətnin oxunmuş hissəsinin məzmununu xatırlatmaq məqsədilə müəllim frontal sorğu keçirə bilər. Bundan əlavə, keçən dərsdəki son tapşırıqda (mətnin birinci hissəsindən əldə etdiyiniz üç əsas məlumatı sadalayın) mətnin sonraki hissə-

lərində nədən danışılacağını təxmin etməyə imkan verər.

Danişma

6-2.3.6. Tapşırıq a (dərslik). Şagirdlərin birinci hissədən seçdikləri üç məlumat arasında, çox güman ki, kitabxana və xalçalar haqqında yazınlardır da olacaq. Mətnin adından çıxış edərək şagirdlər mətnin sonrakı hissələrində məhz bunların talan olunmasından danışılacağını təxmin edə bilərlər.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq b (dərslik). Cavab: *Tutmaq* sözü mətnində *işğal etmək*, *zorla bir yeri almaq* mənasında işlənmişdir. Tapşırıqda verilən atalar sözlərində isə bu söz aşağıdakı mənalarda işlənmişdir: 1) həbs etmək, ələ keçirmək, yaxalamaq; 2) nəyi isə əlində saxlamaq; 3) qapmaq, dışləmək; 4) məcazi mənada: uyğun gəlmək.

Müəllimin köməyi ilə şagirdlər bu sözü müxtəlif kontekstlərdə (cümələrdə) işlətməklə onun başqa mənalarını da müəyyənləşdirə bilərlər. Məsələn: ovçu ceyran tutdu (ovlamaq), uşaq bağçada qrip tutdu (yoluxmaq, xəstələnmək), əkdiyim şitillərin hamısı tutdu (göyərmək, bitmək) və s. Tapşırıq şagirdlərin çoxmənalı sözlə bağlı biliklərinin inkişafına xidmət edir.

Oxub-qavrama

Tapşırıq a (iş dəftəri). Cavab:

1. Səbəb: Şərqdə ən zəngin kitabxanalardan biri olan Şeyx Səfi kitabxanasında minlərlə nadir əlyazma kitablar saxlanılırdı.

2. Nəticə: 1828-ci ildə Ərdəbili tutan rus generalı Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı.

3. Nəticə: Şeyx Səfi kitabxanasındaki nadir kitablar Rusiyaya daşındı, oradan da dünyanın bir çox muzey və kitabxanalarına aparıldı.

Tapşırıq b (iş dəftəri). Cavab:

Toxunma tarixi: 1539-cu ildə Şah I Təhmasibin əmri ilə toxunmuşdur.

Satılma tarixi, səbəb: XIX əsrin sonlarında zəlzələdən ziyan dəymış məqbərənin bərpası üçün vəsait əldə etmək məqsədilə satılıb.

Saxlandığı yer və şərait: Londonun Viktoriya və Albert Muzeyində şüxə örtük altında saxlanılır.

Tapşırıq c (dərslik). Cavab: Verilmiş parça mətinin ikinci hissəsindəki ilk abzasda deyilən fikri (Şeyx Səfi kitabxanasının Şərqdə ən zəngin kitabxanalardan biri olması) təsdiqləyir.

Tapşırıq c (dərslik). Şagirdlər bu suallara

müxtəlif cavablar verə bilərlər. Məsələn, hökumətdən, zəngin ərdəbillilərdən yardım istəmək, camaata müraciət edərək ianə toplamaq, bankdan kredit götürmək və s. Əgər son variant səslənərsə, müəllim həmin dövrdə bankların olmadığı, lakin onların funksiyalarını müəyyən mənada sələmçilərin yerinə yetirdiyi barədə şagirdlərə məlumat verə bilər.

Müəllimin nəzərinə! Müəllim müqayisə üçün şagirdlərə belə bir məlumat verə bilər: "1892-ci ildə Londonda Şeyx Səfi (Ərdəbil) xalçası satışa çıxarılmışdı. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulmuşdu. Viktoriya və Albert Muzeyinin dizayneri Vilyam Morrisin təşəbbüsü ilə muzey rəhbərliyi tələb olunan pulu toplamaq üçün londonlulara müraciət edir, xalcanın İngiltərədə qalmasını xahiş edir. Qısa müddət ərzində, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq), xalça Viktoriya və Albert Muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir".

Tapşırıq c (iş dəftəri). Bu tapşırıq debat xarakterlidir. Buna görə də iş dəftərində yerinə yetirildikdən sonra sinifdə onun müzakirəsini keçirmək olar. Şagirdlər nadir sənət incilərinin ölkədə saxlanılmasının və ya ölkədə çıxarılmاسının düzgün olduğunu arqumentlərlə əsaslandırmalıdır. Məsələn, nadir sənət inciləri ölkədə qalmalıdır, çünki bunlar xalqımızın milli-mədəni sərvətidir, onları gələcək nəsillərimiz də görməli, tanımalıdır. Və əksinə, nadir sənət incilərimizin xarici ölkələrdə nümayiş etdirilməsi ölkəmizin və xalqımızın dünyada tanınması üçün vacibdir. Lakin bu zaman həmin nümunələrin düzgün təqdim edilməsi vacibdir. Məsələn, Şeyx Səfi xalçası Azərbaycan xalqına məxsus sənət abidəsi olduğu halda Viktoriya və Albert Muzeyində İran xalçası kimi təqdim edilir.

Müəllimin nəzərinə! Şagirdlərə alternativ çıxış yolu kimi belə bir məlumatın verilməsi maraqlı ola bilər: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalcanın təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nüsxə Bakıda Müasir İncəsənət Muzeyində nümayiş etdirilir".

6-1.3.1. Tapşırıq d, e (dərslik). Tapşırıqlar şagirdlərin mətndən plana uyğun hissələri seçərək yeni mətn qurub nəql etmə bacarığının inkişafına yönəlmüşdür. Plan "d" tapşırığında şagirdlərə hazır

şəkildə təqdim edilmişdir, "e" tapşırığında isə şagirdlər özləri mətndən uyğun məqamları seçərək plan qurmalarıdır.

Tapşırıq e (dərslik). Cavab:

1. Giriş. Şeyx Səfi məqbərəsinin yaranması
2. Şeyx Səfi xalçalarının toxunması
3. Xalçaların küncündəki yazı
4. Zəlzələnin Şeyx Səfi məqbərəsinə təsiri
5. Şeyx Səfi xalçalarının satışa çıxarılması
6. Tam və yarımcıq xalça
7. Xalçaların aqibəti
8. Viktoriya və Albert Muzeyinin nadir ekspozitasiyası
9. Mətnin əsas ideyası. Müəllifin oxucuya çatdırmaq istədiyi fikir

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunundan çıxış edərək hadisələrin davamını təxmin edir və müəllif versiyası ilə müqayisə edir.	Tapşırıq a (dərslik)
Çoxmənalı sözün kontekstə uyğun mənasını müəyyən edir.	Tapşırıq b (dərslik)
Mətni plana uyğun nəql edir.	Tapşırıq d (dərslik)

3-cü dərs. İtə ataram, yada satmaram

- Dərslik: səh. 65-66 • İş dəftəri: səh. 43

Təlim məqsədləri:

1. Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
2. Mətnin struktur elementlərini (illüstrasiya) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir ([st. 6-2.3.3](#)).
3. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).
4. Dinlədiyi bədii mətnlərək obrazları xarakterizə edir ([st. 6-1.1.2](#)).
5. Oxuduğu və dinlədiyi mətnlər arasındaki ideya yaxınlığını müəyyən edir ([st. 6-2.3.5](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb

etmək üçün mətndən əvvəl verilən tapşırıqdan istifadə edə bilər.

Oxu

6-2.1.2. Tapşırıq a (dərslik). Dərslikdə verilmiş parçanın istiqamətləndirilmiş oxu üsulu ilə oxunması tövsiyə edilir. Şagirdlər oxuya keçməzdən əvvəl müəllim onları “Diqqət et” rubrikasında verilən nəzəri materialla tanış edir. Mətni oxuyarkən məhz bu məqamlara – təsvir üzərində quруlan mətnlərdə peyzaj, bədii portret kimi təsvir vasitələrindən necə istifadə olunmasına diqqət yetirməyi tövsiyə edir. Müəllim şagirdlərə mətndə təsvir olunanları təsəvvürlərində canlandırmayı tövsiyə edə bilər. Məsələn, təsəvvür edin ki, əyri-üyrü palçıqlı yolla, yağış suyu dolmuş çalaların arası ilə gedirsiniz və s.

Tapşırıq b (dərslik). Cavab: Hadisə sərin bir payız günü səhər tezdən şəhərə gedən yolda baş verir.

Tapşırıq c (dərslik). Cavab: eşşək üstündə bəkməz, ciyində boğça, bir şələ odun, yumurtalarla dolu səbət, zoğal qurusu və s.

Tapşırıq ç (dərslik). Səhərin gözü açılmamış isti yataqdan qalxıb narahat yolla piyada şəhərə getmələri artıq bu adamların kasib olduğunu, ehtiyac içində yaşıdlılarını göstərir. Adamlar sağlam inəyini, qoyun-quzusunu qabağına qatıb satmağa aparır. Arabaları, ya da heç olmasa yüksək heyvanları olmayan bu adamlar ağır yükü ciyində, qoltığunda aparmağa məcburdurlar. Hətta onlardan biri bu uzun, narahat yolu dalında bir şələ odunla gedir. Cavan bir gəlin isə özü, uşaqları yeməyib yiğdiyi yumurtaları satmaq məcburiyyətindədir. Bütün bunlar həmin insanların ehtiyac içində yaşıdığını sübut edir.

6-2.3.3. Tapşırıq d (dərslik). Şagirdlər tapşırıqda qoyulan suallara cavab verməklə şəkildə gördükleri səhnəni belə təsvir edə bilərlər: “Hadisə bazarda baş verir. Şəklin ön hissəsində təsvir edilən obraz geyimi ilə başqalarından fərqlənir. Onun yerli adam olmadığını, əcnəbi olduğunu təxmin etmək mümkündür. Əcnəbi əlində lupa tutaraq xalçaya diqqətlə baxır. Qaşlarını yuxarı qaldırması, ağızının açıq qalması onun xalçaya heyran olduğunu göstərir. Hiss olunur ki, o bu xalçanı almaq istəyir. Xalçanı əlində tutan qadın isə, görünür, onun sahibidir, amma, deyəsən, xalçasını bu adama satmaq istəmir. Qaşlarını çatması, əli ilə rədd işarəsi göstərməsi bunu sübut edir. Əcnəbinin yanındakı adam qadına nə isə deyir.

Görünür, o da tacirdir və əcnəbiyə xalçanı almada kömək edir. Xalçanı əcnəbiyə satması üçün qadını razı salmağa çalışır. Bazardaki digər adamlar baş verənləri maraqla izləyirlər. Şəkildə təsvir olunanlar və mətnin adı əcnəbi ilə qadın arasında belə bir dialoqun baş verdiyini söyləməyə imkan verir:

Əcnəbi: Bax, sənə çox yaxşı qiymət təklif edirəm, inad etmə, xalçanı mənə sat.

Qadın: Yox, satmırıam.

Əcnəbi: Axı niyə? Xalçaya bu qədər pulu heç kəs verməyəcək. Əvvəl-axır onu mən alacağam.

Qadın: Ala bilməyəcəksən! İtə ataram, yada satmaram!

Dinləmə

6-1.1. Tapşırıq e (dərslik). Müəllim dinləmə mətnini səsləndirir:

İTƏ ATARAM, YADA SATMARAM

Sona bazara gedənlərin arasında idi. O, ömründə birinci dəfə idi ki, həftəbazarına gedirdi. “Yusif-Züleyxa” xalcasını satmağa aparırdı.

Bu xalçanı Sona özü toxumuşdu. Niyyəti də xalçanı böyük oğlu Mərdanın toyunda gəlin otağının divarına vurmaq idi. Sona illər boyu bu arzunu ürəyində bəsləmiş, o xoşbəxt günü səbirsizliklə gözləmişdi.

Amma hər şey dəyişdi. Sonanın əri öldü, ehtiyac qadını sixdı. Sona da “Yusif-Züleyxa”sını qoltuğuna vurub bazara aparmalı oldu.

Həftəbazarı camaatla dolu idi. Burada hər cür adam görmək olardı. Amma hamının diqqətini qəribə libaslı bir adam çəkirdi. Camaatin “əcnəbi” deyə bir-birinə göstərdiyi adam heç kəsə fikir vermədən bazarda gəzir, hər şəyə nəzər salırdı. Əcnəbinin yanında uzun çuxalı bir tacir hərlənirdi. Əcnəbinin buyruğuna baş əyib oyan-buyana qazırdı.

Sona bir daşın üstündə oturmuşdu. Xalcası da qabağında idi. Xalça gedib-gələnlərin nəzərini cəlb edirdi.

Xalçanı əcnəbi də görmüşdü və heyrətindən donub-qalmışdı. O, xalcanın önündə əyilib acgözlükə ona baxır, əli ilə tumarlayırdı. Sonra yanındakı tacira nə isə dedi. Tacir Sonadan soruşdu:

– Bacı, qiyməti neçədir?

Sona bir az duruxdu. O, xalcasına qiymət qoydurmamışdı. İndi də əcnəbi tacira nə qiymət deyəcəyini bilmirdi.

Tacir isə öz işində idi. Xalçanın başına dolanır, üzünə, astarına, saçaqlarına baxır, barmaqları ilə

naxışlarını yoxlayırdı. Xalçanın başına yiğişanlardan biri dedi:

– Əl işi olduğuna inanmır. Necə də inansın! Bu ki qüdrət qələmi ilə çəkilmiş bir şəkildir!

Əcnəbi isə artıq darixmağa başlamışdı. Tacirə nəsə dedi. Tacir yenə xalçanın qiymətini soruşdu.

Sona ətrafına baxdı. Hamının üzündə bir narahatlıq, təassüs hissi var idi. Sanki heç kim bu gözəl sənət əsərinin yadlara qismət olmasına istəmirdi.

Sona fikrə getdi: "Axı niyə öz əllərimlə toxuduğum xalça öz oğluma yox, bu çağırılmamış qonağa qismət olsun?" Qadını birdən hirs boğdu, üzünü tacira tutub dedi:

– Satmırıam!

Camaati maraq götürdü. Tacir isə qiyməti qaldırımağa başladı, yüz qızıl təklif etdi. Lakin Sonanın cavabı qəti idi:

– Satmırıam! Satmırıam, canım! Nə əcnəbiyə satıram, nə də qızıla.

Sona xalçanı çəkib yiğdi. Əcnəbinin rəngi ağardı. Tacir onun dediyini Sonaya tərcümə etdi:

– Görürsan? Deyir, hara getsə, xalçanı mən alacağam.

Sona daha da açıqlandı, əli ilə rədd işarəsi verdi:

– İtə ataram, yada satmaram!

Sona arxasını əcnəbiyə və tacirə çevirib oradan uzaqlaşdı.

Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları bu qeyrətli ananı yola salırdı:

– Halal olsun belə qadına!

Tapşırığın şərtinə görə mətni dinlədikdən sonra şagirdlər onu öz təxminləri ilə müqayisə etməlidirlər.

Müəllimin nəzərinə! Şagirdlərin əvvəlcə dinləmə mətni üzrə dərslikdə və iş dəftərində faktoloji tapşırıqlar üzərində işləməsi məqsədə uyğundur. Şagirdlər bu tapşırıqları yerinə yetirməklə dinlədikləri mətni anladıqlarını nümayiş etdirirlər.

6-1.1.1. Tapşırıq f (dərslik). *Cavab:* 1 – D, 2 – Y, 3 – Y, 4 – D, 5 – Y, 6 – D.

Tapşırıq a (iş dəftəri). *Cavab:* c variantı.

Tapşırıq b (iş dəftəri). Şagirdlər hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirərək cümlələrə davam etdirməlidirlər. *Cavab:*

1) Sona xalçaya qiymət qoydurmadı, buna görə də əcnəbiyə nə qiymət deyəcəyini bilmirdi.

2) İngilis sanki xalçanın əl işi olduğuna inanmırı, buna görə də xalçanın üzünə, astarına, sa-

caqlarına baxır, barmaqları ilə naxışlarını yoxlayırdı.

3) Bazardakıların üzündə narahatlıq, təəssüs hissi var idi, çünkü heç kim bu gözəl sənət əsərinin yadlara qismət olmasına istəmirdi.

Tapşırıq c (iş dəftəri). *Cavab:* c variantı.

6-1.1.2. Tapşırıq e (dərslik). *Cavab təxmininən belə ola bilər:* Əcnəbi heç kəsə fikir verməyərək bazaarda gəzir, hər şeyə baxırırdı. O, Sonaya aciz bir qadın kimi baxır, puluna güvənərək xalçanı mütləq alacağını söyləyir. Əcnəbinin yanında hərlənən tacir onun buyruqlarına baş əyərək oyan-buyana qaçıır, canfəşanlıq edərək Sonanı xalçasını əcnəbiyə satmağa razı salmağa çalışırırdı.

Tapşırıq g (dərslik). *Cavab təxmininən belə ola bilər:* Sona oğlunun toyu üçün toxuduğu xalçanın yadəlliyyə qismət olmasını istəmədiyinə görə onu əcnəbiyə satmadı. O bu hərəkəti ilə özünü məğrur, özünə və xalqına dəyər verən mərd bir qadın kimi göstərdi.

6-2.3.5. Tapşırıq ğ (dərslik). *Cavab təxmininən belə ola bilər:* Hər iki mətndə söhbət milli-mədəni sərvətlərin ölkədən çıxarılmasından gedir. Mətnlərin əsas ideyasını bu sərvətləri qoruyub saxlamağın, onları gələcək nəsillərə ötürməyin vacibliyi fikri təşkil edir.

Yazı

Tapşırıq ç (iş dəftəri). Bu tapşırıq şagirdlərin yazı bacarığının inkişafına xidmət edir. Dinləmə mətninin dərslikdəki parçasında cavan gəlinlə bağlı müəyyən məlumatlar verilmişdir. Şagirdlər onlardan çıxış edərək mətn qura bilərlər. Məsələn, cavan gəlinin ailəsi, uşaqları haqqında (əri ağır xəstədir, yaxud qazanc dalınca uzaqlara gedib, ondan neçə vaxtdır ki, xəbər yoxdur, körpə balalarını təkbaşına dolandırmaq məcburiyyətindədir və s.) yaza bilərlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq a, b, c, ç (dərslik)
Mətnə çəkilmiş illüstrasiyanı onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.	Tapşırıq d (dərslik)

Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq e, f (dərslik); a, b, c (iş dəftəri)
Dinlədiyi bədii mətndəki obrazları xarakterizə edir.	Tapşırıq a, g (dərslik)
Mətnlər arasındaki ideya yاخılığını müəyyən edir.	Tapşırıq g (dərslik)

4-cü dərs. Söz birləşmələri

- Dərslik: səh. 67
- İş dəftəri: səh. 44

Təlim məqsədləri:

- Söz birləşməsinin növünü əsas tərəfin ifadə vasitəsinə görə müəyyənləşdirir ([st. 6-4.2.3](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin söz birləşməsi, onun əsas və asılı tərəfləri ilə bağlı biliklərini xatırlatmaq məqsədilə frontal sorğu keçirir. Bundan sonra dərslikdəki "a" tapşırığında verilən söz birləşmələrini lövhədə yazaraq şagirdlərə bu birləşmələrin əsas tərəflərinin ifadə vasitələrini təyin etməyi tapşırır.

Dil qaydaları

- 6-4.2.3. Tapşırıq a (dərslik).** Cavab: Şərq dünəysi, mədəni mərkəz birləşmələrinin əsas tərəfləri isimlə, *bina tikdirərək, xaricdən gəlmış* birləşmələrinin əsas tərəfləri feilin təsriflənməyən formaları ilə ifadə olunmuşdur.

Müəllim "Yadda saxla" rubrikasında verilmiş qaydanı şərh edərək söz birləşmələrinin əsas tərəfin ifadə vasitəsinə görə növləri barədə məlumat verir.

Tapşırıq b (dərslik). Cavab: İsmi birləşmələr: Bakı gecələri, sözün doğrusu, oxumaq həvəsi, açıq söhbət, acı bibər, son dayanacaq.

Feili birləşmələr: ulduzları seyr edərkən, hamını düşünən, səyahətə getmək, məşdən qayıdanda.

Tapşırıq a (iş dəftəri). Cavab: İsmi birləşmələr: uzaq sahillər, xəyallar aləmi, ocağın istisi, almanın üçü, insanın gücü.

Feili birləşmələr: möcüzə yaratmaq, həyatı sevən, günəş batanda, ulduzlar sayışarkən, soyuqdan donmuş, dərs demək.

Tapşırıq c (dərslik). Cavab: 1 – c; 2 – e; 3 – a; 4 – d; 5 – b; 6 – ç.

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – ç (isim+sifət);

2 – a (sifət+isim); 3 – d (isim+isim); 4 – b (isim+isim); 5 – c (zərf+isim).

Tapşırıq ç (dərslik). Cavab: Yaxın Şərqiñ məşhur dini idarəti. Tapşırıq şagirdlərdə söz birləşmələrinin quruluşca növləri haqda təsəvvür yaratmaq məqsədi daşıyır.

Müəllim "Yadda saxla" rubrikasında verilmiş qaydanı şərh edərək söz birləşmələrinin quruluşca sadə və mürəkkəb ola bilməsini nümunələr əsasında başa salır.

Tapşırıq d (dərslik). Cavab: bağçamızın ətir saçan gülləri, Azərbaycanın məşhur muğam ifaçıları, dağın uzaqdan görünən qarlı zirvəsi, yarışa qalib gələn idmançıları qarşılıyanda.

Tapşırıq c (iş dəftəri). Cavab:

Söz birləşmələri	ismi	feili	sadə	mü-rəkkəb
Ürəyin döyüntüsü	+		+	
Məsələni yazmaq		+	+	
Səfərdən dünən qayıtmış		+		+
Ailənin ən yaşlı üzvü	+			+
Uğurun sırrı	+		+	
Durnalar qayıdanda		+	+	
Qışın ilk qarı	+			+

Tapşırıq ç (iş dəftəri). Cavab: vətənin igid övladları, dağları qarış-qarış gəzən, birincilərin əlifba bayramı, filmə maraqla baxmaq, ay səmada görünəndə, məktəbin qocaman müəllimi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Söz birləşməsinin növünü əsas tərəfin ifadə vasitəsinə görə müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində təqdim olunmuş tapşırıqlar

4-cü fəsil

1-ci dərs. Ağdam Çörək Muzeyi

- Dərslik: səh. 68-70
- İş dəftəri: səh. 45

Təlim məqsədləri:

- Verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır (**st. 6-2.1.2.**)
- Kontekstdən çıxış edərək tanış olmayan ifadələrin mənasını müəyyən edir (**st. 6-2.1.3.**)
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır (**st. 6-2.1.2.**)

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb etmək üçün mətndən əvvəl verilən tapşırıqdan istifadə edə bilər.

Danişma

Tapşırıq a (dərslik). Şagirdlər (məsələn, yaşadığı yerdə muzey olmayan) son suala: “Heç bir muzeydə olmamışam”, – cavabı verərsə, müəllim: “Bəs hansı muzeyə getmək istəyərdin, nə üçün məhz oraya?”, – deyərək sualı dəyişə bilər. Bundan əlavə, müəllim şagirdlərə muzey haqqında bildiklərindən çıxış edərək bu sözün izahını verməyi tapşırıbilər. Sonra şagirdlərin verdikləri izahları lügətdəki izahla müqayisə edə bilər: muzey – tarix və incəsənət abidələrini, elmi-təbii eksponatları mühafizə və nümayiş etdirən müəssisəs.

Oxu

Mətn üzrə iş. Mətn informativ xarakter daşıdığı və kifayət qədər böyük olduğu üçün istiqamətləndirilmiş oxu üsulundan istifadə edilməsi məqsədə uyğundur. Müəllim oxu zamanı müəyyən məqamlara diqqət etməli olduqlarını əvvəlcədən şagirdlərin nəzərinə çatdırıbilər. Məsələn, oxu zamanı muzeyin eksponatlarının qeyd edilməsi dərslilikdəki “f” tapşırığının yerinə yetirilməsi zamanı mətnə təkrar baxmaq zərurətini aradan qaldırılar. Oxu zamanı şagirdlərə mətndə fərqləndirilmiş ifadələrin mənalarını kontekstdən çıxış edərək müəyyənləşdirməyi tövsiyə etmək olar. Dərslilikdəki “e” tapşırığının vaxt itkisinə yol vermədən yerinə yetirilməsi üçün müəllim şagirdlərin mətni oxuyarkən diqqət etməli olduqları məqamları ləvhədə yaza bilər.

Söz ehtiyatı

6-2.1.2. Tapşırıq b (dərslik).

Müəllimin nəzərinə! Müəllimin şagirdlərə

külçə sözünün mənasını açıqlaması tövsiyə edilir. Külçə – təndirdə bisirilən üstü naxışlı çörək növü; külçəbasan – külçəyə naxışlar vurmaq üçün saxsı alət; xış – yer şumlamaq üçün ibtidai kənd təsərrüfatı aləti; oraq – taxıl, ot və s. biçmək üçün qısa dəstəkli, yarımdairəvi kəsici kənd təsərrüfatı aləti; kirkirə – əldəyirmanı. Külçəbasan – b; xış – a; oraq – ç; kirkirə – c.

6-2.1.3. Tapşırıq c (dərslik). Cavab: etibarsızlıq etmək, yaxşılığı yaddan çıxarmaq, nankor olmaq və s. Mətndə bu ifadə ermənilər haqqında işlədilmişdir. Xalqımız həmişə ermənilərə yaxşı münasibət göstərmişdir. Onlar isə yaxşılığa yamanlıqla cavab vermişlər.

Tapşırıq ç (dərslik). Cavab: 1 – ç; 2 – d; 3 – b; 4 – a; 5 – e; 6 – c.

Tapşırıq d (dərslik). Cavab: Yazılmamış qaydalar – heç bir qanun kitabında qeyd olunmamış, lakin hamının əməl etdiyi davranış qaydaları. Şah əsər – ən mühüm əsər.

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – c; 2 – a; 3 – ç; 4 – b.

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq e (dərslik).

Cavab: b.

Tapşırıq e (dərslik). Cavab: Mozaikada ölkəmizin günəşli, təbii nemətlərlə zəngin bir diyar olduğu (taxıl, üzüm, günəbaxan və s.) vurgulanır. Əlində saz tutan aşiq qədim və zəngin mədəniyyətimiz, milli geyimdə başı üzərində xonça tutan qız milli bayramımız olan “Novruz”u simvolizə edir. Ön planda qucağında uşaq tutan qadın təsvir edilmişdir. Bu da xalqımıza məxsus bir cəhətin – uşaqlara xüsusi qayğı və məhəbbətlə yanaşmanın təcəssümüdür.

Tapşırıq f (dərslik). Cavab: mexaniki dəyirman, taxiltəmizləyici qurğu, xış, oraq, əl dəyirmanı (kirkirə), taxıldöyan, qədim küplər, külçəbasan, müxtəlif taxıl növləri, bugda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi, “blokada çörəyi”, era-mızdan əvvəl VII-VI minilliyyə aid daşlaşmış bugda dənələri.

Tapşırıq b (iş dəftəri). Cavab: 1. Arxeoloji qazıntılar zamanı daşlaşmış bugda növləri, çörək-bişirmə ilə bağlı qədim əmək alətləri və s. tapılmışdır. 2. Çörəyə əl vurmazdan əvvəl əllərin yuyulması vacibdir. Çörəyi ayaq üstə yemək, tərs üzünə qoymaq, yerə atmaq çörəyə hörmətsizlikdir. 3. Çörəyə saygı dolu ənənələri gələcək

nəsillərə ötürmək məqsədilə bir sıra xalqlar çörək muzeyi yaradıblar. 4. Rusiyali Qalina Konayeva Ağdam Çörək Muzeyi ilə bağlı reportajı televiziyyada görüb Ağdamda gəlmişdi.

Tapşırıq c (iş dəftəri). Cavab: c variantı.

6-2.1.2. Tapşırıq ç (iş dəftəri). Cavab: 1 – D, 2 – Y, 3 – D, 4 – Y, 5 – D.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin izahını müəyyənləşdirib qrafik təsviri ilə uyğunlaşdırır.	Tapşırıq b (dərslik)
Mətnindəki ifadələrin mənalarını müəyyənləşdirir.	Tapşırıq c, ç, d (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq e, ə, f (dərslik); b, ç (iş dəftəri)

2-ci dərs. Ağdam Çörək Muzeyi

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 46

Təlim məqsədləri:

- Qeyri-bədii mətni növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir ([st. 6-2.3.3](#)).
- Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər, daxili monoloq və s.) müəyyənləşdirir ([st. 6-2.3.4](#)).
- Mövzu üzrə qrafik informasiyanı (cədvəl) rabi-təli şəkildə təqdim edir ([st. 6-1.3.2](#)).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Ağdam Çörək Muzeyi” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir. Bu zaman aşağıdakı suallardan istifadə edilə bilər:

- Mətnin ilk abzaslarında nədən bəhs olunur?
- Çörək muzeyləri nə məqsədlə yaradılmışdır?
- Ağdam Çörək Muzeyi nə vaxt yaradılıb?
- Bu muzeyin quruluşu haqqında nə deyə bilərsiniz?
- Muzeydə hansı eksponatlar nümayiş olundurdu? Və s.

Oxuyub-qavrama

6-2.3.3. Tapşırıq a (dərslik). Cavab: Mətnin giriş hissəsi iki abzasdan ibarətdir. Müəllif burada

ən qədim peşələrdən olan çörəkçilik və xalqımızın çörəkdən istifadə mədəniyyətindən, çörəyə böyük saygı ilə yanaşmaq ənənəsindən bəhs edir.

Tapşırıq b (dərslik). Cavab: Mətnin üçüncü abzası. Müəllim “Diqqət et” rubrikasında verilən məlumatı şərh edərək mətnin hissələri arasında əlaqə yaratmağın vacibliyini vurğulayır.

Tapşırıq c (dərslik). Cavab təxminən belə oləbilər: 1. Çörək və çörəkçilik. 2. Çörək muzeylərinin yaranma səbəbi. 3. Ağdam Çörək Muzeyinin yaranması. 4. Muzeyin quruluşu. 5. Muzeyin ekspozitidləri. 6. “Blokada çörəyi”. 7. Muzeyin məhv edilməsi. 8. Ağdamın azad edilməsi. 9. Muzeyin gələcək taleyi.

6-2.3.4. Tapşırıq ç (dərslik). Tapşırığın yerinə yetirilməsindən əvvəl şagirdlərə nitqin ekspresivliyi, emosionallığı barədə məlumat verilməsi tövsiyə olunur. Müəllim bunların daha çox bədii mətnlərə xas olduğunu, lakin mövzusundan asılı olaraq qeyri-bədii, o cümlədən informativ mətnlərdə də rast gəlindiyini nəzərə çatdırı bilər. Bu izahdan sonra şagirdlər mətndən hadisələrə emosional münasibət hiss olunan epizodları seçməlidirlər. Məsələn, onlar “blokada çörəyi” ilə bağlı epizodu xatırlayaraq “Bu daşa dönmüş xırda çörək parçası çörəyin qədrini bilməyənlərə iibrət, həyat dərsi idi!” cüməsini misal çəkə bilərlər. Ağdam Çörək Muzeyinin “insan dühasının şah əsərinə ucaldılmış məhəbbət abidəsi” adlandırılmasında da bu məkana olan heyranlığın son dərəcə təsirli dillə ifadəsidir. Muzeyin məhv edilməsinin təsvir edildiyi hissədə isə təcavüzkarların “çörəyi dizinin üstündə olan namərd qonşular” adlandırılması düşmənə nifrət hissini daha emosional ifadə edir.

6-1.3.2. Tapşırıq d (dərslik). Tapşırıq şagidlərin rabitəli nitq bacarığının möhkəmləndirilməsi ilə yanaşı nəticəçixarma, ümumiləşdirmə bacarıqlarının inkişafına da yönəlmışdır. Məsələn, şagirdlər “1940-cı ildə İsveçrənin Sürix şəhərində şəxsi mənzildə Çörək Muzeyi açılmışdır. Burada Qədim Misir, Roma və başqa ölkələrdə bishirilən çörəklər nümayiş etdirilir” və s. söyləməklə kifayətlənməyib cədvəldə verilən məlumatlardan müəyyən nəticələr də çıxarmalıdır. Məsələn, onlar ən az və ən çox eksponata malik olan muzeyləri, ən çox rast gəlinən eksponatın qədim çörək növləri olduğunu və s. qeyd edə bilərlər.

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – c; 2 – a; 3 – d; 4 – b.

İş dəftərindəki b və c tapşırıqları şagirdlərin yazı bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub.

Tapşırıq b (iş dəftəri). Şagirdlər şəkərburanın xüsusi qaydada bükülməsini, üzərinə maqqas adlanan alətlə zərif naxış vurulduğunu, paxlavanın romb şəklində kəsilməsini, üzərinə zəfəran suyu qatılmış yumurta sarısı çəkildiyini, ortasına qoz, badam və ya fındıq ləpəsinin qoyulduğunu və s. yaza bilərlər.

Tapşırıq c (iş dəftəri). Şagirdlərin cavabı müxtəlif ola bilər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-bədii mətni növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq a, b, c (dərslik)
Məndən emosional ifadə tərzi ilə fərqlənən məqamları seçilir.	Tapşırıq ç (dərslik)
Qrafik informasiyanı rabitəli nitq şəklində təqdim edir.	Tapşırıq d (dərslik)

3-cü dərs. Qeyri-müəyyən yiyəlik hal

- Dərslik: səh. 72
- İş dəftəri: səh. 47

Təlim məqsədləri:

- Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiyəlik halını müəyyənləşdirir ([st. 6-4.2.1](#)).
- Konkretlik (müəyyənlik) və ümumilik (qeyri-müəyyənlik) bildirən ismi birləşmələri fərqləndirir ([st. 6-4.2.3](#)).

Mövzuya yönəltmə

Müəllim lövhədə bir neçə söz birləşməsi (məsələn, Bakı gecələri, gözəlliklər diyari, neft bürüqləri) yazaraq ismin kontekstdən asılı olaraq qeyri-müəyyən yiyəlik halda işlənə bilməsini əyani surətdə şagirdlərə nümayiş etdirir.

Dil qaydaları

6-4.2.1. Tapşırıq a (dərslik). Cavab: Hər iki ifadədə çörək sözü yiyəlik halda işlənmişdir. Amma birinci ifadədə bu söz qeyri-müəyyənlik, ikinci ifadədə isə müəyyənlik bildirir.

Müəllim “Yadda saxla” rubrikasında söz birləşmələrinin asılı tərəfinin, adətən, ismin yiyəlik halında olduğunu, lakin bu zaman yiyəlik halın şəkilcisi də işlənə bildiyini şagirdlərə izah edir.

6-4.2.3. Tapşırıq b (dərslik). Cavab: 1, 4.

Tapşırıq a (iş dəftəri). Cavab: c variantı.

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – b; 2 – a;

3 – a; 4 – c; 5 – b; 6 – a, 7 – b; 8 – c.

Tapşırıq c (dərslik). Cavab: dağın zirvəsi – dağın qarlı zirvəsi, şəhərin küçələri – şəhərin dar küçələri, qızın saçları – qızın uzun saçları, kəpənəyin qanadları – kəpənəyin zərif qanadları.

Müəllim “Yadda saxla” rubrikasında asılı tərəfi ismin yiyəlik halında olan birləşmələrdə əsas tərəfin mənsubiyyət şəkilcisi qəbul etdiyini şagirdlərə izah edir.

Tapşırıq ç (dərslik). Cavab: 1 – b; 2 – a. Hər iki birləşmədə asılı tərəf yiyəlik halda olduğu üçün əsas tərəf mənsubiyyət şəkilcisi qəbul etmişdir.

Tapşırıq d (dərslik). Cavab: həkim məsləhəti, həkimin məsləhəti; qonaq otağı, qonağın otağı; çiçək ətri, çiçəyin ətri; dəniz sahili, dənizin sahili; nağıl qəhrəmanı, nağılın qəhrəmanı; dəftər vərəqi, dəftərin vərəqi və s. Göründüyü kimi, asılı tərəfi ismin yiyəlik halında işlənən bu birləşmələrdə əsas tərəf mənsubiyyət şəkilcisi qəbul etmişdir.

Müəllimin nəzərinə! Tapşırığın tələbinə görə, şagirdlər bu söz birləşmələrini cümlələrdə işlətməlidirlər. Bu zaman müəllim müəyyənlik və qeyri-müəyyənlik bildirən söz birləşmələrinin cümlələrdə kontekstə uyğun işlədiliməsinə diqqət yetirməlidir. Məsələn: Xəstə həkimin məsləhəti ilə bir həftə işə getmədi. Adətən, mənzillərdə qonaq otağı mətbəxin yanında yerləşir. Uşaqlar çox zaman nağıl qəhrəmanlarına bənzəmək istəyirlər. Oxuduğum nağılın qəhrəmanı bütün sınaqlardan üzüağ çıxan bir gəncdir və s.

Tapşırıq c (iş dəftəri). Cavab: 1. Şeirdə beş söz birləşməsi işlənmişdir. 2. Şeirin üçüncü misrasında mürəkkəb söz birləşməsi işlənmişdir: qışın buz qatığı. 3. Vurğunun xəyalı – Vurğunun quş qanadlı xəyalı; dağın boranı – dağın güclü boranı; yayın ayranı – yayın sərin ayranı; payızın qaymağı – payızın dadlı qaymağı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Müəyyənlik və qeyri-müəyyənlik bildirən söz birləşmələrini fərqləndirir.	Tapşırıq a, b (dərslik); a, b (iş dəftəri)
Müəyyənlik və qeyri-müəyyənlik bildirən söz birləşmələri yaradıb cümlədə kontekstə uyğun işlədir.	Tapşırıq d (dərslik)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 73
- İş dəftəri: səh. 48

Təlim məqsədləri:

- Sözün başlanğıc formasını müəyyənləşdirir (**st. 6-4.2.1**).
- Eyniköklü sözlərin yaranma yollarını izah edir (**st. 6-4.2.1**).
- Söz birləşməsinin növünü əsas tərəfin ifadə vasitəsinə görə müəyyənləşdirir (**st. 6-4.2.3**).
- Konkretlik (müəyyənlik) və ümumilik (qeyri-müəyyənlik) bildirən ismi birləşmələri fərqləndirir (**st. 6-4.2.3**).

Dil qaydaları

6-4.2.1. Tapşırıq 1 (dərslik). Cavab:

Qoruqdakılar: sözün kökü – *qoru* (feil), *qoruq* – feildən düzəlmüş isim, *qoruqdakı* (sözün başlanğıc forması) – isimdən düzəlmüş sıfət, *-lar* – qrammatik şəkilçi.

Yorğunluqdan: sözün kökü – *yor* (feil), *yorğun* – feildən düzəlmüş sıfət, *yorğunluq* (sözün başlanğıc forması) – sıfətdən düzəlmüş isim, *-dan* – qrammatik şəkilçi.

Yandırıcıdır: sözün kökü – *yan* (feil), *yandır* – feildən düzəlmüş feil, *yandırıcı* (sözün başlanğıc forması) – feildən düzəlmüş sıfət, *-dır* – qrammatik şəkilçi.

Ölümçül: sözün kökü – *öl* (feil), *ölüm* – feildən düzəlmüş isim, *ölümçül* (sözün başlanğıc forması) – isimdən düzəlmüş sıfət.

Tapşırıq 2 (dərslik). Cavab: 1 – c; 2 – b; 3 – d; 4 – c.

6-4.2.3. Tapşırıq 3 (dərslik). Cavab: c variantı.

Tapşırıq 4 (dərslik). Cavab: ismi birləşmələr – 1b, 2a; feili birləşmələr – 1a, 2b.

Tapşırıq 5 (dərslik). Cavab: sinfimizin çalışqan uşaqları, ulduzlar qaranlıq səmada görünəndə, Turqutun sevimli ibtidai sinif müəllimi, nağılı maraqla dinləyən.

Tapşırıq 6 (dərslik). Cavab: Nizami heykəli, Xətai metrosu, Müstəqillik Günü, xatirə gecəsi, Novruz bayramı, idman yarışı, yol polisi.

Tapşırıq 1 (iş dəftəri). Cavab: c

6-4.2.1. Tapşırıq 2 (iş dəftəri). Cavab: b variantı.

Tapşırıq 3 (iş dəftəri). Cavab:

2. iz – izlə – izləyici

isim – feil – isim

3. ək – əkin – əkinçi
feil – isim – isim
4. gör – görkəm – görkəmli
feil – isim – sıfət
5. təmiz – təmizkar – təmizkarlıq
sıfət – sıfət – isim
6. bir – birinci – birincilik
say – say – isim
7. aş – aşpaz – aşpazlıq
isim – isim – isim

Tapşırıq 4 (iş dəftəri). Cavab: Xəzərin qumlu sahili, yayın qızmar günəşi, səhər yeməyini yeyəndə, xalqın azadlıq uğrunda mübarizəsi, tətilin son günləri, kəndimizin gözoxşayan mənzərəsi, şeiri uca səslə söyləmək.

Tapşırıq 5 (iş dəftəri).

Cavab: 1 – c; 2 – b; 3 – b; 4 – a.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin kökünü və başlangıç formasını fərqləndirir.	Tapşırıq 1 (dərslik); 2 (iş dəftəri)
Omonim sözlərdən yaranan eyniköklü sözləri fərqləndirir.	Tapşırıq 3 (dərslik)
İsmi və feili söz birləşmələrini fərqləndirir.	Tapşırıq 4 (dərslik)
Müəyyənlik və qeyri-müəyyənlik bildirən söz birləşmələrini fərqləndirir.	Tapşırıq 6 (dərslik)

bölmə

4**QƏDİM DÜNYA: TARİX VƏ MİFLƏR**

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Fironlar və ehramlar	Oxu	74-77	49	78-79
2	Dünyanın yeddi möcüzəsi	Danişma	77		79-80
3	Arqumentativ mətnin strukturu	Oxu. Dinləmə	78-79	50	81-82
4	Arqumentativ mətnin yazılıması	Yazı	80		82-83
5.	Qoşma və onun yazılışı	Dil qaydaları	81	51	83-84
2-ci fəsil					
1	Troya müharibəsi	Oxu	82-83	52	84-85
2	Troya müharibəsi: mif, yoxsa tarixi fakt?	Danişma	83-86	53	85-86
3	“Homer məsələsi”	Dinləmə. Danişma	86	54	86-87
4	Qoşmanın qrammatik sinonimliyi və omonimliyi	Dil qaydaları	87	55	87-89
3-cü fəsil					
1	Barbarlar və vandallar	Dil qaydaları	88-91	56	89-91
2	Barbarlar və vandallar	Oxu	91	57	91
3	Bunu kim deyib?	Dinləmə	91	58	91-93
4	Bağlayıcıların funksiyaları	Dil qaydaları	92	59	93-94
Ümumiləşdirici təkrar					
I yarımil üzrə ümumiləşdirici təkrar					
				60	94-95
				61-63	

1-ci fəsil

1-ci dərs. Fironlar və ehramlar

- Dərslik: səh. 74-77
- İş dəftəri: səh. 49

Təlim məqsədləri:

- Sözün aid olduğu ümumi mənəni müəyyən edir (st. 6-4.4.2).
- Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər, daxili monolog və s.) müəyyənləşdirir (st. 6-2.3.4).
- Faktlardan və bədii detallardan istifadə etmək-lə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir (st. 6-2.2.2).
- Mətnin məzmunu ilə bağlı suallara cavab verir (st. 6-2.1.2).

Mövzuya yönəltmə

Bu bölmədə verilən mövzuların tədrisində tarix fənni ilə integrasiya imkanları genişdir.

Tapşırıq a (dərslik). Şagirdlər həm dərsliyin ikinci bölməsindən, həm də "Ümumi tarix" fənnindən Qədim Misir dövləti ilə bağlı bilgilər əldə etmişlər. Şagirdlər söz assosiasiyası vasitəsilə tapşırıqda verilmiş sxemdəki sualı cavablandırırlar: Qədim Misir.

Şagirdlərin tapşırıqda verilmiş anlayışlarla bağlı fikirlərini söyləməsinə vaxtın ayrılmazı tövsiyə olunur.

Oxu

"Fironlar və ehramlar" mətni üzrə iş. Mətnin istiqamətləndirilmiş oxu üsulu ilə oxunması tövsiyə olunur. Şagirdlərə aşağıdakı suallar təqdim edilə bilər:

Ehramlar nə üçün tikilirdi? Nədən tikilirdi? Hansı formada tikilirdi? Hansı ehram dünyanın yeddi möcüzəsindən biri sayılır? Necə tikilmişdir? Mumya nədir? İnsanlar nə üçün ehramlarda fironun otağını tapmağa cəhd edirdilər? Ehramların araşdırılması ilə bağlı hansı müəmmalı hadisələr baş verirdi?

Şagirdlər mətni oxuduqca sualların cavabını qeyd edirlər.

Söz ehtiyatı

6-4.4.2. "Söz boğçası"nda verilmiş və eləcə də şagirdlərə tanış olmayan digər sözlər üzrə iş aparırlı. Sözün mənəsi əvvəlcə şagirdlər tərəfindən təxmin edilir. Yeni sözlərin mənəsi (ehram, müəmmalı, ekspedisiya, mumya, cənazə, arxeologiya, mif və s.) həmin sözün işləndiyi kontekstə

yenidən nəzər salmaqla təxmin edilir. Dərsliyin sonundakı lügət vasitəsilə dəqiqləşdirilir.

Tapşırıq b (dərslik). Cavab: Verilmiş sözlərin ümumi mənəsi belədir: Görkəmlı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə onların qəbri üzərində inşa olunan tikili. Şərq və Qərb ölkələrində bu tikililərin forması və adları fərqli olub. Məsələn, Avropada "mavzoley", müsəlman Şerqində "türbə", "məqbərə", Misirdə "ehram", "piramida" adlanıb. "Qəbirüstü abidə" bu sözlərin hiperonimi hesab oluna bilər.

6-2.3.4. Tapşırıq c (dərslik). Şagirdlərə ibtidai siniflərdən mif sözü (bədii əsər növü kimi) tanıdır. Şagirdlər "Heraklin on iki qoçaqlığı" mətni əsasında mif haqqında bilgilərə yiyələniblər. Bu mətndə isə "mif" sözü məcazi mənada (fantastik, həqiqətə uyğun olmayan, əsassız şüşərtmə, uydurma) işlənmişdir. Şagirdlər mifin bədii əsər növü kimi xüsusiyyətlərini xatırlayaraq onun mətndə məcazi mənada işlənməsini əsaslandırma bilərlər.

6-2.2.2. Tapşırıq ç (dərslik). *Riyaziyyat fənni ilə integrasiya.* Mətndə Xeops ehramı ilə bağlı hissədə ikinci abzasda yazılır: *Onun kvadrat şəklində olan oturacağının hər bir tərəfi 230 metr uzunluğundadır. Şagirdlər bu məlumatdan çıxış edərək kvadrat oturacağı olan piramida şəklini (a variantı) seçirlər.*

Tapşırıq d (dərslik). *Riyaziyyat fənni ilə integrasiya.* Xeops piramidasının oturacağının sahəsi ni hesablamaq üçün mətndən uyğun məlumat seçilir: Onun kvadrat şəklində olan oturacağının hər bir tərəfi 230 metr uzunluğundadır. Kvadratın sahəsi $S=a^2$ düsturu ilə hesablandığından $230 \times 230 = 52900 \text{ m}^2$ olar. Deməli, pramidanın oturacağının sahəsi 52900 m^2 -dir.

Tapşırıq e (dərslik). Futbol meydançası düzbucaqlı formasındadır və meydançanın uzunluğu 105, eni isə 68 metr olur. Düzbucaqlının sahəsi $S=axb$ düsturu ilə hesablandığından futbol meydançanın sahəsi $105 \times 68 = 7140 \text{ m}^2$ olar. Əvvəlki tapşırıqda Xeops piramidasının oturacağının sahəsinin 52900 m^2 olmasını nəzərə alsaq, $52900 : 7140 \approx 7,4$. Deməli, Xeops piramidasının oturacağı təxminən 7,4 futbol meydançası boydadır.

Tapşırıq ə (dərslik). Şagirdlər tapşırığı cavablaşdırmaqla mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər. Cavab: c variantı.

"Diqqət et" rubrikasında informativ mətnin

əsas xüsusiyyətləri haqqında məlumat verilir. Müəllim həmin məlumatları şagirdlərin nəzərinə çatdırır.

6-2.1.2. Tapşırıq f (dərslik). Şagirdlər oxuduqları mətnindəki ulduzla ayrılmış hissələri informativ mətnlər üçün xarakterik olan yarımbaşlıqlarla adlandıırlar:

1. Xeops ehramı.
2. Fironların dəfni.
3. Ehramların tədqiqi.

Şagirdlər mətni oxuyarkən onlarda yaranan suallar ətrafında əlavə yarımbaşlıqlar düşünə bilirlər. Məsələn, "Fironların yaşayış tərzი", "Ehramların tikilişi" və s.

Tapşırıq g (dərslik). Mətndə ehramların tədqiqi zamanı baş verən qeyri-adi hadisələrdən danışılır. Bu hadisələrin hələ də dünya elmi üçün müəmmalı qalması göstərilir. Lakin mətndə müəllif münasibəti hiss olunmur. Belə mətnlər informativ mətn hesab olunur.

6-2.1.2. Tapşırıq a (iş dəftəri). *Mətndə adı çəkilən ehramlar:* Xeops ehramı, Mikerin ehramı, Xefrenin ehramı, Tutanxamonun ehramı. *Ehramlar üçün ortaq məlumat:* Ehramlar Misir hökmədarlarının dəfn olunduğu yerdir. Onlar pilləli piramida şəklindədir. İçərisində çoxlu sayıda labirintşəkilli dəhlizlər və salonlar var. Ehramların müəmmalı tarixçəsi var.

Tapşırıq b (iş dəftəri). Şagirdlər mətnindəki məlumatlardan çıxış edərək Xeops ehramı haqqında məlumat vərəqini tamamlayırlar.

Aid edildiyi dövr: 4500 il əvvəl.

Hündürlüyü: 147 m.

Tikinti materialı: qaya daşları.

Forması: pilləli piramida şəklində.

Daxili quruluşu: mürəkkəb quruluşlu labirint.

Tikilmə məqsədi: fironların sağ ikən özləri üçün tikdirdiyi qəbirüstü abidə.

Tapşırıq c (iş dəftəri). 1 – D, 2 – Y, 3 – Y, 4 – D, 5 – D, 6 – Y.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözün aid olduğu ümumi mənəni müəyyən edir.	Tapşırıq b (dərslik)

Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözləri və s.) müəyyənləşdirir.	Tapşırıq c (dərslik)
Mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq c, d, e, a (dərslik)
Mətnin məzmunu ilə bağlı suallara cavab verir.	Tapşırıq f (dərslik); a, b, c (iş dəftəri)

2-ci dərs. Dünyanın yeddi möcüzəsi

- Dərslik: səh. 77

Təlim məqsədləri:

1. İformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır ([st. 6-3.1.1](#)).

Mövzuya yönəltmə

Müəllimin nəzərinə! Bir dərs əvvəl müəllim şagirdlərə *dünyanın yeddi möcüzəsi* haqqında araşdırma tapşırığı verməlidir. Müəllim şagirdləri araşdırma tapşırığına cəlb etmək üçün soruşur:

– *Hansı ehram dünyanın yeddi möcüzəsindən biri sayılır? Bəs dünyanın digər möcüzələri hansılardır? Niyə məhz "dünyanın yeddi möcüzəsi" ifadəsi işlənilir? Bu barədə nə bilirsiniz?*

Şagirdlər mövzu üzrə ilkin biliklərini söylədikdən sonra müəllim bu barədə kiçik məlumat verir:

"Yeddi möcüza" anlayışı təxminən 2200 il bundan əvvəl yaranmışdır. O dövrdə bu möcüzələrin hamısı mövcud idi. Hər bir səyyah bir neçə ay müddətində səyahət edərək bu yeddi möcüzənin yeddisini də görə bilərdi. Bir müddətdən sonra bu abidələr müxtəlif səbəblərdən: mühabiblər, zəlzələlər və s. nəticəsində bir-bir yox olmağa başladı. Bizim dövrümüzə isə onlardan yalnız biri, qəribə də olsa, ən qədimi – Misir ehramları gəlib çatmışdır.

Oxuyub-qavrama

- 6-3.1.1. Tapşırıq a (dərslik).** Şagirdlər "Fironlar və ehramlar" mətnində dünyanın yeddi möcüzəsində birincisi olan Xeops ehramı haqqında kifayət qədər məlumat əldə ediblər. Odur ki bu tapşırıqda şagirdlərə digər ehramlar haqqında məlumat toplayıb informativ mətn yazmaq tapş-

rılır. Tapşırıq qruplar üzrə iş formasında yerinə yetirilə bilər. Hər qrup bir ehram haqqında məlumat toplayır, qrup şəklində müzakirə edir, əsas və maraqlı məlumatları seçib informativ mətn yazır.

Müəllim sinfin səviyyəsini nəzərə alaraq hər qrupa araştırma üçün müvafiq suallar təqdim edə bilər:

I qrup. Suallar:

– *Artemis məbədi* dünyanın neçənci möcüzəsi hesab edilir?

– Məbəd nə vaxt tikilib?

– Məbəd harada yerləşirdi?

– Məbəd kimin şərəfinə ucaldılmışdır?

Artemis məbədi dünyanın üçüncü möcüzəsi sayılır. Bu məbəd 2550 il bundan əvvəl Yunanistanın Efes şəhərində ilahə Artemisin şərəfinə ucaldılıbmış. Məbəd təxminən 120 ilə tikilmişdir. Məbədin içində Artemisin böyük və möhtəşəm heykəli ucalırdı.

II qrup. Suallar:

– *Babil bağları* dünyanın neçənci möcüzəsi hesab edilir?

– Babil bağları kimin şərəfinə salınmışdır?

– Bu bağlar harada yerləşirdi? və s.

Babilin asma bağları dünyanın ikinci möcüzəsi sayılır. Əfsanəyə görə, bu bağları 2700 il bundan əvvəl Babil padşahı öz arvadı Semiramidanın şərəfinə saldırmışdır. Bu bağlar bir neçə mərtəbədən ibarət idi. Bura dünyanın hər yerindən gül və ağaclar gətirilmişdi. Yüzlərlə qul gecə-gündüz nəhəng çarxları fırladaraq Fərat çayından asma bağlara su qaldırırdı.

III qrup. Suallar:

– *Zevsin heykəli* dünyanın neçənci möcüzəsi hesab edilir?

– Bu heykəl nə vaxt və nədən hazırlanıb?

– Heykəl harada yerləşirdi?

– Heykəli təsvir edin.

Yunanların baş ilahı *Zevsin heykəli* dünyanın dördüncü möcüzəsidir. Təxminən 2450 il bundan qabaq yaradılmış bu heykəl qızıldan, fil sümüyündən və qarağacdan düzəldilmişdi. 14 metrlik bu nəhəng abidədə Zevs taxtda oturmuş vəziyyətdə təsvir edilirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülülmüş çələng (bu, zəhmli ilahın sülhsevər olmasına işarə idi) var idi.

IV qrup. Suallar:

– *Halikarnas mavzoleyi* dünyanın neçənci möcüzəsi hesab edilir?

– Hansı ölkədə yerləşirdi?

– Mavzoley kimin şərəfinə ucaldılmışdır?

– Mavzoley sözü necə yaranmışdır? və s.

Dünyanın beşinci möcüzəsi də Yunanıstanda yaranmışdı. Bu, *Halikarnas mavzoleyidir*. Mavzoley Halikarnas şəhərində yerləşirdi. Məqbərə Mavsol adlı padşah üçün ucaldılmışdır. Elə mavzoley sözü də Mavsolun adından yaranmışdır.

V qrup. Suallar:

– *Rodos nəhəngi* hansı ölkədə yerləşirdi?

– Hansı dövrdə mövcud olub?

– Bu heykəl hansı hadisə ilə bağlı ucaldılmışdır? və s.

Rodos nəhəngi dünyanın beşinci möcüzəsi sayılır. 2300 il bundan əvvəl sərkərdə Demetri Yunanıstandakı Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər rodosluları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərrara alırlar. 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Ada sakinləri onu özlərinin himayədarı sanırdılar.

VI qrup. Suallar:

– *İsgəndəriyyə mayakı* hansı ölkədə yerləşirdi?

– Hansı dövrdə mövcud olub?

– Hündürlüyü neçə metr olub? və s.

Dünyanın altıncı möcüzəsi *İsgəndəriyyə mayakıdır*. Təxminən 2300 il əvvəl İsgəndəriyyə şəhərinin kənarında tikilmişdir. Qədim Yunanistanın ən böyük mayakı idi. Bu qüllənin hündürlüyü 120 metrə çatırıldı. Onun zirvəsində gəmilərə yol göstərən tonqal yanındır.

Qrupların təqdimatından sonra müəllim şagirdlərə tapşırıq verir:

– Hər qrup “dünyanın yeddi möcüzəsi” adlı mətnin bir yarımbaşlığını yazıb. İndi gəlin həmin mətni strukturlaşdırıraq. Mətnin giriş və sonluq hissələrini də yazaq.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır.	Tapşırıq a (dərslik)

3-cü dərs. Arqumentativ mətnin strukturu

- Dərslik: səh. 78

Təlim məqsədləri:

- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3.**)
- Mövzu üzrə qrafik informasiyanı (şəkil) rəbitəli şəkildə təqdim edir (**st. 6-1.3.2.**)

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdləri müzakirəyə cəlb edir:

– “Fironlar və ehramlar”, həmçinin ötən dərsdə dünyanın yeddi möcüzəsi haqqında yazdığınız mətnləri xatırlayın. Bu mətnlər informativ mətn idi, yoxsa arqumentativ? Fikrinizi əsaslandırın.

Oxu

Tapşırıq a (dərslik). İstiqamətləndirilmiş oxu. Müəllim şagirdlərə mətni oxuduqca faktları müəyənləşdirməyi tapşırır. Faktlar:

Papirus üzərində Qədim Misir dilində yazılmış bir çox mənbələrə görə Qədim Misirdə hökmдарlar müqəddəs hesab olunurmuşlar. Məbədin ən böyük otağında hökmədə ibadət edilmişlər. Həmin otaq “firon” adlanırmış. Hökmədə isə “nesu-bit” deyə müraciət edilmiş. Misir hökmədləri haqqında “firon” ifadəsi isə ilk dəfə xristianların müqəddəs kitabı olan “İncil”də işlədirilir.

Tapşırığın məqsədi şagirdlərə arqumentativ mətnin məzmun xüsusiyyətlərini mənimsemətməkdir. Şagirdlər faktları seçməklə arqumentativ mətndə hər hansı fikrin əsaslandırılması üçün faktların göstərilməsinin və mənbələrə istinad olunmasının vacib olduğunu mənimsəyirlər.

6-2.3.3. Tapşırıq b (dərslik). Qədim Misir padşahlarının firon adlanıb-adlanmaması problemi qoyulur. Müəllifin mövqeyi budur ki, Qədim Misir padşahlarının əsl adı “firon” deyil, “nesu-bit”dir.

Müəllif fikrini əsaslandırmaq üçün Qədim Misir dilində yazılmış yazılı mənbələrə, həmçinin xristianların müqəddəs kitabı olan “İncil”ə istinad edir.

Şagirdlər “b” tapşırığında gəldikləri qənaəti “Diqqət et” rubrikasındaki arqumentativ mətnin məzmun xüsusiyyətləri ilə bağlı verilən məlumatlarla dəqiqləşdirirlər.

Tapşırıq c (dərslik). Şagirdlər “b” tapşırığındakı suallara cavab verməklə əslində arqumentativ mətnin məzmun və struktur xüsusiyyətlərini təhlil etmiş-

dilər. Bu tapşırığı yerinə yetirməklə arqumentativ mətnin dəqiq strukturunu mənimseməş olurlar.

Tapşırıq c (dərslik). Şagirdlərin diqqəti tapşırıqda verilmiş şəklə yönəldilir. Müəllim suallar verməklə şagirdlərin şəkli təsvir etməsinə kömək edə bilər. Daha sonra şagirdlərə mətni dinlədikcə faktları qeyd etmək tapşırılır.

Misir ehramlarını kim tikib?

Bir çox tarixçilər bu suala birmənalı cavab verirlər. Əlbəttə ki, Misir ehramlarını qullar tikiblər. Lakin gəlin tələsmayək. Tarixi faktlara nəzər salaq.

Arxeoloji qazıntılar zamanı ehram yaxınlığında bir qəsəbənin qalıqları aşkar edilib. Müəyyən edilib ki, bu qəsəbənin sakinləri ehramın tikintisini həyata keçirən insanlardır. Tapılan müxtəlif alət və əşyalar sübut edir ki, ehramın tikintisində çalışanlar azad fəhlələr və sənətkarlar olublar. Onların özünü idarəçilik sistemi də olub. Özlərinə fəhlələrdən ibarət dəstə başçıları seçdikləri güman edilir. Qədim Misirdə işçilərdən yüksək vergi alınmış. Lakin bu, ehram tikən insanlara şamil olunmurmuş. Ona görə də azad fəhlələrlə hökmədar arasında vergi tutulmamaq barədə müqavilə imzalanmış. Beləcə, fəhlələr rahatlıqla ehram tikintisində çalışmışlar.

2012-ci ildə arxeoloqlar qazıntı zamanı Misir ehramlarını tikən fəhlələrin qəbirlərini aşkar ediblər. Qəbirlərdə tapılan insan sümüklərini öyrənərkən müəyyən edilib ki, bu insanlar müəyyən xəstəliklərdən müalicə alıblar. Qulları heç kim müalicə edə bilməzdı. Bu qəbirlər tikinti sahərinə yaxın ərazidə üzü ehrama doğru qazılıb. Arxeoloqlar qəti olaraq bildirirlər ki, qulları heç vaxt ehramlara yaxın ərazidə dəfn etməzdilər. Qəbirlərdə müxtəlif əşyaların, eləcə də əmək alətlərinin tapılması da sübut edir ki, bu insanlar qul olmayıblar. Çünkü hüquq olmayan bir qulun heç bir şəxsi əşyası ola bilməzdi.

Daha sonra tapşırıqda verilmiş suallar cavablandırılır.

- Dinlədiyiniz mətnin giriş hissəsində nədən bəhs olunur? Arxeoloji qazıntılar zamanı ehramın yaxınlığından tapılan qəsəbənin qalıqlarından.

- Müəllifin bu məsələyə münasibəti haqqında nə deyə bilərsiniz? Müəllif iddia edir ki, Misir ehramlarını qullar deyil, azad fəhlələr və sənətkarlar tikiblər.

- Müəllif öz fikrini necə əsaslandırır? Müəllif arxeoloji qazıntılar

Araşdırma zamanı tapılan maddi nümunələrdən (tikinti üçün müxtəlif alətlər və şəxsi əşyalar)

çıxış edərək öz fikrini əsaslandırır.

“Diqqət et” rubrikasında verilmiş məlumatlar mənimsədir.

“Qlossari” rubrikasında verilmiş “təkzib” və “təkzibedilməz” sözləri izah edilir. Bu sözlər şagirdlərin müxtəlif nitq bacarıqlarının (fikrini əsaslandırma, debat və s.) inkişaf etdirilməsi üçün önəmli filoloji anlayışlar hesab oluna bilər.

6-1.3.2. Tapşırıq d (dərslik). Texnologiya fənni ilə integrasiya.

Cavab: Misirdə aparılan arxeoloji qazıntılar zamanı tapılmış əmək alətləri (çapacaq, kərki, çəkic, sahəölçən, burğu, şaqul) təsdiq edir ki, Misir ehramlarını qullar deyil, azad fəhlələr və sənətkarlar tikiblər. Şagirdlər şəkillərin köməyi ilə dirləndikləri mətni genişləndirib (verilmiş alətlərin tikintidə istifadə məqsədini söyləməklə) nəql edirlər.

Çapacaq – ət çapmaq üçün işlədilən kəsici alət.

Kərki – aşağı çevrilmiş enli tiyəsi olan uzunsaplı, yoncu (kəsici) alət.

Burğu – 1) müxtəlif dəlici alətlərin adı; 2) vinti açmaq və ya bərkitmək üçün alət; 3) probkaaçan alət.

6-2.3.3. Tapşırıq a (iş dəftəri). Şagirdlər mətnin növünü (arqumentativ) müəyyənləşdirib onun strukturunu cədvəldə göstərirler:

1. Qaldırılan məsələ: Kartuşların hansı məqsədlə yazılması. Kartuş sadəcə dizayn məqsədi daşıyır.

2. Müəllifin bu məsələ ilə bağlı mövqeyi: Kartuşlar qədim misirlilərin mədəniyyətini və inanclarını əks etdirir.

3. Dini inanca görə, fironlar ilə tanrıların əlaqəsi var. Onun adının haşiyədə yazılıması ilahi qüvvələr tərəfindən qorunduğu göstərirdi. Siyasi məqsədə görə oxumağı bacarmayan sadə insanlar fironun adını fərqləndirə bilərdi.

4. Nəticə. Kartuşların simvolik, dini və tarixi əhəmiyyəti var.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Arqumentativ mətni məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq b, c, ç (dərslik); a (iş dəftəri)
Şəkillərdən istifadə etməklə dirləndiyi mətni genişləndirib nəql edir.	Tapşırıq d (dərslik)

4-cü dərs. Arqumentativ mətnin yazılıması

- Dərslik: səh. 80

Təlim məqsədləri:

- Arqumentativ mətni struktur elementlərinə müvafiq yazı (st. 6-3.2.2).

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdləri müzakirəyə cəlb edir:

Tapşırıq a (dərslik). Şagirdlər “Fironlar və ehramlar” mətninin məzmununa uyğun olan cavabları seçirlər. Cavab: a, c, e variantları.

Yazı

6-3.2.2. Tapşırıq b (dərslik). “Fironlar və ehramlar” mətnində göstərilir ki, ən möcüzəvi əhvalatlar Tutanxamonun ehramı aşkar olunduqdan sonra baş vermişdir. Həmin hissəni oxuyanda oxucunu belə suallar düşündürür: Deyilənlər həqiqətdirmi? Doğrudanmı, fironlar onlara toxunan hər kəsi lənətləyiblər? Tutanxamonun lənəti nə qədər insanın həyatına son qoyub? və s. Müəllim şagirdlərin diqqətinə çatdırır ki, oxucu hər hansı mətni oxuyarkən məlumatların düzgünlüğünə inanmaq məcburiyyətində deyil. Hər hansı məlumatın düzgünlüyü şübhə yaradarsa, bu barədə araştırma aparmaq, məlumatları dəqiqləşdirmək gərəkdir. Odur ki müəllim şagirdlərin diqqətini mətnin Tutanxamonun ehramının aşkar edilməsi ilə bağlı hissəsinə yönəldib soruşa bilər ki, hansı məlumatları araşdırıb həqiqətə uyğunluğunu yoxlamaq istəyərdiniz?

Daha sonra tapşırıqda verilən cədvəl üzrə iş aparılır. Şagirdlər Tutanxamonun ehramı ilə bağlı müləhizələri və onları təkzib edən faktları oxub müzakirə edirlər. Daha sonra bu barədə arqumentativ mətn yazırlar. Məzmun təxminən aşağıdakı kimi ola bilər:

Fironların lənəti

Misir ehramlarının aşkar edilməsi ilə bağlı ən qeyri-adi əhvalatlar Tutanxamonun ehramı ilə bağlıdır.

Bəla ki, bu ehramın aşkar edilib araştırma-sında iştirak edən tədqiqatçıların taleyi ilə bağlı müəmmalı hadisələr, əhvalatlar danışılır. Məsələn, deyilənə görə, araştırma zamanı gözlənilmədən ekspedisiya qrupunun rəhbəri Hovard Karter naməlum xəstəlikdən vəfat edir. Onun

ardınca iyirmi nəfərdən artıq tədqiqatçı naməlum xəstəlik üzündən dünyasını dəyişir. Əslində, araşdırılmalar göstərir ki, **sərdabəyə ilk daxil olmuş Hovard Karter Tutankamonun qəbri açılandan sonra 16 il yaşayıb və ürək çatışmazlığından vəfat edib.**

Digər mülahizəyə görə, tədqiqatçılar Tutankamonun sərdabasına daxil olarkən fironu narahat edənləri fəlakət gözlədiyi haqda divar yazısı görüblər. Lakin fironların lənətini araşdırın tədqiqatçıların üzə çıxardığı faktlar arasında divar yazısı yoxdur. Tutankamonun qəbrinin yanında tanrı Anubisin heykəli qoyulub. Heykəlin alt tərəfində belə bir yazı var: **“Bu sərdabəni sahra qumlarından qoruyan mənəm. Mən burada gözlərini əbədi yumanların yuxusunu qorumaq üçün dayanmışam”**. Göründüyü kimi, Anubis heç kimi lənətləmir. O yalnız sahra qumlarının sərdabəni udmasına imkan verməyəcəyini vəd edir.

Tutankamonun qəbrinin açılmasında iştirak edənlərin çoxunun tezliklə naməlum səbəblərdən vəfat etdiyi barədə də mülahizələr inandırıcı deyil. Belə ki, alımlar hesablayıblar ki, **qəbrin açılmasında iştirak edən və guya lənətlənmış olan tədqiqatçıların əksəriyyəti 70 ildən çox yaşamış və müxtəlif səbəblər üzündən vəfat etmişlər.**

Bütün bunlar onu göstərir ki, fironların lənəti ilə bağlı söz-söhbət real faktlara əsaslanır.

Tapşırıq c (dərslik). Şagirdlərin ümumi tarix fənnində Qədim Misir dövlətinin tarixi ilə bağlı oxuduqları mətnlərin, demək olar ki, hamısı informativ mətnlərdir. Bu bölmədə isə əsasən arqumentativ mətnlərlə tanış oldular. Şagirdlər həmin mətnləri müqayisə edirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Arqumentativ mətni struktur elementlərinə müvafiq yazar.	Tapşırıq b (dərslik)

5-ci dərs. Qoşma və onun yazılışı

- Dərslik: səh. 81
- İş dəftəri: səh. 51

Təlim məqsədləri:

- Qoşmanın qrammatik funksiyasını və məna növlərini müəyyən edir (st. 6-4.2.2).
- Qoşmanın (-tək, -dək və s.) bitişik və ayrı yazılış qaydalarına riayət edir (st. 6-4.1.8).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlərin diqqəti verilmiş cümlələrdə qoşmaların ifadə etdiyi məna cəalarlarına yönəldilir. Birinci cümlədəki qoşmanın məqsəd, ikinci cümlədəki qoşmanın zaman ifadə etməsi aydınlaşdırılır.

Dil qaydaları

6-4.2.2. “Yadda saxla” rubrikasında verilmiş məlumatlar şərh olunur. Dilimizdə daha çox işlənən qoşmaların yaratdığı məna cəalarları nümunələr əsasında şagirdlərin diqqətinə çatdırılır.

Tapşırıq b (dərslik). Şagirdlər kontekst və tələbə uyğun qoşmalar əlavə etməklə cümlələri tamamlayırlar. Cavab:

- Uşaqlar tədbirə qədər görüşdülər.
- Qızlar evə tərəf gəldilər.
- Anam ilə hədiyyə almağa gedəcəyəm.
- Səndən başqa hamı narahatdır.
- O, 44 günlük müharibə haqqında danışdı.

Tapşırıq c (dərslik). Tapşırıq nəzəri materialın mənimsədilməsinə yönəldilmişdir. Şagirdlər qoşmaları və onların cümlədə yaratdıqları məna cəalarını müəyyən edirlər:

- ilə (birgəlik)
- sonra (zaman)
- başqa (fərqləndirmə)
- qədər (məsafə)

6-4.1.8. “Yadda saxla” rubrikasında müəllim qoşmaların yazılışı ilə bağlı verilmiş qaydaları nümunələr əsasında diqqətə çatdırır.

Tapşırıq ç (dərslik). Tapşırıq vasitəsilə qoşmaların orfoqrafiyası üzrə biliklər tətbiq edilir.

- Rəfiqəmdən ötrü narahatam.
- Bu hədiyyəni sənin üçün aldım.
- Bu günəcən heç kim etiraz etmədi.
- Axşamadək işimizi bitirərik.

6-4.2.2. Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin həm qoşma, həm də ismin halları üzrə biliklərinin yoxlanılmasına imkan yaradır. Cavab:

Adlıq halla işlənən: *əməlinlə, qurd kimi*

Yiyəlik halla işlənən: *sənin qədər*

Yönlük halla işlənən: *sola doğru, sahəracən*

Çıxışlıq halla işlənən: *Vasıfdən ötrü*

Tapşırıq b (iş dəftəri). Şagirdlər əvvəlcə cümlələrin kontekstinə uyğun gələn qoşma yazırlar, daha sonra həmin qoşmaların yaratdığı məna cəalarını göstərirlər.

- Babamın əhvalı səni görənə *qədər* yaxşı deyildi. (*zaman*)
- Mən bura sizə *göra* gəlmışəm. (*səbab-məq-*

səd)

3. Dayımın Gülaydan *başqa* iki qızı var. (*fərq-ləndirmə*)

4. Sizin *kimi* şagirdlərlə fəxr edirik. (*bənzətmə*)

6-4.1.8. Tapşırıq c (iş dəftəri). Şagirdlər kontekstə uyğun gələn qoşmalar əlavə edib onları orfoqrafik normalara uyğun olaraq bitişik və ya ayrı yazırlar. Cümlələr təxminən aşağıdakı kimi təmamlana bilər.

1. *İtlə\ It ilə* dost ol, çomağı yerə qoyma.

2. Eldar Təbrizdəki dostu *ilə* məktublaşır.

3. Mübariz *Seymurla\ Seymour* *ilə* sanatoriyada tanış olmuşdu.

4. Dünəndən *bəri* sizi gözləyirəm.

5. Uşaqlar səbəti *ağzınacan* çıyaləklə doldurdular.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qoşmanın qrammatik funksiyasını və mənə növlərini müəyyən edir.	Tapşırıq a, b, c (dərslik); a, b (iş dəftəri)
Qoşmaların (-tək, -dək və s.) bitişik və ayrı yazılış qaydalarına riayət edir.	Tapşırıq ç (dərslik); c (iş dəftəri)

2-ci fəsil

1-ci dərs. Troya müharibəsi

- Dərslik: səh. 82-83 • İş dəftəri: səh. 52

Təlim məqsədləri:

- Obrazların keçirdiyi hisslərin səbəbini onların düşdürüyü situasiya ilə izah edir (**st. 6-2.2.1**).
- Mətnin məzmunu ilə bağlı suallara cavab verir (**st. 6-2.1.2**).
- Öyrəndiyi frazeoloji ifadələrdən təqdimat və dialoji nitq zamanı istifadə edir (**st. 6-1.4.1**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər verilmiş suallar vasitəsilə 5-ci sinifdə (I hissə, səh. 68) oxuduqları “Axillesin dabani” mətnini xatırlayırlar.

Yunan əsatirinə görə, dəniz ilahının oğlu olan Axillesin gələcəkdə güclü, qoçaq, dözümlü və yenilməz olması üçün anası onu yeraltı səltənətdən keçən çayın müqəddəs suyunda çimizdirir. Bu zaman anası onun dabanından tutub suya çəkdiyi üçün dabanına su dəymir. Beləliklə, ox, qılınc və nizənin kar eləmədiyi igid Axillesin bədənində bircə zəif nöqtə olur: müqəddəs suyun dəymədiyi dabani. Əsatirə görə, yunanlarla troyalılar arasında döyükən baş verir. Troya hökmdarının oğlu Paris döyüşlərin birində Axilles məhz bu zəif nöqtəsində – dabanından oxla vurub yaralayırlar. Məşhur ifadə də məhz buradan yayılmışdır. Adətən, bir adamın zəif cəhəti “Axilles dabani” deyimi ilə ifadə olunur.

6-2.2.1. Tapşırıq b (dərslik). Şagirdlər qədim yunan mifologiyası ilə bağlı olan “Nifaq alması” və “Troya atı” ifadələrinin mənşəyi haqqında verilmiş mətnləri oxuyur və sualları cavablandırırlar.

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq ç (dərslik). Cavab:

- Troya müharibəsi yunanlarla troyalılar arasında baş vermişdir. (*Doğru*)
- Paris məşhur yunan döyükən idi. (*Yanlış*)
- Odissey Troya atını düzəltməklə öz həmvətənlərinə xəyanət etdi. (*Yanlış*)
- Nifaq alması ilə bağlı hadisə Troya müharibəsindən əvvəl baş verib. (*Doğru*)
- Troya müharibəsində yunanlar məğlub olular. (*Yanlış*)

Söz ehtiyatı

Tapşırıq a (iş dəftəri). Şagirdlər izahları oxuyur,

qədim yunan mifologiyası ilə bağlı yaranan müvafiq ifadələri onların qarşısında yazırlar:

1. *Nifaq alması* – savaşın, mübahisənin, düşmənciliyin, ciddi fikir ayrılığının əsas səbəbi

2. *Troya atı* – bir şəylə pərdələnmiş məkrli niyyət, gizli təhlükə, xəyanət vasitəsi

3. *Axilles dabarı* – insanların ən zəif cəhəti

Tapşırıq b (iş dəftəri). Şagirdlər verilmiş situasiyalara uyğun gələn ifadələri müəyyən edirlər:

1-ci situasiya: *Nifaq alması*

2-ci situasiya: *Troya atı*

3-cü situasiya: *Axilles dabarı*

Tapşırıq c (iş dəftəri). Sizif əməyi ifadəsinin izahı: çətin, sonu görünməyən, faydasız və səmərəsiz şəkildə təkrarlanan hər hansı bir iş.

6-1.4.1. Tapşırıq c (dərslik). İş dəftərindəki tapşırıqlardan sonra yerinə yetirilməsi tövsiyə olunur. Şagirdlər yeni öyrəndikləri “Nifaq alması” və “Troya atı” ifadələri üzrə uyğun situasiyalar düşünüb danışa bilərlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdüyü situasiya ilə izah edir.	Tapşırıq b (dərslik)
Yeni öyrəndiyi söz və ifadələrdən istifadə etməklə mətn qurub danışır.	Tapşırıq c (dərslik)
Mətnin məzmunu ilə bağlı suallara cavab verir.	Tapşırıq c (dərslik)

2-ci dərs. Troya mühəribəsi: mif, yoxsa tarixi fakt?

- Dərslik: səh. 83-86 • İş dəftəri: səh. 53

Təlim məqsədləri:

- Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir (**st. 6-2.1.1**).
- Mətndəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir (**st. 6-2.3.2**).
- Başqasının fikirləri ilə razı olmadıqda dözlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir (**st. 6-1.2.1**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Müəllim şagirdlərin mübahisəli məsələləri, fikir ayrılıqlarını necə həll etmələri barədə sorğu-sual edir.

Oxu

6-2.1.1. Tapşırıq b (dərslik). Şagirdlər mətni rollar üzrə oxumazdan önce dərslikdə verilmiş təlimatı nəzərdən keçirirlər. Daha sonra rollar bölgündürülür. Mətn rollar üzrə oxunur.

Oxub-qavrama

6-2.3.2. Tapşırıq c (dərslik). Mətnin məzmunu ilə bağlı suallar cavablandırılır.

1. Diskussiyada hansı problem qaldırılmışdır? *Troya mühəribəsinin həqiqət olub-olmaması məsələsi*.

2. Problemlə bağlı Anarın mövqeyi necə idi? Onu kim dəstəkləyirdi? *Anarın mövqeyinə görə, Troya mühəribəsi həqiqətən baş verib. O, Homerin "İliada" əsərində bu mühəribənin təfərrüatlı təsvir edilməsini əsas gətirir. Nərmin onun fikirlərini dəstəkləyir.*

3. Toğrul və Günay digər tərəfin mövqeyinə qarşı hansı əks-argumentlər gətirdilər? *Onların fikrinə görə, Homer "İliada" əsərini Troya mühəribəsindən 500 il sonra yazıb. Belə olan halda bu mühəribənin həqiqəti əks etdirməsi inandırıcı deyil. "İliada"də Achilles, Paris, Hektor, Apollon, Aqamemnon, Odissey mifoloji obrazlardır. Hələ Homerin də tarixi şəxsiyyət olması şübhəli məsələdir.*

4. Nərmin öz mövqeyini əsaslandırmaq üçün hansı argument gətirdi? Toğrulun onun fikrinə qarşı əks-argumenti nədən ibarət idi? *1873-cü ildə alman arxeoloqu Henri Sliman indiki Türkiyə ərazisində, Çanaqqala yaxınlığında Troya şəhərinin qalıqlarını aşkar etdi. "Priamin xəzinəsi" adlanan xeyli miqdarda qədim əşya tapıldı. Əks-argumentlər: 1. "Priamin xəzinəsi"nin Priam adlı hökmdara məxsus olmasını sübut edən dəlil yoxdur. Ola bilər ki, Troya şəhərinin qalıqlarıdır. Ancaq Troya mühəribəsinin həqiqətən də baş verməsini sübut edən heç bir sübuta rast gəlinmir.*

6-1.2.1. Tapşırıq c (dərslik). Müzakirə və debatlarda tərəflərin hər biri üçün keçərli müəyyən qaydalar və çərçivə mövcud olur. Müzakirə başlamazdan önce moderator həmin qaydaları iştirakçılara xatırladır. Moderatorun Toğrula xəbərdarlıq etməsinin səbəbi onun qaydanı pozmuş olmasıdır. Toğrul yoldaşının sözünü kəsir və əl qaldırıb

icazə istəmədən sözə başlayır.

Tapşırıq d (dərslik). Müzakirədə Toğrul və Günay daha emosional çıkış edirdilər. Şagirdlər onların nitqindən nümunə gətirməklə fikirlərini əsaslandırırlar:

Toğrul: Anar, sən heç “İliada”ni oxumusan?

Günay: Axı biz “Gənc tarixçilər” klubunun üzvləriyyik, “Gənc ədəbiyyatçılar” yox!

Günay: Onda, bəlkə, deyəsən, “İliada”da hansı tarixi şəxsiyyətin adı çəkilir?

Tapşırıq e (dərslik). Debat və müzakirələrin təşkili şagirdlərin tənqidin düşünmə bacarıqlarını inkişaf etdirir, həmçinin müxtəlif mövqelərə tolerantlıq aşılayır. Bu zaman emosionallığın da debat və müzakirələrin səmərəli keçməsində müəyyən qədər faydası var. Nisbətən emosional çıkış edən tərəf üstünlüyü ələ almağı bacarıır. Bununla yanaşı həddindən artıq emosional davranış debat və müzakirənin yarımcıq sonlandırılmasına gətirib çıxara bilər. Odur ki iştirakçılar həssas davranışnamalı, səslənən əks-arqumentlərə qarşı tolerant yanaşmağı bacarmalıdır.

Söz ehtiyatı

Tapşırıq a (iş dəftəri). Məqsəd yeni sözlərin möhkəmləndirilməsidir. Cavab:

1. Hər hansı bir problemin müzakirə edilməsi (*diskussiya*)
2. Müzakirə və ya debatı idarə edən şəxs, aparıcı (*moderator*)
3. Nitq deyən, nitq söyləyən, çıkış edən (*natiq*)
4. Fikri əsaslandırmaq üçün gətirilən sübut, dəlillər (*arqument*)
5. Müzakirə zamanı qarşı tərəfin fikrini təkzib edən şəxs (*opponent*)

Yazı

Tapşırıq b (iş dəftəri). Arqumentativ mətn təxminən aşağıdakı kimi ola bilər.

Bir çox şair və yazıçılar öz əsərlərində tarixi mövzulara müraciat edirlər. Hər hansı bir tarixi hadisənin araşdırılmasında bəzən həmin bədii əsərlərə də istinad edilir. Bəs bu mənbələri etibarlı hesab etmək olar mı?

Fikrimcə, tarixi mövzularda yazılımış bədii əsərləri etibarlı mənbə hesab etmək olmaz. Çünkü bədii əsərdəki təsvirlər şairin, yazıcının təxəyyülünün məhsuludur. Belə əsərlərdə faktlar müəyyən qədər təhrif oluna bilər. Məsələn, Troya müharibəsi haqqında Homerin əsərlərindən məlumat alırıq. Amma bu müharibənin həqiqətən baş vermasının tarixi mənbələr təsdiq etmir. Digər bir nümunə isə

bədii əsərlərdə *Sara xatunun Teymuri hökməri ilə görüşü təsvir olunur*. Ancaq tarixi mənbələr həmin görüşün həqiqəti əks etdirmədiyini sübut edir. Belə faktların sayını artırmaq olar. Bu isə onu göstərir ki, bədii əsərlər tarixi mənbə kimi o qədər də etibarlı deyil.

Tapşırıq c (iş dəftəri). Şagirdlər mətnindən müzakirə iştirakçılarının istifadə etdikləri nitq etiketlərini və standart ifadələri seçib yazırlar:

Günay: Çox sağ olun. İcazənizlə, mən bir sual vermek istəyirəm.

Moderator: Buyur, Toğrul, sözünü deyə bilərsən.

Toğrul: İcazə verin, arqumentin tutarlı olması barədə fikrinizlə razılaşmayım.

Moderator: Toğrul, fikirlərinə hörmətlə yanaşıram.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni oxuyarkən obrazaların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.	Tapşırıq a, b (dərslik)
Mətnindəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir.	Tapşırıq c (dərslik)
Başqasının fikirləri ilə razı olmadıqda düzümlük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir.	Tapşırıq ç, d, e (dərslik)

3-cü dərs. “Homer məsələsi”

- Dərslik: səh. 86
- İş dəftəri: səh. 54

Təlim məqsədləri:

1. Mövzu üzrə məlumat vərəqində verilmiş iformasiyanı rabitəli şəkildə təqdim edir ([st. 6-1.3.2](#)).
2. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).
3. Hər hansı fəaliyyət prosesini (*diskussiya*) tənzimləyən təlimat yazır ([st. 6-3.2.3](#)).

Mövzuya yönəltmə

Şagirdlər ötən dərsdə qədim yunan şairi Homer haqqında yeni məlumatlar əldə etmişlər. Mü-

əllim yönəldici suallarla onların Homer barəsində bilgilərini xatırladır.

Danışma

6-1.3.2. Tapşırıq a (dərslik). “Homer” haqqında verilmiş məlumat vərəqindəki informasiyanı nəzərdən keçirib rəbitəli mətn şəklində təqdim edirlər.

Dinləmə

6-1.1.1. Tapşırıq b (dərslik). Şagirdlər səsləndirilən mətni dinləyir və sualların (*Homer tarixi şəxsiyyətdirmi? Doğrudanmı, “İliada” və “Odisseya”ni Homer yazıb? Doğrudanmı, Homerin gözü görməyib?*) cavablarını tapdıqca qeydlər götürürülər.

Homer məsələsi

Bir çox mənbələrdə Homerin doğulandan gözlərinin görmədiyi haqqında məlumatlar var. Buna sübut olaraq onun büstünün şəkli göstərilir. Lakin bu büstdən başqa Homerin görmədiyini əsaslandıran heç bir dəlil mövcud deyil. Bunun əksini iddia edənlərin arqumentləri daha güclüdür. Al-əlvən təbiət təsvirləri, müqayisə və bənzətmələrlə zəngin olan “İliada” və “Odisseya” əsərlərini yazan müəllifin gözünün görməməsi inandırıcı deyil. Göz görmədən səhərin açılmasını, gecənin düşməsini, idman yarışlarını, təkbətək döyüşləri, növbənöv silahları, müxtəlif canlıları, hətta dəniz mərcanlarını belə bunca dəqiq təsvir etmək mümkün deyil.

Homer öz əsərində taxıl zamisində biçin sahnəsini təsvir edir. Biçilən taxılın yerə yayılması, üç nəfərin onu toplayaraq dərz bağlaması, uşaqların da biçincilərə kömək etməsi sahnələrini öz gözü ilə görməyən insan bu cür təsvirlər yarada bilməzdi.

Rus alimi A. Portnov “Homer bizdən iti görürdü” kitabında yazır: “Xarici aləm haqqında informasiyanın 85-90 faizi görmə, 8-9 faizi eşitmə, qalanları isə dad və qoxubilmə orqanları vasitəsilə əldə edilir. Bu, sağlam insanlar üçün xarakterik göstəricidir. Bəlliidir ki, insanlar ətraf mühit haqqında məlumatların 90 faizini göz vasitəsilə əldə edirlər”.

O ki qaldı Homerin büstünə. Gəlin onun yaranma tarixinə diqqət edək. Bu büst Homerin ölümündən 5-6 yüz il sonra hazırlanıb. Daha əvvəlki dövrlərə aid olan rəsm və heykəllərdə Homerin gözləri açıqdır. Eramızdan əvvəl IV əsrə aid heykəllər İtaliyanın məşhur muzeylərində saxlanılır. Onların hər birində Homerin gözləri

açıqdır.

Ola bilsin ki, ahil yaşlarında Homer gözünün işığını itirib. Amma “İliada” və “Odisseya”ni yazar kən şairin gözlərinin çox yaxşı gördüyü şübhəsizdir.

Danışma

6-3.2.3. Tapşırıq c (dərslik). Qaydalar təxmini-nən aşağıdakı kimi ola bilər.

1. Qarşı tərəfin fikrini diqqətlə dinləmək və danışanın sözünü kəsməmək;
2. Dəlil və ya arqumentlər gətirməklə söylənilən fikirləri əsaslandırmadıq;
3. Fərqli fikirlərə dözümlü yanaşmaq;
4. Qarşılıqlı anlayış göstərmək və nəzakəli davranmaq;
5. Mövzuya uyğun danışmaq, əsas mövzudan kənara çıxmamaq;
6. Ədalətli davranmaq (qarşılıqlı şəkildə sual vermək və ya suali cavablandırmaq üçün şagirdlərə bərabər imkanlar yaratmaq);
7. Müəllimin rəhbərliyi ilə mövzu ilə bağlı əsas qənaətləri ümumiləşdirmək.

6-1.1.1. Tapşırıq a (iş dəftəri). Dinlədiyi mətn-dən çıxış edərək aşağıdakı fikri əsaslandıran arqu-mentlər yazırlar.

“İliada” və “Odisseya”ni yazarkən Homerin gözləri yaxşı görürmüş. Homer öz əsərində taxıl zamisində biçinin təsvirini verir. Biçilən taxılın yerə yayılması, üç nəfərin onu toplayaraq dərz bağlaması, uşaqların da biçincilərə kömək etməsi və s. təsvirləri görməyən insan qələməala bilməz.

Tapşırıq b (iş dəftəri). Cavab:

Mətnin əsas fikri: Savaşda güc göstərməklə yanaşı qəhrəmanların mərdliyi, insanlığı da vacibdir.

Mətn parçasının adı: Axillesin mərdliyi.

Tapşırıq c (iş dəftəri). Şagirdlər Axillesin davranışına münasibət bildirməklə savaşda cəsarət və mərdlik haqqında kiçik həcmli esse yazırlar.

Formativ qiymətləndirme

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mövzu üzrə məlumat vərəqində verilmiş informasiyanı rəbitəli şəkildə təqdim edir.	Tapşırıq a (dərslik)
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq b (dərslik); a (iş dəftəri)

Hər hansı fəaliyyət prosesini (diskussiya) tənzimləyən təlimat yazır.	Tapşırıq c (dərslik)
---	-------------------------

4-cü dərs. Qoşmanın qrammatik sinonimliyi və omonimliyi

- Dərslik: səh. 87
- İş dəftəri: səh. 55

Təlim məqsədləri:

- Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik omonimliyini (-la, ilə və s.) və sinonimliyini müəyyən edir (və, ilə, ancaq, lakin və s.) (st. 6-4.2.2).

Mövzuya yönəltmə

Əvvəlcə nümunələr əsasında əsas nitq hissələrinin sinonim və omonim xüsusiyyətləri yada salınır. Məsələn: hündür–uca–yüksek (sinonim); “bağ” sözü iki mənada işlənir: meyvə ağacları əkilmiş sahə və bir şeyi bağlamaq üçün ip (omonim).

Daha sonra müəllim şagirdlərin diqqətinə çatdırır ki, bu dərsdə köməkçi nitq hissələrinin də sinonimlik və omonimlik xüsusiyyətlərinə malik olması barədə öyrənəcəklər.

Dil qaydaları

6-4.2.2. Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə qoşma mövzusu xatırladılır. Cümlələrdə qoşmalar (*doğru, tərəf, səri*) müəyyən edilir və eyni məna çaları yaratması (istiqamət) müzakirə olunur.

1. Meşəyə **doğru** uzanan cığır kolların arasından keçirdi.

2. Stadiona **tərəf** gedən uşaqların səs-küyü eşidildirdi.

3. Biz təmiz havada evə **səri** piyada gedirdik.

Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları nümunələr əsasında şərh edir.

Kömürçi nitq hissələri leksik mənaya malik olmur, ona görə də onun sinonimlik xüsusiyyəti qrammatik sinonimlik adlanır.

Tapşırıq b (dərslik). Cavab:

1. Müəllim yeni dərslik *haqqında* məlumat verdi.

2. Sizdən *savayı* hamı gəlmışdı.

3. Sənin *kimi* bacısı olan *çox xoşbəxt*dir.

4. Tamaşadan *qabaq* hər kəs öz yerini tutdu.

5. Axşamadək bütün tapşırıqları yazmalıyıq.

Tapşırıq c (dərslik). Tapşırığın məqsədi şagirdlərin diqqətini nitq hissələrinin qrammatik omo-

nimlik xüsusiyyətinə yönəltməkdir. “Əvvəl nahar et, sonra həyatə düşərsən” cümləsində “sonra” sözü zərf, “Xoş söhbətdən **sonra** əhvalımız xeyli yaxşılaşdı” cümləsində isə qoşmadır.

“Yadda saxla” rubrikasında qoşmaların nümunəsində köməkçi nitq hissələrinin qrammatik omonimlik xüsusiyyəti nəzərdən keçirilir. Onların deyilişi və yazılışının eyni olmasına baxmayaraq, müxtəlif qrammatik funksiya daşımışı və köməkçi nitq hissələrinin leksik mənəsi olmadığına görə onların omonimliyinin qrammatik omonimlik adlanması şagirdlərin diqqətinə çatdırılır.

İlk iki nümunədə eyni nitq hissəsinin (*kimi* qoşmasının) birinci cümlədə bənzətmə, ikinci cümlədə isə məsafə bildirməsi göstərilir.

Rubrikada verilmiş digər nümunələrdə isə müxtəlif nitq hissələrinin omonimliyi diqqətə çatdırılır. Belə ki, *doğru* sözü birinci cümlədə qoşma, ikinci cümlədə isə sıfat kimi işlənmişdir.

Tapşırıq c (dərslik). Bu tapşırığın cütlərlə və ya qruplarla iş formasında yerinə yetirilməsi məqsədə uyğun olar. Şagirdlər tapşırıq vasitəsilə müxtəlif nitq hissələrini müzakirə edir və omonimləri cümlələrdə tələb olunan qrammatik mənada işlədirlər. Nümunələr:

1. **başqa** (qoşma, sıfat).

Səndən **başqa** hamı tədbirdə idi. (qoşma)

Bu, deyəsən, **başqa** kitabdır. (sıfat)

2. **tək** (qoşma, sıfat, zərf)

Kaş ki onuntək dostlarım olaydı.

Tək əldən səs çıxmaz.

O bizə **tək** gəlmışdı.

3. **əvvəl** (qoşma, zərf)

Məndən **əvvəl** iki nəfər növbə gözləyir.

Əvvəl düşün, sonra danış.

4. **səri** (qoşma, feil, sıfat)

Mağazaya **səri** get, onu görəcəksən.

Bu qutunu lentlə **səri**.

Bağçada **səri** güllər açmışdı.

İş dəftərində verilmiş tapşırıqlar mövzu üzrə şagirdlərin biliklərini möhkəmləndirir.

Tapşırıq a (iş dəftəri). Cavab: “Hamımız səs gələn tərəfə doğru getdik” cümləsində *doğru* sözü qoşmadır.

Tapşırıq b (iş dəftəri). Cavab: *Kimi, qədər* qoşmaları məsafə bildirir, *tərəf, səri, doğru* qoşmaları isə istiqamət bildirir.

Tapşırıq c (iş dəftəri). Hansı cümlədə “kimi” qoşması “qədər” qoşması ilə sinonimdir?

3. Gecələr sübhə **kimi**

Sakit edə bilmərəm
Bu nigaran qəlbimi. (R.Rza)

Tapşırıq c (iş dəftəri). Şagirdlər fərqləndirilmiş sözlərin aid olduğu nitq hissəsini müəyyənləşdirməklə qrammatik omonimlik mövzusunu mənimsədiklərini nümayiş etdirirlər:

Bu **tərəf** dağlıqdır. (*isim*)

Evə **tərəf** gedirəm. (*qoşma*)

Əvvəl burada kiçik evlər var idi. (*zərf*)

Günel səndən **əvvəl** gəldi. (*qoşma*)

Elçinə **qarşı** münasibəti pis deyil. (*qoşma*)

Qarşı tərəf böyük bir meydana açılır. (*sifət*)

Dünəndən **bəri** güclü külək əsir. (*qoşma*)

Bəri gəl, səninlə səhbət edək. (*zərf*)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik sinonimliyini müəyyən edir.	Tapşırıq a, b (dərslik); b, c (iş dəftəri)
Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik omonimliyini müəyyən edir.	Tapşırıq c, ç (dərslik); a, ç (iş dəftəri)

3-cü fəsil

1-ci dərs. Barbarlar və vandallar

- Dərslik: səh. 88-89 • İş dəftəri: səh. 56

Təlim məqsədləri:

1. Mətnin məzmunu ilə bağlı suallar tərtib edir (**st. 6-2.1.2**).
2. Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün və ifadənin mənasını müəyyən edir (**st. 6-2.1.3**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq şagirdlərin lügətdən istifadə etmək bacarığını inkişaf etdirmək məqsədi daşıyır. Dərsin səmərəli təşkili üçün şagirdlərin izahlı lüğət götirməsi tövsiyə olunur.

Tapşırıq vasitəsilə şagirdlərin diqqəti bəzən yazılışı və ya mənasi yaxın olan sözlərin səhv salınmasına yönəldilir. Dilimizə başqa dillərdən keçən sözlərin istifadəsi zamanı belə hallara tez-tez rast gəlinir. Bu halda həmin sözlərin yazılışı və mənasını lüğətin köməyi ilə aydınlaşdırmaq tövsiyə olunur. Tapşırıqda verilmiş bəzi sözləri gəlin araşdırıraq. Həmin sözlər arasındaki məna fərqini müəyyən edək.

- **Dar ağacı.** Bu birləşmədəki “dar” sözü farscadır və “kəndir, ip, sap” mənalarında işlədir. “Dar ağacı” birləşməsi “kəndir ağacı” deməkdir (kəndiri ağaca bağlayır və günahkarı göydən asırlar).

- **Dorağacı.** Müxtəlif məqsədlər üçün gəmilərin ortasında dikəldilən uzun dirək.

- **Kampaniya.** Hər hansı vacib ictimai-siyasi, sosial-məişət və ya təsərrüfat probleminin həllinə nail olmaq üçün keçirilən silsilə tədbirlər. Məsələn, seçki kampaniyası.

- **Kompaniya.** 1. Şirkət. Məsələn, inşaat kompaniyası. 2. Vaxtlarını bir yerdə keçirən kiçik qrup, bir yerə yığılmış dost və həmfikirlər. Məsələn, dost kompaniyası.

Tapşırıq b (dərslik). 5-ci sinifdə (I hissə, səh. 73) “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağızında bitər” məsəlinin etimologiyası ilə bağlı kiçik bir mətn verilmişdir. Bu mətnindən məlum olur ki, “yarpız” və “bitmək” sözləri müasir dilimizdəki mənadan fərqli işlənmişdir. “Yarpız”, əslində, “yarbuz” (indi manqust kimi tanınan heyvan), “bitmək” sözü isə “durmaq” mənasında işlənmişdir. Yəni *ilanın zəhləsi yarbzdan gedər*, o

da onun yuvasının ağzında durar. Həqiqətən də, yarbz quş, xırda gəmiricilərlə yanaşı, həm də ilanla qidalanır.

Oxu

6-2.1.2. *Barbarlar və vandallar mətni üzrə iş.*

İstiqlamatlaşdırılmış oxu. Əvvəlcə mətn müəyyən edilmiş vaxt ərzində səssiz oxunur. Oxu prosesi bitdikdən sonra suallar cavablandırılır.

I hissə üzrə suallar: 1. Qədim yunanlar kimləri “barbar” adlandırırdılar? 2. “Barbar” sözünün ilkin mənası nə idi? 3. Yunanistanın Romadan asılı vəziyyətə düşməsi barbar sözünün mənasına necə təsir göstərdi? 4. German tayfalarının Yunanistana tez-tez hücumlarının baş verməsi “barbar” sözünün mənasını necə dəyişdirdi?

II hissə üzrə suallar: 1. Vandallar kim idi? 2. Roma papası nə üçün şəhəri vandallara döyüşsüz təslim etmək qərarına gəldi? 3. Romanı ələ keçirən vandallar yerli sakinlərlə necə davrandı? 4. Şəhər dağdırıldı? 5. “Vandal” sözünün mənfi çaları nə vaxt və hansı səbəbdən yarandı?

Söz ehtiyatı

6-2.1.3. *Tapşırıq c (dərslik).* 1 – c; 2 – a.

Tapşırıq ç (dərslik). Şagirdlər mətnə əsasən “barbar” və “vandal” sözləri arasındaki fərqi izah edirlər.

Barbar – vəhşi, kobud.

Vandal sözündə mənfi çalar daha güclüdür. Müasir dövrdə daha çox “mədəni abidələri vəhşicəsinə məhv edənlər” mənasını ifadə edir.

Tapşırıq d (dərslik). “Vandal” sözü iki mənada işlənir: 1. Roma imperiyasının bir hissəsini işgal edən və Roma şəhərini dağdırıb talan etmiş qədim german qəbiləsi. 2. Vəhşi, mədəniyyətsiz; mədəniyyət əsərlərini vəhşicəsinə dağıdan, məhv edən.

“Vandalizm” sözü isə -izm şəkilçisinin köməyi ilə düzəlmış mücərrəd mənali isimdir. Mədəni və maddi sərvətlərin məhv edilməsi vandalizm adlanır.

Tapşırıq e (dərslik). Şagirdlər verilmiş nümunələrin Azərbaycan dilində qarşılığını müəyyən edirlər. Müəllim dilimizdə həmin sözlərin qarşılığı olduğu halda (xaladilnik (soyuducu), uje (artıq), voobše (ümumiyətlə), marojna (dondurma), neu-jeli (doğrudanmı) yad sözlərin nitqdə tez-tez istifadə edilməsi ilə bağlı şagirdlərin fikirlərini öyrənir. Nitqdə istifadəsi yolverilməz hesab edilən belə əcnəbi söz və ya ifadələrin “varvarizm” adlandığını şagirdlərə izah edir və bildirir ki, alınma sözlərdən fərqli olaraq varvarizm dilin təmizliyinə

xələl gətirir. Daha sonra şagirdlər “varvarizm” sözünün “barbar” sözündən yarandığını mətndən əldə etdikləri bilgiləri ilə əsaslandırırlar.

6-2.1.3. *Tapşırıq ə (dərslik).* Şagirdlər əvvəlcə

kontekstdən çıxış edərək mətnin sonuncu abzasındakı “qələmə vermək” ifadəsinin mənasını (tanıtmaq) müəyyən edirlər. Daha sonra digər ifadələrin mənalarını təxmin edir və lügət vasitəsilə dəqiqləşdirirlər. Bu ifadələrin frazeoloji birləşmələr olmasını əsaslandırırlar.

• qələmə almaq – yazmaq

• qələmə sarılmaq – yazımağa, yazıçılığa başlamaq

• qələmi daşdan keçmək – yazdığını təsiri, nəticəsi olmaq, kəskin yazmaq

• qələmindən çıxməq – yazının, əsərin müəllifi olmaq

• üstündən qələm çəkmək – birdəfəlik unutmaq, yox etmək; kiminsə xidmətlərini danmaq

Tapşırıq a (iş dəftəri). “Barbar” sözünün tarixən ifadə etdiyi mənaların ardıcılılığı:

1) əcnəbi, yadelli

2) ikincidərəcəli adamlar

3) mədəniyyətsiz, kobud, nadan

Tapşırıq b (iş dəftəri). Cavab: Mühəribədə düşməndən alınan hər şey.

Tapşırıq c (iş dəftəri). Cavab: 1 – c; 2 – b; 3 – a.

Tapşırıq ç (iş dəftəri). Cavab:

1. Fikrin ifadəsində konkretlik, dəqiqlik və yiğcamlıq – *lakonizm*

2. İnsansevərlik, insanpərvərlik, insan ləyaqətinə hörmət, insana dəyər vermək – *humanizm*

3. Uca dağlarının zirvəsinə, buzlaqlara çıxməq-dan ibarət idman növü – *alpinizm*

4. Ümidsizlik, bədbinlik, gələcəyə inamsızlıq, düşkün əhvali-ruhiyyə – *pessimizm*

5. İstirahət məqsədilə müxtəlif yerlərə edilən səyahət və onunla məşğul olan sahə – *turizm*

6. Şəxsi maraqların hər şeydən üstün tutulması – *eqlizm*

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunu ilə bağlı suallar tərtib edir.	“Barbarlar və vandallar” mətni

Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir.	Tapşırıq c, ç, d, e, ə (dərslik); b, c (iş dəftəri)
--	---

2-ci dərs. Barbarlar və vandallar

- Dərslik: səh. 90-91
- İş dəftəri: səh. 57

Təlim məqsədləri:

- Mətnin məzmunu ilə bağlı suallara cavab verir ([st. 6-2.1.2](#)).
- Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu şərh edir ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim frontal sorğu üsulu ilə şagirdlərin ötən dərsdə oxuduqları mətni xatırladır.

Oxuyub-anlama

- 6-2.1.2. Tapşırıq a (dərslik). Cavab:** c variantı. “Vandalizm” sözü konkret tarixi hadisə ilə bağlıdır.

Tapşırıq b (dərslik). Şagirdlər qədim yunanların yadelliləri “barbar” adlandırmamasına münasibət bildirirlər. Bu zaman müəllim şagirdlərin diqqətini “Qlossari” rubrikasında verilmiş sözlərə (tolerantlıq və multikulturalizm) yönəldir. Şagirdlər həmin sözləri nitqlərində istifadə etməklə münasibət bildirirlər.

6-3.2.2. Tapşırıq c (dərslik). “Barbarlar və vandallar” mətnini yazımaqda müəllifin məqsədi müəyyən mövzu ilə bağlı fikir bildirməkdir. Mətnində müəllif əsaslandırmağa çalışır ki, “barbar” və “vandal” sözlərinin mənaları bir-birindən fərqlənir.

Tapşırıq ç (dərslik). Şagirdlər verilmiş cədvəl əsasında oxuduqları mətnin strukturunu şərh edirlər.

Bununla da arqumentativ mətnin strukturunu nümunə əsasında təhlil etməklə həmin mətn növü üzrə şagirdlərin bilikləri möhkəmləndirilir.

6-2.1.2. Tapşırıq a (iş dəftəri). Cavab:

- German tayfalarından birinin adı olub. (*Vandal*)

2. İlk vaxtlar qədim yunan dilində “əcnəbi”, “yadelli” demək idi. (*Barbar*)

3. Qədim Romada baş vermiş tarixi hadisə ilə bağlı yaranıb. (*Vandal*)

4. “Mədəniyyət əsərlərini vəhşicəsinə məhv edən” mənasında işlənir. (*Vandal*)

5. Yunan dilində danışa bilməyənləri bu sözlə adlandırdırlar. (*Barbar*)

Tapşırıq b (iş dəftəri). Şagirdlər “barbar” və “vandal” sözlərinin hansının əvvəl yaranmasına dair fikirlərini mətnə istinad edərək əsaslandırırlar.

Mətnində göstərilir ki, miladdan əvvəlki dövrə yunanlar barbar sözünü yadellilər mənasında işlədiblər. Roma tarixində vandalların Romanı ələ keçirməsi hadisəsi isə 483-cü ildə olub. Vandal sözünün mənfi mənası da bu hadisədən sonra yaranıb.

Tapşırıq c (iş dəftəri). “Barbarlar və vandallar” mətninin məzmununa aid suallar tərtib etməklə oxuduqları mətnindəki məlumatlarla işləmək səriş-tələrini inkişaf etdirirlər.

Suallar təxminən belə ola bilər:

– *Lap qədim zamanlarda kimlərə barbarlar deyilib?*

– *Müasir dövrə kimləri vandal adlandırlırlar?*

Tapşırıq ç (iş dəftəri). Şagirdlər indiyə qədər dərslikdə oxuduqları, eşitidləri və ya KİV-dən əldə etdikləri məlumatlardan çıxış edərək Qarabağda vandalizmə bağlı bir neçə fakt yazırlar:

– *30 il ərzində şəhər və kəndlərimizi talan edib dağıtmışlar.*

– *Tarixi abidələrimizi məhv etmişlər.*

– *Qarabağın təbiətinə ciddi ziyan vurmuşlar.*

Bitki və heyvanat aləmini məhv etmişlər.

– *Şuşada Azərbaycanın görkəmli sənətkarlarının heykəllərini gulləməmişlər və s.*

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunu ilə bağlı suallara cavab verir.	Tapşırıq a, b (dərslik); a, b (iş dəftəri)
Qeyri-bədii mətnin cəlbedici olması üçün tənqid və yaradıcı təfəkkür nümayiş etdirməklə mətnin dil-üslubunu şərh edir.	Tapşırıq c (dərslik)

3-cü dərs. Bunu kim deyib?

- Dərslik: səh. 91
- İş dəftəri: səh. 58

Təlim məqsədləri:

- Qeyri-bədii mətnləri növündən asılı olaraq

məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (st. 6-2.3.3).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıqda verilmiş sual ətrafında şagirdlərlə müzakirə aparılır. Şagirdlər “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil” ifadəsini şəxsi həyatları ilə əlaqələndirib uyğun formada dəyişdirə bilərlər. Məsələn: “Müəllim (həkim, polis, hərbçi, rəssam və s.) olmayı arzulamayan şagird yaxşı şagird deyil”. Şagirdlər ifadənin mənasını belə izah edirlər ki, insan hə hansı işə başlayanda özünə inanmalı, nailiyyət qazanacağına inanmalıdır. Əgər insanın çatmaq istədiyi hədəfi, məqsədi varsa, o, var gücü ilə çalışır və istədiyinə nail olar.

Dinləmə

6-2.3.3. Tapşırıq b (dərslik). Mətn səsləndirilir. Şagirdlər dinləyərkən qeydlər götürürler.

Bunu kim deyib?

“General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil” aforizmi bir çoxlarına tanışdır. Bu aforizm bir işə yeni başlayan adamı böyük nailiyyətlər qazanacağına inandırmaq, ruhlandırmaq üçün işlədirilir.

Bir çox mənbələrdə bu kələmin XVIII əsrin böyük rus sərkərdəsi Aleksandr Suvorova (1730-1800) aid olduğu deyilir. Lakin tarixi mənbələrdə həmin ifadəni həqiqətən Suvorovun işlətdiyinə dair heç bir sübut yoxdur.

Tədqiqatçılar bu aforizmin ilk dəfə fransız sərkərdəsi Napoleonun dilindən deyildiyini aşkar ediblər. Tarixçi E.Blav 1837-ci ildə “İmperiya dövründə hərbi həyat” kitabında aforizmin Napoleonon məxsus olduğunu göstərir.

1780-1821-ci illarda yaşamış Klara Remyuza adlı fransız yazıçısı isə öz “Memuarlar”ında bildirir ki, 1806-ci ildə Napoleon ordusunda döyüşən bir əsgərin məktubu əldən-ələ gəzirdi. Həmin məktubda aşağıdakı sözlər vardı: “Şübə yoxdur ki, əsgəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir”.

Rus mənbələrində isə həmin ifadəyə ilk dəfə yazıçı Aleksandr Poqosskinin 1855-ci ildə yazdığı “Əsgər qeydləri” kitabında rast gəlinir. Poqosski yazır: “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir”. Cümlənin birinci hissəsi aforizmə çevrilib, davamı isə unudulub.

Tədqiqatçılar hesab edirlər ki, bu aforizm Napoleonon fransız ordusunda qeyri-bərabərliyi aradan qaldırmağa kömək edib. Onun ordusu Avropada adı əsgərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi. Rusiyada isə həmin illərdə sahvə yol vermiş əsgəri bəzən ölünlədək döyürdülər, zabit rütbələri isə yalnız zadəganlara verilirdi.

Bu səbəblərdən həmin qanadlı ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.

Şagirdlər mətni dinlədikdən sonra götürdük-ləri qeydlər əsasında mətnin strukturunu müəy-yənləşdirirlər:

Giriş

Müəyyən mövzu ilə bağlı məsələ (problem) qaldırılır. “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil” aforizminin müəllifi kimdir?

Müəllif məsələ ilə bağlı fikir (mövqe) bildirir. Müəllif bildirir ki, bu ifadə ilk dəfə fransız sərkərdəsi Napoleonun dilindən deyilib.

Əsas hissə

Müəllif öz mövqeyini müxtəlif arqumentlərlə asaslandırır.

1. Tarixçi E.Blav 1837-ci ildə “İmperiya dövründə hərbi həyat” kitabında aforizmin Napoleonon məxsus olduğunu göstərir.

2. K.Remyuza adlı fransız yazıçısı “Memuarlar”ında bildirir ki, 1806-ci ildə Napoleon ordusunda döyüşən bir əsgərin məktubunda buna bənzər yazı var: “Şubə yoxdur ki, əsgəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir”.

3. Avropada Napoleonun ordusu adı əsgərin marşal rutbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi. Rusiyada isə həmin illərdə sahvə yol vermiş əsgəri bəzən ölünlədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi.

Sonluq

Müəllif fikirlərini ümumiləşdirir. “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil” aforizminin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.

Tapşırıq a (iş dəftəri). Cavab:

Dinlədiyin mətndə müəllif öz fikrini əsaslanırmış üçün belə bir arqumentdən istifadə etməyib: d. Rus sərkərdəsi Aleksandr Suvorova məxsus xatirə dəftərinə istinad.

Tapşırıq b (iş dəftəri). Cavab: Mətnin müəllifi iddia edir ki, “General olmayı arzulamayan əsgər

yaxşı əsgər deyil” aforizmi ilk dəfə fransız sərkərdəsi Napoleonun dilindən deyilib.

Tapşırıq c (iş dəftəri). Cavab: Mətndən belə bir nəticəyə gəlmək olar ki, bəzən hər hansı bir aforizmin müəllifini müəyyənləşdirmək çox çatın olur.

Tapşırıq ç (iş dəftəri). Şagirdlər “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil” aforizminə uyğun situasiya düşünərək yazırlar. Situasiya təxminən belə ola bilər:

Məktəbimizdə tədbir keçiriləcəkdi. Həsəni tədbirin aparıcısı seçdilər. Amma o tərəddüd edir, bu məsuliyyətli işin öhdəsindən gələcəyinə inanmırı. Dedim ki, sən böyükəndə jurnalist olmaq istəyirsənsə, indidən can atmalısan. Belə tədbirlərdə tez-tez iştirak etməlisən. Necə deyərlər, “General olmayı arzulamayan əsgər yaxşı əsgər deyil”.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq b (dərslik)

4-cü dərs. Bağlayıcıların funksiyaları

- Dərslik: səh. 92
- İş dəftəri: səh. 59

Təlim məqsədləri:

- Bağlayıcının qrammatik funksiyasını və məna növlərini müəyyən edir (st. 6-4.2.2).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagirdlərin bağlayıcı mövzusuna dair ilkin bilikləri yoxlanılır, həmçinin onların diqqəti bağlayıcıların cümlədəki funksiyasına yönəldilir.

Cavab:

- Hava soyuq idi, *amma* biz üzümürdük. Cümədə fikirlər **qarşılaşdırılır**.
- Axşam vaxtı şəhərdə sıxlıq olur, *ona görə də* evə tez getdik. Cümədə **səbəb** məzmunu yaradır.

- Gözlənilən qonaqlar gəldilər və tədbir açıq elan olundu. İki fikri bir-birinə bağlayır, **birləşdirir**.

Dil qaydaları

6-4.2.2. Müəllim “Yadda saxla” rubrikasında

bağlayıcıların cümlədəki funksiyasına dair verilmiş məlumatları nümunələr əsasında şərh edir.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdəki bağlayıcıları və onların yaratdığı məna əlaqələrini müəyyən edirlər.

- Murad və Vüqar altıncı sinifdə oxuyurlar.

(birləşdirmə)

- Boğazım göynəyirdi, *ona görə də* dərman içdim. (**səbəb**)

- Əgər istəsən, görüşə birlikdə gedərik. (**şərt**)

- Uşaq *gah* bizə baxıb gülür, *gah da* ağlayır. (**bölüşdürmə**)

- Yorulmuşduq, *lakin* heç kim evə getmək istəmirdi. (**qarşılaşdırma**)

- Hərçənd qohum idik, gec-gec görüşürdük. (**güzəşt**)

- Sinfimiz, *yəni* VI^c sinifi hamının rəğbətini qazandı. (**aydınlaşdırma**)

Tapşırıq c (dərslik). Şagirdlər tələb olunan məna əlaqəsinə uyğun gələn bağlayıcılarla cümlələri tamamlayırlar. Cavab:

- Artıq gecə idi, *amma* onlar heç ayrılmak istəmirdilər.

- Oğlanın danışığından bilinirdi *ki*, bu yerlərə bələd deyil.

- Müsabiqədə *gah* mahnı oxumalı, *gah da* rəqs etməlisiniz.

- Asfalt yol çox uzun idi, *ona görə də* kəsə yolla kəndə gedəsi olduq.

- Nə bir qaraltı görünür, *nə də* bir hənerti duylurdu.

- Uşaqlar üçün yazılan hekayələr *də*, şeirlər *də* çox maraqlı idi.

İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq a (iş dəftəri). Cavab: b variantı.

Tapşırıq b (iş dəftəri). Cavab:

- Hava çox istidir, *ona görə də* bir yer tapıb dincələk.

- Hər kəsə bu kitabı tövsiyə edirəm, *çünki* maraqlıdır.

- Madam ki Aynur xanım gəlmək istəmir, israr etməyək.*

- O oğlunu tanıyıram, *amma* adını xatırlaya bilmirəm.

Tapşırıq c (iş dəftəri). Cavab:

- Sən də böyükəndən, sevincin də, dərdin də. (*F.Qoca*) (*a. iştirak*)

- Məşqçi məni inandırdı ki, növbəti yarışda qalib olacağam. (*a. aydınlaşdırma*)

3. Yarışda gah dostum, gah da rəqibi üstün gəlirdi. (*b. bölüştürmə*)

4. Uzun ömür istəyirik, lakin səhhətimizin qeydinə qalmırıq. (*a. qarşılışdırma*)

5. Ya sus, ya da susmaqdan üstün bir söz söylə. (*a. bölüştürmə*)

Tapşırıq ć (iş dəftəri). Cavab:

1. Rəfiqəsi gecikmişdi, amma o *hirslənmədi*.

2. Rəfiqəsi gecikmişdi, halbuki *hamidan qabaq evdən o çıxmışdı*.

3. Rəfiqəsi gecikmişdi, çünkü *maşın yolda xərab olmuşdu*.

4. Əgər rəfiqəsi geciksə, *akt zalına buraxma-yacaqlar*.

Tapşırıq d (iş dəftəri). Şagirdlər cümlənin ümumi kontekstindən çıxış edərək *yoxsa* bağlayıcısının cümlədə bildirdiyi mənəni müəyyənləşdirirlər. Cavab:

1. Tez getməliyik, *yoxsa* gecikərik. (*b. şərt*)

2. Bu gün gedək, *yoxsa* sabah? (*a. bölüştürmə*)

3. Siz gəlirsiniz, *yoxsa* mən gəlim? (*a. bölüştürmə*)

4. Pəhriz saxla, *yoxsa* yenidən xəstələnərsən. (*b. şərt*)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Bağlayıcının qrammatik funksiyasını və mənə növlərini müəyyən edir.	Tapşırıq a, b, c (dərslik); a, b, c (iş dəftəri)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 92
- İş dəftəri: səh. 60

Təlim məqsədləri:

1. Qoşma və bağlayıcının qrammatik funksiyasını və mənə növlərini müəyyən edir (**st. 6-4.2.2**).

2. Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik omonimliyini (-la, ilə və s.) və sinonimliyini müəyyən edir (və, ilə, ancaq, lakin və s.) (**st. 6-4.2.2**).

Mövzuya yönəltmə

Tapşırıqlar bu bölümə köməkçi nitq hissələri üzrə mənimsədilmiş dil qaydalarının təkrarına yönəldilmişdir.

6-4.2.2. Tapşırıq 1 (dərslik). Şagirdlər sözlərin qrammatik mənasını müəyyən etməklə əsas və köməkçi nitq hissələrini fərqləndirdiklərini nümayiş etdirirlər. Cavab:

1. a. Sağ **təraf** sakılınların istirahət yeridir. (*ism*)
b. Fəhlələr idarəyə **təraf** yollandılar. (*qoşma*)

2. a. **Tək** əldən səs çıxmaz. (*sifat*)

b. O, sevincdən **quştək** uçurdu. (*qoşma*)

3. a. Toydan **sonra** nağara... (*qoşma*)

b. Əvvəl düşün, **sonra** danış. (*zərf*)

4. a. Çayın üzü güzgü **kimi** parıldayırdı. (*qoşma*)
b. **Kimi** süfrələri bəzəyir, **kimi** qabları daşıyır. (*əvəzlik*)

Tapşırıq 2 (dərslik). Cavab:

- Hamı heyratlə yola **təraf** baxırdı.
- Soyuq olduğuna **görə** qalın paltar geyindik.
- Çixış üçün direktora söz verildi.
- Sinif iclası saat ikiyəcən davam etdi.
- Küçənin o biri başınadək kiçik bayraqlar asılmışdı.
- Hamidan **sonra** sən gəldin.

Tapşırıq 3 (dərslik).

Cavab: 1 – d; 2 – c; 3 – a; 4 – b; 5 – c.

Tapşırıq 4 (dərslik). Cavab:

Qoşma	Qoşmanın yaratdığı mənəçələri	Bağlayıcı	Bağlayıcının yaratdığı mənə əlaqəsi
-cən	zaman	<i>ki</i>	aydınlaşdırma
əvvəl	zaman	<i>çünkü</i>	səbəb
<i>savayı</i>	fərqləndirmə	<i>və</i>	birləşdirmə
<i>tək</i>	bənzətmə	<i>da</i>	iştirak
<i>haqqında</i>	aidlik	<i>və</i>	birləşdirmə

Tapşırıq 1 (iş dəftəri). Cavab:

- Dağa tərəf xeyli piyada yol getdik. (*İstiğamət mənəsi yaradır.*)
- İlqar Polşaya gedəndən bəri onunla danışmamışq. (*Zaman mənəsi yaradır.*)
- Mənə başışladığın kitaba görə təşəkkür edirəm. (*Səbab-məqsəd mənəsi yaradır.*)
- Neçə gündür ki, Elçin dostları ilə imtahana hazırlaşır. (*Birgəlik mənəsi yaradır.*)
- Onun ürəyi sevincdən quş kimi çırpındır. (*Bənzətmə mənəsi yaradır.*)
- Güləydan başqa hamı muzeyə getdi. (*Fərqləndirmə mənəsi yaradır.*)

Tapşırıq 2 (iş dəftəri). Cavab:

1. Həmin gün axşamadək işlədilər.
2. Tamaşanın sonunadək Aygün yerindən tərənmədi.
3. İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin. (*N.Gəncəvi*)
4. Al qoynuna əzizlə,
Anatək məni, Təbriz. (*Bayati*).

6-4.2.2. Tapşırıq 3 (iş dəftəri). Cavab: d. -tək.

Tapşırıq 4 (iş dəftəri). Bağlayıcıya uyğun olaraq cümlələri təxminən aşağıdakı kimi tamamlamaq olar.

1. Mərdan eynəyini axtarırdı, halbuki *masanın üstünə qoyulmuşdu*.
2. Mərdan eynəyini axtarırdı, amma *tapa bilmirdi*.
3. Mərdan eynəyini axtarırdı, çünkü *qəzet oxuyaqacıdı*.
4. Mərdan eynəyini axtarırdı, ona görə də *evdən gec çıxdı*.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qoşmanın qrammatik funksiyasını və cümlədə yaratdığı məna çalarını müəyyən edir.	Tapşırıq 2, 3 (dərslik); 1 (iş dəftəri)
Bağlayıcının qrammatik funksiyasını və məna növlərini müəyyən edir.	Tapşırıq 3, 4 (dərslik); 4 (iş dəftəri)
Kontekstdən çıxış edərək köməkçi nitq hissələrinin qrammatik omonimliyini və sinonimliyini müəyyən edir.	Tapşırıq 1 (dərslik); 3 (iş dəftəri)

I yarımil üzrə ümumiləşdirici təkrar

- İş dəftəri: səh. 61-63

Tapşırıq 1 (iş dəftəri). Cavab: c**Tapşırıq 2 (iş dəftəri). Cavab:** c

Tapşırıq 3 (iş dəftəri). Cavab: 1 – ekspozisiya, 2 – dügün, 3 – hadisələrin inkişafı, 4 – kulmina- siya, 5 – açılma, 6 – final.

Tapşırıq 4 (iş dəftəri). Cavab: a**Tapşırıq 5 (iş dəftəri). Cavab:** b**Tapşırıq 6 (iş dəftəri). Cavab:** b**Tapşırıq 7 (iş dəftəri). Cavab:** b

Tapşırıq 8 (iş dəftəri). Cavab: 1-ci sütun: sədir,

2-ci sütun: bitgin, 3-cü sütun: əkstəsir, 4-cü sütun: vəsayit, 5-ci sütun: hüsünxətt, 6-ci sütun qapıbaca.

Tapşırıq 9 (iş dəftəri). Cavab: Hal şəkilçili sözlər: *Kərimin, üzümün, Aynurun, gənclərdən, quşun*.

Mənsubiyyət şəkilçili sözlər: *aqli, fərasəti, şəkli, biri, beyni*.

Həm hal, həm də mənsubiyyət şəkilçili sözlər: *dadını, oğlunun, qrupumuzun, ciyində*.

Tapşırıq 10 (iş dəftəri). Cavab: Bağban və bağça sözləri eyniköklüdür.

Tapşırıq 11 (iş dəftəri). Cavab: -cən, qədər, kimi.

Tapşırıq 12 (iş dəftəri). Cavab: b**Tapşırıq 13 (iş dəftəri). Cavab:** b

İNCƏSƏNƏT VƏ İNFORMASIYA

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Danışan ilmələr	Oxu	6-10	3	97-98
2	Danışan ilmələr	Oxuyub-qavrama	10-11	4	98-100
3	Buta	Dinləmə. Yazı	12	5	100-102
4	Saylardan sonra isimlərin təkdə və ya cəmdə olması	Dil qaydaları	13	6	102
2-ci fəsil					
1	Rəqslərin dili	Oxu	14-17	7	103-104
2	Rəqslərin dili	Yazı	17	8	104-105
3	Pantomim və balet	Dinləmə	18	9	105-106
4	Numerativ sözlər	Dil qaydaları	19	10	106-107
3-cü fəsil					
1	Heykəltaraş Mirəli Mirqasımov	Oxu	20-22	11	107-108
2	Səssiz ifa	Dinləmə	22	12	108-109
3	Səssiz ifa	Danışma	22		110
4	Tamamlıq	Dil qaydaları	23	13	110-111
4-cü fəsil					
1	Qoca aşpaz	Oxu	24-26	14	111-112
2	Ay işığı sonatası	Dinləmə	26-27	15	112-114
3	Araşdırma. Təqdimat	Danışma	27		114
4	Qeyri-müəyyən təsirlik hal	Dil qaydaları	28	16	114-115
Ümumiləşdirici təkrar			29	17	115-116

1-ci fəsil

1-ci dərs. Danışan ilmələr

- Dərslik: səh. 6-10
- İş dəftəri: səh. 3

Təlim məqsədləri:

- Oxuduğu və ya dinlədiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır (**st. 6-1.3.1**).
- Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər) müəyyənləşdirir (**st. 6-2.3.4**).
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətndəki mənasını müəyyən edir (**st. 6-2.1.3**).

Mövzuya yönəltmə

Müəllimin nəzərinə! Müəllim yol hərəkəti və davranış qaydaları ilə bağlı qrafik şəkillər, rəsm əsərləri (Qobustan qaya rəsmləri də ola bilər) və simvollardan nümunələr göstərməklə onların ötürdüyü informasiya ilə bağlı sual verə və şagirdləri müzakirəyə cəlb edə bilər.

Danışma

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdləri danışma fəaliyyətinə cəlb etmək və bölmə haqqında ilkin təsəvvür yaratmaq üçün şəkil üzrə iş aparılır. Şagirdlər suallara cavab verməklə incəsənət əsərlərinin informasiyanı necə ötürə biləcəyi barədə fikirlərini bildirirlər.

Tapşırıq b (dərslik). Şagirdlərin tapşırıq **1a** və “Diqqət et” rubrikasından əldə etdiyi bilik və bacarıqları tətbiq etmələrinə imkan yaradır. Şagirdlərin diqqəti iki obrazə yönəldirilir. Onların biri zəhmət çəkir, bağının qayğısına qalır, digəri isə öz həyətinin məhsulunu deyil, qonşunun almalarını dərir. Ağacların əkildiyi yer də diqqət çəkir. Birinci bağban ağaclarını divarın yaxınlığında əkdiyi halda, digəri ağaclarını divardan aralı əkib. Meyvələrə də diqqət etsək, görərik ki, birinci bağbanın almaları qızarır, digərininki isə hələ təzə yetişir. Deməli, birinci bağban zəhmətkeş, əliaçıq, gözütox olduğu halda, digəri ekoist, tənbəl, acgöz və oğrudur. Müəllif iki obrazı qarşılaşdırmaqla əliəyri insanları tənqid edir, yaxşılardan nümunə götürməyi təbliğ edir.

Daha sonra şagirdlər şəkildən aldıqları təəssüratı əsaslanaraq onu adlandırırlar.

Tapşırıq a (iş dəftəri). Ev tapşırığı kimi verilə

bilər. Şagirdlər dərslikdən əldə etdikləri bacarıqlardan istifadə edərək şəkildəki informasiyanı sözlə ifadə edəcəklər.

Sual 1: Goyərçin dünyada sülhün simvolu kimi tanınır. Deməli, öndə gedən atlının məqsədi insanları sülhə çağırmaqdır.

Sual 2: Arxada gedən atlı ox və kamanla öndəki atlını nişan alır. Deməli, o, sülh tərəfdarı deyil.

Sual 3: Ortada başlarını əyən atlılar isə satqın və qorxaqdırlar. Onlar öndəki sərkərdəni qorumaq əvəzinə düşmənlə ittifaq bağlayırlar.

Sual 4: Şəklin adı da məhz bu üç şəxsin hərəkəti ilə bağlı seçilmişdir. Deməli, rəssamın ötürüdüyü mesaj birbaşa sülh və müharibə ilə deyil, məhz böyük məqsədləri məhv edən xəyanətlə bağlıdır.

Tapşırıq c (dərslik). Tapşırıq mətnə giriş məqsədi daşıyır. Şagirdlər kurqan haqqında əldə edilmiş məlumatlardan çıxış edərək onların müasir dövr üçün əhəmiyyəti barədə düşünür və suallara cavab verməklə fikrini bildirirlər.

Oxu

Mətni oxumaq üçün sinif qruplara bölünür. Şagirdlər mətni oxumalı, bitkin hissələrə ayırmalı, hər hissədən əsas fikirləri seçməlidirlər. Bu işə 10 dəqiqə vaxt ayırmalı tövsiyə olunur. Sonra *Karousel üsulu* ilə qruplar işləri bir-birinə ötürürlər. Əlavələr edildikdən sonra təqdimata başlayırlar. Mətn təqribən bu hissələrə bölünməlidir:

Giriş: Böyük tapıntı

– Altay dağları Sibir ərazisində yerləşir. XX əsrədə rus arxeoloqları bu ərazilərə ekspedisiya təşkil etdilər.

– Pazırıq adlanan bir ərazidə qəbiristanlıq və kurqan aşkar etdilər.

– Pazırıq xalçası indiyədək aşkar edilmiş ən qədim xalça kimi tarixə düşdü.

Əsas hissə:

1. Xalça haqqında zidd fikirlər: Xalça hansı xalqa məxsusdur?

– Alımların gəldiyi qənaət: Pazırıq xalçası qədim türk xalçasıdır.

2. İddialar, arqumentlər:

– Arqument 1: Ərazinin türk məskəni olması

– Arqument 2: Kurqandan tapılan əşyalar

– Arqument 3: Xalcanın forması, toxunuşu və ölçüsü

– Arqument 4: Naxışlar və onların simvolik

mənaları

Nəticə: Müəllifin qənaəti

Tapşırıq c (dərslik). Şagirdlər ilk önce *artefakt* sözünün etimologiyası və izahı ilə tanış olurlar. Məqsəd qazıntılar zamanı əldə edilmiş əşyaları fərqləndirməkdir. Daha sonra tətbiq tapşırığı verilir. Şagirdlər insan və heyvan skeletlərinin sünü surətdə yaradılmış əşya olmadığını müəyyənləşdirirlər. Cavab: a

Tapşırıq d (dərslik). Cavab: subyektiv. Şagirdlər daha öncə *obyektiv* sözünün mənasını öyrənmişlər. Verilmiş sözlərin leksik izahından çıxış edərək obyektiv sözünün antonimini müəyyən edir, eyni zamanda subyektiv sözünün mənasını da öyrənmiş olurlar.

6-2.3.4. Tapşırıq e (dərslik). “İncəsənət və informasiya” bölməsinin əsas mahiyyətini açmaq üçün mətnə məcazi mənalı ad verilib. Şagirdin diqqəti ilmələrin necə danışa bilməsinə yönəldilir. İlmələrin dili olmadığı üçün onların danışması mümkünüsüzdür. Şagird burada sözün məcazi mənasını müəyyən edir və məcazi məna ilə bağlı biliklərini dərinləşdirir.

6-2.1.3. Tapşırıq e (dərslik). Şagird “damğa” sözünün leksik mənaları ilə tanış olur və kontekstə görə sözün hansı mənada işləndiyini müəyyən edir (2). Daha sonra “damğa” sözünün “damğa vurmaq” (ləkələmək) ifadəsi ilə əlaqəsini izah edir. Damğa vurulduğu yerdən silinmir. Bu xüsusiyyət cəmiyyətdə nüfuzdan düşməklə müqayisə edilir. Bu leksik izahdan sonra “damğa” sözünün coxmənalı söz olduğu müəyyən edilir.

Tapşırıq f (dərslik). Şagirdlər boy sözünün leksik izahlarından çıxış edərək kontekstdəki mənasını müəyyən edirlər (3). Eyni zamanda sözün omonim və coxmənalılıq xüsusiyyətlərinə aid bilik və bacarıqlarını dərinləşdirirlər. Sözün omonim olduğu müəyyənləşdirilir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Şəkil üzrə mətn qurub danışır.	Tapşırıq a, b (dərslik); a (iş dəftəri)

Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətlər (məcazi mənalı sözlər) müəyyənləşdirilir.	Tapşırıq e (dərslik)
Kontekstdən çıxış edərək omonim və ya coxmənalı sözün mətndəki mənasını müəyyən edir.	Tapşırıq a, f (dərslik)

2-ci dərs. Danışan ilmələr

- Dərslik: səh. 10-11
- İş dəftəri: səh. 4

Təlim məqsədləri:

- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisərlərə əsaslandırır (**st. 6-2.2.1**).
- Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizələrdən fərqləndirir (**st. 6-2.3.2**).
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).

Mövzuya yönəltmə

6-2.2.1. Tapşırıq a, b (dərslik). Şagirdlər mətni anladıqlarını nümayiş etdirmək üçün verilmiş tapşırıqlar üzərində iş aparmalıdır. Onlar xalçanın adının ərazinin adından götürüldüğünü və quyruğu düyünlü atların – şəhidlik zirvəsini, maralın – həyatı, nilufər gülünün – ümidi simvolizə etdiyini müəyyən edirlər.

6-2.3.2. Tapşırıq c (dərslik). Şagirdlər verilmiş fikirlərin doğru, yanlış və ya ehtimal olduğunu bildirirlər. Bununla, müəllim şagirdlərin mətni nə qədər diqqətli oxuduğunu müəyyən etmək, eyni zamanda prosesdə şagirdləri düzgün istiqamətləndirmək imkanı qazanır.

Cavab: 1 – d; 2 – d; 3 – y; 4 – y; 5 – y; 6 – e.

6-2.3.3. Tapşırıq c (dərslik). Müzakirə. Tapşırığın icrası üçün şagirdlər 4 qrupa bölündür. Hər qrupa bir mətn növü ilə bağlı biliklərini xatırlamaq tapşırılır. Şagirdlər onlara tapşırılan mətn növü barədə fikirlərindən çıxış edərək oxuduqları mətnin bu mətn növünə aid olub-olmadığına dair fikirlər səsləndirirlər. Sonda mətnin arqumentativ olduğu nəticəsinə gəlirlər.

Mətnin müəllifi xalçanın türk xalçası olduğu fikrini dəstəkləyir. Məqsəddən asılı olaraq o arqumentativ mətn növünü seçilir və fikrini arqumentlərlə əsaslandırır.

Müəllimin istiqamətləndirici sualları ilə şagirdlər bir daha mətn növlərinin fərqləndirici xüsusiyyətlərini öyrənir.

yətlərini müəyyənləşdirirlər.

6-2.3.2. Tapşırıq a (iş dəftəri). Tapşırıq dərslikdəki **d** və 3-cü dərsdəki **a** tapşırıqları üçün hazırlıq rolunu oynayır. Mətnin oxusundan sonra müəllim diaqnostik suallar apara bilər:

– Siz necə düşünürsünüz? Pazırıq xalçası hansı xalqa məxsusdur?

– Hansı arqumentlər sizi inandırırdı, bəs hansılar inandırıcı olmadı?

Şagirdlər müxtəlif cavablar verə bilərlər. Məsələn:

İnandırıcıdır: Xalçanın 360 000 ilməsinin olması faktdır. Çünkü xalça hal-hazırda mövcuddur.

İnandırıcı deyil: Xalçadakı maral və nilufər çiçəklərinin sayı 24 oğuz boyu ilə əlaqədardır. Bu bir ehtimaldır. Heç nə ilə sübut edilməmişdir.

6-2.3.3. Tapşırıq d (dərslik). Arqumentativ mətnlərə aid bilik və bacarıqları inkişaf etdirmək məqsədi daşıyır. Oradakı boşluqları doldurmaqla şagirdlər arqumentativ mətnin strukturunu əyani şəkildə görmüş olur və arqumentin tezis və faktdan ibarət olduğunu öyrənirlər.

II arqumentdə – araba, alaçıq (köçəri həyatı əks etdirir), keçə (Türklərin ixtirası hesab edilir), yun (Türklərin əsas məşgülüyyətinin heyvandarlıq olması fikri irəli sürürlür)

III arqument – xalçanın 360 000 ilməsinin olması (ən sıx toxunuşlu xalça Türklərə məxsus idi)

IV arqument – türk məişətini və düşüncəsini, türk mifologiyası və dini düşüncəsini əks etdirməsi:

a. Əsasən, köçəri həyat sürüb ovçuluq edən Türklər marala həyatın simvolu kimi baxmışlar.

b. Quyruğu düyünlü atlar – döyüşə gedən əsgərin özünü şəhidlik zirvəsinə hazırlaması məhz türk adətini əks etdirir.

c. Türkler nilufər gülünə ümidi simvolu kimi baxmışlar.

d. 24 rəqəminin anlamı – oğuz bəylərinin sayına işarə edilir.

Arqumentlərin ümumiləşdirilməsi: Ərazinin Türklərə məxsus olması, kurqandan tapılan əşyaların, eləcə də xalçada toxunmuş ilmələrin türk məişətini əks etdirməsi, bir daha xalçanın Türklərə məxsusluğunu təsdiqləyir.

Yazı

Tapşırıq b (iş dəftəri). Şagirdlər oxuduğu mətnə və situasiyaya uyğun mətn yazırlar. Mətni oxuyan şagirdlər maralın, nilufər gülünün simvolik mənası ilə tanış oldular. İncəsənət, əsasən, məlu-

matı simvollarla ötürür. Tapşırıq şagirdlərdə simvolla bağlı dünyagörüşünü genişləndirmək məqsədi daşıyır. Burada türk və Azərbaycan mədəniyyətinə aid qurd və xaribülbü'l təsviri verilir. Şagirdlər verilmiş plan üzrə informativ mətn yazırlar.

Xaribülbü'l – 1. Qarabağı simvolizə edir.

2. Azərbaycan xalqına aid əfsanədir.

3. Xaribülbü'l əfsanəsi əlavə edilir.

Qurd – 1. Azadlığı, müstəqilliyi, cəsarəti simvolizə edir.

2. ÜmumTürk düşüncəsinin məhsuludur.

3. Qurd əfsanəsi əlavə edilir.

Mətn nümunələri:

Bozqurd

...Türklərin əcdadları Batı dənizinin günbatan tərəfində yaşayırdılar. Lin adlı bir ölkənin ordusu türkləri məğlubiyyətə uğratmışdı. Düşmən əsgərləri bütün türkləri böyük-kicik demədən öldürdürlər. Bu böyük qatliamdan yalnız körpə bir oğlan sağ qaldı. Düşmən əsgərləri uşağı gördülər, amma onu öldürməyib bir bataqlığa atdılar.

Düşmən hökmədə bundan xəbər tutdu. O dəqiqli əmr verdi ki, bu son türk də öldürülsün və türklərin kökü tamamilə kəsilsin. Düşmən əsgərləri uşağı tapmaq üçün səfərbər oldular. Bu zaman dişli bir Bozqurd uşağı qaçırdı və Altay dağlarında ucsuz-bucaqsız və hər tərəfi yüksək dağlarla əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində böyük bir dəlik vardi. Bozqurd burada uşağın yaralarını yalayıb tumarladı və onu sağaltdı. Onu südüylə, ovladığı heyvanların atıyla bəsləyib böyüdü. Türkər yavaş-yavaş çıxaldılar. Sonra onlar güclənib Lin ölkəsinə hücum etdilər və atalarının qisasını aldılar. Bundan sonra Türk xaqanları atalarının xatirəsinə hörmət olaraq çadırlarında qurd başlı bir bayraq dalgalandırılar...

Xaribülbü'l

Deyilənə görə, bir güllə bülbül dostluq edir. Bülbül cah-cah vurub səs salır, gül isə xoş ətrini ətrafa yayır. Onların bu dostluğu hamını heyran edirdi, yalnız küləkdən başqa. Külək öz viyiltisine aşiq idi, gücü, qüvvəti ilə qürrələnirdi.

Bir gün bülbül çəmənlikdə olmayan vaxt külək əsib-coşdu, hər tərəfi tozanaq bürüdü. Nəhəng çinnarlar, salxım soyüdlər küləyin qarşısında əyildi. Yalnız zərif, gözəl atılı gül küləyin azğınlığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi.

– Ay zərif gül, sən mənə baş əyməmək cəsa-rətini haradan alırsan?

Gül cavab verdi:

– Dostluqdan! Bülbül gəlib çıxar, məni əyilmə-yə qoymaz.

– Baxarıq!..Sən dostunu sına, mən də gü-cümü!..

Külək bu sözləri deyib kükrədi. Onun gücü al-tında gülün ləçəkləri titrəməyə başladı. Külək qə-ləbəsindən cuşa gələrək, daha bərkədən uğuldadi. Bir az da keçəcək, gül təslim olacaq, boynu bü-küləcək, qaməti əyiləcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırıldı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi, onun əyilən qamə-tini düzəltdi. Ancaq gülün xarı – tikani onun sinə-sinə sancıldı. Bülbül geri çəkilmədi, gülü əyilmə-yə qoymadı. Dostu uğrunda özünü fəda edən bülbül gülün ləçəyində donub qaldı. O gündən bu gül “xarıbülbül” adlanır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq a, b (dərslik)
Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizədən fərqləndirir.	Tapşırıq c (dərslik); a (iş dəftəri)
Qeyri-bədii mətnlərin növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə mətni təhlil edir.	Tapşırıq ç, d (dərslik)

3-cü dərs. Buta

- Dərslik: səh. 12
- İş dəftəri: səh. 5

Təlim məqsədləri:

- Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizədən fərqləndirir (**st. 6-2.3.2**).
- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir (**st. 6-1.1.1**).
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).
- Mövzu üzrə araşdırma əsasında informativ mətn yazır (**st. 6-3.2.1**).

Mövzuya yönəltmə

6-2.3.2. Tapşırıq a (dərslik). Tapşırığın məq-sədi fakt və fərziyyə anlayışlarını fərqləndirmək və fikrin inandırıcı olmasında hansının rolunun önəmli olmasını müəyyən etməkdir. Məsələn, c bəndində verilmiş nilufər və maralın oğuz bəylərinin sayına uyğun toxunduğu fikrin konkret sübutu yoxdur. Bu fikir daha çox güman, ehtimal bildirdiyi üçün fərziyyədir. Ancaq ərazidə türklərin yaşadığı faktdır. Çünkü ərazidə zaman-zaman ta-pilan əşyalar, o cümlədən Orxon-Yenisey abidəsi-nin aşkar edilməsi bu fikrin fakt olduğunu təsdiqləyir. Cavab: c

Şagirdlərə mətndən digər fərziyyələri müə-yən etməyi də tapşırmaq olar.

Dinləmə

6-1.1.1. Müəllim “Buta” mətnini səsləndirir. Şagirdlər mətni dinlədikcə qeydlər götürürlər.

Buta

Azərbaycan incasənətində, xüsusilə xalçaçılıq-da ən çox istifadə edilən naxışlardan biri də butadır. Bu ornamentin mənşəyi və simvolik mə-naları ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Butanı formasına görə çox zaman “9” rəqə-mına bənzədir. Geniş yayılmış fikrə görə, 9 qədimdə müqəddəs rəqəm kimi qəbul olunurdu. Buna görə də butanın 9-a işarə etdiyi bildirilir. Lakin nəzərə almaq lazımdır ki, ərəb rəqəmləri təxminən 1500 il əvvəl Hindistanda meydana gəlmişdir. O zaman rəqəmlərin, eləcə də 9 rəqəminin forması indikindən çox fərqlənirdi. Butanın ya-ranma tarixi isə daha qədim dövrə gedib çıxır.

Buta alov dilinə də bənzəyir. Ona görə də bu naxışı zərdüştilik, yəni atəşpərəstliklə bağlayanlar da var.

Başqa bir fikrə görə, butanın mənşəyi qədim “in-yan” işarəsi ilə bağlıdır. Bu işarə bir-biri ilə çal-çarpaz birləşmiş iki buta rəsmini xatırladır. On-lardan biri ağ, digəri isə qara rəngdədir. Ağ rəng xeyirin, qara rəng isə şərin rəmziidir. Qədim Şərq fəlsəfəsinə görə, in-yan dönyanın yaradılışının, xeyirlə şərin əbədi mübarizəsinin simvoludur.

Qədim Şərq və türk düşüncəsində buta nəslin davamının, ailə bağlılığını simvoludur. “Küsülü buta”, “evli buta”, “ailəli buta”, “sevgili buta”, “bala-buta”, “ana-bala buta” və s. növlərdən hər biri sanki ailə münasibatlardan söz açır. Bu na-xışlarda buta bir növ şəxsləndirilir. Bu naxışlar bizə ailə bağlarının önemindən, ailə dəyərlərindən

xəbər verir. Beləliklə, bizim üçün buta, sadəcə, bir naxış deyil, həm də həyatın, adət-ənənələrin simvoludur.

Azərbaycanda butaya tamamilə fərqli incəsənat və məişət nümunələrində – xalçalarda, geyimlərdə, qab-qacaqda rast gəlmək olar. Hətta Qız qalasına yuxarıdan baxsaq, onun butaya bənzədiyini görərik. Azərbaycan aviaşirkətlərindən biri olan "Buta"nın emblemi isə həm də alov dilimlərinə bənzəyir.

Buta naxışına başqa xalqların da mədəniyyətində rast gəlmək olar. Hər bir xalq onu müxtəlif cür mənalandırır, fərqli qəbul edir. Deməli, simvolun verdiyi mənaları düzgün anlamaq üçün həm də mədəniyyətləri nəzərə almalıyıq.

6-1.1.1. Tapşırıq b, c (dərslik). "Buta" mətnini dinləyən şagirdlərə iki tapşırıq verilir: Birinci tapşırıqda (b) butaların rəmzlərini sadalamaq, ikinci də isə (c) tapşırığın şərtinə uyğun buta şəklini seçmək tələb olunur.

Cavab: soldan 4-cü şəkil

Tapşırıq a (iş dəftəri). Şagirdlər dinlədiyi mətn haqqında fikir yürüdürlər. Onlar verilmiş mənasılara münasibət göstərirler. Bu zaman şagirdlər iki qrupa bölünə bilərlər: birinci qrup butanın mənşəyini 9 rəqəmi ilə, digər qrup isə ailə bağlılığı ilə əlaqələndirəcək. Sonra şagirdlər müzakirə nəticəsində ən çox inandıqları variantı yazıb öz fikirlərini də əlavə edəcəklər.

Tapşırıq b (iş dəftəri). Şagirdlər dinlədiyi mətndə əsas fikirlərin əks olunduğu epizodları müəyyən edir və verilmiş təsvirlərlə əlaqələndirirlər.

6-2.3.3. Tapşırıq ç (dərslik). Məqsəd diqqəti mətnin növünə çəkməkdir. Bunun üçün hər iki mətn tipinə aid nəzəri fikirlər verilir və şagirdlərdən fikirləri seçmək tələb edilir. Tapşırığı etdikdən sonra şagirdlər bir daha mətn növlərinə aid qaydaları təkrarlamış olurlar və eyni zamanda bunu tətbiq edirlər. Nəzərinizə çatdırırıq ki, *Danişan ilmələr* arqumentativ mətnidir. Burada məqsəd auditoriyani inandırmaqdır. *Buta* informativ mətnidir. Mətn sadəcə informasiya verir. Burada oxucunu inandırmağa cəhd edilmir. Hər ikisi qeyri-bədii mətn tipinə aiddir.

Cavab: 1, 2 – "Buta" mətni; 3, 4, 5 – "Danişan ilmələr" mətni

Yazı

6-3.2.1. Tapşırıq d (dərslik). Öncəki tapşırıq-

larda şagirdlər arqumentativ, izahedici və təsviri mətnlərin xüsusiyyətlərini təkrarladılar. Buna görə onlara verilmiş plan üzrə təsviri mətn yazmaq daha asan olacaq. Xalçanı təsvir etmək üçün şagirdlər mətndən, xalçanın rəsmindən və eləcə də araşdırmadan istifadə edə bilərlər.

Tapşırığın ardınca şagird hər iki mətnin məqsədini müqayisə edir. Məsələn, "Danişan ilmələr" mətnində məqsəd xalçanın kimə məxsusluğunu müəyyən etməkdir, bu mətnin məqsədi Pazırıq xalisının sözlə təsvirini vermək və oxucularda xalçaya maraq yaratmaqdır.

Müəllimin nəzərinə! Təsviri mətndə sıfətlərdən geniş və yerli-yerində istifadə oxucuya obyektin necə göründüyünü, hiss etdiyini və s.-ni daha yaxşı başa düşməyə kömək edir. Məsələn, tüklü ağ it sahibinə tərəf qaçı. Verilmiş cümlədə itin necə göründüyü barədə aydın təsəvvür yaratmaq üçün sıfətlərdən istifadə edilir.

Təsviri mətn yaradıcılıq tələb etdiyi üçün müxtəlif quruluşda ola bilər. Ancaq mətnin quruluşu əsasən belədir:

Giriş: mövzuya giriş edən cümlə və ya cümlələr
Əsas hissə: görünüş, hissələr, müqayisə və s.

Nəticə: məqsədi izah etmək

Müəllimin nəzərinə! Danişan ilmələr mətninin strukturu ikinci dərsdəki **d** tapşırığında verilib. Şagird yazdığı mətnin strukturu ilə oxuduğu mətnin strukturunu müqayisə edəcəkdir.

	Danişan ilmələr	Təsviri mətn
Giriş	Mövzu, problem, əsas tezis	Mövzuya giriş, ümumi məlumat
Əsas hissə	Arqument 1 Arqument 2 Arqument 3 Arqument 4	Xalçanın: ölçüsü rənglər bədii kompozisiyası naxışları
Nəticə	Ümumiləşdirilmiş fikir Müəllifin qənaəti	Məqsədi izah etmək

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizədən fərqləndirir.	Tapşırıq a (dərslik)
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq b, c (dərslik)
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq ç (dərslik)
Əldə etdiyi məlumatlara əsasən informativ və təsviri mətn yazır.	Tapşırıq d (dərslik)

4-cü dərs. Saylardan sonra isimlərin təkdə və ya cəmdə olması

- Dərslik: səh. 13
- İş dəftəri: səh. 6

Təlim məqsədləri:

- Saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə işlənmə məqamlarını müəyyən edir ([st. 6-4.2.3](#)).

Mövzuya yönəltmə

6-4.2.3. Tapşırıq a (dərslik). Şagirdlərə motivasiya tapşırığı verilir. İsimlərin tək və ya cəm olmasından çıxış edərək diqqət sayın növündən sonra gələn isimlərin təkdə, hansından sonra cəmdə işləndiyinə diqqət edir. Müəllim başqa nümunələr tapmağı da tapşırı bilər. Buradan nəzəri biliklərə zəmin yaradılır.

Tapşırıq b (dərslik). Cavab: 1. bir çox şəhərlər; 2. az adam; 3. üç-dörd ev; 4. yüz insan

Tapşırıq c (dərslik). Cavab: b

Tapşırıq a (iş dəftəri). Cavab: 1 – C; 2 – A; 3 – A; 4 – B; 5 – A; 6 – A; 7 – C; 8 – C; 9 – C; 10 – B.

Tapşırıq ç (dərslik). Cavab:

1. 60-cı illərin (sıra sayıları onillik mənasında işlənəndə isim cəmdə işlənir)

2. Bir sıra məsələlər (bir sıra-dan sonra gələn isimlər cəmdə işlənir)

3. İki tərs keçi (müəyyən miqdardan sonra isim yalnız təkdə işlənir)

4. İki kar, kor, kürkü yırtıq kirpi (müəyyən miqdardan sonra isim yalnız təkdə işlənir)

5. Az adam (qeyri-müəyyən miqdardan sonra gələn isimlər adətən təkdə işlənir)

Tapşırıq b (iş dəftəri). Cavab: c

Tapşırıq c (iş dəftəri). Cavab: 1 – Y; 2 – D; 3 – D; 4 – D; 5 – Y; 6 – D.

Tapşırıq ç (iş dəftəri). Cavab: 2 (bir sıra tarixi abidələr) və 5 (bir çox şəhərlər)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə işlənmə məqamlarını müəyyən edir.	Dərslikdə və iş dəftərində verilən tapşırıqlar

2-ci fəsil

1-ci dərs. Rəqslerin dili

- Dərslik: səh. 14-17
- İş dəftəri: səh. 7

Təlim məqsədləri:

- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasını müəyyənləşdirir ([st. 6-2.1.3](#)).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
- Mövzu üzrə araşdırmaları əsasında informativ mətn yazır ([st. 6-3.2.1](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Mətnin oxusuna başlamadan önce şagirdlərin diqqəti dərslikdəki suallara yönəldilir.

Birinci tapşırığı yerinə yetirmək üçün şagirdlər iki qrupa bölündürülər. Müəllim öncədən şagird sayına uyğun olaraq cümlələr və ya söz birləşmələri yazır və büküb qutuya qoyur. Məsələn: Yağış altında çətirlə gəzən adam.... Göy qurşağı necə də gözəldir və s. Şagirdlərə izah edilir ki, onlar vərəqdəki ifadəni heç bir söz istifadə etmədən öz qrupuna izah etməlidirlər. Əgər qrup cümlədə yazılımı anlasa, həmin qrup bir xal qazanır. Nəticədə, ən çox xal qazanan qrup qalib olur.

Müəllim:

- Sözsüz fikir yürütmək mümkün müdmü?
- Bunun üçün insanlar nədən istifadə edə bilərlər?

Tapşırıqdan sonra şagirdlər “bədən dili” haqqında yetərincə fikir söyləyə biləcək, eyni zamanda, ikinci suala da məntiqlə cavab verəcəklər.

Oxu

Oxuya başlamazdan öncə müəllim *Proqnozlaşdırma* üsulundan istifadə edir, şagirdlərə belə bir sual verilir: İnsanlar nə üçün rəqs edir? Cavablar müxtəlif olacaqdır. Məsələn:

- əylənmək üçün
- artıq enerjini sərf etmək üçün
- informasiya ötürmək üçün və s.

Müəllim cavabları lövhəyə yaza bilər. Bu zaman *BİBÖ* üsulundan da istifadə etmək olar. Mətnin oxusundan sonra şagirdlərin proqnozlari yoxlanılır və hansı cavabın mətnində daha geniş şəkildə istifadə olunduğu müəyyən edilir. Daha sonra şagirdlər eyni suala yenidən cavab verirlər. Bununla şagirdlər əvvəlki fikirlərini daha da

genişləndirmiş olurlar.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq b (dərslik). Cavab: c

Tapşırıq a (iş dəftəri). **b** (dərslik) tapşırığındakı məlumat dərinləşdirilir. Burada hava sözü daha bir neçə kontekstdə verilmişdir. Əsas məqsəd şagirdin söz ehtiyatını artırmaq, eyni zamanda, sözün leksik mənası və onun kontekstdə rolunu izah etməkdir. 3-cü cümlədə *hava* sözü musiqi mənasında işlənmişdir. 1 və 2-ci cümlələrdə verilmiş *hava* sözü mətnindəki *hava* sözü ilə omonimlik təşkil edir.

Tapşırıq c (dərslik). *Müstəsna* və *istisna* sözlərinin leksik izahı və kontekstə uyğun işlənmə yeri müəyyən edilir. Şagirdlər nöqtələrin yerinə bu sözləri düzgün yazımaqla hər iki sözün mənasını daha dərindən anlayacaqlar.

Cavab: 1 – müstəsna; 2 – istisna.

Sonra şagirdlər mətnində gətirilmiş cümlənin daha necə ifadə edilə biləcəyini müəyyənləşdirirlər. **Cavab:** b

Oxub-qavrama

6-2.1.2. Tapşırıq ç (dərslik). Şagirdlərin mətni necə anladığını müəyyən etmək üçün tətbiq edilir. Mətnindən müəyyən olunur ki, rəqsin adı tarantula hörməcəyinin sancması nəticəsində yaranan tarantizm xəstəliyi ilə bağlıdır.

Müəllimin nəzərinə! Şagirdlərin yeni öyrəndikləri sözləri (xüsusilə əcnəbi) düzgün tələffüz etmələri üçün bu sözlərdə vurğunun yerini göstərmək yaxşı olar: tarantula, tarantizm, tarantella.

Tapşırıq d (dərslik). Mətnində əsasən 3 rəqsdən səhbət gedir: “Yallı”, “Çobanlar” və “Naz eləmə”. Əlavə olaraq “Xançobanı”, “Tərəkəmə” rəqslərinin də adları çəkilir.

Tapşırıq e (dərslik). Uyğunluq tapşırığı şagirdlərin mətni necə anladığını müəyyən edir və müqayisə bacarıqlarını inkişaf etdirir. Şagirdlərə hər rəqsə aid əsas fikir verilir və bu fikirdən çıxış etməklə onlar hansı rəqsdən səhbət getdiyini müəyyənləşdirməlidirlər.

Cavab: 1 – b, 2 – c, 3 – a.

Tapşırıq b (iş dəftəri). Mətnlə iş. Şagirdlərin qavrama bacarıqlarını inkişaf etdirilir.

Mətnlə bağlı tapşırıqlar:

1-ci tapşırıq: Şagirdlər mətnin adı ilə məzmununu əlaqələndirməlidirlər. Eyni zamanda mətnin ideyasını müəyyənləşdirməli və seçdiyi başlığın ideya ilə uyğunluğunu müəyyənləşdirməlidirlər.

Cavab: b

2-ci tapşırıq: Şagirdlər mətni qeyd götürməklə oxuyurlar. Mətndə 3 rəqs və 1 operettanın adı verilir. Deməli, şagirdlər müəyyən etməlidirlər ki, musiqi əsəri geniş məfhumdur. Burada həm rəqs, həm də operetta nəzərdə tutula bilər. İkinci sual konkret verilir və müəyyən edilir ki, mətndə cəmi 3 rəqsinin adı çəkilir.

3-cü tapşırıq: Cavab: c

4-cü tapşırıq: Şagirdlər mətnin tərkib hissələri arasında əlaqəni müəyyənləşdirməli, mətnin giriş üçün cümlə seçməlidirlər. **Cavab:** d

Yazı

6-3.2.1. Tapşırıq e (dərslik). Tapşırığı icra etmək üçün qruplara bölünmək olar. Hər qrup bir rəqsi götürüb axtarış edərək təqdimat, poster hazırlaya bilər. Bunun üçün şagirdlərə kiçik plan da təqdim etmək olar:

- rəqsin tarixi və yaranma yeri haqqında informationasiya;
- rəqsin adı;
- mövzu və anlamı, yaratdığı hissələr və verdiyi mesaj;
- rəqsin ən yaxşı ifaçısı və ya ifaçıları, milli geyim forması;
- hərəkətlərin mənası.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərin kontekstə uyğun mənasını müəyyənləşdirir.	Tapşırıq b, c (dərslik); a (iş dəftəri)
Mətnin məzmununu ilə bağlı sualları cavablandırır.	Tapşırıq ç, d, e (dərslik); b (iş dəftəri)
Mövzu üzrə araşdırmaları əsasında informativ mətn yazır.	Tapşırıq e (dərslik)

2-ci dərs. Rəqslərin dili

- Dərslik: səh. 17 • İş dəftəri: səh. 8

Təlim məqsədləri:

1. Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir (**st. 6-2.3.5.**)

2. Mövzu üzrə araşdırmaları əsasında informativ mətn yazır (st. 6-3.2.1.**)**

Mövzuya yönəltmə

Müəllim şagirdlərin diqqətini dərsə cəlb etmək məqsədilə belə bir sual verir:

- Heç rəqslərin dili ola bilərmi?

Söz ehtiyatı

Tapşırıq b (iş dəftəri). Yuxarıdakı sualdan sonra verilən tapşırıq şagirdlərə düzgün istiqamət verəcək. Onlar dil sözünün müxtəlif kontekstdə mənasını izah etməklə mətnin adında işlənmiş dil sözünün mənası üzərində düşünəcəklər.

6-2.3.5. Tapşırıq a (dərslik). Şagirdlər oxuduqları mətnin məqsədini müəyyən edirlər. Şagird həm də aydınlaşdırılmalıdır ki, müəllif məqsədini çatdırmaq üçün hansı mətn tipinə üstünlük verir: informativ, arqumentativ, yoxsa izahedici. Tapşırıqda qara şriftlə verilmiş sözlər açar rolunu oynayır. Ona görə də şagirdin diqqətini məhz bu sözlərə cəlb etmək lazımdır. Müəllif rəqslər haqqında sadəcə məlumat verir, yoxsa nəyisə sübut etməyə çalışır – əsaslandırır, yoxsa rəqslər haqqında fikir deyib həmin fikri izah edir. Şagirdlər cavab verərkən fikirlərdən birini seçib əsaslaşdırmalıdır.

Tapşırıq b (dərslik). Bu tapşırıq da mətn tipləri ilə bağlı olduğu üçün şagirdlər arqumentativ mətnlər indi öyrəndiyi izahedici mətnin xüsusiyyətləri üzərində bir daha düşünəcəklər. Bununla da, alındıqları məlumatları təkrarlamış olacaq və onların xüsusiyyətlərini konspektləşdirəcəklər.

Cavab: 1 – A; 2 – B; 3 – A; 4 – B; 5 – B; 6 – A.

Oxuyub-qavrama

Tapşırıq a (iş dəftəri). Burada şagirdlərdən tələb olunur ki, verilmiş fikirləri mətndən gətirdikləri nümunələr əsasında izah etsinlər. Tapşırıq bir növ şagirdləri izahedici yazıya hazırlayıır. Abzasalar *Fikir Arqument Nəticə* şəklində olmalıdır.

Yazı

6-3.2.1. Tapşırıq c (dərslik). Öncəki dərsdə arṭıq onlar rəqslər haqqında şifahi təqdimat hazırlamışdır. Əldə etdikləri təcrübədən çıxış edərək rəqslər haqqında yazı yaza bilərlər. Rəngarənglik yaratmaq məqsədilə şagirdlərə seçim sərbəstliyi vermək olar. Onlar öz yazılarında istədikləri rəqsi seçə bilər və onun haqqında informativ mətn yaza bilərlər. Beləliklə, sinifdə rəqslər haqqında geniş məlumat əldə edilmiş olar. Şagirdlər təxminən belə bir plan üzrə işləyə bilərlər:

Giriş:
Azərbaycan rəqsləri haqqında ümumi məlumat, nümunələr

Əsas hissə:
Bu rəqslərdən biri də.....
Rəqsin tarixi, yeri (hansı zonaya aid olması)
Təsviri
Adı ilə bağlı informasiya
Əlavə məlumat
Nəticə:
Rəqsin əhəmiyyəti

Formativ qiymətləndirmə
Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Eyni mövzuda olan qeyribədii mətnlərin müəllif məqsədi və yanaşması baxımından müqayisə edir.	Tapşırıq a, b (dərslik)
Mövzu üzrə araşdırmları əsasında informativ mətn yazır.	Tapşırıq c (dərslik)

3-cü dərs. Pantomim və balet

- Dərslik: səh. 18
- İş dəftəri: səh. 9

Təlim məqsədləri:

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir (**st. 6-1.1.1**).

Mövzuya yönəltmə

6-1.1.1. Tapşırıq a (dərslik). Rəqslər əsasən bədən dili ilə çatdırılır. Bədən dilinin əsas elementləri jest və mimikadır. Şagirdlər sözsüz danişqda bu elementlərin əhəmiyyətini və real həyatdakı rolunu anlamaq üçün onların fərqini bilməlidirlər. Eyni zamanda jest və mimikadan necə istifadə etməyi və yanlış mesaj verməmək üçün bədən dilini necə məqsədyönlü idarə etməyi öyrənməlidirlər.

Cavab: 1, 4 – jest; 2, 3, 5 – mimika.

Dinləmə

“Pantomim və balet” mətni səsləndirilir.

PANTOMİM VƏ BALET

Teatr sənatinin elə növləri var ki, orada məzmun yalnız jest və mimikalarla ifadə olunur. Bu, pantomim və baletdir.

Pantomim tamaşaları, adətən, qısa olur. Burada aktyor hərəkətlərlə müəyyən bir hadisəni

“nəql edir”, jest və mimikaları ilə sahnədə baş verənlərə münasibətini bildirib ifadə edir. Beləliklə, o, tamaşaçılara informasiya verməklə yanaşı, onları duyğulandırır, düşünməyə vadar edir.

Pantomim aktyorları adətən yüksək bədən plastikasına malik olurlar, çünkü süjetdən asılı olaraq, bəzən akrobatik hərəkətlər etmək lazım gəlir. Tamaşada onların xarici görünüşü xüsusi əhəmiyyət daşıyır, ona görə də aktyorları oynadıqları obrazla uyğun qırımlayırlar, onlara xüsusi geyim seçirlər. Bu, təbiidir, çünkü danişq olmayan yerdə obrazın xarakteri daha çox xarici görkəminə görə bəlli olur.

XX əsrin əvvəllərində yaşmış məşhur aktyor Çarlı Çaplin həm də böyük pantomim ustası idi. O dövrdə filmlərdə aktyorların səsi verilmirdi (buna səssiz kino deyilir), buna görə də onlar filmin məzmununu yalnız hərəkətlər, jest və mimika ilə çatdırırlılar.

Pantomimdən fərqli olaraq, balet müəyyən musiqi əsəri əsasında hazırlanmış teatr tamaşasıdır. Baletdə aktyorlar rəqs hərəkətləri ilə müəyyən bir hadisə haqqında “danışırlar”. Bu sənət növü özündə musiqi, rəqs və pantomim elementlərini birləşdirir. Buna sinkretik sənət deyilir.

“Balet” fransız sözüdür, mənəsi “rəqs edirəm” deməkdir. İlk balet əsəri 1581-ci ildə Fransada kral sarayında nümayiş olunub.

Azərbaycanda isə baletin yaranma tarixi 1940-ci illərə təsadüf edir. Azərbaycan baleti böyük bəstəkar Əfrasiyab Bədəlbəylinin adı ilə bağlı olsa da, onun ilk küçərtiləri 20-ci illərə gedib çıxır. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə baletin sırlarını məhz bu məktəbdə öyrənib.

1939-cu ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaq-lar üçün bir pərdədəli “Tərlan” baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün “Qız qalası” baletini yazar. Beləliklə, Azərbaycan baletinin əsası qoyulur.

Sonralar bir çox Azərbaycan bəstəkarları balet janrında əsərlər yazdırılar. Qara Qarayevin “Yeddi gözəl”, Fikrat Əmirovun “Min bir gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletləri bütün dünyada məşhur olan musiqili sənət inciləridir.

Bu gün Azərbaycanda həm pantomim, həm də balet sənəti inkişafdadır. Bakıda neçə illərdir ki, Dövlət Pantomim Teatri, eləcə də Opera və Balet

Teatri fəaliyyət göstərir.

Tapşırıq a (iş dəftəri). Şagirdlər mətnin strukturunu müəyyən edir və məzmunla əlaqələndirirlər.

Tapşırıq b (dərslik). Cavab: 1-ci şəkil balet, 2-ci şəkil isə pantomim səhnəsinə aiddir.

Tapşırıq c (dərslik). Venn diaqramının köməyi ilə şagirdlər müqayisə bacarıqlarını inkişaf etdirəcəklər. Cavab:

1. Daha qədim janrdır. – R
2. Musiqili dram əsəridir. – B
3. Jest və mimikalardan istifadə olunur. – R; B; P
4. Musiqinin olması vacib deyil. – P
5. Müəyyən süjetə malik olur, hadisələri əks etdirir. – B; P
6. Musiqinin müşayiəti ilə ifa olunur. – R; B

Tapşırıq b (iş dəftəri). Şagirdlər artıq mətn tipləri ilə bağlı əvvəlki dərslərdə öyrənmişlər. Bu tapşırıqla onlar bu bilikləri bir az da dərinləşdirmiş olacaqlar.

Mətn informativ mətn tipinə aiddir. Burada müəllif fikirlərini nə sübut etməyə, nə də izah etməyə çalışır. O, sadəcə Balet və Pantomim haqqında informasiya verir.

Yazı

Tapşırıq c (iş dəftəri). Şagird əldə etdiyi məlumatlar əsasında izahedici yazı yazır. Onlar beynəlxalq rəqs müsabiqəsində iştirak etmək üçün tanış olduğu rəqslərdən birini seçməlidirlər. Daha sonra seçimlərini izah etməlidirlər. Cavab məsələn belə ola bilər:

Beynəlxalq müsabiqə üçün "Yallı" rəqşini seçərdim. Bu rəqs ölkəmizin bütün regionlarında geniş yayılıb, "Yallı" rəqsində xalqımızın birliyi və həmrəyliyi öz əksini tapır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Matiəllər
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq a, b, c (dərslik); a (iş dəftəri)

4-cü dərs. Numerativ sözlər

- Dərslik: səh. 19 • İş dəftəri: səh. 10

Təlim məqsədləri:

1. Numerativ sözlərin semantik xüsusiyyətlərini fərqləndirir ([st. 6-4.2.1](#)).

Mövzuya yönəltmə

6-4.2.1. Tapşırıq a (dərslik). Motivasiya rolunu oynayır. Şagirdlər dil bacarıqlarından istifadə etməklə boşluqlara uyğun gələn numerativ sözü əlavə edəcəklər. Bundan sonra "Yadda saxla" rubrikasından artırıqları sözlərin numerativ sözlər adlandığını öyrənəcək, haqqında informasiya əldə edəcəklər.

Cavab: bir damcı su, üç ovuc (kisə) bugda, iki cüt corab, dörd şış (tikə) kabab, iki dənə alma, üç dəst mebel

Tapşırıq a (iş dəftəri). Şagirdlər numerativ sözləri digər nitq hissələrindən fərqləndirməlidirlər. Məlumdur ki, say numerativ sözə aid olur. *c* bəndində (otuz taxta yesik) isə göründüyü kimi say taxtanın deyil, məhz yesiyan miqdarnı bildirir. Eyni zamanda məlumdur ki, numerativ söz ayrılıqla heç bir suala cavab vermir. Burada taxta sözü yesik sözünə aiddir, necə? sualına cavab verən sıfətləşmiş isimdir.

Tapşırıq b (dərslik). Tapşırıqda məqsəd numerativ sözləri işlənmə yerinə görə isimlərdən fərqləndirməkdir.

- Tapşırıq 2:*
- 1 – a) numerativ söz, b) isim
 - 2 – a) isim, b) numerativ söz
 - 3 – a) isim, b) numerativ söz

Tapşırıq c (dərslik). Şagirdlər numerativ sözlərin mənasını bilməli və onları hansı sözlərlə işlətməli olduqlarına diqqət yetirməlidirlər.

Cavab: bir nəfər adam; beş baş qoyun; üç top parça; altı səbət meyvə; üç dənə çanta

Tapşırıq ç (dərslik). Şagirdlər əvvəlki tapşırıqlardan əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək numerativ sözləri uyğun boşluqlara yerləşdirə biləcəklər.

Cavab: Ana oğlu üçün üç dənə əl dəsmalı, beş cüt corab və bir dəst kostyum göndərdi.

Tapşırıq d (dərslik). Şagirdlər verilmiş sözləri həm isim, həm də numerativ söz kimi işlətməklə müxtəlif cümlələr qura bilərlər.

Tapşırıq b (iş dəftəri). Burada şagirdlər numerativ sözün semantikasına diqqət yetirməlidirlər.

Cavab: b. beş dənə uşaq – uşaq insan anlayışı bildirdiyi üçün *dənə* numerativ sözü ilə işlənə bilməz.

Tapşırıq c (iş dəftəri). Şagirdlər verilmiş sözləri həm isim, həm də numerativ söz kimi işlətməklə müxtəlif cümlələr yaza bilərlər.

Tapşırıq ç (iş dəftəri). Cavab: üç cüt ayaqqabı, iki yüz baş camış, bir dəstə gül, iki dəst mebel

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Numerativ sözlərin semantik xüsusiyyətlərini fərqləndirir.	Dərslikdə və iş dəftərində təqdim edilmiş tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Heykəltaraş Mirəli Mirqasimov

- Dərslik: səh. 20-22 • İş dəftəri: səh. 11

Təlim məqsədləri:

1. Cümlədə ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyənləşdirir ([st. 6-2.1.3](#)).
2. Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər, daxili monoloq və s.) müəyyənləşdirir ([st. 6-2.3.4](#)).
3. Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).

Mövzuya yönəltmə

Bu məqsədlə dərslikdəki **a** tapşırığından istifadə edilir. Müəllim şagirdlərə belə bir sual üvanlayır:

– *İnsanlar hansı incəsənət növləri ilə fikirlərini sözsüz ifadə edə bilərlər?*

Müxtəlif cavablar alan müəllim şagirdlərdən fikirlərini əsaslandırmağı tələb edir.

Oxu

Mətn öyrənirəm – öyrədirəm üsulu ilə abzaslarla oxudulur. Bəzi abzaslardakı məlumatların daha geniş açıqlanmasına, məntiq və təhlil yolu ilə nəticələr çıxarılmasına ehtiyac var. Müəllim sual tərtib edən qruplara məhz həmin məqamlara diqqət yetirməyi tapşırır. Məsələn, 1-ci abzasla bağlı sual belə ola bilər: “Nəyə görə eşitmə qabiliyyətindən məhrum olan uşaqlar zaman keçidikcə danışma qabiliyyətindən də məhrum olurlar?”, “Nəyə görə Ceyran xanım daim oğlunun danışmasına çalışır?”, “Nə üçün valideynləri Mirəlinin adı məktəbə getməsini istəyirdilər?” və s. Daha sonra bölmənin adına fokuslaşmaq məqsədilə müəllim şagirdlərə bu sualı verir: “Nə üçün Mirəli anasının heykəlini düzəltdi?” və s. Şagirdlər bilməlidir ki, Mirəli anasına, eləcə də anasının obrazında bütün analara sözsüz minnətdarlığını belə möhtəşəm üsulla ifadə edə bilməşdir.

Daha sonra şagirdlər obrazlar xəritəsindən istifadə edərək ananın və Mirəlinin xarakterindəki xüsusiyyətləri müəyyənləşdirir və əsaslandırırlar.

Ana	Mirəli
Fədakardır, çünki... Həssasdır, çünki... İnadkardır, çünki... Qətiyyətlidir, çünki...	Çalışqandır, çünki... İstedadlıdır, çünki... Qayğıkeşdir, çünki...

Mətn tam mənimsədildikdən sonra müəllim *Son sözü mənə saxla* üsulunu tətbiq edir.

I addım. Şagirdlərə məndən onları kədərləndirən, sevindirən, əsəbləşdirən hissəni seçmək və bir vərəqə yazmaq tapşırıllar.

II addım. Sonra tapşırıllar ki, vərəqi çevirib həmin hissəyə şərh yapsınlar. Yəni onları təəccüb-ləndirən, sevindirən, əsəbləşdirən və ya kədərləndirənin nə olduğunu yapsınlar.

III addım. Şagirdlər öz seçdikləri hissələri oxuyurlar. Bir neçə şagird həmin hissəni şərh edir. Sonda həmin hissəni seçmiş şagirdin şərhləri oxunur və müqayisə yaradılır.

Məndə ən təsirli məqamlar: ananın fədakarlığı, Mirəlinin sinif yoldaşlarının qayğıkeşliyi, onun anasına yazdığı məktubdur. Bu məqamlara münasibətin bildirilməsi şagirdlərin hiss və duygularını ifadə etmək bacarıqlarını inkişaf etdirir. Müəllim canlanma yaratmaq üçün daha bir neçə sual verə bilər:

- Nə üçün belə düşünürsünüz?
- Seçdiyiniz hissədə sizi təsirləndirən nə oldu?
- Seçdiyiniz hissəni necə dəyişərdiniz?

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq b (dərslik). Söz ehtiyatının inkişafı üçün nəzərdə tutulmuşdur. Şagirdlər arasında bacarıqları ilə yanaşı söz ehtiyatını da zənginləşdirəcəklər.

6-2.3.4. Tapşırıq c (dərslik). Məndə “eşidirəm” və “dinləyirəm” sözləri dırnaq içərisində vərilmişdir, çünki burada adı eşitmədən və dinləmədən səhbət getmir. Mirəli başqalarının dediklərini onların dodaqlarından oxuyur, duyur və anlayırdı. Deməli, bu sözlər məcazi mənada işləndiyindən dırnaq içərisində yazılıb.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin mətni nə dərəcədə qavradıqlarını üzə çıxarı. III abzasda ana ilə oğul arasında şifahi nitqin necə yaranması təsvir edilib. Şagirdlər bu təsvirdən çıxış edərək tələb olunan cümləni qurub yazma-lıdırlar.

Cavab: Sən bunu bacararsan.

Tapşırıq b (iş dəftəri). Krosvordu həll etdikdən

sonra (Cəfər Cabbarlı) şagirdlər internet materiallarından istifadə etməklə təsviri mətn yazmalıdır. Bu zaman aşağıdakı açar sözlərdən istifadə edilə bilər: düşüncəli, kədərli baxışlar, ağ saçlar, məğrur duruş, çarpanlanmış qollar

Cavab: Cəfər Cabbarlı

6-2.1.2. Tapşırıq ç, d (dərslik). Şagirdlər mətnə əsasən bu sualları cavablandırırlar.

Tapşırıq e (dərslik). Mətnin nə dərəcədə diq-qətlə oxunduğunu müəyyənləşdirməyə xidmət edir. Cavab: 1 – b; 2 – a; 3 – c.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümldə ifadə olunan mənaya, fikrə əsasən tanış olma yan sözün mənasını müəyyənləşdirir.	Tapşırıq b (dərslik)
Qeyri-bədii mətnlərdə bədii üsluba xas xüsusiyyətləri (məcazi mənalı sözlər, daxili monoloq və s.) müəyyənləşdirir.	Tapşırıq c (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq ç, d, e (dərslik)

2-ci dərs. Səssiz ifa

- Dərslik: səh. 22
- İş dəftəri: səh. 12

Təlim məqsədləri:

1. Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir (**st. 6-2.3.5.**)
2. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir (**st. 6-1.1.1.**)

Oxuyub-anlama

6-2.3.5. Tapşırıq a (dərslik). *Doğru, yanlış* şagirdləri mətn tiplərini fərqləndirməyə yönəldirir. Burada mətnin bədii və ya qeyri-bədii olması üzərində iş aparılır. Mətn xatirələr əsasında yazılığından onun bədii və ya qeyri-bədii mətn olduğu şübhə yaradır. Ona görə də tapşırıqda müxtəlif mətnlərə aid ola biləcək xüsusiyyətlər verilir. Şagirdlər mətnə aid xüsusiyyətləri seçilir. Nəticədə, onlar bu xüsusiyyətlərin bədii, yoxsa qeyri-bədii mətnə aid olduğunu müəyyən edirlər.

Mətn qeyri-bədii mətn tipinə aiddir. Ona görə şagirdlər aşağıdakı fikirləri seçirlər:

3) Mətnin məzmunu real faktlar üzərində quşurulur.

4) Mətndə hadisələrin dəqiq tarixi, yeri, real şəxslərin adları göstərilir.

5) Mətn sənədli fotosəkillərlə müşayiət olunur. Verilmiş fikirlər bədii mətnlərə xas deyil. Çünkü bədii mətnlərdə yazar obraz və hadisələrin təsvirində əsasən öz təxəyyülünə əsaslanır.

Dinləmə

6-1.1.1. Şagirdlər “Səssiz ifa” mətnini dinləyirlər. Dinləmə zamanı qeyd götürmə üsulundan istifadə edirlər.

Səssiz ifa

Təsəvvür edin ki, orkestra dirijorluq edirsiniz, lakin onun ifa etdiyi musiqini eşitmirsiniz. İlk baxışda bunun mümkünüsüz olduğunu düşünürsünüz. Ancaq həyat möcüzələrlə doludur. Belə möcüzələrdən biri də alman bəstəkarı Lüdviq van Bethovenin adı ilə bağlıdır.

Lüdviq van Bethovenin çox gənc yaşlarından eşitmə qabiliyyəti zəifləməyə başlayır. Get-gedə vəziyyəti ağırlaşan sənətkar notun səsini eşitmək üçün pianinonun klavişini möhkəm vurur, birtəhər öz ifasını eşitməyə çalışır. Çox çətin günlər yasayan bəstəkar məktublarının birində dostu Vegerə yazırıdı: “Payızda yarpaqlar quruduğu və töküldüyü kimi mənim də həyatım puç olur. Fəsillər kimi necə gəlmışdım, elə də geri gedirəm. Yayın gözəl günlərində məni ruhlandıran o yüksək cəsarət indi itib. Ömrümün qışını yaşayıram. Ancaq mən belə asan məğlub olmayıacağam, var gücümlə taleyin boğazından yapışacağam...”

Bəstəkarın öz eşitmə məhdudiyyətini açıq etiraf etməməsi təsadüfi deyildi. Bu onun karyerasının sonu ola bilərdi. Buna baxmayaraq, coxları onun karlılığınından xəbər tutmuşdu. Rəqiblər buna sevinir, coxlarını isə bir sual düşündürdü: O eşitmədən necə musiqi bəstələməyə davam edir?!

Tamamilə depressiyaya düşən bəstəkar çıxış yolları axtarırıdı. O, çarəni kənd həyatında, təbiətlə temasda tapır. Şəhərdən kənardə tənhalığa qapılır, lakin durmadan yeni əsərlər bəstələyir və pianoda ifa edirdi. O, “Pastoral Simfoniya” kimi tanınan musiqi əsərində şəhər həyatından qaçması və rahatlığınından kənddə tapması barədə söhbət açır, kənd həyatının füsunkar gözəlliyindən bəhs edirdi. Məhz bu seçimi ona yeni bəstələr yaratmağa və həyatını yenidən qurmağa kömək

edir. Bethoven “Ay işığı” sonatasını, “Fidelio” operasını məhz bu dönəmlərdə yazar. Bəstəkar təbibatdəki doğma səsləri qulaqları ilə eşitməsə də, şüuraltı olaraq beynində canlandırır və onları notlara köçürürdü.

Ömrünün sonlarına doğru Bethoven tamamilə eşitmə qabiliyyətini itirdi. Buna rəğmən, o, yeni bəstələr yaratmağa davam edirdi.

6-2.3.5. Tapşırıq b (dərslik). Verilmiş tapşırıq dərslikdəki a tapşırığının daha dərinləşdirilmiş formasıdır. Burada şagirdlər öncəki biliklərində çıxış edərək artıq iki mətni (“Mirəli Mirqasimov” və “Səssiz ifa”) tipinə görə müqayisə edəcəklər. Şagirdlər a tapşırığında verilmiş xüsusiyyətlərə təkrar baxacaq, mətnlərə uyğun gələn fikirləri seçəcək və mətnlərin növünü ayırd edəcəklər. Hər ikisi qeyri-bədii mətndir. Eyni zamanda onlar mətnləri mövzu və məzmununa görə də müqayisə edəcəklər.

Tapşırıq a (iş dəftəri). Şagirdlər “Mirəli Mirqasimov” mətnini artıq oxuduqları üçün buradakı hadisələri “Səssiz ifa” mətnindəki hadisələrlə rəhatlıqla müqayisə edəcəklər. Hər iki mətnin qəhrəmanı məşhur şəxslərdir. İncəsənətin müxtəlif sahələrində çalışalar da onları yaşadıqları çətinliklər, qazandıqları sənət uğurları birləşdirir. Hər iki sənətkar erkən yaşlardan fiziki qüsurlu olublar. Onlar həyatın bu amansız sınağı sırasında əyilməyib, daha da əzmlə irəliləyişib və uğur qazanıblar. Hər iki mətnin əsas fikri budur: *Heç vaxt təslim olma.*

Tapşırıq b (iş dəftəri). Cavab: c

Tapşırıq c (iş dəftəri). Cavab: c, d

Tapşırıq ç (iş dəftəri). Burada şagirdlərin söz yaradıcılığı inkişaf etdirilir. Cavab: a; c

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Eyni mövzuda olan qeyri-bədii mətnləri müəllif məqsədi və yanaşması baxımından müqayisə edir.	Tapşırıq a, b (dərslik)
Oxunulan və dinlənilən mətnlər arasındaki ideya yaxınlığını müəyyənləşdirir.	Tapşırıq b (dərslik); a (iş dəftəri)

3-cü dərs. Səssiz ifa

- Dərslik: səh. 22

Təlim məqsədləri:

- Mətni təxəyyülə uyğun dəyişdirir və genişləndirir ([st. 6-2.3.6](#)).

Mövzuya yönəltmə

6-2.3.6. Tapşırıq a (dərslik). Məlumdur ki, "Mirəli Mirqasimov" mətni 3-cü şəxsin dilindən verilir. O, hadisələrin şahidi kimi çıxış edir. Müəllim şagirdlərin yaradıcı təfəkkürünü və mətn qurma bacarıqlarını inkişaf etdirmək üçün şagirdlərə mətni genişləndirməyi tapşırır. Şagirdlər mətni birinci şəxsin dilindən nəql edəcək və eyni zamanda empatiya quracaqlar. Bu zaman şagirdlərin ananın keçirdiyi hissələri ifadə etmək üçün belə cümlələrdən istifadə etməsi yaxşı olar:

– Həkimlər mənə çox ağır xəbər verdilər. Mirəlinin eşitmə və danışma qabiliyyətini itira biləcəyini öyrənəndə sarsıldım. Bu mənim üçün böyük bir faciə idi.

– Oğlumun nitq bacarığını itirməsinə yol verə bilməzdəm. Ona kömək etməli idim. Balaca Mirəliyə əlifbanı öyrətdim.

– Mirəlinin adı məktəbdə oxumasını istəyirdim. Amma çox narahat idim. Sinif yoldaşları Mirəlini çox yaxşı qarşıladılar. Buna görə onlara minnətdar idim.

– Mirəli Sankt-Peterburqda oxuyanda narahatlığım daha da artdı. Axi, o çox uzaqda idi. Onunla yalnız məktub vasitəsilə əlaqə saxlaya biliirdim.

Sonda şagirdlərə belə bir sualla müraciət etmək olar:

Hədisələrin birinci şəxsin və ya üçüncü şəxsin dilindən verilməsində hansı fərqləri müşahidə etdiniz? Məlumdur ki, yazarlar oxucunu daha çox inandırmağa çalışdıqlarında, adətən, hədisələri birinci şəxsin dilindən nəql etməyə üstünlük verirlər. Bu zaman oxucu hədisələrə daha yaxın olur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Matiəllər
Mətni təxəyyülə uyğun dəyişdirir və genişləndirir.	Tapşırıq a (dərslik)

4-cü dərs. Tamamlıq

- Dərslik: səh. 23
- İş dəftəri: səh. 13

Təlim məqsədləri:

- Cümlədə tamamlığı və onun ifadə vasitəsini müəyyənləşdirir ([st. 6-4.2.4](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlərə tapşırıq verilir ki, nöqtələrin yerinə sözlər əlavə edib cümlələri tamamlayın. Özündən sonraki sözlərin tələbi ilə artırılan sözlər ismin müəyyən hallarında işlədirilir. Nəticədə, cümlənin tamamlığı yaranır. Tapşırıq kecid rolunu oynayır.

Şagirdlər "Yadda saxla" rubrikasında tamamlıq, onun cümlədə rolü, sualları və ifadə vasitələri ilə tanış olurlar.

6-4.2.4. Tapşırıq a (iş dəftəri). Cavab: 1. Dos-tum mənə dünən baş vermiş əhvalatı danişdi.

2. Cırcıramaların səsi ətrafdakı sakitliyi pozurdu.

3. Şagirdlər bugünkü dərsi asanlıqla qavrıldılardı.

4. Gözlərini məndən yayındırırdı.

5. Bu suala yalnız Rasim cavab verə bilər.

6. Bu sözlərdən sonra hamı hörmətlə kəndin ağsaqqalına baxdı.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdə işlənmiş tamamlıqları müəyyən etməklə yanaşı, tamamlığın əsas ifadə vasitəsinin müxtəlif hallarda işlənən isim olduğunu müəyyən edirlər.

Tapşırıq b (iş dəftəri). Cavab: 1. güllərdən – çıxışlıq hal; 2. imtahanlara – yönük hal; 3. kitabı – təsirlik hal; 4. məsələdə – yerlik hal; 5. sudan – çıxışlıq hal.

Tapşırıq c (dərslik). Şagirdlər bilməlidirlər ki, tamamlığın əsas ifadə vasitəsi isimdir. Ancaq isimləşmiş nitq hissələri də tamamlıq vəzifəsində iştirak edə bilərlər. Bu tapşırıqda şagirdlər həm isimləşmiş nitq hissələrini isimdən fərqləndirməyi öyrənəcək, həm də cümlədə tamamlığı müəyyən etməyi daha da dərinlaşdırılacaklar.

Cavab: 1 – say; 2 – sıfət; 3 – söz birləşməsi; 4 – isim; 5 – söz birləşməsi.

Tapşırıq c (iş dəftəri). Tapşırıqda şagirdlər tamamlığın ifadə vasitələrinin tək nitq hissələri deyil, həm də söz birləşmələri olduğunu müəyyən edəcəklər.

Cavab: 1 – A; 2 – A; 3 – B; 4 – A; 5 – B.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlədə tamamlığı və onun ifadə vasitəsini müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində verilmiş tapşırıqlar

4-cü fəsil

1-ci dərs. Qoca aşpaz

- Dərslik: səh. 24-26 • İş dəftəri: səh. 14

Təlim məqsədləri:

1. Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
2. Hərf tərkibi oxşar olan sözlərin leksik mənasını fərqləndirir ([st. 6-2.1.3](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Müəllim önce şagirdlərə “Karvan” simfoniyasını dinlədir. Sonra bu suallarla şagirdlərə müraciət edir:

- Musiqi sizdə hansı assosiasiyaları yaratdı?
- Musiqi sizə bir hadisə danışır. Onu necə təsəvvür edirsiniz?
- Musiqi sizə hansı emosiyaları verdi?

Daha sonra müəllim şagirdlərə hansı məşhur klassik bəstəkarların adlarını eşitdikləri barədə sual verir. Deyilən adları lövhəyə yazır. Şagirdlər Motsartın adını çəkməsə, müəllim öz əlavəsini edə bilər. Daha sonra Motsartın adını dairəyə alır və aşağıdakı cədvəli şagirdlərə nümayiş etdirir.

Şagirdlər musiqi dəslərindən Motsart haqqında aldiqları biliklərini və bilmək istədiklərini *BİBÖ* cədvəlində qeyd edirlər. Mətni oxuduandan sonra aldiqları yeni məlumatları da cədvələ əlavə edəcəklər.

Bilirəm	İstəyirəm bilim	Öyrəndim

Oxu

Mətn abzaslarla müxtəlif şagirdlər tərəfindən ucadan oxunur. Dialogi hissələrin oxusu zamanı rollu oyun tətbiq edilə bilər. Müəllim şagirdlərin tələffüzü ilə bağlı qeydlər aparır.

Müəllim hər bitkin hissədən sonra həmin hissənin tam qavranılmasına yönəlmış suallar verir.

I abzasdan sonra: Vyana şəhəri hansı ölkədə yerləşir?

II abzasdan sonra: Aşpazın otağındakı əşyalardan hansı diqqətinizi daha çox cəlb etdi? Sizcə, bunlardan hansı sonrakı hadisələrdə mühüm rol oynayacaq?

Paralel olaraq söz ehtiyatı üzərində iş aparılır.
Aşpazla qızının dialoqundan: Burada xristian dininin hansı ayinlərindən danışılır?

Suallar verilmiş məlumatlardan nəticə çıxarımağa, mətni daha dərindən qavramağa və davanı proqnozlaşdırmağa yönəlir.

Mətni oxuduqdan sonra əsərin ideyası və ideyanın açılmasına xidmət edən məqamlar üzərində iş gedir. Burada *Sinkveyn* üsulu da tətbiq edilə bilər.

Söz ehtiyatı

6-2.1.2. Tapşırıq b (dərslik). Tapşırığın məqsədi verbal təsvirlə qrafik təsvirin uyğunlaşdırılmasıdır. Şagirdlər mətnindəki təsvirlə şəkilləri əlaqələndirməlidirlər.

6-2.1.3. Tapşırıq c (dərslik). Şagidlər hərf tərkibi oxşar olan sözlərin mənasını fərqləndirməyi öyrənirlər.

Cavab: servis – müxtəlif sahələrdə göstərilən xidmətlər toplusu;

serviz – müəyyən miqdar şəxs üçün xörək və ya çay ləvaziməti (qabları) komplekti.

Müəllim şagirdlərə belə sözləri xatırlayıb leksik mənalarını söyləməyi tapşırı bilər (şahid – şəhid; sənəd – sənət; hakim – həkim və s.).

Oxub-anlama

6-2.1.2. Tapşırıq a (iş dəftəri). Şagirdlər tapşırığı icra edərək mətni anladıqlarını nümayiş etdirirlər. Tapşırıqda süjetdə verilmiş əsas hadisələr eks olunur.

Səbab 1 – Ölüm ayağında olan qoca bir insan etiraf edərək ölümqabağı yüngülləşmək istəyir.

Səbab 2 – Həkim aşpazın xəstə arvadına bahalı dərmanlar yazmış, yaxşı qidalanmayı tapşırımışdı.

Nəticə – Qocanın gəncliyi gözləri qarşısında canlanır.

Səbab 3 – Musiqinin möcüzəsini görən qoca bu istedadın sahibinin kim olduğunu bilmək istəyir. (Burada musiqi ilə yanaşı, insan faktorunun önəmi də diqqətə çatdırılır)

Tapşırıq b (iş dəftəri). Cavab təxminən belə ola bilər:

Əsərin baş qəhrəmanı aşpazdır, çünkü...

– süjetdə verilən əsas hadisə onunla bağlıdır.
– həkayədə aşpazın xarakteri açılır. O, vicdanlı, sədaqətli, məhəbbəti uğrunda fədakarlığa hazır bir adamdır və s.

Əsərin baş qəhrəmanı Motsartdır, çünkü...

– mətnindən çıxan əsas ideya məhz bu obrazla ötürülür.

– əsərdə aşpazın adı verilmir, bu onun ümumi bir obraz olduğunu göstərir. Ancaq Motsartın adı birbaşa səsləndirilir. O, tarixi şəxsiyyət, dahi bəstəkardır və s.

6-2.1.2. Tapşırıq c (dərslik). “*Doğru, yanlış, ehtimal*” rubrikasında şagirdlər verilən məlumatları mətnə istinadən dəqiqləşdirəcəklər.

Cavab: 1 – ehtimal; 2 – yanlış; 3 – doğru.

Diqqəti yoxlamaq üçün şagirdlərə daha bir tapşırıq verilir.

Tapşırıq d (dərslik). Cavab: Marta və qrafinya. Əsərdə bu obrazların adının çəkilməyinə baxma-yaraq, onlar mətnində iştirak etmirlər. Ancaq hər ikisi obrazın hekayənin süjet xəttində, konfliktin yanmasında öz rolü vardır:

Marta – qoca onun sağalması üçün oğurluq edir.

Qrafinya – qoca onun evindən oğuluq edir.

Tapşırıq c (iş dəftəri). Tapşırıqda şagirdlər mətnin məzmunundan etiraf etməyin, mənəvi rahatlıq tapşırığın önemli olmasını öyrənəcəklər. Daha sonra isə yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə məktub yazacaqlar. Məktubun mətni belə ola bilər:

Əziz dostum, ...

Ümid edirəm ki, ...

Bu məktubu yazmaqda məqsədim, ... Əgər xatırlayırsansa, ...

Başa düşdüm ki, ...

Xahiş edirəm, ...

Hörmətlə, ...

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq b, c, d (dərslik); a (iş dəftəri)
Hərf tərkibi oxşar olan sözlərin leksik mənasını fərqləndirir.	Tapşırıq c (dərslik)

2-ci dərs. “Ay işığı sonatası”

• Dərslik: səh. 26-27 • İş dəftəri: səh. 15

Təlim məqsədləri:

1. Mətnindəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir (**st. 6-2.3.2**).
2. Bədii mətnində ideyanın eks olunduğu əsas

epizodları müəyyənləşdirir (**st. 6-1.1.2**).

3. Eyni mövzuda olan bədii əsərləri, süjet və obrazları müqayisə edir (**st. 6-2.3.5**).

Mövzuya yönəltmə

6-2.3.2. Tapşırıq a (dərslik). Dıqqət mətnində fərqləndirilmiş cümləyə yönəldirilir: *Bəs buna görə qrafiniyanın hansısa qulluqçusu cəzalandırıldımı?* Naməlum adam bu suali qoca aşpazın günahkar olub-olmadığını aydınlaşdırmaq üçün verir. Qocanın cavabından sonra onun günahkar olmadığını söyləyir. Qoca yalnız o zaman günahkar ola bilərdi ki, onun bu əməlindən başqaları əziyyət çəkmiş olsun.

Tapşırıq b (dərslik). Burada məqsəd müəllifin cinayət hadisəsinə yanaşma tərzinə aydınlıq gətirməkdir. Bunun üçün şagirdlər oğurluqla bağlı verilən məlumatlara bir daha dıqqət yetirməlidirlər. Qocanın dediyindən bəlli oldu ki, onun bu hərəkətinə görə heç kəs cəzalandırılmayıb. Həm də qoca bu oğurluğu çarəsizlikdən, xəstə arvadını sağaltmaq üçün edib və illər boyu buna görə əzab çəkib. İndi ölüm yatağında günahını etiraf edir. Naməlum adam qocanı sakitləşdirərək deyir ki, onun insanlar qarşısında təqsiri yoxdur. Əksinə, onun bu hərəkəti məhəbbət naminə edilmiş qəhrəmanlıqdır.

Tapşırıq c (dərslik). Əvvəlki tapşırıqda qaldırılmış məsələyə aydınlıq gətirilir. Öncə məqsəd və vasitə sözlərinin mənaları izah edilir. Sonra aforizm verilir: *Məqsəd vasitəyə haqq qazandırır* (*Nikkolo Makiavelli*).

Şagirdlərə belə bir sual yönəldirmək olar:

– Bəs siz necə düşünürsünüz?

Bu zaman debat təşkil etmək olar:

I qrup: Məqsəd vasitəyə haqq qazandırır.

II qrup: Məqsəd vasitəyə haqq qazandırıra bilməz.

Şagirdlərin bəziləri aforizmdəki fikri dəstəkləyəcək, digərləri isə məqsədin heç bir cinayətə haqq qazandırıra bilməyəcəyini əsaslaşdıracaqlar. Bu zaman qanunların rolundan danışmaq olar.

Tapşırıq ç (dərslik). Şagirdlər mətnin çatdırmaq istədiyi iki əsas fikri müəyyən etməlidirlər.

Cavab: 2. Vicdan insanın ən böyük məhkəməsidir. Çünkü qoca ölenə qədər etdiyi əməlin əzəbini çəkir. Bu ona rahatlıq vermir və o bunun etirafla yüngülləşəcəyini düşünür.

4. Musiqi çox böyük təsir gücünə malikdir.

Qoca öz günahlarını etiraf edir və yüngülləşir.

İndi onun ölümqabağı bir arzusu var: sevdiyi qadını bir anlıq cavaklıqdakı kimi görmək. Qonaq onun bu arzusunu da yerinə yetirir. Klavesində ifa edilən ecəzkar musiqi qocanı həm gəncliyinə qatarır, həm də sevdiyi qadını, görüş yerini ona xatırladır. Bu möcüzəni ona yaşadanı tanımaq istəyən qoca “Motsart” adını eşidir. Maraqlı məqam odur ki, müəllif hadisələrin əsas iştirakçısı olan aşpazın adını deyil, məhz qonağın adını finalda səsləndirir. Bununla da əsərin əsas mesajının musiqi ilə bağlı olduğunu diqqətə çatdırır.

“Dıqqət et” rubrikası şagirdlərin fikirlərinə aydınlıq gətirmək üçün verilmişdir. Burada hər iki motiv əyani şəkildə addım-addım izah edilmişdir.

Dinləmə

6-1.1.2. Tapşırıq e (dərslik). Lüdviq van Beethovenin “Ay işığı sonatası” musiqisi səsləndirilir. Sonra müəllim bu suallarla şagirdlərə müraciət edir:

- Musiqi sizdə hansı emosiyaları yaratdı?
- Xəyalınızda nələri canlandırdı?

Daha sonra “Ay işığı sonatası” dinləmə mətni səsləndirilir. Şagirdlər öz təəssüratları ilə qızın assosiasiyalarını müqayisə edirlər.

“Ay işığı sonatası”

Bir gün Beethoven dostu ilə birlikdə Vyana küçələrində gəzirdi. Evlərin birindən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Dostuna ifaçının möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir.

İkisi də birlikdə II mərtəbəyə qalxıb qapını döyürlər. Qapını açan qadın Beethoveni dərhal tanır və çox təəccübənir. Beethoven piano səsinə gəldiyini deyir və ifaçını görmək istədiyini söyləyir. Qadın piano çalanın qızı olduğunu bildirir və onları içəri dəvət edir. Beethoven içəri daxıl olur. Anası qızına Beethovenin gəldiyini xəbər verir və qız çox həyacanlanır, dərhal ayağa qalxır. Qızın görmə qabiliyyətindən məhrum olduğunu başa düşən Beethoven: “Lütfən, məndən bir şey istəyin”, – deyir.

Qızın cavabı bu olur: “Mən heç ay işığı görməmişəm, mənə ay işığını təsvir edə bilərsinizmi?”

Bundan sonra Beethoven piano arxasına keçərək yerindəcə bəstələdiyi “Ay işığı (Moonlight) sonatası”nı ifa edir. Bəstəkar ifasını bitirən kimi qızçıq ayağa qalxıb həyacanla qışqırır:

- Mən görürəm, qaranlıq səmada ay işığını görürəm. O necə də gözəldir.

6-2.3.5. Tapşırıq ə (dərslik). Şagirdlər dinləmə mətni ilə “Qoca aşpaz” mətnini müqayisə edirlər. Hər iki mətnin ideyasının eyni olduğunu müəyyən edirlər. Bununla yanaşı hər iki əsərdə iki məşhur sənətkarın bədii portreti verilir. Hekayələrdə müsiqinin ecazkar qüvvəsindən bəhs edilir.

Tapşırıq a (iş dəftəri). Şagirdlər dərslikdəki ə tapşırıqından sonra bu tapşırığı asanlıqla yerinə yetirə biləcəklər. Eyni zamanda mətnləri müqayisə etmə bacarıqlarını inkişaf etdirəcəklər. Hər iki mətnlə bağlı faktlara müraciət edərək onların eyni ideya daşıdığı qənaətinə gələcəklər. Mətnlərin qəhrəmanları (qoca aşpaz və kor qız) ən böyük arzularını dilə gətirirlər. Məşhur bəstəkarlar (Motsart və Beethoven) öz möhtəşəm ifaları ilə bu arzuları gerçəkləşdirirlər. Hər iki mətnin belə finalı müsiqinin ecazkar gücү haqqında ideyanı oxucuya aşılıyır.

Tapşırıq b (iş dəftəri). Cavab: Türk marşı

6-3.2.1. Tapşırıq c (iş dəftəri).

Şagirdlər “Koroğlu” operasının uvertürasına qulaq asırlar və müsiqinin onlarda yaratdığı emosiyaları ifadə edirlər. Şagirdləri düzgün istiqamətləndirmək üçün onlara açar sözlər təqdim etmək olar: qəhrəmanlıq, zülmə qarşı etiraz, üsyankarlıq, azadlıq uğrunda mübarizə, ağırlı-acılı günlər, xalqımızın qüdrəti, birliyin gücü, qalibiyət əzmi və s.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir.	Tapşırıq a, b, c, ç (dərslik)
Bədii mətndə ideyanın əks olunduğu əsas epizodları müəyyənləşdirir.	Tapşırıq e (dərslik)
Eyni mövzuda olan bədii əsərləri, süjet və obrazları müqayisə edir.	Tapşırıq ə (dərslik); a (iş dəftəri)

3-cü dərs. Təqdimat

- Dərslik: səh. 27

Təlim məqsədləri:

- Mövzu üzrə apardığı araşdırma əsasında təqdim hazırlayıv və rabitəli şəkildə təqdim edir (st. 6-1.3.2).

Mövzuya yönəltmə

6-1.3.2. Tapşırıq a (dərslik). İki böyük sənətkar haqqında mətnlər, təbii ki, şagirdlərdə bu şəxsiyyətlərə maraq yaratmış olacaq. Şagirdlər böyük həvəslə onlar haqqında geniş informasiya toplamaq üçün araşdırma aparacaqlar. Araşdırma qrup şəklində aparıla bilər. Bu zaman qrup üzvləri araşdırıldıqları materialları bir-biri ilə paylaşırlar. Sonra plan tərtib edilir:

- həyatı və yaradıcılığı;
- ən məşhur əsərləri;
- haqqında maraqlı məlumat;
- yaradıcılığının əhəmiyyəti və ya aktuallığı və s.

Təqdimat zamanı hər iki bəstəkarın məşhur əsərlərindən nümunə səsləndirmək lazım gələcəkdir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mövzu üzrə apardığı araşdırma əsasında təqdimat hazırlayıb, rabitəli şəkildə təqdim edir.	Tapşırıq a (dərslik)

4-cü dərs. Qeyri-müəyyən təsirlik hal

- Dərslik: səh. 28
- İş dəftəri: səh. 16

Təlim məqsədləri:

- Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hallarını müəyyənləşdirir (st. 6-4.2.1).
- Cümələlərdə tamamlıq və onların ifadə vasitələrini müəyyənləşdirir (st. 6-4.2.4).

Mövzuya yönəltmə

6-4.2.1. Tapşırıq a (dərslik). Şagirdlər iki cümlə təqdim edilir. Tamamlığı tapmaq tapşırılır. Şagirdlər müəyyən təsirlik halda olan sözün tamamlıq olduğunu asanlıqla müəyyən edəcəklər.

Ancaq qeyri-müəyyən təsirlik halda olan sözə mübtəda deyə bilərlər. Bu zaman müəllim: *Bir sadə cümlənin tərkibində iki mübtəda ola bilərmi?* sualını verir. Bundan sonra müəllim dil qaydalarının izahına keçə bilər.

Tapşırıq a (iş dəftəri). Motivasiya tapşırığından sonra şagirdlər təsirlik hal haqqında qaydanı öyrənirlər. Buradan aldıqları bilikləri dərinləşdirmək üçün bu tapşırığı icra edirlər.

Cavab: 2, 4.

Tapşırıq b (iş dəftəri). Tapşırıqda təsirlik halla ifadə edilmiş müxtəlif nitq hissələri verilmişdir. Şagirdin diqqəti təsirlik halla ifadə edilmiş ismə yönəldirilməlidir.

Cavab: e

6-4.2.4. Tapşırıq b (dərslik). Cavab: 1. ayı – müəyyən təsirlik hal; 3. kitab – qeyri-müəyyən təsirlik hal; 4. ağacları – müəyyən təsirlik hal

Tapşırıq c (iş dəftəri). Dərslikdəki b tapşırığında verilmiş bilik dərinləşdirilir.

Cavab: 1 – A; 2 – B; 3 – C; 4 – A; 5 – C; 6 – B.

6-4.2.4. Tapşırıq ç (iş dəftəri). Cavab: d

6-4.2.1. Tapşırıq c (dərslik). Şagirdlər dərslikdəki b tapşırığından əldə etdikləri təcrübə ilə biliklərini dərinləşdirəcəklər.

1. dağ – qeyri-müəyyən təsirlik hal
2. xəritəni – müəyyən təsirlik hal
3. mövqeyimizi – müəyyən təsirlik hal
4. təbiəti, vətəni – müəyyən təsirlik hal
5. çörək, yağ – qeyri-müəyyən təsirlik hal, balı – müəyyən təsirlik hal

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiylilik və təsirlik hallarını müəyyənləşdirir.	Tapşırıq a, c (dərslik); a, b, c (iş dəftəri)
Cümlələrdə tamamlıq və onların ifadə vasitələrini müəyyənləşdirir.	Tapşırıq b (dərslik)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 29
- İş dəftəri: səh. 17

Təlim məqsədləri:

1. Saylardan sonra gələn isimlərin təkdə və cəmdə işlənmə məqamlarını müəyyən edir ([st. 6-4.2.3](#)).
2. Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiylilik və təsirlik hallarını müəyyənləşdirir ([st. 6-4.2.1](#)).
3. Cümlələrdə tamamlıq və onların ifadə vasitələrini müəyyənləşdirir ([st. 6-4.2.4](#)).

Mövzuya yönəltmə

6-4.2.3. Tapşırıq 1 (dərslik). Şagirdlər nöqtələrin yerinə uyğun isimlər artıracaq. Burada məqsəd isimlərin təkdə və cəmdə işlənməsidir. Saylardan sonra isimlərin təkdə və cəmdə işlənməsi qaydalarını təkrarlayan şagirdlər isimləri saylara görə təkdə və ya cəmdə işlədib cümlələri tamamlayacaqlar.

1. Çok məsələ
2. Bir neçə metr
3. Bir sıra işləri
4. Xeyli adam
5. Bir çox mənbələrdən
6. 90-ci illər (onilliyi əhatə etdiyi üçün “illər” cəmdə veriləcəkdir)

Tapşırıq 2 (dərslik). Cavab: b. Burada 1880–90-ci illər deyərkən 80-ci illər nəzərdə tutulur. (1981, 82, 83 və s.)

6-4.2.4. Tapşırıq 3 (dərslik).

- Cavab: 1. bilet (nəyi?, tamamlıq)
 2. neft (nə?, mübtəda)
 3. arzusu (nə?, mübtəda)
 4. əkinçilər (kim?, mübtəda) yağış yəni yağışı, (nəyi?, tamamlıq)
 5. kitabı (nəyi?, tamamlıq), Səlim (kim?, mübtəda)

6-4.2.1. Tapşırıq 1 (iş dəftəri). Tapşırıq ismin müəyyən və qeyri-müəyyən təsirlik halını fərqləndirməklə yanaşı, bunu necə etməyin yolunu göstərməyi də tələb edir. Qeyri-müəyyən təsirlik halda sözlə ifadə olunmuş tamamlıq xəbərdən uzaqlaşanda təsirlik hal şəkilçisini qəbul edir.

Cavab:

Quş dimdiyində yemi balalarına gətirirdi.

Nərgiz məktubu cəbhədə döyüşən qardaşına yazdı.

Tapşırıq 2 (iş dəftəri). Burada təsirlilik halla feilin əlaqəsinə diqqət çəkilir. Şagird bir araşdırmaçı rolunda hansı feillərin təsirlilik halla əlaqəyə girə biləcəyini müəyyən edir. Buradan onlar müəyyən edəcəklər ki, cümlədə təsirlilik halda işlənmiş sözü feilin köməyilə asanlıqla müəyyən etmək olar. Məsələn: Bu gün iclasda Səmədi gördüm (kimi gördüm).

Cavab: götürdü, dərdi, təriflədi.

Tapşırıq 4 (dərslik). Cavab: 1 – c; 2 – b; 3 – a.

Tapşırıq 5 (dərslik). Cavab: 1. Bir nəfər; 2. Beşaltı cüt corab

3 və 4-cü cümlələrdə sayla isim arasında numerativ söz artırmaq mümkün deyil.

Tapşırıq 3 (iş dəftəri). Numerativ söz haqqında biliklər dərinləşdirilir.

Cavab: üç qazan xörək
beş-altı nəfər fəhlə
altı cüt corab
on iki baş qoyun
dörd vaqon yük

6-4.2.4. Tapşırıq 4 (iş dəftəri). Tamamlıq və onun ifadə vasitələri müəyyən edilir.

Cavab: 1 – feil; 2 – əvəzlik; 3 – isim; 4 – say;
5 – sifət.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Saylardan sonra gələn isimlərin təkdə və cəmdə işlənmə məqamlarını müəyyən edir.	Tapşırıq 1, 2 (dərslik)
Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən iyəlik və təsirlilik hallarını müəyyənləşdirir.	Tapşırıq 4 (dərslik); 1, 2 (iş dəftəri)
Cümlələrdə tamamlıq və onların ifadə vasitələrini müəyyənləşdirir.	Tapşırıq 3 (dərslik); 4 (iş dəftəri)

bölmə

6**ƏDƏBİYYATDA FANTASTİKA**

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Amfibiya adam	Dinləmə	30-31	18	118-120
2	Amfibiya adam	Oxu	31-33	19	120-121
3	Amfibiya adam	Oxuyub-qavrama	34	20	121-123
4	Hekayə	Yazı	34		123-124
5	Hal şəkilçisi qəbul etməyən isimlər	Dil qaydaları	35	21	124-126
2-ci fəsil					
1	Görünməz adam	Oxu	36-38	22	126-128
2	Görünməz adam	Oxuyub-qavrama. Dinləmə	39	23	128-130
3	Təyin	Dil qaydaları	40	24	130-131
3-cü fəsil					
1	Skelliq	Oxu	41-43	25	131-132
2	Skelliq	Oxuyub-qavrama	43-44		132-133
3	Hörümçək adam	Dinləmə	44	26	133-135
4	Zərflik	Dil qaydaları	45	27	135-136
4-cü fəsil					
1	Yaddaş	Oxu	46-49	28	137-138
2	Təqdimat	Danışma	49		138-140
3	Gələcək şəhər	Dinləmə	49	29	140-141
4	Söz birləşmələri cümlə üzvü kimi	Dil qaydaları	50	30	141-142
Ümumiləşdirici təkrar			51	31	143-144

1-ci fəsil

1-ci dərs. Amfibiya adam

- Dərslik: səh. 30-31 • İş dəftəri: səh. 18

Təlim məqsədləri:

1. Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir ([st. 6-1.2.2](#)).
2. Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danişir ([st. 6-1.3.1](#)).
3. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).

Mövzuya yönəltmə

Bu bölmədə elmi-fantastik əsərlər təqdim olunur. Belə mətnlər vasitəsilə şagirdlərin nitq bacarıqları inkişaf etdirilir, mütaliə vərdişləri formalasdırılır. Müəllim bölmənin mövzusuna maraq oyatmaq və elmi-fantastik əsərlər barədə şagirdlərin ilkin biliklərini öyrənmək üçün soruşur:

– İndiyə qədər hansı elmi-fantastik əsərlər oxumusunuz? Həmin əsərləri nə üçün elmi-fantastik hesab edirsiniz?

Danişma

6-1.2. Tapşırıq a (dərslik). Şagirdlər ibtidai siniflərdən sehri nağıllar və elmi fantastika mövzusunda əsərlərlə tanış olmuşlar, onların xüsusiyyətləri ilə bağlı müəyyən biliklərə sahibdirlər. Şagirdləri bu mövzuda danişma fəaliyyətinə cəlb etməklə onların bilikləri xatırladılır. Şagirdlər tapşırıqda verilmiş fikirlə bağlı olaraq təxminən belə nəticəyə gələ bilərlər: Həm nağıllarda, həm də elmi-fantastik əsərlərdə qeyri-real hadisələr təsvir olunur. Lakin nağıldan fərqli olaraq elmi-fantastik əsərlərdə bunlar elmə əsaslanan və onun inkişafı ilə həyata keçə biləcək hadisələr olur. Nağıllarda qeyri-real hadisələr, möcüzələr sadəcə təsvir olunur, diniyiciyə və ya oxucuya onlarla bağlı heç bir izah, açıqlama verilmir. Elmi-fantastik əsərlərdə isə müəllif elm və texnikanın müasir imkanlarından və gələcək inkişafından çıxış edərək oxucuları onların mümkününlüyünə inandırmağa çalışır.

6-1.3.1. Tapşırıq b (dərslik). Şagirdlər cədvəldə verilmiş məlumatları nəzərdən keçirir və elmi-fantastik əsərlərdə təsvir olunan varlıq və hadisələrin müəyyən zaman keçidkən sonra gerçəkləşə bildiyinə bir daha əmin olurlar. Məlumdur ki, XIX əsrədə məşhur fransız yazıçısı Jül Vernin

elmi-fantastik əsərlərində irəli sürdüyü bir çox ideyalar zaman keçidkən sonra reallaşıb. Məsələn, Aya səyahət gerçəkləşib (1969-cu ildə Nil Armstrong və Oldrin ilk dəfə Ay səthinə ayaq basmışdır), XX əsrin əvvəllərində sualtı gəmilər meydana çıxıb (İlk sualtı gəmi 1914-cü ildə Almaniyada hazırlanıb), həmçinin texnologianın inkişafı nəticəsində uzaq məsafə ilə müxtəlif programlar vasitəsilə görüntülü danışmaq mümkün olub.

Tapşırıq c (dərslik). Şagirdlər balıqların məməlilərdən əsas fərqlərini söyləyirlər. Balıqlar kürü tökməklə, məməlilər isə diri bala doğmaqla çıxalır. Məməlilər ağciyərləri ilə, balıqlar isə qəlsəmələri ilə tənəffüs edir. Tənəffüs zamanı balıq suyu ağızına yiğir. Su qəlsəmələrdən keçərkən ok-sigen sudan qana daxil olur, qandan isə karbon qazı ifraz olunur. İnsanın su altında uzun müddət qala bilməməsinin səbəbi onun ağciyərləri ilə nəfəs almasıdır.

Tapşırıq ç (dərslik). Şagirdlər təbiət fənnindən əldə etdikləri bilgilərə əsasən amfibiyaların xüsusiyyətlərini sadalayırlar.

• Yaşayış tərzi: Həm suda, həm də quruda yaşayırlar.

• Bədən örtüyü: Pulcuqları yoxdur, dəriləri nəmlı olur.

• Tənəffüs sistemi: Həm ağciyər, həm də dəri-ləri ilə nəfəs alırlar.

• Bədən temperaturu: Onların bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır.

Şagirdlər söylədikləri xüsusiyyətlərdən balıqlara və sürünenlərə aid olanları fərqləndirirlər. Məsələn, suda yaşaya bilmələri balıqlara, ağciyərləri ilə tənəffüs etmək xüsusiyyəti isə sürünenlərə aiddir.

Dinləmə

6-1.1.1. Tapşırıq d (dərslik). Rus yazıçısı Aleksandr Belyayevin (1884–1942) “Amfibiya adam” əsərinin qısa məzmununu dinləyirlər. “Amfibiya adam” klassik elmi-fantastik əsərlərdən biridir. Dərslikdə əsərdən bir hissə seçilərək oxu materialı kimi verilmişdir. Ona görə də şagirdlərin əsərin qısa məzmunu ilə tanış olması üçün aşağıdakı mətn səsləndirilir.

Amfibiya adam

— Adamlap dəli olar! — deyə “Meduza” gəmisinin sahibi Pedro Zurita başına kuzadən su tökə-tökə deyinirdi. — Əlliəri qurbağa əlinə oxşayırdı,

tünd-yaşıl idi... İspanca da danışa bilir. Onu hamımız gördük. Buna şəkk-şübə yoxdur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. Deməli, amfibiya adam mövcudur! Əgər onu tutub mirvari yiğmağa məcbur etmək mümkün olsaydı, Argentinanın ən varlı adamına çevrilərdim!

Zurita kiçik bir heyatlə axtarışlara başlayır. Məlum olur ki, həmin məxluq dənizin dibində böyük bir mağarada yaşayır. Mağaranın sahibi isə tanınmış cərrah Doktor Salvatordur. Doktor Salvator insan üzərində cərrahiyyə əməliyyati aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmək imkanı verib.

Ovçular amfibiya adımı ələ keçirmək üçün Kristo adlı bir casus tuturlar. Kristo Doktor Salvatorun etimadını qazanır. Doktor Salvator onu sualtı mağaraya aparır amfibiya adamlı – İxtiandrla tanış edir və onu İxtiandrin yanında qoyub bir həftəlik səfərə çıxır. Bu müddətdə Kristo İxtiandrı ələ almağa çalışır. Bir gün İxtiandr suda boğulan bir qızı xilas etdiyini söyləyir və onu yenidən görmək üçün şəhərə getmək istədiyini bildirir. Kristo bu fürsətdən yararlanıb onu şəhərə aparır. Ovçular İxtiandrı ələ keçirirlər. Onu zəncirleyib dənizdə mirvari yiğmağa məcbur edirlər. Onun varlığından bütün şəhər xəbər tutur. Nəticədə İxtiandr və Doktor Salvotoru həbsxanaya salırlar. Din xadimləri Doktor Salvotoru təbiətin qanunlarına qarşı çıxmada ittiham edir. Cərrahiyyə əməliyyati ilə gənci amfibiyaya çevirməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlandırırlar.

Şagirdlər mətni dirlədikdən sonra dərslikdəki suallara cavab verirlər. Müəyyən edirlər ki, dirlədikləri mətndə “Doktor Salvator İxtiandrin amfibiya adama çevrilməsinə necə nail oldu?” sualına cavab yoxdur. Bu sual növbəti dərsdə şagirdlərdə əsərin oxunmasına maraq oydur.

Danişma

6-1.2.2. Tapşırıq e (dərslik). Şagirdlər təbiət fənnindən suda-quruda yaşayanların xüsusiyyətlərinə aid öyrəndikləri bilgilər əsasında suali cavablandırmağa çalışırlar.

Cavab: İnsanın suda da yaşaya bilməsi üçün onun qəlsəmələri olmalıdır. Çünkü qəlsəmələr ona suyun altında nəfəs almaq imkanı verir.

Tapşırıq a (iş dəftəri). Şagirdlər sehrlə nağıllar

(SN) və elmi-fantastik əsərlərin (EF) xüsusiyyətlərini müqayisə etməklə həm bilgilərini xatırlayırlar, həmçinin də bölmənin mövzusu üzrə təsəvvürləri genişlənir.

Cavab:

1. Gələcəkdə baş verə biləcək hadisələri inandırıcı təsvir edir və oxucunu düşündürür. (EF)
2. Qəhrəmanlar qeyri-adi qüvvələrlə (xalça, çıraq, çubuq, firça və s.) düşmənə qarşı mübarizə aparırlar. (SN)
3. Oxucuda müvafiq elm sahəsinə maraq oydır və həmin sahəyə aid daha çox məlumat verir. (EF)
4. Daha çox miflərlə bağlı olur, qeyri-adi obrazlar (divlər, cinlər, pərilər və s.) iştirak edir. (SN)

Tapşırıq b (iş dəftəri). Dirlədiyin mətndəki obrazların kimliyi haqqında məlumat yazmaqla “Amfibiya adam” əsərinin obrazları ilə tanış olurlar.

Pedro Zurito – Mirvari axtarmaqla məşğul olan ovçu “Meduza” gəmisinin sahibi

Kristo – Ovçuların İxtiandrı ələ keçirmək üçün tutduğu casus

İxtiandr – həm suda, həm quruda yaşaya bilən adam

Doktor Salvotor – amfibiya adam yaradan cərrah

Tapşırıq c (iş dəftəri). Şagirdlər əsərdən verilmiş bir parçanı oxuyurlar. İxtiandrı ələ keçirmək üçün casus kimi Kristonu İxtiandrin yanına göndərirlər. Casus İxtiandrla səhbət edərək ondan lazımi məlumatlar almağa çalışır. Şagirdlər verilmiş parçanı oxuyur, casus Kristonun İxtiandrdan aldığı yeni məlumatları müəyyənləşdirirlər.

Həmin məlumatların ifadə olunduğu cümlələr:

- Amma indi su altındaki yan tunellərlə üzüb çıxıram.
- Hansı pis adamlarsa az qalmışdır ki, məni tora salsınlar, indi çox ehtiyatlı olmuşam.

– Hətta bir neçə dənə.

– Mən onları uzaqdan eşidirəm.

– Axı onlar suyu titrədirirlər və bu titrəyiş onlardan əvvəl irəliləyir. Həmin titrəyişləri hiss edən kimi tədbir görürəm.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.	Tapşırıq a (dərslik)
Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır.	Tapşırıq b, c (dərslik)
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq d, e (dərslik)

2-ci dərs. Amfibiya adam

- Dərslik: səh. 31-33 • İş dəftəri: səh. 19

Təlim məqsədləri:

1. Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir (**st. 6-2.1.1**).
2. Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir (**st. 6-2.1.3**).

Mövzuya yönəltmə

Şagirdlər müəllimin yönəldici sualları vasitəsilə ötən dərsdə dinlədikləri mətni xatırlayır və bu suali cavablandırırlar:

– Sizcə, insan orqanızmində hansı dəyişiklikləri etmək lazımdır ki, o, suda yaşaya bilsin?

Oxuyub-qavrama

6-2.1.1. Tapşırıq a (dərslik).

Şagirdlər sualı cavablandırıldıqdan sonra “Amfibiya adam” əsərindən verilmiş hissəni oxuyurlar. Şagirdlərə dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirmələri tövsiyə olunur. Şagirdlər mətni oxuduqca əsas məqamları xüsusi səs tonu ilə vurgulayırlar.

Mətn oxunduqdan sonra şagirdlər “insan orqanızmində hansı dəyişiklikləri etmək lazımdır ki, o, suda yaşaya bilsin” sualına verdikləri cavabları ilə mətnin məzmununu (Doktor Salvatorun ixtiandr üzərində apardığı cərrahi dəyişiklikləri) müqayisə edirlər.

Söz ehtiyatı

Mətn oxunduqdan sonra “Söz boğçası”na salınmış sözlər və eləcə də şagirdlərə tanış olmayan digər sözlər üzrə iş aparılır. Şagirdlər “Söz boğçası”ndakı hər bir sözün işləndiyi konteksti oxuyur,

sözün mənasını təxmin edir və izah etməyə çalışırlar. Daha sonra dərsliyin sonunda verilmiş lügətdən həmin sözləri tapıb dəqiq izahını öyrənirlər.

6-2.1.3. Tapşırıq b (dərslik). Şagirdlər mətndə ekspert sözünün işləndiyi kontekstə nəzər salırlar. Sözün işləndiyi kontekst (Salvator susdu, tibb ekspertlərinə təbəssümlə baxıb sözünə davam etdi:

– İndi ekspertlər məni divanə adlandırib ruhi xəstəliklər sanatoriyasına göndərməyi təklif edirlər) və “ekspertiza” sözünün izahından çıxış edərək “ekspert” sözünün mənasını müəyyənləşdirirlər.

Cavab: Ekspert (lat.) – düzgün qərara gəlmək üçün hər hansı bir məsələni öyrənən mütəxəssis.

Tapşırıq c (dərslik). Cavab:

1. Məhkəmədə ittiham edilən adam – mütəhim

2. Cinayət əməlində şübhəli bilinən şəxsə qarşı qaldırılan iddia – ittiham

3. Cinayət işlərinə baxan dövlət idarəsi – məhkəmə

4. Qanunların yerinə yetirilməsinə nəzarət edən və qanunu pozanları məsuliyyətə cəlb edən şəxs – prokuror.

• İzahı verilmiş sözlər *hüquq sahəsinə aiddir.*

Şagirdlər ibtidai sinifdən termin haqqında məlumat almışlar. Bu dərsdə də onların həmin bilikləri xatırladılır. Şagirdlərin diqqətinə çatdırılır ki, elmi-fantastik əsərlərdə müvafiq elm sahərinə aid terminlərə çox rast gəlinir.

Tapşırıq c (dərslik). Mətndə işlənmiş terminlərin aid olduğu elm sahələrini müəyyənləşdirirlər. Həmin terminləri dünyagörüşlərinə və digər fənlərdən əldə etdikləri biliklərə əsaslanaraq izah etməklə söz ehtiyatlarını möhkəmləndirirlər.

pasiyent (tibb) – tibbi yardım alan insan, həkimin yanına müalicəyə gəlmış xəstə.

cərrahiyyə (tibb) – xroniki və kəskin xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olan tibb sahəsi.

toxuma (biologiya) – bir-birilə bağlı olan və orqanizmdə eyni vəzifələri icra edən eynicinsli hüceyrə qrupu.

okean (coğrafiya) – Yer kürəsinin materikləri, adaları əhatə edən bütöv su örtüyü.

vəzi (biologiya) – insan və heyvanlarda bədənə lazımlı olan maddələri hazırlayan və qana verən

yaxud dışarıya ifraz edən üzv.

qəlsəmə (biologiya) – *su heyvanlarında xarici tənəffüs üzvü.*

körfəz (coğrafiya) – *oceanın, dənizin və ya gölün qurunun içini soxulmuş hissəsi.*

axın (coğrafiya) – *sürətlə axan su; iti cərəyan, güclü axan su; cərəyan, suyun axıb getdiyi tərəf; axma.*

amfibiya (biologiya) – *həm quruda, həm də suda yaşayan canlı (heyvan və ya bitki).*

qabarma (coğrafiya) – *dəniz suyunun səviyyəsinin vaxtaşırı olaraq qalxması, artması hadisəsi.*

Tapşırıq d (dərslik). Amfibiya həm quruda, həm də suda yaşayan canlı (heyvan və ya bitki) deməkdir. Şəkildə verilmiş nəqliyyat vasitələri də həm quruda, həm də suda hərəkət edə bilmə xüsusiyyətinə görə "amfibiya" adlandırılır. "Amfibiya tank", "amfibiya təyyarə", "amfibiya avtomobil" söz birləşmələrində "amfibiya" sözü məcazi mənada işlənir.

Tapşırıq e (dərslik). Əsərdə baş qəhrəmana İxtiandr deyilir. Onun belə adlanmasının səbəbini şagirdlər tapşırıqda kömək üçün verilmiş sözlərin izahlarından çıxış edərək aydınlaşdırırlar. Məlum olur ki, İxtiandr "balıq adam" deməkdir. Yəni həm balığın, həm də insanın xüsusiyyətlərini daşıyan.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin öyrəndikləri yeni sözləri möhkəmləndirməyə xidmət edir.

Yuxarıdan aşağı:

- Qəzet və jurnalların nəşrinə rəhbərlik edən əməkdaşlar kollektivi – redaksiya;
- İnkişaf, dəyişmə, yeniləşmə – təkamül;
- Heç bir qüsuru, nöqsanı olmayan – mükəmməl.

Soldan-sağ'a:

- Tibbi yardım alan insan, həkimin yanında müalicəyə gəlmiş xəstə – pasiyent;
- Bir şey verib əvəzində başqa bir şey almaq – mübadilə.

Tapşırıq b (iş dəftəri). Şagirdlər "Söz boğaçası"ndan istifadə etməklə cümlələri aşağıdakı kimi tamamlayırlar:

- Oğurluq hadisəsində zərərçəkmiş şəxs *məhkəməyə müraciət etdi.*
- Mütəhkim* məhkəmənin qərarı ilə 2 il azadlıqdan məhrum edildi.
- Özünü usta kimi təqdim edən şəxs dələduz-

luqda *ittihəm* olunur.

4. *Prokuror* hakimin qərarına etiraz etdi.

Tapşırıq c (iş dəftəri). Bəzi şagirdlər mətni oxuyarkən rast gəldikləri yeni sözlərə əhəmiyyət vermir, mənasını başa düşmədən mətni oxumağa davam edirlər. Tapşırıq şagirdlərin diqqətini yeni sözlərə yönəldərək onları söz ehtiyatı üzrə fəaliyyətə cəlb edir. Həmçinin şagirdlərin izahlı lügətlə işləmək səriştəsini inkişaf etdirir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dialoji mətni oxuyarkən obrázların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.	Tapşırıq a (dərslik)
Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir.	Tapşırıq b, c, ç, d, e, a (dərslik); a, b, c (iş dəftəri)

3-cü dərs. Amfibiya adam

• Dərslik: səh. 34 • İş dəftəri: səh. 20

Təlim məqsədləri:

- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır ([st. 6-2.2.1](#)).
- Mətndəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır ([st. 6-2.1.2](#)).
- Bədii və qeyri-bədii mətnlərin məzmun və struktur baxımından fərqini izah edir ([st. 6-2.3.5](#)).

Mövzuya yönəltmə

Ötən dərsdə mətnin oxunması və söz ehtiyatının artırılması üzrə iş aparılmışdır. Bu dərsdə isə şagirdlər oxuduqları mətnin məzmunu ilə bağlı faktoloji və düşündürücü tapşırıqlar yerinə yetirəcəklər. Müəllim ötən dərsdə aparılan fəaliyyətləri xatırlada və şagirdlərin öyrəndikləri yeni sözləri soruşa bilər.

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq a (dərslik). Şagirdlər mətnin məzmunu ilə bağlı sualları cavablaşdırmaqla mətni qavradiqlarını nümayiş etdirirlər.

- Doktor Salvator nə üçün heyvanlar üzərində

təcrübələr aparırdı? *Tibb sahəsində yeni ideyalarını sinaqdan keçirmək üçün heyvanlar üzərində cərrahi əməliyyatlar aparırı.*

2. Doktor Salvator canlıların təkamülü prosesi ni necə izah edir? *Onun fikrinca, təkamül prosesində böyük inkişaf yolu keçmiş insan suda yaşamaq qabiliyyətini itirmişdi. Quruda yaşayan bütün heyvanlar və quşlar su heyvanlarından əmələ gəlmışlər. Sonralar onlardan bəziləri yenidən suya qayıtmışlar. Məsələn, delfin balıq idi, quruya çıxıb məməli heyvan oldu, lakin yenidən suya qayıtdı, indi balina kimi o da məməlidir, ciyərləri ilə nəfəs alır. İnsan da belə ola bilər.*

3. Amfibiya meymununun İxtiandrla müqayisədə hansı üstünlükleri var idи? *Amfibiya meymunu İxtiandrdan fərqli olaraq həm quruda, həm də suyun altında istənilən müddət qala bilir.*

4. Doktor Salvator insanı necə görmək istəyirdi? *O istəyirdi ki, insanın da suda yaşamaq qabiliyyəti olsun.*

5. Ekspertlər Doktor Salvator haqqında hansı nəticəyə gəlmişdilər? *Ekspertlər Doktor Salvatorun ruhi xəstə olmasını iddia edib onu ruhi xəstəliklər sanatoriyasına göndərmək qərarına gəlmışdır.*

6-2.1.2. Tapşırıq b (dərslik). Dinləmə mətninə və illüstrasiyaya əsasən İxtiandrin xarici görünüşünü aşağıdakı kimi təsvir edə bilərlər:

Ariq və uzunboyludur. Əlləri qurbağa əllərinə, ayaqları isə balıq quyruğuna bənzəyir. Tünd-yaşıl rəngli dərisi var. Gözləri bağlıdır.

Müəllimin nəzərinə! Ehtiyac olarsa, müəllim dinləmə mətnindən həmin hissəni yenidən səsləndirə bilər: – Adam lap dəli olar! – “Meduza” gəmisinin sahibi Pedro Zurita başına kuzədən su tökə-tökə deyinirdi. – Əlləri qurbağa əlinə oxşayırı, tünd-yaşıl idi... İspanca da danişa bilir. Onu hamımız gördük.

6-2.2.1. Tapşırıq c (dərslik). Mətndən məlum olur ki, din xadimləri Doktor Salvotoru təbiətin qanunlarına qarşı çıxmada ittiham edir. Onun cərrahi əməliyyatla kimsəsiz bir adamı amfibiyaya çevirməsini insanlığa qarşı cinayət hesab edirdilər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlardırıldırlar.

Cavab: Professor özünü müdafiə etmək üçün bildirir ki, insan bədəni mükəmməl deyil, onun düzəlişə ehtiyacı olur. Bu vaxt cərrahi müdaxilələr vacibdir. O, məhkəmə zalında olan yepiskop və

prokurorun üzərində apardığı cərrahi əməliyyatları nümunə gətirərək onlara kömək etdiyini bildirir.

Tapşırıq c (dərslik). Mətndə göstərilir ki, İxtiandır üç-dörd gündən çox susuz yaşaya bilmir. Ciyərləri yorulur. Qəlsəmələri quruyur. Doktor Salvatorun qoyduğu rejimi pozmuş, havada çox qalaraq ciyərlərini yormuşdur. Artıq ciyərləri öz funksiyasını yerinə yetirə bilmədiyi üçün vaxtının çoxunu suda keçirməlidir ki, qəlsəmələri ilə nəfəs ala bilsin. Bu isə o deməkdir ki, İxtiandır getdikcə balıq adama çevrilir.

Müəllimin nəzərinə! Şagirdlərin “amfibiya adam”ın mövcud ola bilməsi haqqında düşünməsi üçün bu məlumatları diqqətə çatdırmaq olar: “Balıq və başqa su heyvanları qəlsəmələri ilə tənəffüs edir. Qəlsəməçoxlu miqdarda kapilyarlarla təchiz olunmuşdur. Suda həll olmuş oksigen bu qəlsəmələrdən qana keçir və qanda olan karbon qazı qəlsəmələrdən suya verilir. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın 1 litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımı oksigeni əldə etmək üçün dəqiqliğə 450 dəfə nəfəs almali idı”.

Tapşırıq d (dərslik). Professor məhkəmədəki çıxışında okean sularının tükənməz enerji mənbəyi olduğunu bildirir. Bu enerji mənbəsindən istifadə əsərin yazılılığı dövrdə mümkün olmasa da, son illər dalğa enerjisindən də istifadə olunmağa başlayıb.

Müəllimin nəzərinə! Dalğa enerjisi küləyin okean və dənizlərin səthində xüsusi turbinlər vasitəsilə elektrik enerjisinə çevrilməsidir. Enerjinin bu növündən dəniz və okeanlara çıxışı olan ölkələrdə istifadə olunur.

6-2.3.5. Tapşırıq e (dərslik). “Amfibiya adam” əsəri elmi-fantastik əsərdir. Çünkü əsərdə tibb sahəsi ilə bağlı yeni ideyalar irəli sürürlür. Müəllif yeni ideyalarını elmi müdədələrlə əsaslandırmışa çalışır. Bu baxımdan əsərdə tibb sahəsinə, təbiət elmlərinə aid xeyli termin işlənib.

Tapşırıq e (dərslik). Şagirdlər elmi-fantastik əsərlərin bədii və elmi əsərlərlə oxşar və fərqli cəhətləri haqqında fikirlərini söyləyirlər. Şagirdlər müzakirələr əsasında belə qənaətə gələ bilərlər ki, bədii əsərin süjet və kompozisiyası olur. Bədii

əsərin əsas məqsədi oxucunu təsvir olunan hadisələr və insan taleyi barədə düşündürmək, duygulandırmaqdır. Elmi əsərlərin məqsədi isə alımları və mütəxəssisləri elmin son nailiyətləri ilə məlumatlandırmaqdır. Elmi-fantastik əsərlərdə müəllif yeni ideyalarını bədii şəkildə oxucuya çatdırmaqla yanaşı, həm də gələcəkdə baş verəcək texnoloji yenilikləri elmi müddəələrlə, nəzəriyyələrlə əsaslaşdırır.

6-2.2.1. Tapşırıq a (iş dəftəri). Tapşırığı yerinə yetirməklə şagirdlər mətni qavradıqlarını nümayiş etdirirlər.

Cavab: 1. İxtiandrda insan ciyəri ilə yanaşı, köpəkbalığı qəlsəməsi də var idi.

4. Ekspertlər Doktor Salvatoru ruhi xəstə hesab edirdilər.

Tapşırıq b (iş dəftəri). Şagirdlər mətndən və təbiət fənnindən əldə etdikləri bilgilərin köməyi ilə İxtiandrın nə üçün üç-dörd gündən çox susuz yaşaya bilməməsini aydınlaşdırırlar: İxtiandr ağciyəri ilə yanaşı, həm də qəlsəmələri ilə tənəffüs edir. Uzun müddət susuz qaldıqda onun qəlsəmələri quruyar, öz funksiyasını itirə bilərdi. Quruda çox qaldıqda isə ciyərləri yorulur, nəfəs almaq çətinləşirdi. Ona görə də Doktor Salvator onun sağlam yaşaması üçün xüsusi rejim qurmuşdu.

Tapşırıq c (iş dəftəri). Tapşırıq şagirdlərin tənqidini təfəkkürünü inkişaf etdirir. Şagirdlər tapşırıqda verilmiş fikirlərə münasibət bildirir və düşüncələrini əsaslandırırlar.

1. Raziyam, heyvanlar üzərində təcrübələr tibb elminin inkişafı üçün vacibdir. Əgər hazırlanın hər hansı bir dərman preparatının təsirini öyrənmək istəyiriksə əvvəlcə heyvanlar üzərində təcrübə aparmaq lazımdır.

2. Bu fikirlə razi deyiləm. İnsan organizmində lazımlı gələrsə cərrahi əməliyyatlar aparılmalıdır, insan həyatını xilas etməlk üçün bu vacibdir.

Tapşırıq ç (iş dəftəri). Şagirdlər mətnə əsasən cədvəli tamamlayırlar.

1. Doktor Salvator cavan köpəkbalığının qəlsəmələrini insan bədəninə köçürdü. Nəticədə “Amfibiya adam” yaradıldı.

2. İxtiandr Doktor Salvatorun təyin etdiyi rejimi pozmuşdur. Ona görə də getdikcə balıq adama çevrilir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətn haqqında fikirlərini mətn-dəki fakt və hadisələrlə əsaslaşdırır.	Tapşırıq a, c, ç, d (dərslik); a, b, c, ç (iş dəftəri)
Mətndəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır.	Tapşırıq b (dərslik)
Bədii və qeyri-bədii mətnlərin məzmun və struktur baxımından fərqini izah edir.	Tapşırıq e, ə (dərslik)

4-cü dərs. Hekayə

• Dərslik: səh. 34

Təlim məqsədləri:

1. Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir ([st. 6-1.2.1](#)).
2. Janr tələblərini gözləməklə təxəyyülünə əsasən bədii mətn (hekayə) və s. yazar ([st. 6-3.2.2](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri dərslikdə verilmiş planla tanış edir. Hekayənin yazılmasına hazırlıq məqsədilə şagirdləri mövzu üzrə müzakirəyə cəlb edir. Onların mikrosxem (çip), superinsan anlayışları ilə bağlı ilkin biliklərini öyrənir. Daha sonra şagirdlərə çiplər, onun müsbət və mənfi təsirləri barədə əlavə məlumatlar verir: Çip elektron hesablama sistemləri yaratmaq üçün istifadə olunan mikrosxemdir. Son illər əlinə (baş barmaqla şəhadət barmağı arasına) çip yerləşdirən insanların sayı getdikcə artmaqdadır. Çip insan həyatını rahatlaşdırın vasitələrdən biri kimi qiymətləndirilir. Məsələn, İsvəçdə 2018-ci ildən başlayaraq əhalinin çipləşdirilməsi aparılır. Mikroçiplər insana gündəlik lazımlı bütün kartları, açarları və buraxılış vəsiqələrini əvəz edir. Onları ancaq könülü qaydada, arzu edənlərə implantasiya edirlər. Həmin çiplərin əsas xüsusiyyətləri:

1. Çox kiçik, düyü dənəsi ölçüsündə olur;
2. Bank kartlarını, gediş biletlərini, buraxılış vəsiqələrini və açarları əvəz edir;
3. Məlumatların oğurlanmasının qarşısını alır;
4. Əli terminala yüngül toxundurmaqla oxumasına nail olur;
5. GPS olmaması səbəbindən çip sahibinin iz-

lənməsi mümkünsüzdür;

6. Çip istənilən vaxt fəsadsız şəkildə çıxarıla bilir.

Mikroçiplərin imkanları genişdir. Hətta insan beyninə də mikrosxemlərin yerləşdirilməsi ideyası gündəmdədir.

ABŞ-in “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu Elon Mask 2024-cü ilin yanvarında ilk dəfə olaraq insana beyin çipinin yerləşdiriləcəkini açıqlayıb. Sağalma prosesinin yaxşı getdiyini bildirən Elon Mask, ilk nəticələrin “ümidverici” olduğunu deyib. O, “Telepatiya” adlı bu məhsulunun insana düşüncə gücү ilə telefonu və kompüteri idarə etməyə imkan verəcəyini qeyd edib. “Neuralink” neyrotexnologiya şirkəti 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsində razılıq alıb. Meymunlar üzərində sınaqdan keçirilən ciplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür.

2016-cı ildə qurulan “Neuralink” şirkətinin əsas məqsədi beyninə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə edə bilməkdir.

Danişma

6-1.2.1. Müəllim mikrosxemlər barədə şagirdləri məlumatlandırdıqdan sonra onları bu barədə düşündürmək və danışdırmaq üçün sual verir:

– Sizcə, beyninə çip yerləşdirilmiş insanların sayı çoxalarsa və bu ciplər bir kompüter vasitəsilə idarə olunarsa, yer üzündə insanları hansı təhlükələr gözləyə bilər?

Şagirdlər təxminən bu cavabları verə bilər:

– Beyninə çip yerləşdirilmiş adamların düşünmə qabiliyyətləri və hafizəsi qüvvətlənər. Super insana çevrilən adam beyninə çip yerləşdirilmiş digər insanların düşüncə və hərəkətlərini idarə etməyi öz əlinə alaraq onlara zərər verə bilər. Dünya liderlərinin, alımların düşüncələrini, qərarları istədiyi kimi istiqamətləndirərək dönyanın sahibinə çevrilə bilər. Mühəndislər isə yaradılan superinsanı nəzarətdə saxlamaqda aciz qala bilər.

Şagirdlər mövzu ətrafında müzakirə etdikdən sonra yazacaqları mətnin ideyasını belə qərarlaşdırıb bilərlər: “Texnologiyaların yüksək inkişafı insanlığı, insan cəmiyyətini ciddi təhlükələrə ata bilər, belə riskləri nəzərə almaq, ehtiyatlı olmaq gərəkdir”.

Yazı

6-3.2.2. **Tapşırıq a (dərslik).** Müzakirədən sonra şagirdlər dərslikdə verilmiş plan üzrə yaradıcı düşünərək hekayə yazımağa başlayırlar. Hekayə üçün zaman, məkan, obrazlar müəyyənləşdirirlər. Plan əsasında, müəyyənləşmiş ideyaya doğru hadisələri inkişaf etdirərək hekayələrini tamamlayırlar.

Müəllimin nəzərinə! Bəzi şagirdlər hekayə yazımcıda çətinlik çəkə bilərlər. Bu zaman müəllim diferensial təlim üsullarından istifadə edə, lazımlı gələrsə, *cütlərlə iş tapşırı* bilər.

Danışma

6-1.2.1. Hekayələr yazıldıqdan sonra *gruplarla iş* təşkil edilir. Yazılan hekayələr oxunur, qrup üzvləri arasında müzakirə olunur və ən yaxşı hekayə seçilir. Daha sonra kompüter mühəndisi üzərində məhkəmə qurmaq üçün rollar bölüşdürülr: hakim, müttəhim, ittihadçılar və vəkilər (müdaficilər). Qrup üzvləri söyləyəcəkləri nitqlərə dair bir-birinə məsləhət verib təqdimata hazırlanırlar. Sonda qrupların təqdimatı olur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir.	Metodik vəsait
Təxəyyülünə və plana əsasən hekayə yazar.	Tapşırıq a (dərslik)

5-ci dərs. Hal şəkilçisi qəbul etməyən isimlər

- Dərslik: səh. 35 • İş dəftəri: səh. 21

Təlim məqsədləri:

1. Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən iyiyəlik və təsirlik hallarını müəyyənləşdirir (**st. 6-4.2.1**).

Mövzuya yönəltmə

Bu dərsdə şagirdlərin diqqəti hal şəkilçisi qəbul etməyən sözlərə yönəldilir. Məqsəd şagirdlərə adlıq, qeyri-müəyyən iyiyəlik və qeyri-müəyyən

təsirlik hallarında olan sözlərin cümlədə işlənmə məqamlarını öyrətməkdir. Müəllim şagirdlərə suallar verməklə onların ismin halları ilə bağlı biliklərini xatırladır. Daha sonra soruşur:

– İsim hansı hallarda olarkən şəkilçi qəbul etmir?

Dil qaydaları

6-4.2.1. Tapşırıq a (dərslik). Şagirdlər tapşırığı yerinə yetirməklə hal şəkilçisi qəbul etməyən isimlərin hansı halda işləndiyini müəyyənləşdirirlər.

1. Qürbət görməyən adam vətən qədrini bilməz. *c. Qeyri-müəyyən yiyəlik hal*

2. Vətən borclu deyil, biz borcluyuq vətənə. *b. Adlıq hal*

3. Biz vətən seçmirik, vətən bizi seçir. *a. Qeyri-müəyyən təsirlik hal*

“Yadda saxla” rubrikası. Rubrikada hal şəkilçisi qəbul etməyən isimlər haqqında verilmiş məlumatlar oxunur, nümunələr təhlil edilir.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdə altın-
dan xətt çəkilmiş isimlərin işləndiyi halı aydınlaşdırırlar.

1. Kitab (*adlıq hal*) bilik (*qeyri-müəyyən yiyəlik hal*) mənbəyidir.

2. İnşaatçılar burada körpü (*qeyri-müəyyən təsirlik hal*) tikirlər.

3. Uşaqlıq (*qeyri-müəyyən yiyəlik hal*) xatirələri əziz olur.

4. Zəng (*qeyri-müəyyən yiyəlik hal*) səsi məni yuxudan oyatdı.

5. Usta (*adlıq hal*) maşın (*qeyri-müəyyən təsirlik hal*) təmir edir.

6. Qala (*qeyri-müəyyən yiyəlik hal*) divarları qədimdir.

Tapşırıq c (dərslik). Dilimizdə elə qəlibləşmiş söz birləşmələri var ki, modelinə görə birləşmənin birinci tərəfi yalnız qeyri-müəyyən yiyəlik halda olur, onu müəyyən yiyəlik halda işlətmək mümkün olmur. Məsələn, qış fəsl, istirahət günü, rəsm əsəri.

Tapşırıq ç (dərslik). Şagirdlərin diqqəti tapşırıqda verilmiş nümunəyə yönəldilir. Nümunədə olduğu kimi cümlələrdə qeyri-müəyyən təsirlik halda olan ismin əvvəlinə *o*, *bu* işaretə əvəzliklərindən birini artıraraq cümləni yenidən yazırlar.

1. Gülay kitabxanadan kitab aldı. Gülay kitabxanadan *bu kitabı* aldı.

2. Polad yarışa medal qazanıb. Polad yarışa *o medalı* qazanıb.

3. Biz xalça toxuyuruq. Biz *bu xalçanı* toxuyuruq.

Cümlələrdə kitab, medal və xalça sözləri işaretə əvəzlikləri ilə işləndikdə müəyyənlik bildirir. Bu zaman cümlədə konkret bir əşya nəzərdə tutulur.

Tapşırıq d (dərslik). Tapşırığı yerinə yetirməklə şagirdlər anlayırlar ki, qeyri-müəyyən təsirlik halda olan ismi cümlənin əvvəlində işlədəndə mütləq təsirlik halının şəkilçisini qəbul edir və məna konkretləşir.

1. Nağılı *nənəm* danışır; 2. Almani *səbatdən* götürdüüm; 3. Taxılı *kombayn* biçir.

Tapşırıq e (dərslik). Şagirdlər ç və d tapşırıqlarından çıxış edərək qeyri-müəyyən təsirlik halda olan isimlə adlıq halda olan ismi fərqləndirmək üçün qaydalar tərtib edirlər:

1. Qeyri-müəyyən təsirlik halda olan ismi cümlədə xəberin yanından uzaqlaşdırıldıqda həmin isim müəyyənlik bildirir. Məsələn, Aygün dostuna *məktub* yazır. Aygün *məktubu* dostuna yazır.

2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə *o*, *bu* işaretə əvəzliklərindən birini artırıldıqda həmin isim yenə də təsirlik halının şəkilçisini qəbul edir. Məsələn, Günay *qələm* aldı. Günay *bu qələmi* aldı.

Tapşırıq a (iş dəftəri). Cavab: c

a. Dünən çox maraqlı bir film (*qeyri-müəyyən təsirlik hal*) izlədim.

b. Dünyada ilk xalça (*qeyri-müəyyən yiyəlik hal*) muzeyi Azərbaycanda yaradılıb.

c. Teatrda gördüyüümüz aktyor (*adlıq hal*) atamın dostu imiş.

d. Sənə verdiyim “Təbiət” (*qeyri-müəyyən yiyəlik hal*) dərsliyi Arifindir.

e. Yalnız peşəkar aşpaz belə dadlı xörək (*qeyri-müəyyən təsirlik hal*) bışırə bilər.

Tapşırıq b (iş dəftəri). Cavab: 1; 2; 5

1. Bizim gördüğümüz ev (*adlıq hal*) təmirli deyil.

2. Ev (*qeyri-müəyyən yiyəlik hal*) heyvanı öz sahibinə sadiq olur.

3. Yeni evin (*müəyyən yiyəlik hal*) həyatı genişdir.

4. Biz bu evi (*müəyyən təsirlik hal*) almaq istəyirik.

5. Bu şirkətin işçiləri yalnız ev (*qeyri-müəyyən*

təsirlik hal) təmir edir.

Tapşırıq c (iş dəftəri). Şagirdlər aydınlaşdırırlar ki, elə söz birləşmələri var ki, qeyri-müəyyən yiyəlik halda işlənən sözə yiyəlik hal şəkilçisi əlavə etmək mümkün olmur. Məsələn, yataq otağı, idman ayaqqabısı, ərzaq mağazası.

Tapşırıq ç (iş dəftəri). Şagirdlər cümlələrdə müəyyən təsirlik halda işlənən sözləri feilin yanında işlətməklə həmin sözləri qeyri-müəyyən təsirlik hala salmış olurlar.

Güləy *qızılıgülü* bağçadan dərdi. Güləy bağçadan *qızılıgül* dərdi.

İkitəkərli *velosipedi* babam mənə alıb. Babam mənə ikitəkərli *velosiped* alıb.

Güllü *jaketi* nənəm mənə toxuyub. Nənəm mənə güllü *jaket* toxuyub.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Matiəllər
Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hallarını müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində verilən tapşırıqlar

2-ci fəsil

1-ci dərs. Görünməz adam

- Dərslik: səh. 36-38 • İş dəftəri: səh. 22

Təlim məqsədləri:

1. Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır (**st. 6-2.2.1**).
2. Durğu işarələrini (vasitəsiz nitqdə istifadə olunan durğu işarələri, xitabdan sonra vergül və s.) nəzərə almaqla oxuyur (**st. 6-2.1.1**).
3. Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir (**st. 6-2.2.2**).
4. Söz tərkibindən çıkış edərək sözün mənasını müəyyən edir (**st. 6-4.4.1**).

Mövzuya yönəltmə

Müəllim mövzuya maraq oyatmaq üçün şagirdlərin diqqətini II fəsil üzrə şəkillərə yönəldir.

Tapşırıq a (dərslik). Şagirdlər ibtidai sinifdə keçdikləri “Məktəbdə bir gün” adlı mətni şəkillər əsasında xatırlamağa çalışırlar. Nəzərdə tutulan mətn budur:

Məktəbdə bir gün

O gün İlkin dərsə hazırlıqsız gəlməşdi. O öz-özünə düşündü: "Nə olaydı, görünməz olaydım. Müəllim məndən dərs soruşmayıyadı". Dərs başlandı. Müəllim uşaqların adını çəkir, dərsə gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə İlkin yavaşça: "Buradayam", – deyə dilləndi. Uşaqlar ətrafa boylandılar. – Görəsan, İlkinə nə olub ki, dərsə gəlməyib? – deyə müəllim jurnalda nə isə qeyd etdi. İlkin sevincindən atılıb-düşdü: "Oho! Deyəsan, mən, doğrudan da, görünməz olmuşam". O, sinifdə gəzib qızlardan birinin saçını dartdı. Başqa birinin qələmini yerə atdı. Sinfə çaxnaşma düşdü. Hamı bir-birini günahlandırıb müəllimə şikayət edirdi. İlkin o ki var dəcəllik etdi. Onu nə görür, nə də eşidirdilər. Bəli, indi İlkin tam sərbəst idi. İstədiyini edə bilərdi. O, məktəbdən çıxbı yaxındakı mağazaya getdi. Bir dondurma götürüb satıcıya yaxınlaşdı. Pulu ona uzadıb dedi: – Zəhmət olmasa, dondurmanın pulunu çıxın. Satıcı ona fikir vermirdi. Öz işində idi. İlkin özünü itirdi. Nə edəcəyini bilmirdi. Öz-özünə düşündü: "Dondurmanı götürüb pulunu ödəmədən gedim? Yox, yaxşı deyil. Axi bu, oğurluq sayılır. Nə olsun ki, məni heç kim görmür". O, dondurmanı yerinə

qoyub mağazadan çıxdı... Canni Rodarinin "Görünməz Tanino" hekayəsi əsasında İlkin məktəbə qayıtdı. Dərslər artıq qurtarmışdı. O, dostları ilə oynamamaq istədi. Amma heç kim İlkinin görmür, ona fikir vermirdi. O, mayus halda evə getdi. Mətbəxdə anasına yaxınlaşdı. Anası isə ona fikir vermədən yemək bişirirdi. İlkin aqlamayağa başladı: "Mən daha görünməz olmaq istəmirəm. İstəyirəm ki, anam məni görsün, yoldaşlarım mənimlə oynasın, müəllim məndən dərsi soruşsun..."

Əsas məqsəd şagirdləri görünməz olmanın müsbət və mənfi təsirləri barədə düşündürməklə oxuyacaqları mətnə maraq oymaqdır.

Danişma

Tapşırıq b (dərslik). Tapşırığın məqsədi şagirdlərin "Görünməz adam" mətnindəki elmi müdədaları qavraya bilməsi üçün müəyyən bilgiləri onlara xatırlatmaqdır.

Müəllimin nəzərinə! Bu dərsdə təbiət fənni ilə integrasiya imkanları böyükdür. Müəllimin 5-ci sinif "Təbiət" dərsliyində (2-ci hissə) 40-57-ci səhifələrdə verilmiş "İşiq və görmə" bölməsi ilə tanış olması tövsiyə olunur.

(<https://www.trims.edu.az/noduploads/book/quot-tabiat-quot-fanni-uzra-5-ci-sinif-ucun-darslik-2-ci-hissa.pdf>)

Cavab: Şagirdlər cisimlərin şəffaf, yarımsəffaf və qeyri-şəffaf olma xüsusiyyətindən çıkış edərək birinci şəkildə pəncərədən mənzərənin aydın görünməsinin səbəbini izah edirlər. I şəkildə şüşə şəffaf cisim olduğu üçün işığı keçirir və biz pəncərədən mənzərəni aydın görə bilirik. II şəkildə pərdə tül (yarımsəffaf) olduğu üçün işığı qismən keçirir və ona görə də biz mənzərəni bulanıq görürük. III şəkildə isə pərdə qalın (qeyri-şəffaf) olduğu üçün işığı keçirmir və biz mənzərəni görə bilmirik.

Şagirdlər tapşırıq üzrə fikirlərini bildirdikdən sonra müəllim onlara sual verir:

– Bəs insan görünməz ola bilərmi? İnsanın görünməz olması üçün nə lazımdır?

Şagirdlər müzakirədən sonra belə bir qənaətə gəlir ki, əgər insan da şüşə kimi şəffaf cisim ol-sayıdı, o, işığı keçirər və şüşə kimi o da görünməz olardı. Yəni insanın görünməz olması üçün onun şəffaf olması lazımdır.

Oxu

6-2.2.1. Tapşırıq c (dərslik). Şagirdlər "Görünməz adam" əsərinin annotasiyasını oxuyurlar.

Müəllim şagirdlərə faktoloji suallar verməklə annotasiyada diqqət edilməli məqamları vurğulayır.

Suallar: Herbert Uellsin peşəsi nə idi? Onun peşəsinin elmi-fantastik əsərlərin ortaya çıxmásında rolü nə olub? Onun başqa hansı elmi-fantastik əsərləri var? "Görünməz adam" əsəri nədən bəhs edir?

Tapşırıq ç (dərslik). Şagirdlər aşağı siniflərdən "annotasiya" anlayışı ilə tanışdırırlar. Odur ki annotasiyanın yazılmış məqsədini izah etməklə baş qəhrəmanın taleyi, əsərin sonluğu haqqında məlumat verilməməsinin səbəbini, həmçinin annotasiyada əsərə maraq oyadın detalları söyləyirlər.

6-2.1.1. Şagirdlər "Görünməz adam" əsərindən verilmiş hissəni oxuyurlar. Mətn oxunduqca şagirdlərin əsas məqamları xüsusi səs tonu ilə vurgulamalarına diqqət edilir. Daha sonra "Söz boğçası"nda verilmiş sözlər üzrə iş aparılır.

Söz ehtiyatı

6-2.2.2. Tapşırıq d (dərslik). Mətndə işlənmiş albinos və piqment sözlərinin izahı əsasında Qriffinin albinos olmasının üstünlüyü aydınlaşdırılır. Mətndə göstərilir ki, Qriffin pişik üzərində təcrübə aparır, amma pişiyi tam görünməz edə bilmir. Pişiyin gözündəki piqment ləğv olunmur. Bu vaxt yadına düşür ki, o, albinosdur, yəni təcrübə apardığı pişikdən fərqli olaraq onun dərisində, tükündə və gözündə normal piqment yoxdur. Düşünür ki, pişik üzərində apardığı təcrübəni öz üzərində təkrarlasa, tamamilə görünməz ola bilər.

6-4.4.1. Tapşırıq e (dərslik). Tapşırığın məqsədi sözün tərkibinə diqqət etməklə onun mənasını izah etmək bacarığını inkişaf etdirməkdir.

Cavab: Yarımsəffaf – tamamilə şəffaf olmayan, bir qədər şəffaf, işığı içindən qismən keçirən;

Qeyri-şəffaf – şəffaf olmayan, şəffaflıqdan məhrum, işığı keçirə bilməyən.

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq e (dərslik). Cavab: Qriffin pişiyi tamamilə görünməz edə bilməmişdi. Onun bədəni görünməsə də, gözləri görünürdü.

Tapşırıq f (dərslik). Qriffin görünməzliyi elmi müddəalarla əsaslandırır. Onun gətirdiyi arqumentlər nəzəri cəhətdən inandırıcıdır. O deyir ki, şəffaf cisimlər işığı keçirə bilir. Qırmızı qan kürəciklərindən və saçın tünd piqmentindən başqa, insan orqanizminin böyük hissəsi şəffaf, rəngsiz

toxumalardan ibarətdir. Əgər qanı boyayan qırmızı maddəni də şəffaf və rəngsiz edə bilsək, insan görünməz olar.

Müəllimin nəzərinə! Elmi-fantastik əsərlərin əsas xüsusiyyəti də məhz əsərdə inandırıcı elmi müddəalardan istifadə olunmasıdır. Müəllim həmçinin şagirdlərin diqqətinə çatdırır ki, nəzəri cəhətdən insanın görünməz olması inandırıcı olsada, real həyatda bu mümkün deyildir. Çünkü qırmızı qan hüceyrələrini rəngsizləşdirmək qanın kimyəvi tərkibinin dəyişməsinə, nəticədə funksiyasını itirməsinə səbəb ola bilər.

Tapşırıq g (dərslik). Mətnin sonunda Qriffin elmi təcrübəsi ilə bağlı öz səhvini etiraf edir. O, əks çevrilmə haqqında təcrübə aparmadan görünməzliyi öz üzərində tətbiq etmişdi. O çalışsa da, görünməzlilikdən xilas olub normal həyatına qayıda bilmirdi.

Tapşırıq a (iş dəftəri). Cavab: b.

“Görünməz adam” əsərində baş qəhrəmanın görünməz olmasının üzə çıxmazı geniş təsvir olunur. Ancaq dərslik üçün seçilən hissədə bu haqda məlumat yoxdur. Bu tapşırıq şagirdlərin əsərin tam mətnini oxumağına maraq yarada bilər.

Tapşırıq b (iş dəftəri). Şagirdlər cümlələrini təxminən belə tamamlaya bilər:

1. Kemp həyəcanlı halda Qriffinin yanına gəldi, çünkü *insanlar Qriffinin görünməz olmasından xəbər tutmuşdular*.

2. Qriffin görünməz olmaq qərarına gəldi, çünkü *görünməz olmağın ona böyük imkanlar qazanıracığını inanırdı*.

Tapşırıq c (iş dəftəri). Cavab:

İşıq problemi ilə uzun müddət məşğul oldu, gərgin araşdırma apardı. *Nəticədə görünməzlilik düsturunu tapdı və öz üzərində reallaşdırıldı*.

Qriffin pişik üzərində təcrübə apardı. *Təcrübənin uğurla keçdiyini görüb öz üzərində də tətbiq etdi*.

6-2.2.2. Tapşırıq ç (iş dəftəri). Şagirdlər bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edirlər, mətnə istinad edərək əsaslandırırlar.

Kemp Qriffinin tələbə yoldaşı olmuşdur. Mətndə göstərilir ki, *onlar tələbə iken mühazirələrə birlikdə qulaq asmışlar*.

Qriffin ali təhsilini tibb üzrə almışdır. Mətndə göstərilir ki, *Kemp həkimdir və Qriffinlə tələbə*

yoldaşı olub.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətn haqqında fikirlərini mətn-dəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq c, ç, ə, f, g (dərslik); a, b, c (iş dəftəri)
Durğu işarələrini (vasitəsiz nitqdə istifadə olunan durğu işarələri, xitabdan sonra vergül və s.) nəzərə almaqla oxuyur.	“Görünməz adam” mətni
Mətn haqqında fikirlərini mətn-dəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq d (dərslik); ç (iş dəftəri)
Söz tərkibində çıkış edərək sözün mənasını müəyyən edir.	Tapşırıq e (dərslik)

2-ci dərs. Görünməz adam

• Dərslik: səh. 39 • İş dəftəri: səh. 23

Təlim məqsədləri:

1. Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir ([st. 6-2.2.2](#)).
2. Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir ([st. 6-1.2.1](#)).
3. Dinlədiyi mətn-dəki hadisələrə münasibət bildirir ([st. 6-1.1.3](#)).

Mövzuya yönəltmə

Şagirdlər müəllimin yönəldici sualları vasitəsilə ötən dərsdə oxuduqları mətni xatırlayırlar.

Oxuyub-qavrama

6-2.2.2. Tapşırıq a (dərslik). Şagirdlərin diqqəti annotasiyada “Görünməz adam” kitabının üz qabığına yönəldilir. Şagirdlər həmin şəklinə əsasən Qriffinin xarici görünüşünü və geyimini müzakirə edirlər. Təxmin edirlər ki, onun orqanizmi görünməz olmuşdu və o, insanlar arasına çıxməq üçün hər tərəfi bağlı halda gəzməli idi. Onun geyinmək məcburiyyətində qalması dinləmə mətnində ay-

dinlaşacaq.

Tapşırıq b (dərslik). Kemp Qriffinin fikirlərini təsdiq etmək üçün meduzanı xatırladır. Şagirdlər mətndə açıq şəkildə ifadə olunmayan informasiyani (meduzanı xatırlatma səbəbini) meduza haqqında məlumatlardan çıxış edərək aydınlaşdırırlar. Məlum olur ki, meduzanın bədəninin 96% sudan ibarətdir. Buna görə də onun bədəni şəffafdır. Şəffaf bədəndə isə qidanın necə hərəkət etdiyini görmək olar.

Maraqlıdır ki, insan beyninin 75, qanının 92, əzələlərin 75, sümüklərin isə 22 faizi də sudan ibarətdir. Yəni Qriffin və Kempin bu məqamı xatırlatması görünməzliyin mümkünlüyünü nəzəri cəhətdən bir daha inandırıcı edir.

Tapşırıq c (dərslik). Şagirdlərin nəticə çıxmamaq bacarığını inkişaf etdirir. Mətnin məzmununa görə Qriffinin orqanizmi görünməz olmuşdu. Bu informasiyadan belə bir qənaətə gəlmək olar ki, Qriffin insanların arasına çıxməq üçün paltar geyinmək, eynək və şərf taxmaq məcburiyyətində idi. Qriffin qida qəbul edən zaman orqanizminə düşən yad cisimlər görünürdü. O, çilpaq halda gəzdiyi zaman insanlar olan yerdə qida qəbul etsəydi, dərhal onu görə bilərdilər.

Cavab: c.

Danişma

6-1.2.1. Tapşırıq c (dərslik). Şagirdlər mətnə əsasən Qriffinin taleyini müzakirə edirlər. İnsan üçün görünməz olmayıñ mənfi və müsbət cəhətləri barədə fikirlərini səsləndirirlər. Bu tapşırıq vasitəsilə şagirdlərin dinləyəcəkləri hissəyə maraq oyadılır.

Dinləmə

6-1.1.3. Tapşırıq d (dərslik). Müəllim əsərdən "Qriffinin etirafları" hissəsini səsləndirir.

Qriffinin etirafları

Görünməz adam yaşadığı uğursuzluqları xatırlayaq sözüñə davam etdi:

– Evim yanıb kül oldu. Onda nə siğınacaq bir yerim, nə də paltarım var idi.

– Mən heç bir şey yemirdim, çünki qarnımı şəffaf olmayan maddələrlə doldurmaq eybəcər bir halda gözə görünümkəm demək idi. Qar yağan zaman küçəyə çıxa bilmirdim, çünki qar dənəcikləri bədənimə yapışib məni ələ verirdi. Yağış da mənim varlığımı bildirirdi, çünki məni su konturu ilə çəkərək insan bədənini xatırladan böyük bir qovuğa çevirirdi. Mən mütləq özümə paltar tap-

malı idim. Paltarara bürünüb görünməzliyimi gizlətməli idim.

Mən teatr kostyumlari satılan mağaza tapdim. Qapı açıq idi. İçəri girən kimi qapıdan asılmış zəngin səsinə satıcı gəldi. Amma kimsənin olmadığını görüb açıqli halda ayağı ilə qapını örtdü. Vaxt itirmədən paltar axtarmağa başladım. Amma dükan sahibi duyuq düşmüştü. Bu dəfə gələndə əlində tapança gördüm. O, diqqətlə otağa nəzər saldı. Qapını örtüb arxadan açarla bağladı. Mən bir müddət bağlı otaqda qaldım. Otaqdan çıxmaga yolunu axtarırdım. Yenidən dükan sahibi otağa daxil olanda fürsətdən istifadə edib arxadan onun başına bir zərbə endirdim.

– Başına vurdunuz? – deyə Kemp səsləndi. Başışlayın, axı bu, insanlıqdan uzaq hərəkətdir...

– İnsanlıq, mərhəmət... bütün bunlar adı adamlar üçündür. Başa düşün, Kemp, mən necə olursa, olsun buradan geyimli çıxmali idim, həm də bu adam məni görməməli idi. Bunu etmək üçün mən başqa üsul tapa bilmədim. Siz mənə elə baxırsınız ki, guya mən cinayət etmişəm, əziz Kemp? Axı onun tapançası var idi. O, məni görəydi...

– Hər halda, – Kemp dedi. – Axı bu adam öz dükanında idi, siz onu qarət etmisiniz!..

– Qarat? Allah eləmasın! Hələ, bəlkə, məni doğru adlandırırsınız... Kemp, siz axı o qədər axmaq deyilsiniz. Məgər, siz mənim vəziyyətimi başa düşmürsünüz?

Kemp mızıldandı:

– Başa düşürəm, amma bəs o qocanın vəziyyəti?

Görünməz adam yerindən sıçrayıb soruşdu:

– Nə demək istayırsınız?

Kempin üzündə ciddi bir ifadə göründü. Nə isə demək istədi, lakin özünü saxladı:

– Bir yana baxanda başa düşürəm ki, başqa çarəniz yox idi. Ancaq yenə də...

– Nəhayət, mən geyim və pul götürüb otaqları bir-bir diqqətlə gözdən keçirməyə başladım. Görünür, qoca bu evdə tək yaşayırımsı. Əvvəlcə mənə lazımlı ola biləcək şeylərin hamisini kostyumlardan otaqaya yiğdim. Nəhayət, seçdiyim paltarları geydim. İnsan sıfatından o qədər də fərqlənməyən bir maska, tünd gözlük və parik seçdim. Ağ yun şərflə büründüm. Kassadakı pulları götürüb küçəyə çıxdım. Görünüşüm heç kəsin diqqətini cəlb etmirdi. Beləliklə, mən əsas maneəmi dəf etdim.

Şagirdlər mətni dinlədikdən sonra dərslikdə

verilmiş sualları cavablandırırlar.

Tapşırıq a (iş dəftəri). Şagirdlər sualların köməyi ilə şəkli təsvir edərək kiçik bir epizod yazırlar.

Tapşırıq b (iş dəftəri). Tapşırığın məqsədi şagirdlərin oxuduqları, eşitdikləri haqqında münasibət bildirmək, öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarıqlarını inkişaf etdirməkdir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Faktlardan və bədii detallardan istifadə etməklə mətnində açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq a, b (dərslik)
Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir.	Tapşırıq c (dərslik)
Dinlədiyi mətnindəki hadisələrə münasibət bildirir.	Tapşırıq d (dərslik)

3-cü dərs. Təyin

- Dərslik: səh. 40
- İş dəftəri: səh. 24

Təlim məqsədləri:

1. Cümədə təyini və onun ifadə vasitəsini müəyyənləşdirir (**st. 6-4.2.4.**)

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Dərsin mövzusuna maraq oyatmaq üçün şagirdlərin diqqəti mətnindən seçilmiş cümləyə yönəldilir. Şagirdlər cümlələrdə alından xətt çəkilmiş sözlərin (bütün, görünməz) sualını və cümlədəki rolunu müəyyən edərək təyin haqda ilkin biliklərini nümayiş etdirirlər.

Müəllim soruşur:

– Cümədə təyin rolunda çıxış edən həmin sözlər hansı nitq hissələrinə aiddir?

Şagirdlər əvəzlik və feli sıfətin adını çəkməklə nitq hissələri ilə cümlə üzvləri anlayışlarını fərqləndirdikləri göstərirler.

Dil qaydaları

6-4.2.4. “Yadda saxla” rubrikası. Təyin haqqındaki məlumatlar oxunur, təyinin müxtəlif ifadə vasitələrinə aid verilən nümunələr təhlil edilir.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdə təyini seçib, ifadə vasitələrini müəyyənləşdirirlər:

1. *Bu (işarə əvəzliyi)* tədbirdə *tanınmış (feili sıfat)* yazıçılar iştirak edəcəklər.

2. Uşaqlar *ac (sifat)* sərçələrə yem verirdilər.
3. Tədbirdə *milli (sifat)* rəqslər təqdim olunaq.

4. *Beşikdə yatan (söz birləşməsi)* körpə mənim bacımdır.

5. Qardaşımı *dəri (isim)* gödəkçə aldım.

6. Birdən səmanı *qara (sifat)* buludlar örtdü.

Tapşırıq c (dərslik). *Cavab:* c. Türkiyədə müalicə olunan dostum Bakıya qayıtdı.

Tapşırıq ç (dərslik). Şagirdlər cümlələrdən təyinləri seçərək onlara aid xüsusiyyətləri cədvəlin müvafiq sütununda yazırlar.

Təyin	Sualı	İzah etdiyi cümlə üzvü	Ifadə vasitəsi
Çalışqan	Necə?	Tamamlıq	Sifət
Qabaqcıl	Necə?	Tamamlıq	Sifət
Bişirdiyin	Hansı?	Tamamlıq	Feili sıfat
Bütün	Hansı?	Mübtəda	Əvəzlik
Bugünkü	Hansı?	Mübtəda	Sifət
Xoş	Necə?	Tamamlıq	Sifət
Birinci	Hansı?	Tamamlıq	Say

Tapşırıq a (iş dəftəri). *Cavab:*

1. Qaranquşlar payızda *isti (sifatla)* ölkələrə uçur.

2. *On altıncı (sayla)* mənzil təmirsizdir.

3. *Həmin (əvəzliklə)* binada şahmat dərnəyi fəaliyyət göstərir.

4. *Yanmış (feili sıfatla)* ərazilərdə yenidən ağaclar əkiləcək.

5. Qonaq içəri keçmək üçün *taxta (isimlə)* qapını dövdü.

1 – d; 2 – a; 3 – c; 4 – b; 5 – ç.

Tapşırıq b (iş dəftəri). *Cavab:*

Saldı xalisini səhraya *min* gül,

Bəzədi torpağı süsənlə sünbüll. (*N.Gəncəvi*)

Ovçu, insaf elə, keçmə *bu* düzdən,

O çöllər qızını ayırma bizdən. (*S.Vurğun*)

Tapşırıq c (iş dəftəri). *Cavab:* d. Keçən il *neçə* tamaşa hazırladınız?

Tapşırıq ç (iş dəftəri). Tapşırıq nisbətən çətinidir. Şagirdlər əvvəlcə təyinləri sual verməklə müəyyənləşdirirlər.

1. Zənbildən *kağıza bükülmüş (hansi?)* konfetlər çıxdı.

2. Biz yerə düşən (*hansi?*) quş balasını ehmalca götürüb yuvasına qoymuş.

3. Topun səsi gözlərini bir nöqtəyə zilləmiş (*hansi?*) qızı fikirdən ayırdı.

4. Xanım xalanın çıynınə saldıığı (*hansi?*) şalı mən hədiyyə etmişəm.

5. İndicə təmir edilmiş (*hansi?*) körpü kənd camaatının istifadəsinə verildi.

Daha sonra aydınlaşdırırlar ki, 5-ci cümlədə işlənmiş *təmir edilmiş* söz birləşməsi deyil, mürəkkəb feildir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlədə təyini və onun ifadə vasitəsini müəyyənləşdirir.	Dərslikdə və iş dəftərindəki tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Skelliq

• Dərslik: səh. 41-43 • İş dəftəri: səh. 25

Təlim məqsədləri:

1. Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir (**st. 6-1.2.2**).

2. Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir (**st. 6-2.1.1**).

3. Bənzətmə, mübaliqə, allegoriya kimi bədii ifadə vasitələrini fərqləndirir (**st. 6-4.4.3**).

4. Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdürüyü situasiya ilə izah edir (**st. 6-2.2.1**).

Mövzuya yönəltmə

6-1.2.2. Tapşırıq a (dərslik). Tapşırığın məqsədi şagirdləri oxuyacaqları mətnin mövzusuna yönəltməkdir. Şagirdlər təsəvvürlərinə qeyri-adi bacarıqlarının olduğunu gətirir və həmin bacarıqlarından hansı məqsədlə istifadə etmək istədiklərini söyləyirlər.

Oxu

6-2.1.1. "Skelliq" mətni. Şagirdlər "Skelliq" əsərindən verilmiş hissəni oxuyurlar. Şagirdlərə dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirmələri tövsiyə olunur. Şagirdlər mətni oxuduqca əsas məqamları xüsusi səs tonu ilə vurğulayırlar.

Mətn oxunduqdan sonra "Söz boğçası"na salınmış sözlər və eləcə də şagirdlərə tanış olmayan digər sözlər üzrə iş aparılır. Şagirdlər "Söz boğçası"ndakı hər bir sözün işləndiyi konteksti oxuyur, sözün mənasını təxmin edir və izah etməyə çalışırlar. Daha sonra dərsliyin sonunda verilmiş lügətdən həmin sözləri tapıb dəqiq izahını öyrənirlər.

Söz ehtiyatı

6-4.4.3. Tapşırıq b (dərslik). "Lövbər" sözünün mənəsini öyrənən şagirdlər Minanın arxeopteriksinqurugunu lövbərə bənzətməsinin səbəbini izah edə bilərlər. Belə ki, qurug uça bilən canlılığın tarazlığını, sabitliyini təmin edir. Arxeopteriksinqurugu da uçarkən onun tarazlığını təmin edir və o da lövbər kimi çox ağırıdır.

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq c (dərslik). Şagirdlər cümlə-

lələri tamamlamaqla mətnin məzmununu qaradıqlarını nümayiş etdirirlər.

1. Mayklın valideynləri ona qaraja girməyə icazə vermirdilər, çünkü *qaraj ucuq-sökük, təhlükəli vəziyyətdə idi*.

2. Maykl Skelliq barəsində valideynlərinə heç nə demirdi, çünkü *körpə bacısı xəstə olduğu üçün valideynlərinin başı qarışiq idi, onları narahat etmək istəmirdi*.

3. Maykl və Mina Skelliqi başqa yerə apardılar, çünkü *Skelliqin yaşadığı yer şəraitsiz və təhlükəli idi*.

4. Mina ilə Maykl Skelliqi qucaqlarına alanda təəccübənləndilər, çünkü *o çox yüngül idi*.

Tapşırıq a (iş dəftəri). Cavab: Skelliqin qeyri-adi xüsusiyyətləri: quş kimi yüngül olması, qanadlarının olması, həşəratlarla qidalanması.

Tapşırıq b (iş dəftəri). Şagirdlər tapşırığı yerinə yetirməklə mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər.

Cavab: b. Mətndə hadisələr bazarda baş vermir.

Tapşırıq c (iş dəftəri). Şagirdlər mətnin ulduzlarla ayrılmış hissələrini təxminən aşağıdakı kimi adlandırma bilərlər:

I hissə: *Qarajda qorxulu anlar*

II hissə: *Skelliqin xilası*

III hissə: *Araşdırımlar*

IV hissə: *Skelliqin təşəkkürü*

Tapşırıq ç (iş dəftəri). Şagirdlər obraz xəritəsini tamamlamaqla mətnin məzmununu qaradıqlarını nümayiş etdirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.	Tapşırıq a (dərslik)
Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir.	"Skelliq" mətni
Bənzətmə, mübaliqə, allegoriya kimi bədii ifadə vasitələrini fərqləndirir.	Tapşırıq b (dərslik)

Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdürüyü situasiya ilə izah edir.

Tapşırıq c (dərslik)

2-ci dərs. Skelliq

- Dərslik: səh. 43

Təlim məqsədləri:

- Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdürüyü situasiya ilə izah edir ([st. 6-2.2.1](#)).
- Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirir, sözünü kəsmədən diqqətlə dinləyir ([st. 6-1.2.1](#)).
- Mətndəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir ([st. 6-2.3.2](#)).

Mövzuya yönəltmə

Şagirdlər müəllimin faktoloji sualları vasitəsilə ötən dərsdə oxuduqları mətni xatırlayırlar.

Oxuyub-qavrama.

6-2.2.1. Tapşırıq a (dərslik). Şagirdlər mətndə baş verən hadisələr zamanı Mayklın keçirdiyi hissələri təxminən aşağıdakı kimi ifadə edirlər:

- Qorxmuşdu, çünkü *ucuq-sökük qarajda qeyri-adi adamlı rastlaşmışdı*.
- Kədərlənirdi, çünkü *qarajda tapıldığı adam kimsəsiz və köməyə möhtac idi*.
- Narahat idi, çünkü *körpə bacısı əməliyyat olunacaqdı*.
- Təəccübənləmişdi, çünkü *Skelliqin qanadlarını görmüşdü*.
- Pərişan, çəşqin halda idi, çünkü o, qanadları olan insanın təkamülünü araşdırırdı.
- Xoşbəxt və sevincli idi, çünkü *bacısı əməliyyatdan sağ çıxmışdı, həmçinin Skelliq gündən-günə yaxşılaşırırdı*.

Danişma

6-1.2.1. Tapşırıq b (dərslik). Şagirdlər mətndə təsvir olunan qeyri-adi situasiyada Mayklın yad, qəribə bir adama inanmasına münasibət bildirirlər. Şagirdlər bu situasiyada Mayklın davranışının doğru olub-olmamasını təxminən aşağıdakı kimi dəyərləndirirlər:

- Mətnin I hissəsində təsvir olunanlara baxaq. Divara söykənib oturmuşdu. Ayaqlarını qabağa uzatmışdı. Ətrafda hər şey kimi, onu da toz və hörməçək toru basmışdı. Üzü solğun idi, saçlarına və ciyinlərinə ölü milçəklər səpələnmişdi. Bu təsvirdən aydın olur ki, Mayklın qarajda gördüyü adam dilsiz-ağzsız, uzun müddət ac-susuz qalıb

əldən düşmüş, köməksiz biridir. Buna görə də Maykl ona kömək etməkdə haqlı idi.

2. Maykl düzgün davranışmadı, qarajda gördüyü yad adam barədə valideynlərinə mütləq xəbər verməli idi. Bəlkə, gördüyü yad adam təhlükəli biri idi. Onun yad adama kömək etmək istəyi ağır nəticələnə də bilərdi.

6-2.2.1. Tapşırıq c (dərslik). Maykl və Mina Skelliqi qarajdan Minagilin həyatindəki dama aparanda onun quş kimi yüngüllüyünü və qanadlarının olmasını aşkar etdilər. İnsanın quşa məxsus xüsusiyyətləri onları canlıların təkamülü həqqində araştırma aparmağa vadar etdi.

Tapşırıq c (dərslik). Rastlaşıdıqlı qeyri-adi hadisələri dərk etməkdə çətinlik çəkən Maykl yaşadıqlarına, gördüklerinə inanmır və sanki başqa dünyada olduqlarını dilə gətirir.

6-2.3.2. Tapşırıq d (dərslik). "Skelliq" mətninin III hissəsində arxeopteriksin adı çəkilir, Maykl və Minanın dilindən bir neçə məlumat ala bilirik: *Arxeopteriks dinozavrular nəslindəndir. Uzun qanadları, ağır, iri sümükləri var. O, uzun məsafəyə uça bilmir, yalnız budaqdan budağa qonur.* Şagirdlər tapşırıqda verilən məlumatları mətnindən aldıqları məlumatlarla müqayisə edirlər. Bədii mətnində adı çəkilən canının həqiqi olub-olmamasını aydınlaşdırırlar. Fantastik əsərlərdə hadisələrin inandırıcı olması üçün müəyyən qədər əlavə fakt və məlumatlardan istifadə olunduğu şagirdlərin diqqətinə çatdırılır.

Tapşırıq e (dərslik). Mətnində göstərilir ki, Skelliq Mayklın xəstə bacısının yanına gedib. Körpəni qucağına alıb öpüb və körpə əməliyyatdan sağ-salamat çıxıb. Əsərdə qeyri-real varlığın (mələk) gerçək hadisə kimi təsviri əsəri daha da maraqlı edir. Ancaq müəllif Skelliqin qeyri-adi gücünü (xəstəyə şəfa vera bilməsi) əsaslandırmağa çalışır. Əsərdə fantastik elementlər çox olsa da, əsərin elmi-fantastik olduğunu söyləmək olmaz.

Müəllimin nəzərinə! Müəllim mələk obrazı barədə məlumat verə bilər: *Mələk dini inanclara görə Allahın göstəriş və əmrlərini yerinə yetirən, çox gözəl görünüşlü qanadlı bir məxluqdur. Bu söz məcəzi mənada çox gözəl və ya məsum, xoşxasiyyət adam haqqında da geniş şəkildə işlədirilir.*

Tapşırığı yerinə yetirdikdən sonra "Diqqət et" rubrikasındaki məlumatlar nəzərdən keçirilir. Mü-

əllim əsərin müəllifi barədə aşağıdakı məlumatları verməklə diqqəti əsərin müasir dövrdə yazılımasına yönəldir. Əsərlərdə qeyri-adi mifoloji obrazların olmasına marağın hələ də azalmadığını diqqətə çatdırır.

İngilis yazıçısı Devid Almond yeniyetmələr həqqında bir-birindən maraqlı əsərlərin müəllifidir. Devid Almond dünya uşaq ədəbiyyatının ən nüfuzlu mükafatına – "Andersen" mükafatına layiq görülüb. "Dünya sehri bir yerdir", "Alovlar arasında", "Aya dırmaşan uşaq" kimi əsərlərin müəllifi olan yazıçıya ən böyük şöhrəti "Skelliq" romanı gətirib. 1998-ci ildə işiq üzü görən əsər indiyədək bir çox dillərə tərcümə olunub, müəllifinə isə bir çox mükafatlar qazandırıb. Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə maraqla oxunan roman artıq dünya uşaq ədəbiyyatının incilərindən sayılır. "Skelliq"ın motivləri əsasında bədii film çəkilib, həmçinin tamaşa və opera hazırlanıb.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Obrazların keçirdiyi hissələrin səbəbini onların düşdürüyü sitasiya ilə izah edir.	Tapşırıq a (dərslik)
Mətn həqqində fikirlərini mətnindəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq c, ç (dərslik)
Mətnindəki faktların fikri necə dəstəklədiyini müəyyənləşdirir.	Tapşırıq d, e (dərslik)

3-cü dərs. Hörümçək adam

- Dərslik: səh. 44
- İş dəftəri: səh. 26

Təlim məqsədləri:

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).
- Qarşı tərəfin fikrinə hörmətlə yanaşır ([st. 6-1.2.1](#)).
- Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir ([st. 6-1.2.2](#)).

Mövzuya yönəltmə

Yəqin ki, əksər şagirdlər "Hörümçək adam" filminə baxıblar. Müəllim bu barədə şagirdlərin fikirlərini soruşur.

Dinləmə

6-1.1. Tapşırıq a (dərslik). “Hörümçək adam” mətni səsləndirilir.

Hörümçək adam

Piter Parker əmisi gildə yaşayırıdı. Onun valideynləri təyyara qəzasında həlak olmuşdular. Əmisi onu öz övladı kimi sevir, onun gələcəyi üçün əlindən gələni edirdi. Piter çox saf, sakit bir uşaq idi. Yoldaşları onun sakit olmasını fərsizlik kimi başa düşür, onu tez-tez ələ salırıldalar.

Piter artıq 15 yaşına çatmışdı. Bir gün təsadüf nəticəsində onun həyatı tamamilə dəyişdi. Piter laboratoriyada həşəratlar üzərində tacrübə aparırdı. Birdən kolba şüşəsindən çıxan zəhərli hörmət onu sancdı. Bu zaman Piter özündən asılı olmadan sürətlə laboratoriyadan çıxdı, küçə uzu-nu qaçmağa başladı. O çox sürətlə qaçırdı, hətta maşınları belə ötüb-keçirdi. Piter xüsusi cəldliklə divara dırmaşmağa başladı. Bundan sonra başa düşdü ki, bu qeyri-adi gücün səbəbi onu dişləyən zəhərli hörmətəkdir.

Piter yeni bacarıqlarını hər kəsdən gizlədirdi. Heç kimin diqqətini cəlb etmək istəmirdi. Qeyri-adi bacarıqlarından istifadə edəndə mavi-qırmızı paltar geyir, onu heç kim tanımasın deyə maska taxırkı. Beləcə, şəhərdə Hörümçək adam haqqında əfsanələr gəzib-dolaşmağa başladı.

Bir dəfə küçə ilə gedərkən Piter gördü ki, polislər bir oğrunu qovurlar. O istəsəydi, oğrunu bir göz qırpmında tutu bilərdi, ancaq: “Bu, polislərin işidir, öz işlərini özləri görsünlər”, – deyib oğruya heç fikir də vermadı.

Ertəsi gün dərsdən çıxb evə gələndə Piter həyatda polis maşınlarını gördü. O çox təaccüb-ləndi. Axi polislər onların evində nə axtarırıdlar?! Heç demə, Piterin əmisini evə girən bir oğru öldürübmiş. Piter bunu eşitcək çox qəzabləndi, tez paltarını dəyişdi, maskasını taxdı və oğrunu axtarmağa başladı. Oğrunu tutanda gördü ki, bu, dünən polislərin təqib etdiyi oğrudur. Piter əmisinin ölümündə özünü günahlandırdı. Çünkü keçən gün Piter oğrunu tutmaq üçün polislərə kömək etsəydi, indi bu hadisə olmazdı.

O gündən sonra başa düşdü ki, bacarıqlarından yalnız öz şəxsi mənafeyi üçün deyil, başqa insanlar üçün də istifadə etməlidir. O, insanların mənafeyi uğrunda mübarizəyə başladı və hər kəsin sevimli oldu. İnsanları pis adamlardan qorudu. Çətin vəziyyətə düşmüş adamların himayədarına çevrildi.

Şagirdlər mətnin məzmunu ilə bağlı sualları cavablandırmaqla mətni qavradıqarını nümayiş etdirirlər. Məlum olur ki, mətndə “Tibb elminə görə zəhərli hörmət dişləməsinin nəticəsi nə ola bilər?” sualının cavabı yoxdur.

Danışma

6-1.2.1. Tapşırıq b (dərslik). Tapşırığın məqsədi şagirdləri ədəbiyyatda fantastika mövzusunu üzrə danışdırmaqdır. Şagirdlər suallara cavab verməklə oxuduqları əsərlərin oxşar və fərqli xüsusiyyətlərini müqayisə edirlər.

Cavab:

1. Bu əsərlərin baş qəhrəmanları digər insanlardan qeyri-adi xüsusiyyətləri ilə fərqlənir.

2. “Amfibiya adam” və “Görünməz adam” əsərlərdəki qeyri-adi hadisələrin səbəbi elmi cəhətdən əsaslandırılır.

3. Bu əsərlərin hamısında qeyri-adi obraz və hadisələr təsvir olunur.

6-1.2.2. Tapşırıq c (dərslik). Şagirdlər bölmədə tanış olduğu əsərlərin baş qəhrəmanlarını müqayisə edirlər, onların müsbət ya mənfi obraz olduğunu əsaslandırırlar.

“Amfibiya adam” əsərinin baş qəhrəmanı suda və quruda yaşamaq qabiliyyəti olan biridir. O, müsbət obrazdır. Heç kimə zərəri toxunmur. Əksinə, suda boğulan bir qızı xilas edir.

“Görünməz adam” əsərinin baş qəhrəmanı Qriffin mənfi obrazdır. Əsərdə alim kimi elmi araşdırımlar aparıb görünməzliyin düsturuunu tapsa da, bunu gizli saxlayır. Əksinə, görünməzlikdən öz xeyri üçün istifadə edir. Ətrafindəki insanları aldadır, müxtəlif cinayətlər törədir.

“Skelliq” əsərinin baş qəhrəmanı canlıların təkamül prosesində tam formallaşmamış həm də quşa məxsus xüsusiyyətlərə sahib olan qeyri-adi varlıqdır. Müsbət obrazdır. Skelliq tanış olduğu Maykl və Minanın dəstəyi ilə düşdürüdən xilas olur. O da öz növbəsində Mayklın xəstə bacısının əməliyyatdan sağ çıxmamasına fövqəl gücü ilə kömək edir.

“Hörümçək adam” əsərinin baş qəhrəmanı zəhərli hörmət dişləməsindən sonra qeyri-adi bacarıqlara sahib olan Piter Parkerdir. Müsbət obrazdır. Öz gücündən istifadə edərək köməksiz insanları çətin vəziyyətlərdən xilas edir.

Tapşırıq c (dərslik). Müəllim şagirdlərlə verilmiş suallar əsasında müzakirə təşkil edir. Müzakirə zamanı şagirdlər bədii əsərlərdə fantastik

obrazlara öz münasibətlərini ifadə edirlər.

Tapşırıq a (iş dəftəri). Tapşırığı yerinə yetirməklə şagirdlər fəsil boyu oxuduqları və dinlədikləri mətnlərin məzmun və struktur xüsusiyyətlərini qavradıqlarını nümayiş etdirirlər.

Cavab:

1. Elmi-fantastik əsərdir. *Amfibiya adam, Görünməz adam*

2. Əsas obraz qeyri-adi elmi cəhətdən əsaslaşdırılır. *Amfibiya adam, Görünməz adam, Hörümçək adam*

3. Baş qəhrəman mənfi obrazdır. *Görünməz adam*

4. Əsərdə canlıların təkamül prosesi xatırlanır. *Amfibiya adam, Skelliq*

5. Mifoloji obraza rast gəlinir. *Skelliq*

Tapşırıq b (iş dəftəri). Şagirdlərin bölmədə tanış olduqları əsərlərdən birini seçib rəy bildirməsi onların tənqid təfəkkürünü inkişaf etdirir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq a (dərslik); a (iş dəftəri)
Qarşı tərəfin fikrinə hörmətlə yanaşır.	Tapşırıq b, c (dərslik)
Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.	Tapşırıq d (dərslik)

4-cü dərs. Zərflik

- Dərslik: səh. 45
- İş dəftəri: səh. 27

Təlim məqsədləri:

1. Cümlədə zərfliyi və onun ifadə vasitəsinin müəyyənləşdirir ([st. 6-4.2.4](#)).

Mövzuya yönəltmə

Suallar verməklə şagirdlərin zərf haqqında bilikləri xatırladılır.

Dil qaydaları

6-4.2.4. Tapşırıq a (dərslik). Məqsəd şagirdlərin “zərf” və “zərflik” anlayışlarını fərqləndirə bildiklərini yoxlamaqdır. Şagirdlər tapşırıqda verilmiş cümlələrdə zərfliyi (cəsarətlə, yuxarı) seçir

və onların məna növünü (tərzi-hərəkət və yer zərfi) müəyyən edirlər. Daha sonra verilmiş digər cümlələrdə eyni suala cavab verən sözlərin (düşünmədən, çardağa) aid olduğu nitq hissəsini (feili bağlama və isim) və cümlədəki rolunu (zərflik) müəyyən edirlər. Məqsəd müxtəlif nitq hissələrinə aid sözlərin cümlədə zərflik vəzifəsində çıxış etməsinə diqqəti yönəltməkdir.

“Yadda saxla” rubrikası. Rubrikada verilmiş nəzəri məlumatlar oxunur, nümunələr təhlil olunur.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdə zərflikləri müəyyən edərək onlara aid xüsusiyyətləri cədvəlin müvafiq sütununda yazırlar.

Zərflik	Sualı	Məna növü
dünən	nə zaman?	zaman zərfliyi
burada	harada?	yer zərfliyi
uşaqlıqdan	nə zaman?	zaman zərfliyi
gülərək	necə?	tərzi-hərəkət zərfliyi
qalib gəlmək üçün	nə üçün?/nə məqsədlə?	məqsəd zərfliyi

Tapşırıq c (dərslik). Şagirdlər cümlələrdə əvvəlcə zərfliklərin ifadə vasitələrini müəyyənləşdirir, daha sonra verilmiş qaydanı tamamlayırlar.

- Mən ehtiyatla içəri kecdim. (zərf, zərf)
- O, başını yastiğə qoyan kimi yuxuya getdi. (feili birləşmə + qoşma)
- Ürəyim şiddətlə çırpındır. (zərf)
- Biz bura dünən köcmüşük. (zərf)
- Biz onu qucağıımıza alanda dəhşətə gəldik. (feili bağlama)
- Onlar ağacların başında, çardaqlarımızda yuva qurublar. (ismi birləşmə, isim)

Qayda: Zərflik cümlədə zərflə, feili bağlama, isim, ismi birləşmə, qoşma ilə işlənən və feili birləşmələrlə ifadə olunur.

Tapşırıq a (iş dəftəri). Tərzi-hərəkət zərfliyi işlənmiş cümlələr:

- Musiqinin səsi yavaş-yavaş kəsildi.
- Xalça toxuyan qadın yorğun göründürdü.

Tapşırıq b (iş dəftəri). Cavab: b. Yaxınlıqdakı (təyin) marketdən gəlirəm.

Tapşırıq c (iş dəftəri). Şagirdlər cədvəldə “El-dar yixilmamaq üçün budaqdan bərk yapışdı” cümləsi ilə bağlı yanlış göstərilən fikirlərin üzə-

rindən xətt çəkirlər.

Zərflik	Sualı	Məna növü	Ifadə vasitəsi
yixılma-maq üçün	nəyə görə?	səbəb zərfliyi (məqsəd zərfliyi)	qoşma ilə işlənən məsdər
bərk	necə?	tərzi-hərəkət zərfliyi	zərf
budaqdan	haradan? (nədən?)	yer zərfliyi (tamamlılıq)	isim

Tapşırıq c (iş dəftəri). Tapşırıqda müxtəlif nitq hissələrinə aid olan sözlər verilmişdir. Şagirdlər həmin sözləri cümlələrdə zərflik vəzifəsində işlətməklə zərfliyin cümlədəki rolunu mənimsədiklərini nümayiş etdirirlər.

1. O bu barədə qohumu ilə açıq danışdı.
2. Məşqçimiz *fasılədə* bizə öz məsləhətlərini verdi.
3. Uşaqlar hər gün *hovuzda* çımirdilər.
4. İşlərimizi vaxtında bitirmək üçün *çox* çalışmalıyıq.
5. *Meşədə* armudun yaxşısını ayı yeyər.

Tapşırıq d (iş dəftəri). Nisbətən çətin olan bu tapşırığın məqsədi şagirdlərin səbəb və məqsəd zərfliyini fərqləndirə bildiklərini yoxlamaqdır.

Cavab:

1. Əsgər *düşmən pusqusuna* *düşməmək* üçün təhlükəsiz yol seçirdi. (Məqsəd zərfliyi)
2. Gülər *Novruz şənliyinə* *getmədiyinə* görə peşman oldu. (Səbəb zərfliyi)
3. Müəllim *şagirdlərin təaccübəndiyini* görüb gülümsədi. (Səbəb zərfliyi)
4. Qonşular *körpünü təmir etmək* üçün usta çağırıldılar. (Məqsəd zərfliyi)

Tapşırıq yerinə yetiriləndən sonra müəllim əlavə məlumatlarla bu mövzunu şagirdlərə daha ətraflı izah edə bilər.

1) Məqsəd zərfliyi səbəb zərfliyinə oxşasa da, məna çalarına görə ondan fərqlənir. Səbəb zərfliyi baş vermiş hərəkətin səbəbini ifadə etdiyi halda, məqsəd zərfliyi hər hansı hərəkətin icrası üçün məqsədi ifadə edir. Məsələn, O, şəhərdə darixdığı üçün (niyə?, səbəb zərfliyi) kəndə getdi; O, anasını görmək üçün (nə məqsədlə?, məqsəd zərfliyi) kəndə getdi.

2) Səbəb zərfliyindəki iş (darıxmaq) xəbərdəki işdən (getmək) əvvəl baş verir.

3) Məqsəd zərfliyindən fərqli olaraq, səbəb zərfliyinə nə məqsədlə? sualını vermək olmur. Izahdan sonra şagirdlər cümlələrdə səbəb və məqsəd zərfliklərini fərqləndirirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlədə zərfliyi və onun ifadə vasitəsini müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində verilən tapşırıqlar

4-cü fəsil

1-ci dərs. Yaddaş

- Dərslik: səh. 46-49
- İş dəftəri: səh. 28

Təlim məqsədləri:

- Oxuduğu məlumatlardan istifadə etməklə mətn qurub danışır (st. 6-1.3.1).
- Dialoji mətni oxuyarkən obrazların nitqini onların xarakterinə və emosional vəziyyətinə uyğun səsləndirir (st. 6-2.1.1).
- Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir (st. 6-2.2.2).
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir (st. 6-2.1.3).

Mövzuya yönəltmə

Şagirdlər 4-cü sinifdə Reyhan Yusifqızının "Uzaq planetin sırrı" əsəri ilə tanış olmuşlar. Həmin əsərdə yüksək texnologiyaların olduğu bir planet təsvir olunur: avtomat sistemlər, "ağillı ev"lər, sürücüsüz maşınlar, ev robotları, işçi kiborqlar, uzun ömür yaşayan insanlar və s. İlk baxışdan insanların həyatı yüngülləşib. Lakin onların yaratdığı süni zəka özlərinə qarşı çəvrilmişdir. Kiborqlar üşyan qaldırıb. Onlara başçılıq edən super intellekt insanlara tabe olmur.

Müəllim həmin əsər və ya şagirdlərin bu mövzuda mütaliə etdikləri digər əsərlər barədə şagirdlərlə söhbət aparırlar.

Danişma

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdlər 150 il sonrakı həyatı təsvir etməklə mövzu üzrə bildiklərini, təsəvvürlərində canlandırdıqlarını danışırlar.

Oxu

6-2.1.1. Tapşırıq b (dərslik). Mətnin bir qədər çətin anlaşılmasını nəzərə alaraq mətnin giriş hissəsi oxunduqdan sonra şagirdlərin tapşırıqdakı sualı cavablandırması tövsiyə olunur. Bu, şagirdlərin mətni daha yaxşı mənimsəməsinə, gələcək dövrü təsəvvürlərində canlandırmalarına kömək edəcək. Mətndən məlum olur ki, əsərdəki hadisələr yaşadığımız zamandan xeyli sonraki dövrə aiddir. Bu dövrdə yerə ayaq basmaq, suya girmək təhlükəlidir. İnsanlar Yer üzündə sərbəst yaşaya

bilmirlər. Əsas obraz isə "hüceyrə yenilənməsi" prosesi keçirməklə 180 ildir ki, yaşayır. Mətndə onun virtual səyahətlə bu gün elmə məlum olmayan planetlərə səfər etdiyi təsvir olunur.

6-2.2.2. Tapşırıq c (dərslik). Şagirdlər dünya-görüşlərinə əsasən cavab verə bilərlər ki, insanların su və torpaqla təmasının təhlükəli olmasının səbəbi onların təbiətə qarşı laqeyd münasibətindən irəli gələ bilər.

Tapşırıq ç (dərslik). Mətndə göstərilir ki, baş qəhrəman gənclik illərində normal həyat tərzi sursə də, sonradan qapalı həyata keçib. Şagirdlər qapalı həyatı təsəvvürlərində canlandırırlar. Məsələn: hər kəs evində və ya xüsusi havalandırılmış qapalı qutularda yaşamağa məcbur olub. Çünkü bayırda çıxməq, torpağa ayaq basmaq, dənizdə çimmək və s. təhlükəlidir. Bunun səbəbi isə Yer planetinin kəskin çirkənməsidir. İnsanların ətraf mühiti, havanı, suyu qorunması ciddi fəsadlara gətirib çıxarıb.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq d (dərslik). Şagirdlər mətndə işlənmiş yeni sözlərin aid olduğu izahları müəyənləşdirirlər:

- İnsanın öz gündəlik həyatını videoçəkilişlə əks etdirməsi – *vlog*
- Bütün Yer kürəsini bürüyən, dünya miqyaslı – *global*
- Kompüter şəbəkəsində əsas qurğu, informasiyanı toplayan və ötürən, xüsusi proqramlarla təmin olunmuş kompüter – *server*
- Təsvirlərin böyük ekrannda göstəriləməsi üçün istifadə olunan optik cihaz – *projektor*

Tapşırıq e (dərslik). Şagirdlər verilmiş cədvələ diqqət yetirirlər, informatika və riyaziyyat fənlərindən əldə etdikləri biliklərə əsasən müəyyənləşdirirlər ki, 1 yottabayt 1 trilyon, yəni 1012 terabayta bərabərdir. Qeyd edək ki, bir yottabayt hal-hazırda istifadə olunan kompüter saxlama vahidləri içərisindəki ən böyük kompüter saxlama vahididir.

Tapşırıq ə (dərslik). Şagirdlər "rasional" sözünün işləndiyi kontekstə nəzər yetirirlər. Sözün mənasını təxmin edirlər. Daha sonra dərsliyin sonunda izahlı sözlükdən həmin sözün izahını dəqiqləşdirirlər: Hissə deyil, ağıl və məntiqə əsaslanan; ağillı, məqsədə uyğun, məqsədəməvafiq.

Daha sonra babanın nəvəsini nə üçün rasional adlandırdığını şərh edirlər. Hestia babası ilə gö-

rüntülü danışib onunla hal-əhval tutmadan mət-ləbə keçir. Ondan kömək istəyir. Bu isə babanın xoşuna gəlmir, yeni dövr uşaqların ağıllı, məntiqli, bacarıqlı, amma duyğusuz olmayıñından gileylənir.

Oxuyub-qavrama

6-2.2.2. Tapşırıq f (dərslik). Şagirdlər mətnin məzmununa əsasən suallara cavab verirlər:

1. Babanın uzun ömür sürməsinin səbəbi nə idi? “*Hüceyrə yenilənməsi*” proseduru keçmişdi;

2. Hestia nə üçün babasından kömək istəmişdi? *İnsanlar yaddaş serverində lazımsız məlumatların saxlanması səbəbindən yaddaş qılığı yaşayırlar. Odur ki tacili olaraq insanlar yaddaş arxivinin ən azı 50%-ni azaltmalıdır. Buna görə də Hestia babasından kömək istəmişdi.*

3. Hestia nə üçün yaddaşla bağlı məsələni qlobal problem adlandırır? *Cünki bu problem Yerdəki bütün insanlara aiddir.*

4. Baba Hestiyaya necə kömək etdi? *Vloqunda canlı yayım açaraq serverdəki yaddaşının 50%-ni silməklə onları da bu aksiyaya qoşulmağa davət etdi.*

Tapşırıq g (dərslik). Verilmiş məlumatlar oxunur və şəkil nəzərdən keçirilir. Məlumatlar “Yaddaş” mətnindəki hadisələrlə əlaqələndirilir.

Hestia – yunan dilində “ocaq” deməkdir. Yunan mifologiyasında Hestia ev, ocaq və ailə tanrısi hesab edilirdi. O, evlərin ocağını sönməyə qoymur, ailədə barışqı yaratmağa kömək edirdi.

Tapşırıq a (iş dəftəri).

Hestia kimdir? *Babanın 6-ci nəsildən olan nəvəsi.*

Hestianın neçə yaşı var? *Hestianın 8 yaşı var.*

Müəllim Hestiyaya hansı tapşırığı vermişdi? *Hestia 10 min nəfəri inandırmalıdır ki, yaddaş arxivini 50% azaltsın.*

Tapşırıq b (iş dəftəri). Diaqramda 2022-ci ildə dünya üzrə hava çirkənməsinə ən çox məruz qalan 20 ölkə göstərilmişdir. Diaqrama görə məlum olur ki, ən təhlükəli hava vəziyyəti Banqladeş, Küveyt, Çad və Birleşmiş Ərəb Əmirliklərində mövcuddur. 11 ölkədə vəziyyət qənaətbəxşdir. Onların içərisində İran və Ermənistanın da adları var. Türkiyə isə 20 ölkə arasında ən yaxşı hava vəziyyətinə malikdir.

Müəllimin nəzərinə! İş dəftərindəki b tapşırığı növbəti dərsdə şagirdlərin təqdimata hazırlaşmaları üçün dəstək rolunu oynayır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinlədiyi fikrin inandırıcı və əsaslandırılmış olub-olma-masını müəyyənləşdirir.	Tapşırıq a (dərslik)
Dialoji mətni oxuyarkən obraz-ların nitqini onların xarakte-rinə və emosional vəziyyətinə uyğun səsləndirir.	Tapşırıq b (dərslik)
Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq c, ç, f (dərslik)
Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı sözün mənasını müəyyən edir.	Tapşırıq d, ə (dərslik)

2-ci dərs. Təqdimat

- Dərslik: səh. 49

Təlim məqsədləri:

- Fikrin əyani ifadəsi üçün təqdimat materialında qrafik informasiyadan (cədvəllərdən) istifadə edir ([st. 6-3.2.4](#)).
- Səs tonunu idarə edir, səsin yüksəkliyini dinləyicilərin eşidəcəyi ölçüdə tənzimləyir ([st. 6-1.4.2](#)).

Mövzuya yönəltmə

Müəllimin nəzərinə! Şagirdlərin təqdimata hazırlaşmasını təmin etmək üçün əvvəlki dərsdə onları təlimatla tanış etmək və mövzu üzrə araştırma aparmağı tapşırmaq lazımdır.

Müəllim şagirdlərə araştırma aparmaları üçün müvafiq suallar verir:

Ətraf mühitin çirkənməsinə nələr səbəb olur?

Ətraf mühitin çirkənməsinin hansı fəsadları var?

Ətraf mühitin çirkənməsinin qarşısının necə almaq olar?

Müəllim əlavə informasiya verməklə şagirdlərin mövzu üzrə bilgilərini artırıra, onları düşünürə və danişdira bilər.

İnsanların, sənayenin və şəhərlərin ehtiyac

duyduğu xammal təbiətdən qarşılanır. Xammal ehtiyacının ödənilməsi zamanı təbiət sürətlə məhv edilir və ətraf mühitə zərər verilir. Bu mərhələdə təbii sərvətlər planlaşdırılmamış və səhv şəkildə istehlak olunur. Artan sayıda nüvə stansiyaları, nüvə silahı istehsal edən fabriklər, radioaktiv maddə qalıqları, xüsusilə enerji sahəsindəki ehtiyacları ödəmək üçün göstərilən səylər çirkənmənin əsas mənbəyidir.

Rabitə sahəsindəki inkişaf elektromaqnit çirkənməsinin ortaya çıxmına səbəb olur. Bu sahədə inkişaf edən yeni texnologiya ilə birlikdə çox sayıda cib telefonu tullantıları meydana gəlir. Tullantıların təkrar emal üçün lazımı qaydada toplanması çirkənməyə və radioaktivliyə səbəb olur. Əhalinin sürətli artımı ilə hər sahədə istehlak artır və artan istehlak müxtəlif çeşidli tullantıların yaranmasına səbəb olur. Ətraf mühitin çirkənməsinin qarşısını almaq üçün təkrar emala əhəmiyyət verilməlidir.

Son illərdə elektrik və elektronika sənayesi dünyanın ən böyük və sürətlə böyüyən istehsal sənayesidir və bu böyümə nəticəsində elektron tullantılar çox ciddi tullantı problemini meydana gətirir. Bu tullantılara böyük və kiçik məişət texnikası, informasiya və rabitə texnologiyaları, tibbi cihazlar və s. daxildir.

Danişma

6-3.2.4. 6-1.4.2. Tapşırıq a (dərslik). Şagirdlər təlimatla tanış olduqdan sonra müəllim şagirdləri qruplara ayırır və müvafiq tapşırıqlar verir:
1. audiomüraciət; 2. videomüraciət; 3. cədvəl və diaqramlarla müşayiət olunan yazılı müraciət.

Müəllimin nəzərinə! Audio və videomüraciəti dərs vaxtı reallaşdırmaq üçün müəllimin müvafiq təşkilati işlər görməsi tövsiyə olunur: məsələn, telefon və planşetlərdən istifadə, videomüraciət üçün uyğun məkanın – təbiəti çirkəndirən plastik qablar, sellofan və s. tullantıların olduğu yerin seçilməsi və s.

Qruplar təqdimata hazırlanmaq üçün müzakirə aparırlar. Şagirdlər ətraf mühitin mühafizəsi ilə bağlı kifayət qədər məlumatlıdır. Bu barədə indiyə qədər xeyli mətnlə tanış olublar. Elanlar, plakatlar, təlimatlar, müraciət məktubları və s. hazırlanıblar. Ona görə də audiomüraciət və videomüraciətlərin hazırlanmasında, yəqin ki, çətinlik çəkməyəcəklər. Müraciət zamanı müəllim şagird-

lərin səs tonunu tənzimləmələrinə, pauza və məntiqi vurgudan istifadə etmələrinə diqqət yetirir, müvafiq tövsiyələr verir.

Son illərdə ətraf mühitin çirkənməsi ilə bağlı statistik məlumatların toplanması və həmin məlumatları əks etdirən cədvəl və ya diaqramların hazırlanması isə bir qədər çətinlik yarada bilər. Şagirdlər müvafiq mövzuya dair statistik məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytından əldə edə bilərlər. Məsələn, Azərbaycanda avtomobil nəqliyyatının atmosferi ən çox çirkəndirdiyi ərazilərlə bağlı həmin saytdan əldə edilmiş statistik məlumatlar əsasında aşağıdakı cədvəl tərtib edilmişdir. Müəllim şagirdlərə həmin cədvəl əsasında diaqram hazırlamağı tapşırıbilər. Diaqram iş dəftərinin 28-ci səhifəsində göstərilmiş nümunə əsasında tərtib oluna bilər.

2022-ci ildə Azərbaycanın 20 ən çox çirkənmiş rayon və şəhərləri üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkəndirici maddələrin cəmi (min ton)

Bakı şəhəri	465,1	Xaçmaz	21,7
Abşeron rayonu	9,5	Quba	10,0
Sumqayıt şəhəri	18,4	Qusar	9,9
Gəncə şəhəri	28,7	Şabran	5,5
Goranboy rayonu	5,3	Zaqatala rayonu	4,9
Ağstafa	5,8	Şəki şəhəri	7,0
Gədəbəy	6,4	Lənkəran şəhəri	9,5
Qazax	6,4	Masallı rayonu	9,5
Şəmkir	15,0	Cəlilabad rayonu	8,5
Tovuz	11,8	İmişli	7,1

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Fikrin əyani ifadəsi üçün təqdimat materialında qrafik informasiyadan (cədvəllərdən) istifadə edir.	Tapşırıq a (dərslik)

Səs tonunu idarə edir, səsin yüksəkliyini dinləyicilərin eşidəcəyi ölçüdə tənzimləyir.	Tapşırıq a (dərslik)
--	--------------------------------

3-cü dərs. Gələcək şəhər

- Dərslik: səh. 49
- İş dəftəri: səh. 29

Təlim məqsədləri:

1. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir (**st. 6-1.1.1**).
2. Eyni mövzuda olan bədii əsərləri, süjet və obrazları müqayisə edir (**st. 6-2.3.5**).

Mövzuya yönəltmə

Müəllim soruşur:

– *Bu bölmədə ən çox xoşladığınız hansı əsər oldu? Nə üçün məhz həmin əsəri bəyəndiniz?*

Oxuyub-qavrama

Tapşırıq a (dərslik). Şagirdlər oxuduqları “Yad-daş” hekayəsi ilə bağlı münasibətlərini ifadə edir, fikirlərini əsaslandırmağa çalışırlar.

“Diqqət et” rubrikası. Bölmə boyu müxtəlif xarakterli fantastik əsərlərlə tanış olan şagirdlərin diqqəti bu dəfə texnoloji yeniliklərə, gələcəklə bağlı proqnozlar verən elmi-fantastik əsərlərə yönəldilir. Belə əsərlərdə də bədii əsərin xüsusiyyətlərinə uyğun olaraq insan taleyi ön plana çəkilir. Müəllif oxuculara müəyyən mesajlar ötürür. Hər bir bədii əsər kimi elmi-fantastik əsərlərin də əsas məqsədi oxucunu təsvir olunan hadisələr və insan taleyi barədə düşündürmək, duyğulandırmaqdır.

Dinləmə

6-1.1. Tapşırıq b (dərslik). Yusif Vəzir Çəmənəzəminlinin “Gələcək şəhər” hekayəsi səsləndirilməzdən önce dərslik və iş dəftərlərində həmin mətnlə bağlı verilmiş tapşırıqların nəzərdən keçirilməsi tövsiyə olunur. Bu şagirdlərin mətni dinləyərkən lazımı qeydləri götürməsinə kömək edər.

Gələcək şəhər

Tiflisdən yola düşən təyyarə Kürdəmira qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başlandı. Təyyarəçi istiqaməti dəyişməyi qərara aldı. Təyyarədə iki sərnişin var idi. Biri Həsən, o biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı. Üzünü yoldaşına çevirərək dedi:

– *Sandro, indi biz Bakıda olmalı idik. Görünür, yolu azdıq.*

Səhərə yaxın təyyarə yavaş-yavaş enməyə başladı. Həsən:

– *Şəhər! Şəhər! – deyə ciğirdi.*

Şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin üzərindən uçmaqda idi, şəhərin üstündə qurulmuş onlarda asma körpüdən dəmir-yol qatarları keçirdi, kənardan axan çay gəmilər və motorlu qayıqlarla dolu idi...

Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib salam verdi və onları yeməyə dəvət etdi. Nahardan sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən birdən durdu. Hər kəs pərişan halda bir-birinin üzünü baxdı. Gənc anlatdı:

– *Avtomobillərin, tramvayların mühərriklərinə, adam vurmasın deyə, bir makina qoyulub. Ön tərəfdə maneə görünən kimi mühərrik öz-özünə dayanır.*

Həsən heyrətlə:

– *Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt hadisə olmur.*

Onların gözləri birdən göyə sataşdı. Göydə iri hərflərlə “Yağış yağacaq!” sözləri yazıldı. Hər kəs daldalanmağa çalışdı. Həsən heyrətlə:

– *Yağış yağacağını nadən bilirlər? – deyə sordu.*

Gənc:

– *Burada buludları da göyə makina vasitəsilə gətirirlər. Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağıdırılır.*

Bir neçə dəqiqa müddətində göyü buludlar basdı, bərk yağış yağıdı. Minlərcə fırçalı avtomobil çıxaraq küçələri süpürməyə başladı. On dəqiqa sonra buludlar dağıldı, göy təmizləndi, günəş göründü.

Böyük binaların hər birində dispanser var idi. Burada cürbəcür tibbi makinalar vardı. Həsən makina qarşısına keçidikdə bədəninin şəkli ekrana düşdü. Makina işlədikcə şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər inca nöqtələrə qədər göründü.

Gənc söylədi:

– *Şəhərimizdə xəstəlik yox kimidir. Cərrahlıq o qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə ciyarıb, əvəzinə yapmasını qoyurlar.*

Sandro heyrətlə:

- Deməli, insan həmişə yaşaya bilər.
- Gənc fikrə getdi:
- Əbədi həyat yoxdur. Ancaq bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər. Burada iki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz.
- Yolda gələrkən uzaqda görünən dağın başında dəmir qüllələr nəzərə çarpırdı. Gənc izah etdi:*
- Bu qüllələr ildirim çaxarkən havadakı elektri ki toplamaq üçündür. Şəhərin işığı və fabrikların hərəkəti bu qüllələrə bağlıdır. Bundan başqa, məmləkətin müəyyən nöqtələrində qoyulmuş makinalar yayda Günəşin hərarətini toplayır. Bu istilik ölkənin illik ehtiyacını ödəyir.

Səyyahlar gəncə suallar verdikcə heyrətləndilər. Həsən:

– Biz də bunlar kimi şəhər qura bilərik, hər bir şey öz əlimizdədir, sadəcə çalışmaq lazımdır.

O gün səyyahlar təyyarəyə minib bizim dünyaya uçmağa başladılar.

Yusif Vəzir Çəmənzəminli

Şagirdlər mətni dinlədikdən sonra hekayənin 1933-cü ildə yazıldığını nəzərə alaraq artıq həyata keçmiş təxminləri sadalayırlar. Məsələn, müasir dövrdə tibbi cihazlar və cərrahiyyə sahəsində xeyli inkişaf var. Artıq əsərdə sözügedən müayinələr və cərrahi müdaxilələr mümkündür. Həmçinin bu gün Günəş enerjisindən istifadə genişlənir.

6-2.3.5. Tapşırıq c (dərslik). Şagirdlər “Gələcək şəhər” və “Yaddaş” hekayələrini mövzu, məzmun, ideya baxımından müqayisə edirlər.

6-1.1.1. Tapşırıq a (iş dəftəri). Tapşırığı yerinə yetirməklə şagirdlər mətni qavradiqlarını nümayiş etdirirlər.

Cavab: Dinlədikləri “Gələcək şəhər” mətni üzrə yarımbaşılıqlara uyğun gələn yenilikləri təsvir edirlər:

Səhiyyə sahəsində: Hüceyrə yenilənməsi etməklə insanlar 200 ilə yaxın yaşayır. Cərrahlıq yüksək inkişaf etmişdir.

Nəqliyyatın inkişafı: Avtomobilərin, tramvayların mühərriklərinə quraşdırılan makinalar sayəsində manəq görünən kimi mühərrik öz-özünə dayanır. Bu isə bədbəxt hadisələrin qarşısını alır.

Şəhərin təmizliyi: Şəhəri təmizləmək üçün gündə iki dəfə süni yağış yağdırılır. Buludlar göyə makina vasitəsilə gətirilir. Sonra minlərcə fırçalı avtomobil çıxaraq küçələri süpürür.

Enerjinin əldə edilməsi: Dağın başında tikilən dəmir qüllələr ildirim çaxarkən havadakı elektri ki

toplayır. Həmçinin yayda Günəşin hərarətini toplayan qurğular mövcuddur. Bu istilik ölkənin illik ehtiyacını ödəyir.

6-2.3.5. Tapşırıq b (iş dəftəri). **Cavab:**

1. Müəllif oxucunu təsvir olunan hadisələrdən nəticə çıxarmağa çağırır. “Yaddaş”
2. Müəllifin əsas məqsədi gələcəklə bağlı arzularını təsvir etməkdir. “Gələcək şəhər”
3. Əsərdə obrazların xarakteri, taleyi ön planadadır. “Yaddaş”
4. Müəllif bəşəriyyətin gələcəyi ilə bağlı narahatlığını ifadə edir. “Yaddaş”
5. Gələcəkdə mümkün görünən texnoloji yeniliklər təsvir olunur. *Hər iki mətbə*

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq b (dərslik); a (iş dəftəri)
Eyni mövzuda olan bədii əsərləri, süjet və obrazları müqayisə edir.	Tapşırıq c (dərslik); b (iş dəftəri)

4-cü dərs. Söz birləşmələri cümle üzvü kimi

• Dərslik: səh. 50 • İş dəftəri: səh. 30

Təlim məqsədləri:

1. Cümələrdə baş və ikinci dərəcəli üzvləri, onların ifadə vasitələrini müəyyənləşdirir (**st. 6-4.2.4**).

Mövzuya yönəltmə

Bu dərsdə şagirdlərin diqqəti cümle üzvlərinin ifadə vasitələrinə yönəldilir. Müəllim lövhəyə bir neçə cümlə yazar. Şagirdlər sual verməklə cümlə üzvlərini müəyyənləşdirirlər. Bu zaman məlum olur ki, cümlə üzvləri bəzən bir sözlə deyil, söz birləşmələri ilə də ifadə oluna bilir.

Dil qaydaları

6-4.2.4. Tapşırıq a (dərslik). **Cavab:**

1. Oğlunun ugurlarını eşidən (hansi?) ana çox sevindi. (təyin)
2. Dağların zirvəsi (hara?) qarla örtülmüşdür. (mübtədə)
3. Babək xalq qəhrəmanıdır (kimdir?). (xəbər)

4. **Ayın əvvəli** (*nə zaman?*) imtahanımız olacaq. (*zaman zərfliyi*)

5. **Köynəyin düyməsini** (*nəyi?*) tikdim. (*tamamlıq*)

“Yadda saxla” rubrikası. Söz birləşmələri, o cümlədən frazeoloji birləşmələr cümlə üzvü rolunda çıxış edir. Bir çox söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələrdə söz birləşmələrini seçir, hansı cümlə üzvü olduğunu müəyyənləşdirirlər.

1. Tut ağacı (*mübtəda*) həyətə kölgə salırdı.
2. Alma şirəsini (*tamamlıq*) soyuducuya qoydum.

3. Evimizin qabağında (*yer zərfliyi*) park var.
4. Həkim bizim qonşumuzdur (*xəbər*).

Tapşırıq c (dərslik). Şagirdlər cümlələrin təhlili ilə bağlı fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirirlər. Bu zaman şagirdlərin fikirlərini əsaslandırması tövsiyə olunur.

1. Qatar gecəyarısı yola düşdü. Xəbərin ifadə vasitəsi frazeoloji birləşmədir. (*Doğrudur*)

2. Məktubu yazarkən diqqətli ol. Cümlə tamamlıq, zərflik və xəbərdən ibarətdir. (*Yanlışdır*)

Olmalıdır: Cümlə zərflik və xəbərdən ibarətdir.

3. Qonaqları qarşılamaq mənə tapşırılmışdı. Mübtəda feili birləşmə ilə ifadə olunub. (*Doğrudur*)

4. Bağban ağacların gövdəsini ağardırdı. Tamamlıq ismi birləşmə ilə ifadə olunub. (*Doğrudur*)

5. Küçədə qonşumuzun qızı Səbinəni gördüm. Tamamlıq ismi birləşmə ilə ifadə olunub. (*Yanlışdır*)

Olmalıdır: Tamamlıq isimlə ifadə olunub.

Tapşırıq a (iş dəftəri). Şagirdlər cümlə üzvü rolunda olan söz birləşmələrinin altından xətt çəkməli, qarşısında cümlədəki vəzifəsini qeyd etməlidirlər:

1. Bu küçələr ona gənclik illərini (*tamamlıq*) xatırlatdı.

2. Sərçə pəncərənin qarşısında (*yer zərfliyi*) dən yeyir.

3. Nəhayət, bağ sahibi (*mübtəda*) el-obasına qayıtdı.

4. Nənəmdən eşitdiyim (*təyin*) nağılları hələ də xatırlayıram.

5. O, söhbəti yarımcıq kəsərək (*tərzi-hərəkət zərfliyi*) otaqdan çıxdı.

Tapşırıq b (iş dəftəri). Cavab:

1. Divardakı çat getdikcə böyüyürdü.
2. Gümüş qasığı mənə hədiyyə ediblər.
3. Belə tədbirlər ardıcıl olaraq davam etdiriləcək.

4. Əsgər məktublarını maraqla oxuduq.
5. Artıq tamah daş yarar, daş qayıdır baş yarar.

Cavab: 4. “Əsgər məktublarını” söz birləşməsi bütöv şəkildə tamamlıq vəzifəsindədir.

Tapşırıq c (iş dəftəri). Cavab: d. Dərs ilinin soñunda uşaqlar imtahan verdilər. (Zaman zərfliyi)

Tapşırıq ç (iş dəftəri). Cavab: a. Stolun üstündəki kitabı götürün.

Tapşırıq d (iş dəftəri). Cavab:

Söz və ya söz birləşməsi	Cümlə üzvü	Ifadə vasitəsi
başlamışdı	xəbər	feil
külək	mübtəda	isim
güclü	təyin	sifət
biz evdən çıxanda	zaman zərfliyi	feili birləşmə

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlələrdə baş və ikinci dərəcəli üzvləri, onların ifadə vasitələrini müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində verilən tapşırıqlar

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 51 • İş dəftəri: səh. 31

Təlim məqsədləri:

1. Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlilik bildirən yiyləlik və təsirlilik hallarını müəyyənləşdirir (**st. 6-4.2.1**).
2. Cümlələrdə tamamlıq, zərflik və təyini, onların ifadə vasitələrini müəyyənləşdirir (**st. 6-4.2.4**).

Mövzuya yönəltme

Müəllim bölümənin mövzusu və keçirilən dil qaydaları üzrə frontal sorğu keçirir.

Dil qaydaları

6-4.2.1. Tapşırıq 1 (dərslik). Tapşırığın məqsədi şagirdlərin hal şəkilcisi qəbul etməyən isimlərin hansı halda olduğunu fərqləndirmək bacarığını yoxlamaqdır.

Cavab:

1. Qələbə xəbəri hamını sevindirdi. (*qeyri-müəyyən yiyləlik hal*)
2. Ağac dibindən su içər. (*qeyri-müəyyən təsirlilik hal*)
3. Eksursiya maraqlı keçdi. (*adlıq hal*)

6-4.2.4. Tapşırıq 2 (dərslik). Cavab: d. Tanınmış aktyorlarla görüş keçirildi.

Tapşırıq 3 (dərslik). Tapşırıqda müvafiq cümlə üzvlərini söz birləşmələri ilə ifadə edib cümlələri genişləndirmək tələb olunur.

1. Güclü külək *evin pəncərələrini* titrədirdi.
2. Uşaqlar arı pətəyini *bağçanın tən ortasına* apardılar.
3. Qaranüş *evin damında* yuva qurmuşdu.
4. Babamgil *beşinci mərtəbədə* yerləşən mənzildə yaşayırlar.
5. Azərbaycanın *xilasedici dəstələri* yanğın bölgəsinə yola salındı.
6. Bu maraqlı kitab *mənim dostumundur*.

Tapşırıq 4 (dərslik). Cavab: Aşağıdakı cümlələrdə söz birləşməsinin birinci tərəfi ayrılıqda təyin rolundadır.

1. Artıq tamah baş yarar.
3. Yaxşı söz bağlı qapını açar.
5. Örtülü bazar dostluğu pozar.

Tapşırıq 5 (dərslik). Məqsəd cümlə üzvləri və onların ifadə vasitələri üzrə bilikləri yoxlamaq və möhkəmləndirməkdir.

Çox keçmişəm bu dağlardan, (işarə əvəzliyi)

Durnagözlü bulaqlardan, (sifət)

Eşitmışəm uzaqlardan

Sakit axan Arazları, (feili birləşmə)

Sınamışam dostu, yarı. (S.Vurğun)

Tapşırıq 6 (dərslik). Cavab:

1. *Bir saat əvvəl rəfiqələr dəhlizdə* söhbət edirdilər. (*zaman zərfliyi, yer zərfliyi*)
2. Rəfiqəm məni *yola salanda xeyli* ağladı. (*zaman zərfliyi, kəmiyyət zərfliyi*)
3. Bu məsələ ilə bağlı müzakirələr *gərgin* keçdi. (*tərzi-hərəkat zərfliyi*)
4. Daş-kəsəkli yol *qalanın içərisinədək* uzanırdı. (*yer zərfliyi*)
5. O, dünənki *tədbirə məndən incidiyinə görə* gəlmədi. (*yer zərfliyi, səbəb zərfliyi*)
6. *Oğlunu görmək* üçün hərbi hissəyə getdi. (*məqsəd zərfliyi*)

6-4.2.1. Tapşırıq 1 (iş dəftəri). Cavab:

1. Yanında balası, yağış gölündən *Əyilib su* içir bir ana ceyran. (*S.Vurğun*) (*qeyri-müəyyən təsirlilik hal*)
2. Pəncərədən *daş* gəlir, (*adlıq hal*) Ay bəri bax, bəri bax! (*Xalq mahnısı*)
3. Evin sahibi yerə köhnə bir *palaz* sərdi. (*qeyri-müəyyən təsirlilik hal*)
4. Arifin bacısı *bilik* yarışının qalibi oldu. (*qeyri-müəyyən yiyləlik hal*)
5. Payız küləyi Nərimanın saçlarını dağıtdı. (*qeyri-müəyyən yiyləlik hal*)
6. El igidləri ilə tanınar. (*adlıq hal*)

6-4.2.4. Tapşırıq 2 (iş dəftəri). Cavab:

1. Buz bağlamış qar gedış-gəlişi çətinləşdirirdi. (*təyin*)
2. Fuad otağa girən kim əziz müəlliminin gördü. (*zaman zərfliyi*)
3. Günəşin işığı onun zəifləmiş gözlərini qamşdırırdı. (*tamamlıq*)
4. Qanunu bilməmək məsuliyyətdən azad etmir. (*mübtəda*)
5. Yağış yağmağa başlayanda biz evə çatdıq. (*zaman zərfliyi*)
6. Hava isti olduğuna görə mən xeyli su içdim. (*səbəb zərfliyi*)

Tapşırıq 3 (iş dəftəri). Cavab: Cümlələrdə təyin vəzifəsində işlənən söz birləşmələri:

1. Güclü külək yenicə təmir edilmiş evin dəmini uçurdu.
2. Növbədə dayanmış adamlar ona məzəm-

mətlə baxırdılar.

3. Otağın o biri küncündə qoyulmuş akvarium göz oxşayırıdı.

4. Şiddətlə dalgalanan dəniz balıqçıları qorxut-murdu.

5. Oğlunun qəhrəmanlığını eşidən ana qürur-landı.

Tapşırıq 4 (iş dəftəri). Cavab:

1. Körpə göy gurultusundan qorxub ağladı.
(*səbab zərfliyi – feili birləşmə*)

2. Şəkidə kərpic evlər çoxdur. (*təyin – isim*)

3. Xuraman xala asta-asta evə qalxdı. (*zərflik – zərf*)

4. İçerini diqqətlə yoxladıq. (*tamamlıq – zərf*)

5. Düşərgəyə gedənləri bu gün yola saldılar.
(*tamamlıq – feili birləşmə*)

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Kontekstdən çıxış edərək ismin qeyri-müəyyənlik bildirən iyilik və təsirlik hallarını müəyyənləşdirir.	Tapşırıq 1 (dərslik); 1 (iş dəftəri)
Cümlələrdə tamamlıq, zərflik və təyini, onların ifadə vasitələrini müəyyənləşdirir.	Tapşırıq 2, 3, 4, 5, 6 (dərslik); 2, 3, 4 (iş dəftəri)

bölmə

7

NƏQLİYYATDA İXTİRALAR

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Avtomobil necə yarandı?	Oxu	52-55	32	146-147
2	Avtomobil necə yarandı?	Oxuyub-qavrama	55-56	33	147-149
3	Avtomobil markaları və onların yaradıcıları	Dinləmə	56	34	149-150
4	Cümlədə söz sırası	Dil qaydaları	57	35	150-151
2-ci fəsil					
1	Havada uçuş	Oxu	58-60	36	152-153
2	Havada uçuş	Oxu. Yazı	61	37-38	153-154
3	Xəbər vəzifəsində olan feillərin deyilişi və yazılışı	Dil qaydaları	62	39	154-155
3-cü fəsil					
1	Reqlər üzərində hərəkət	Oxu	63-66	40	156-157
2	Metropoliten	Dinləmə	66	41-42	157-159
3	"L" samiti ilə başlayan bəzi şəkilçilərin tələffüzü	Dil qaydaları	67	43	159-160
4-cü fəsil					
1	Gələcəyin nəqliyyatı	Oxu	68-71	44	161-162
2	Gələcəyin nəqliyyatı	Danışma	71	45	162
3	Elektromobilin tarixi	Dinləmə	71	46	162-164
4	"-la" şəkilçisinin funksiyaları	Dil qaydaları	72	47	164
Ümumiləşdirici təkrar			73	48	165-166

1-ci fəsil

1-ci dərs. Avtomobil necə yarandı?

- Dərslik: səh. 52-55
- İş dəftəri: səh. 32

Təlim məqsədləri:

- Sual verməklə danışanın fikrini dəqiqləşdirir və ona münasibət bildirir ([st. 6-1.2.2](#)).
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasını müəyyənləşdirir ([st. 6-2.1.3](#)).
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyənləşdirir ([st. 6-2.1.3](#)).
- Mətnindəki fakt və hadisələri mətnin planına uyğun qruplaşdırır ([st. 6-2.1.2](#)).

Mövzuya yönəltmə

Dərslidəki ilk tapşırıqlarla şagirdləri mövzuya yönəltmək olar.

Danişma

6-1.2.2. Tapşırıq a (dərslik). Şagirdlər nəqliyyat növlərini sadalayır və onlar barədə fikir bildirirlər. Əlavə olaraq belə suallar vermək mümkündür:

- Keçmişdə və müasir dövrdə istifadə edilən nəqliyyat vasitələri haqqında nə bilirsiniz?
- Sizcə, gündəlik həyatda ən çox hansı nəqliyyat vasitəsindən istifadə olunur?
- Sizin daha çox istifadə etdiyiniz nəqliyyat vasitəsi hansıdır?

Tapşırıq b (dərslik). Şagirdlər aşağı siniflərdə təkərin ixtirası haqqında məlumat alıblar. Müəllim şagirdlərə mövzunu xatırladır. Şagirdlər oxuduqları mətnlərdən və həyatdan nümunələr gətirməklə təkər haqqında bildiklərini danışırlar. Bunlara istinad edərək təxminən belə cavab verə bilərlər:

- Müxtəlif əşyaların mexanizmində təkərdən istifadə edilir. Təkər ayrı-ayrı nəqliyyat növləri üçün də əsas vasitələrdən biri sayılır.

Bu tapşırıq şagirdlərin şifahi nitqinin inkişafına xidmət edir.

Oxu

Müəllimin nəzərinə! Şagirdlərə oxu fəaliyyətindən öncə tapşırıllır ki, oxu zamanı haşiyələrə diqqət etsinlər.

"Avtomobil necə yarandı?" mətni üzrə iş. Səssiz oxu. Müxtəlif oxu texnikaları tətbiq etməklə

oxu prosesini həyata keçirmək mümkündür. Şagirdlərin oxu prosesini qruplarla iş formasında təşkil etmək olar. Mətnindəki məlumatların bir çoxu şagirdlərə tanışdır. Odur ki mətnin oxunması üçün *Insert oxu* üsulundan istifadə etmək məqsədə uyğundur. Bu üsul faydalı mütaliə prosesinə və təfəkkürün inkişafına imkan yaradır. Mətnin oxunmasından əvvəl şagirdlərə aşağıdakı cədvəl paylanır.

Bu məlumat tanışdır.	Bu məlumat yenidir.	Əvvəl bildiklərimlə ziddiyət təşkil edir.	Bu hissə aydın olmadı.

Qruplar onlara verilmiş vaxt ərzində mətni səssiz oxuyurlar. Bu zaman cədvəldə müvafiq qeydlər (ağar söz, müxtəlif işarələr və ya qısa cümlələrlə) aparırlar, mətnində verilən informasiyanı qruplaşdırırlar.

Oxu prosesi bitdikdən sonra cədvəl üzrə iş aparılır. Bu oxu üsulu şagirdlərdə fikirlərini ləkonik ifadə etmək, həmçinin öyrəndikləri məlumatları xatırlamaqla yeni bilgilər arasında əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirir.

Söz ehtiyatı

Mətn oxunduqdan sonra, ilk növbədə, söz ehtiyatı üzərində iş aparılır. Şagirdlər "Söz boğcası"ndakı sözlərin izahını dərsliyin sonunda verilmiş lügət vasitəsilə araşdırırlar.

Şagirdlər tapşırıqları yerinə yetirməklə verilmiş sözlərin mənasını anladıqlarını nümayiş etdirirlər.

6-2.1.3. Tapşırıq c (dərslik). Tapşırığın məqsədi şagirdlərdə sözün mənasını müəyyənləşdirmək bacarığını inkişaf etdirməkdir. Şagirdlər izahların köməyi ilə tapşırıqda verilmiş sözlərin mənalarını müəyyənləşdirirlər.

Cavab: marka – b; model – c

Tapşırıq ç (dərslik). Cavab: avtoportret – rəssamın özü tərəfindən çəkilmiş şəkli; avtopilot – uçuş aparatını və son dövrdə avtomobili avtomatik idarə edən qurğu

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq d (dərslik). "Nə anladın?" rubrikasında verilmiş tapşırıq şagirdlərin mətni nə qədər diqqətlə oxuduqlarını yoxlamağa imkan ya-

radır. Onlar tapşırıqdakı faktoloji suallara cavab verirlər.

Müəllimin nəzərinə! Şagirdlər suallara cavab verərkən mətnin bütün hissələrinə, verilmiş şəkillərə istinad etməlidirlər.

Şagirdlərin cavabları aşağıdakı məzmunda ola bilər:

1. Buxar mühərriki buxarın yaratdığı təzyiq hesabına, daxiliyanma mühərriki isə benzin və ya dizel yanacağı ilə işləyir.

2. Buxar mühərrikindən gəmilərdə və qatarlarda geniş istifadə olunurdu.

3. Lenuarın mühərriki qazla, Bensin ixtira etdiyi mühərrik benzinlə işləyirdi.

4. Avtomobilin istehsalı baha başa gəlirdi, araba yollarında tez-tez xarab olurdu, sürəti az idi.

Tapşırıq a (iş dəftəri). Dərslikdə oxuyub-qavrama ilə bağlı tapşırıqlar yerinə yetirildikdən sonra iş dəftərindəkəi a tapşırığının yerinə yetirilməsi tövsiyə olunur.

Cavab: Doğru fikirlər: 2, 4, 6, 7

Tapşırıq b (iş dəftəri). Şagirdlər mətnin məzmununu yenidən nəzərdən keçirirlər. Mətndə olmayan məlumatları müəyyən edirlər. Cavab:

Nikola Künyonun avtomobili “lokomobil” adlanırdı.

Etyen Lenuarın avtomobili “ippomobil” adlanırdı.

Karl Bens 1844-cü ildə anadan olmuşdur.

1893-cü ildə Karl Bens “Viktoriya” adlı dörd-təkərli avtomobil istehsal etdi.

Tapşırıq c (iş dəftəri). Şagirdlərdən mətnin məzmununa aid cümlələri tamamlamaq tələb olunur. Bu tapşırıq oxuyub-anlama və yazı bacarıqlarını möhkəmləndirmək üçündür. Şagirdlər mətndəki məlumatlardan çıxardıqları nəticələrə əsasən cümlələri tamamlayırlar.

1. İlk avtomobil sürücülərinə “şofer” (ocaqçı) deyirdilər, çünki buxar mühərriki ilə işləyən avtomillərdə sürücülərin əsas işi ocaq qalayıb su qazanını qaynatmaq idi.

2. Karl Bensin ixtira etdiyi mühərrik daxiliyanma mühərriki adlanırdı, çünki *benzin bilavasitə mühərrikin içərisində alışır və bu zaman əmələ gələn qaz güclü təzyiq yaradırdı*. Bu təzyiq avtomobilin hərəkətə gəlməsinə səbəb olurdu.

3. İlk avtomobilərin satışı zəif gedirdi, çünki *onların istehsalı baha başa gəlirdi*.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sual verməklə danışanın fikrini dəqiqləşdirir və ona münasibət bildirir.	Tapşırıq a, b (dərslik)
Omonim sözün kontekstdəki mənasını müəyyənləşdirir.	Tapşırıq c (dərslik)
Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyənləşdirir.	Tapşırıq ç (dərslik)
Mətndəki fakt və hadisələri mətnin planına uyğun qruplaşdırır.	Tapşırıq d (dərslik); a, b (iş dəftəri)

2-ci dərs. Avtomobil necə yarandı?

• Dərslik: səh. 55-56 • İş dəftəri: səh. 33

Təlim məqsədləri:

- Mətndəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır (**st. 6-2.1.2**).
- Mətn haqqında fikirləri mətndəki fakt və hadisələrlə əsaslandırır (**st. 6-2.2.1**).
- Qeyri-bədii mətni növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).
- Oxuduğu məlumatlardan istifadə etməklə mətn qurub danışır (**st. 6-1.3.1**).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə frontal sorğu ilə “Avtomobil necə yarandı?” mətnini xatırladır.

Oxuyub-qavrama

6-2.1.2. Tapşırıq a (dərslik).

Tapşırıq şagirdlərin qrafik materialları (şəkil, sxem, xəritə və s.) şərҳetmə bacarığını inkişaf etdirir. Şagirdlər qeyd olunan avtomobiləri müqayisə edirlər. Onların cavabı təxminən belə olbilər:

“Mersedes” avtomobili Daymlerin avtomobilinə nisbatən daha müasir görünür. Onun faraları, sükanı var. Daymlerin avtomobili daha çox üstü-açlı faytona bənzəyir, təkərləri hündürdüür, sükan yoxdur.

6-2.2.1. Tapşırıq b (dərslik). Bu tapşırıq vasi-

təsilə şagirdlər avtomobilin inkişafındakı ən vacib məqamları qeyd edirlər. Tapşırıq şagirdlərin mətndən əsas informasiyaları seçmək və fikirlərini ümmüniləşdirmək bacarığını inkişaf etdirir. Onların cavabı belə ola bilər:

1. Buxar mühərrikinin yaranması
2. Daxiliyanma mühərrikinin yaranması
3. Qaz mühərriki ilə işləyən avtomobilin yaradılması
4. Benzinlə işləyən daxiliyanma mühərrikinin ixtirası
5. Üçtəkərli avtomobilin yaradılması
6. Dördtəkərli avtomobilin meydana çıxması
7. Müasir tipli "Mercedes" avtomobilinin hazırlanması

Tapşırıq c (dərslik). Şagirdlər "Avtomobil necə yarandı?" mətnini yazmaqdə müəllifin əsas məqsədini müzakirə edirlər. Onlar mətnin giriş və sonluq hissələrini bir daha oxuyaraq müəllifin mövqeyini müəyyən edirlər.

Cavab: Bu mətni yazmaqdə müəllifin əsas məqsədi avtomobil ixtiraçısının Karl Bens olduğunu sübut etmək idi.

Tapşırıq ç (dərslik). Şagirdlərin cavabları aşağıdakı məzmunda ola bilər:

Karl Bens daxiliyanma mühərriki ilə işləyən avtomobilə patent almışdı. Patent onun bu ixtiranın müəllifi olduğunu təsdiqləməyə kömək etdi. Beləliklə də, Bens öz adını həmişəlik tarixə yazdı. Bu həm də yeni imkanlar və kəşflər dövrünün başlangıcı oldu.

Tapşırıq a (iş dəftəri). Məqsəd şagirdlərin mətn növlərini fərqləndirmək bacarığını inkişaf etdirməkdir. Şagirdlər oxuduqları mətnin məzmunundan çıxış edərək fikirlərini təxminən aşağıdakı kimi əsaslandırma bilərlər:

1. "Avtomobil necə yarandı?" mətni informativ mətdir, çünkü *burada avtomobilin kim tərəfindən ixtira olunduğu barədə məlumat verilir.*

2. "Avtomobil necə yarandı?" mətni xronoloji mətdir, çünkü *mətn tarixi faktlarla zəngindir. Hadisələr xronoloji ardıcılıqla təsvir edilir.*

6-2.3.3. Tapşırıq d (dərslik). Şagirdlər izahedici mətnin xüsusiyyətləri ilə tanışdırırlar. Onlar tapşırıq yerinə yetirməklə bu məndəki bəzi hissələrin izahedici xarakter daşıdığını anladıqlarını nümayiş etdirirlər. Şagirdlərin cavabı belə ola bilər:

- 1) Buxar mühərriki
- 2) Daxiliyanma mühərriki

Müəllimin nəzərinə! Bu tapşırığı yerinə yetirdikdən sonra şagirdlərə belə bir sual verilə bilər:

– Sizcə, bu hissələrin yeri dəyişsəydi, mətn anlaşıqlı olardı?

Tapşırıq e (dərslik). Cavab: Haşıyədə bəzi vacib məlumatlar təqdim edilir. Bu informasiya mətndə verilənləri daha yaxşı qavramaq üçün verilir. Müəllif oxucunun diqqətini çəkmək üçün məlumatları haşıyədə verib.

Tapşırıq b (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş cümlələri mətnin giriş, əsas və sonluq hissəsinə aid etməklə mətnin tərkib hissələri haqqında alıqları bilikləri nümayiş etdirirlər. Cavab:

Giriş:

- Araba at və ya öküzlə hərəkət edirdi.

Əsas hissə:

- Daxiliyanma mühərrikini Etyen Lenuar ixtira etdi.

- Berta Bens həyat yoldaşının avtomobilini məşhurlaşdırıldı.

Sonluq:

- "Daimler-Benz" dünyanın ən iri avtomobil konserni idi.

- Avtomobili ixtira edən alman mexaniki Karl Bensdir.

- Benzinlə işləyən avtomobilləri elekromobil-lər əvəz edir.

Danişma

6-1.3.1. Tapşırıq e (dərslik). Şagirdlər xronoloji ardıcılıqlı əsasında hər yarımbaşlıqda avtomobilin ixtirası ilə bağlı məlumatları çatdırırlar. Onlar mətn əsasında sualları cavablaşdırmaqla onu diqqətlə oxuduqlarını nümayiş etdirirlər.

"Diqqət et" rubrikası. Rubrikadaki məlumatı daha dərindən mənimsətmək üçün müəllim sual verir:

- "Avtomobil necə yarandı?" mətni hansı mətn növünə aiddir?

Şagirdlər oxuduqları mətnin informativ olduğunu müəyyənləşdirirlər. Onlar artıq müxtəlif mətn növləri ilə tanış olublar. Rubrikada informativ mətnlərdə hadisələrin verilmə ardıcılılığı haqqında şagirdlərə məlumat verilir. Şagirdlər mətnin strukturunun müəyyənləşməsində hadisələrin xronoloji ardıcılıqla verilməsinin, hadisələrin inkişafında ən vacib mərhələlərin əsas götürülməsinin zəruriliyini öyrənirlər.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətndəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır.	Tapşırıq a (dərslik)
Mətn haqqında fikirləri mətn-dəki fakt və hadisələrlə əsas-landırır.	Tapşırıq b, c (dərslik); a (iş dəftəri)
Qeyri-bədii mətni növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq d, e (dərslik); b (iş dəftəri)
Oxuduğu məlumatlardan istifadə etməklə mətn qurub danışır.	Tapşırıq a (dərslik)

3-cü dərs. Avtomobil markaları və onların yaradıcıları

- Dərslik: səh. 56
- İş dəftəri: səh. 34

Təlim məqsədləri:

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı sualları cavablandırır (**st. 6-1.1.1**).
- İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır (**st. 6-3.1.1**).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin mövzu ilə bağlı ilkin biliklərini yoxlamaq və dərsin mövzusuna maraq oymaqla üçün sual verir:

– Sizcə, avtomobil markaları nəyi bildirir? Onların mənası nədir?

Dinləmə

6-1.1.1. 6-3.1.1. Tapşırıq a (dərslik). Yazı ilə integrasiya. Bu tapşırıq dinləmə mətni əsasında yerinə yetirilir. Müəllim “Avtomobil markaları və onların yaradıcıları” mətnini səsləndirir.

Avtomobil markaları və onların yaradıcıları

Bu gün dünyada məşhur olan bir çox avtomobil markaları onların yaradıcılarının adları ilə bağlıdır. Həmin insanlar dünya avtomobil sənayesinin inkişafında böyük rol oynamışlar.

Enzo Ferrari 1898-ci ildə İtaliyada anadan olmuşdur. 22 yaşında ikən o, Alfa Romeo şirkətində sürücü kimi işə düzəldi. 1939-cu ildə isə Ferrari öz şirkətini yaratdı və idman avtomobilləri istehsal etməyə başladı. Ferrari bir çox avtomobil yarışla-

rında pilot kimi iştirak etmişdi.

“McLaren” avtomobil markasını 1963-cü ildə avtopilot və konstruktur Bryus Maklaren yaratmışdır. Bryus uşaqlarında ağır xəstəlik keçirədə, müntəzəm məşqlər hesabına sağalaraq məşhur idmançı kimi tanınmışdır. O, 22 yaşında Formula 1 yarışının qalibi olmuşdur. Lakin, təəssüf ki, 33 yaşında ikən yeni avtomobilinin sınağı zamanı qazaya uğrayaraq həyatını itirmişdir.

Volter Bentli 1888-ci ildə anadan olanda artıq Bens və Daymler avtomobili ixtira etmişdilər. Gənc yaşılarından avtomobil və motosikletlərlə maraqlanan Bentli 1919-cu ildə özünün avtomobil şirkətini yaratdı. Bentli avtomobilləri bir çox yarışların qalibi olmuşdur.

Ettore Buqatti 1881-ci ildə Milanda anadan olmuşdur. O incəsənət sahəsində təhsil almış, bir çox avtomobil şirkətlərində dizayner, konstruktur kimi çalışmışdı. 1909-cu ildə Buqatti öz şirkətini yaratdı. Buqatti avtomobilləri bu gün də zərifliyi və gözəlliyi ilə hamını valeh edir. Lakin çox baha olduğuna görə o, bir çoxları üçün arzu olaraq qalır.

XIX əsrin sonlarında Fransada Pejo ailəsi velosipedlər istehsal edirdi. 1888-ci ildə Qotlib Daymlerlə tanış olan Arman Pejo avtomobil buraxmaq həvəsinə düşdü. 1892-ci ildə o, ilk avtomobilini istehsal etdi. Əvvəlcə onun avtomobillərində Daymlerin mühərriklərindən istifadə olunurdu. Sonradan isə o öz mühərriklərini istehsal etməyə başladı. Avtomobil tarixində ilk dəfə olaraq Pejo rezin şinlərdən istifadə etdi.

Ferruçço Lamborcini 1916-ci ildə İtaliyada anadan olmuşdur. Uşaqlarından texnikaya böyük həvəs göstərirdi. Əvvəl traktor istehsalçısı olan Ferruçço 1963-cü ildə bahalı idman avtomobilləri istehsal edən şirkət yaratdı. Deyilənə görə, bir gün Ferruçconun sürdürüyü Ferrari avtomobil xarab olur. O, Enzo Ferrarinin yanında gəlib iradını bildirir. Enzo isə onu kobud qarşılıyır. Onda Ferruçço özü avtomobil şirkəti yaradır və Ferrarinin rəqibinə çevrilir.

Henri Ford 1863-cü ildə Amerikanın Detroit şəhərində anadan olmuşdur. Onun 1903-cü ildə yaratdığı avtomobil şirkəti tezliklə dönyanın ən iri şirkətlərindən birinə çevrildi. Henri Fordun adı tarixdə uğur və zənginlik rəmzi kimi qalmışdır. 1908-ci ildə “Ford-T” ən çox satılan avtomobil oldu. Bu, ilk avtomobil idi ki, milyondan çox istehsal edilib satıldı. Onun qiyməti ucuz, keyfiyyəti isə yüksək idi.

Müəllimin nəzərinə! Şagirdlərin diqqətinə xüsusi olaraq çatdırılır ki, mətndə xronoloji ardıcılıqlı pozulub. Qeydgötürmə zamanı

bunu nəzərə almaq vacibdir.

Şagirdlər dinlədikləri mətn əsasında hadisələrin xronoloji ardıcılığını müəyyənləşdirirlər. Tapşırıq üç mərhələdə icra edilir:

1. Müəllim dinləmə mətnini səsləndirir. Şagirdlər müəllimin səsləndirdiyi dinləmə mətni əsasında qeydlər götürürlər.

2. Şagirdlər mətndən götürdükləri qeydlər əsasında informativ mətn yazırlar.

3. Qeydləri qruplaşdırmaqla “Yaddaş xəritəsi” tərtib edirlər.

Tapşırıq şagirdlərin qeydgötürmə və yaddaş xəritəsini tərtib etmək üzrə bacarıqlarının möhkəmlənməsinə, təkmilləşməsinə və tətbiqinə xidmət edir. Eyni zamanda informativ mətn yazmaq bacarıqlarının möhkəmlənməsinə imkan verir. Büttövlükdə bu tapşırıq qazanılmış biliklərin möhkəmləndirilməsində, faktları qruplaşdırmaq bacarığının inkişafında mühüm rol oynayır.

6-1.1.1. Tapşırıq a (iş dəftəri). Bu tapşırıq şagirdlərin doğru məlumatları yanlış məlumatlardan fərqləndirməyi bacardıqlarını nümayiş etdirir. Şagirdlərin tapşırıqda verilmiş fikirlərə münasibəti təxminən aşağıdakı kimi ola bilər:

2. Enzo Ferrarinin Lamborcini ilə kobud davranışması böyük rəqabətin başlanğıcı oldu.

Doğrudur. Bir gün Ferruçconun sürdüyü Ferrari avtomobili xarab olur. O, Enzo Ferrarinin yanına gəlib iradını bildirir. Enzo isə onu kobud qarşılıyor. Onda Ferruçço özü avtomobil şirkəti yaradır.

3. Henri Fordun adı tarixdə uğur və zənginlik rəmzi kimi qalmışdır.

Doğrudur. Onun avtomobil şirkəti dünyanın ən iri şirkətlərindən biridir. "Ford" avtomobili milyondan çox istehsal edilib satılan ilk avtomobil olmuşdur.

4. Bentli motosiklet istehsal etmişdir.

Yanlışdır. Bentli 1919-cu ildə özünün avtomobil şirkətini yaratmışdı. "Bentli" avtomobillərinin texniki göstəriciləri çox yüksəkdir. Bu avtomobillər bir çox yarışların qalibi olmuşdur.

Tapşırıq b (iş dəftəri). Bu tapşırıq şagirdlərin müqayisətmə bacarığının inkişafına yönəlib. Şagirdlər tapşırıqda verilmiş fikirlərin oxuduqları “Avtomobil necə yarandı?”, yoxsa dinlədikləri “Avtomobil markaları və onların yaradıcıları” mətninə aid olmasını müəyyənləşdirməklə hər iki mətnin məzmununu qavradıqlarını nümayiş etdirirlər.

Cavab: 1 – B; 2 – A; 3 – B; 4 – A; 5 – B; 6 – A.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı sualları cavablandırır.	Tapşırıq a (dərslik); a, b (iş dəftəri)
Informativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır.	Tapşırıq a (dərslik)

4-cü dərs. Cümlədə söz sırası

- Dərslik: səh. 57 • İş dəftəri: səh. 35

Təlim məqsədləri:

1. Məntiqi vurgudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə edir (**st. 6-4.2.5**).
2. Cümlədə inversiyanın ekspressiv təsirini izah edir (**st. 6-4.2.5**).

Mövzuya yönəltmə

Şagirdləri mövzuya yönəltmək üçün müəllim lövhədə müxtəlif cümlələr yazar. Şagirdlər cümlə üzvlərini fərqləndirirlər. Onlar baş və ikincidə-rəcəli üzvlərin cümlədəki yerini müəyyən edirlər.

Dil qaydaları

6-4.2.5. Tapşırıq a (dərslik). Tapşırıq vasitəsilə şagirdlərin diqqəti cümlə üzvlərinə yönəldilir. Şagirdlər cümlədə hansı üzvlərin iştirak etdiyini və necə sıralığını müəyyən edirlər. Motivasiya xarakterli bu tapşırıq şagirdlərin cümlə və cümlə üzvləri haqqında aldıqları biliklərin tətbiqinə və möhkəmləndirilməsinə yönəldilir.

Cavab:

- Təyin aid olduğu cümlə üzvündən əvvəl gəlir.
- Xəbər cümlənin sonunda işlənir.
- Zərflik cümlənin əvvəlində və ya ortasında işlənə bilər.

Tapşırıq a (iş dəftəri). İş dəftərindəki tapşırıqlar mənimsədilmiş qaydaların tətbiqinə xidmət edir. Bu tapşırıqda şagirdlərin cümlələrdə söz sırasına əməl etmək bacarığı yoxlanılır.

Cavab:

- b – 1. Dağın başı qarla örtülmüşdü.
- c – 4. Samir mağazadan iki maraqlı kitab aldı.
- ç – 2. Yarış axşamadək davam etdi.

Tapşırıq b (dərslik). Şagirdlər cümlələri tələf-

füz etməklə mübtədanın harada daha yüksək intonasiya ilə deyildiyini müəyyənləşdirirlər.

Cavab: 2. Daxiliyanma mühərrikini 1860-cı ildə belçikalı mühəndis *Etyen Lenuar* ixtira etdi.

“Yadda saxla” rubrikası. Rubrikada məntiqi vurgu barədə məlumat verilir. Şagirdlərin nəzərinə çatdırılır ki, məntiqi vurgulu söz yazında xəbərin əvvəlində gəlir.

Tapşırıq c (dərslik). Tapşırıq rubrikada verilmiş qaydanın möhkəmləndirilməsinə xidmət edir.

Cavab:

1. Yorğanı uşağın üstünə *nənəsi* çəkdi.
2. Gülşən kitabxanada *dünən* növbətçi idi.
3. Sən dostunla *muzeyə* gedirsən?
4. Səməd kəndə *bir azdan* yola düşəcək.

Tapşırıq ç (dərslik). Bu tapşırığın şərtinə əsasən şagirdlər cümlələrdə söz sırasını bərpa edirlər. Cümlələri oxuyub fərqi izah edirlər. Şagirdlərdən öyrəndikləri qaydanı tətbiq etmələri tələb olunur.

Cavab: Söz sırasını bərpa etdikdən sonra hər bir cümlə üzvü öz yerində işlənir:

Biz ilk dəfə dil açanda “Ana” söyləyirik.

Bizim ilk dərsliyimiz “Ana dili” adlanır.

“Yadda saxla” rubrikası. Rubrikada göstərilir ki, cümlədə söz sırasının pozulması inversiya hadisəsidir və daha çox nəzm əsərlərində rast gəlinir.

Tapşırıq d (dərslik). Şagirdlər cümlələri nəzmlə ifadə etməklə cümlə üzvlərinin yerini dəyişə bilərlər. Bu zaman fərqləndirilmiş sözlər qafiyə kimi istifadə olunur. Cavab:

Bu hikməti bilir hər arif kişi:

Pis nəticə verməz yaxşının işi.

Tapşırıq b (iş dəftəri). Şagirdlər inversiya baş vermiş cümlələri nəsrə çevirib yazırlar. Bu tapşırıq vasitəsilə onlar nəsr və nəzmlə yazılmış cümlələrdəki fərqi izah edirlər. Söz sırası pozulmuş cümlələri nəsrə çevirərkən düzgün şəkildə yazılmasına diqqət yetirilməlidir.

1. Gülmə qonşuna, gələr başına.

Qonşuna güləmə, başına gələr.

2. Qoymazdım anamı ala dincini,

Doymazdım anamın gül nəfəsindən.

Anamı dincini almağa qoymazdım. Anamın gül nəfəsindən doymazdım.

3. Çox sevirəm igid kimi döyüşən

Kəlməni mən, sözü mən.

Mən igid kimi döyüşən kəlməni, sözü çox sevirəm.

4. Gətirirdi ot bitməyən çöllərə sarı

Dənizin xoş nəfəsini bir sərin külək.

Bir sərin külək dənizin xoş nəfəsini ot bitməyən çöllərə sarı gətirirdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Məntiqi vurgudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə edir.	Tapşırıq a, b, c, ç (dərslik); a (iş dəftəri)
Cümlədə inversiyanın ekspresiv təsirini izah edir.	Tapşırıq d (dərslik); b (iş dəftəri)

2-ci fəsil

1-ci dərs. Havada uçuş. Ulduzlara doğru

- Dərslik: səh. 58-60 • İş dəftəri: səh. 36

Təlim məqsədləri:

- Mətni yazımaqda müəllifin məqsədini müəyyənləşdirir ([st. 6-2.3.1](#)).
- Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizələrdən fərqləndirir ([st. 6-2.3.2](#)).
- Oxuduğu mətnlər arasında ideya yaxınlığını müəyyən edir ([st. 6-2.3.5](#)).

Mövzuya yönəltmə

Müəllimin nəzərinə! Müəllim kömək üçün şagirdlərin yadına əvvəlki siniflərdə öyrəndikləri ixtira və kəşfləri salır. Onlar aşağı siniflərdən müxtəlif kəşf və ixtiralar haqqında məlumatlara sahibdirlər.

Danişma

Tapşırıq a (dərslik). Şagirdlər tapşırığın şərtinə əsasən Jül Vernin “Beş həftə hava şarında”, “Sirlə ada” əsərlərində öyrəndikləri məlumatları xatırlayırlar, bu əsərlərdə qəhrəmanların hava şarı vətəsilə səyahət etdiklərini yada salırlar. Sonra hava şarı barəsində bildiklərini danışırlar. Müəllim onlara belə suallar verə bilər:

– *Sizcə, hava şarında səyahət nə dərəcədə təhlükəli idi? İnsanlar bunun təhlükəli olduğunu bilə-bilə nə üçün hava şarında səmaya qalxırdılar?*

– *Nə üçün insanlar müasir dövrdə də hava şarına maraq göstəririrlər?*

Tapşırığın müzakirəsi şagirdləri mətnin oxusuna hazırlayır.

Oxu. Oxuyub-qavrama

“Ulduzlara doğru” mətni üzrə iş. *Səslə oxu.* Şagirdlər mətni səslə oxuyurlar. Bu zaman müəllim şagirdlərin əsas məqamları xüsusi səs tonu ilə vurğulamalarına, obrazların nitqini situasiyaya uyğun səsləndirmələrinə diqqət yetirir. Oxu prosesi bitdikdən sonra suallar cavablandırılır.

6-2.3.1. Tapşırıq b (dərslik). Tapşırıq şagirdlərin mətni necə qavradiqlarını müəyyən etmək məqsədi daşıyır. Şagirdlər mətn əsasında suali cavablandırır, müəllifin məqsədini müəyyənləşdirir, bununla da mətni diqqətlə oxuduqlarını

nümayiş etdirirlər. **Cavab:** d

6-2.3.2. Tapşırıq c (dərslik). Şagirdlər mətndə təxəyyülün məhsulu olan məqamları real hadisədən fərqləndirdiklərini nümayiş etdirirlər. Şagirdlər təxəyyül əsasında yazılın hissələri göstərib fikirlərini belə əsaslandırlar ki, müəllif Mongolfye qardaşlarının keçirdiyi hissələri, ora toplaşan adamların təeccüb və şübhələrini təsəvvürüne uyğun əks etdirmişdir.

Müəllimin nəzərinə! Tapşırıqda məqsəd şagirdlərin diqqətini müəllifin təxəyyüllünə yönəltməkdir. Müəllifin görmədiyi insanlar, onların duyuları, hadisələr haqqında fikirlərini aşaşdırma materialları və öz təxəyyülü əsasında təsvir etməsinə diqqət çəkməkdir. Şagirdlərdə qeyri-bədii mətn yazarkən öz təxəyyüllərindən istifadə edə biləcəklərinə inam yaratmaqdır.

Cavab: Öz ixtirasını nümayiş etdirməyə hazırlaşan iki qardaş isə çox həyəcanlı idi. Mongolfye qardaşları – Jozef-Mişel və Jak-Etyen əsəbi halda hazırlıq işlərini izləyir, bəzən də lazımı göstərişlər verirdilər.

– Hə, qardaş, məncə, artıq vaxtdır, – böyük qardaş Jozef-Mişel həyəcanlı səslə dilləndi.

Kiçik qardaş başını tərpətdi. O da çox həyəcanlı idi.

– Yandırın, – Jak-Etyen köməkçisinə dedi, – amma ehtiyatlı olun. Elə etmək lazımdır ki, isti hava torbanın içinə daxil olsun, amma od parçanı yandırmamasın.

O, sakit səslə danışmağa çalışırdı ki, öz həyəcanını köməkçilərinə ötürməsin. Halbuki heç özü də hər şeyin istədiyi kimi alınacağına əmin deyildi.

“Görəsən, uçacaq?” – hər kəsin beynində yalnız bu fikir dolaşırıdı. İxtiraçı qardaşlar üçün isə bu, həyatın mənası idi.

“Diqqət et” rubrikası. Müəllim şagirdlərin nəzərinə çatdırır ki, informasiyanı oxucuya daha maraqlı və cəlbedici şəkildə çatdırmaq üçün informativ mətnlərdə bəzən real hadisə və faktlar haqqında bədii, obrazlı şəkildə məlumat verilə bilər.

6-2.3.5. Tapşırıq c (dərslik). Tapşırıqda verilmiş mətni oxumaq və “Ulduzlara doğru” mətni ilə müqayisə etmək tələb olunur. Bu kiçik mətndə Əhməd Çələbinin quş qanadlarına bənzəyən qurğu ilə uçmasından danışılır. Şagirdlər mətnləri bir-ləşdirən ideyanı müəyyənləşdirirlər.

Cavab: İnsanın müxtəlif vasitələrlə uça bilmək imkanını həyata keçirə bilməsi.

Tapşırıq a (iş dəftəri). Şagirdlər oxuduqları mətnə istinad etməklə mülahizələrin mətnin məzmununa uyğunluğunu əsaslandırırlar. Tapşırıq verilən fikirlərin mətnin tərkib hissələrinə uyğunluğunu müəyyən etmək bacarığını möhkəmləndirməyə xidmət edir.

Cavab: 1 – B; 2 – A; 3 – C.

Tapşırıq b (iş dəftəri). Şagirdlər hadisələr arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdirərək cümlələri davam etdirməlidirlər. Cavab:

1. Adamlar nəhəng torbanın uça biləcəyinə inanmındılar, çünkü *onun çəkisi 200 kilogramdan çox idi. Üstəlik, özü ilə havaya insan da qaldırmalı idi.*

2. Monqolufe qardaşları şəhərin hörmətli adamlarını çağırmışdır ki, *onlar uçuşu müşahidə etsinlər. Sınaq uğurla başa çatsa, onlar bunu rəsmi şəkildə təsdiq etməli idilər.*

Tapşırıq c (iş dəftəri). Şagirdlərdən tapşırıqda verilmiş sözlərə uyğun mənaları tapmaq tələb olunur. Cavab: 1 – d; 2 – ç; 3 – b; 4 – e; 5 – a; 6 – c.

Tapşırıq ç (iş dəftəri). Şagirdlər oxuduqları mətndəki məlumatlar əsasında gəldikləri nəticəni müəyyən edirlər. Bu tapşırıq şagirdlərin mətnin ideyası ilə bağlı fikirləri müəyyənləşdirmək, mətndən ümumi nəticə çıxartma bacarığını inkişaf etdirir.

Cavab: b. Bu şəxsiyyətlər elə ixtiralar etmişdilər ki, həmin dövrdə buna inanmaq mümkün deyildi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Məni yazımaqda müəllifin məqsədini müəyyənləşdirir.	Tapşırıq b (dərslik)
Mətndə əsaslandırılmış fikri fərziyyə, ehtimal və mülahizələrdən fərqləndirir.	Tapşırıq c (dərslik)
Oxuduğu mətnlər arasında ideya yaxınlığını müəyyən edir.	Tapşırıq ç (dərslik)

2-ci dərs. Havada uçuş. Ulduzlara doğru

- Dərslik: səh. 61
- İş dəftəri: səh. 37-38

Təlim məqsədləri:

1. Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir ([st. 6-2.2.2](#)).
2. Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir ([st. 6-2.3.3](#)).
3. Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).
4. Mövzu üzrə araşdırması əsasında informativ mətn yazar ([st. 6-3.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə frontal sorğu ilə “Ulduzlara doğru” mətnini xatırladır.

Oxuyub-qavrama

Tapşırıq a (dərslik). *Təbiət fənni ilə integrasiya.* Tapşırıqdakı mətndə hava şarının uçuş principi barədə məlumat verilir. Müəllim şagirdlərə təbiət fənnindən keçidlərini xatırladır: *maddələr atomlardan təşkil olunub və onların ölçülüri çox kiçikdir. Oksigen atomunun kütləsi hidrogen atomunun kütləsindən böyükür. Nəticədə hidrogen qazı oksigen qazından daha yüngül olur. Hidrogen qazından bəzi hallarda hava şarlarında istifadə olunur.*

6-2.2.2. Tapşırıq b (dərslik). Tapşırıqdakı 1-ci və 3-cü suallar faktoloji xarakter daşıdığından şagirdlər mətndəki məlumatlardan (I və III abzas) çıxış edərək onları asanlıqla cavablandırma bilərlər. 2-ci sualın isə (idarəetmə ipləri vasitəsilə günbəzdəki havanın temperaturu necə tənzimlənir?) mətndə birbaşa cavabı yoxdur. Lakin dərslikdə verilən sxemə baxdıqda bunu asanlıqla izah etmək mümkündür. Hava şarı lazımı hündürlük həddini aşanda idarəetmə iplərinin vasitəsilə klap-pan açılır və müəyyən miqdardı isti hava çölə buraxılır. Nəticədə şarın içindəki temperatur azalır və bir qədər ağırlaşan şar aşağı enir.

6-2.1.3. Tapşırıq a (iş dəftəri). Şagirdlər krosvordu həll etməklə mətndəki sözləri mənim-sədiklərini nümayiş etdirirlər. Tapşırıq məntiqi təfəkkürün və söz ehtiyatının inkişafına xidmət edir.

Cavab:

Yuxarıdan aşağı: 1 – temperatur; 3 – sükan; 4 – sərnişin; 6 – hava; 9 – qaz

Soldan sağa: 2 – pilot; 5 – mühərrik; 7 – balon; 8 – şar; 10 – qanad; 11 – günbəz

Tapşırıq b (iş dəftəri). Şagirdlər mətnin məzmununu yenidən nəzərdən keçirirlər. Mətndə olmayan məlumatı müəyyən edirlər.

Cavab: 3

6-2.3.3. Tapşırıq c (dərslik). Şagirdlər mətn növləri ilə bağlı öyrəndiklərini xatırlayırlar. “Hava-da uçuş” mətninin izahedici mətn olduğunu qeyd edərək fikirlərini əsaslandırırlar.

Cavab: a. izahedici mətndir.

6-2.1.3. Tapşırıq ç (dərslik). Şagirdlər mətndən və verilmiş izahlardan çıxış edərək “aerodinamika” və “termodynamika” sözlərini mənasını təxminən belə izah edə bilərlər:

Aerodinamika – havanın və digər qazların hərəkəti, onların cisimlərə təsiri.

Termodynamika – istilik enerjisi vasitəsilə cisimlərin hərəkətə gətirilməsi.

Tapşırıq c (iş dəftəri). Şagirdlər sözlərin mənasını müəyyənləşdirərək onları birləşdirir və söz birləşməsi şəklində ifadə edirlər.

Cavab: Aero – müxtəlif sözlərə qoşularaq ha-va, fəza ilə bağlı mənalar yaradır.

Port – liman

Aeroport – hava limanı

Yazı

6-3.2.1. Tapşırıq d (dərslik). Şagirdlərdən “Ha-va şarının ixtirası” adlı informativ mətn yazmaq tələb olunur.

Tapşırıq ç (iş dəftəri). Bu tapşırıq dərslikdəki d tapşırığının yerinə yetirilməsinə kömək rolunu oynayır. Burada verilən plan və tələblər informativ mətnin yazılmasını asanlaşdırmağa xidmət edir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Faktlardan və bədii detallardan istifadə etməklə mətndə açıq şəkildə ifadə olunmayan məlumatı müəyyən edir.	Tapşırıq b (dərslik)
Qeyri-bədii mətnin növünü müəyyən edir.	Tapşırıq c (dərslik)

Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyən edir.	Tapşırıq ç (dərslik); a, c (iş dəftəri)
Mövzu üzrə araşdırmaları əsa-sında informativ mətn yazar.	Tapşırıq d (dərslik); c (iş dəftəri)

3-cü dərs. Xəbər vəzifəsində olan feillərin deyilişi və yazılışı

- Dərslik: səh. 62
- İş dəftəri: səh. 39

Təlim məqsədləri:

1. -acaq² [deyəcəm], -miş⁴ [demisən], -dır⁴ [maraqlıdı], -sınız⁴ [gəlirsiz], -ır⁴ [vurullar], -ar² [vurallar] kimi səsdüşümü və səsdəyişimi baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir (st. 6-4.1.5).

Mövzuya yönəltmə

Məlumdur ki, bəzi sözlər tələffüz olunduğu kimi yazılmır. Bu səbəbdən həmin sözlərin düzgün yazılışının öyrədilməsi vacibdir. Müəllim dilimizdə yazılışı diqqət tələb edən sözlərin olduğunu qeyd edir. Çünkü orfoqrafik səhvlərə daha çox deyilişi və yazılışı fərqlənən sözlərdə rast gəlinir. Bu dərsdə şagirdlər dərslik və iş dəftərindəki tapşırıqları yerinə yetirməklə orfoqrafik cəhətdən düzgün yazı vərdişlərini inkişaf etdirəcəklər.

Dil qaydaları

Tapşırıq a (dərslik). Motivasiya xarakterli bu tapşırıq yuxarıda qeyd olunan fikirləri nəzərdə tutur. Şagirdlər altından xətt çəkilmiş feillərin tələffüz formasını qeyd edirlər.

Cavab:

1. İnanıram ki, bu il sinifdə birinci olacağam.
[olacam]

2. Sən bu mövzuları artıq öyrənmişən. [öyrən-mişən]

3. Səyahətə nə vaxt çıxacaqsınız? [çixacaxsız]

4. Uşaqlar idman zalında basketbol oynayırlar.
[oynuuyollar]

Bu tapşırıqdan sonra müəllim şagirdlərin diq-qətinin “Yadda saxla” rubrikasına yönəldir.

“Yadda saxla” rubrikası. Burada feillərə artırılan bəzi şəkilçilərin deyilişi və yazılışı barədə məlumat verilir. Həmin şəkilçilər bunlardır: -acaq², -ır⁴, -ar², -sınız⁴, -miş⁴

6-4.1.5. Tapşırıq b (dərslik). Bu tapşırıq vasitəsilə şagirdlər sözlərin düzgün yazılışını müəyyən edirlər.

Cavab: [toxuyollar] – toxuyurlar; [baxmiyacam] – baxmayacağam; [yetirirsiz] – yetirirsiniz; [döñüllər] – dönürlər; [hazırışarsız] – hazırlaşarsınız; [edəcəm] – edəcəyəm.

Tapşırıq a (iş dəftəri). Tapşırıq vasitəsilə şagirdlər orfoqrafik qaydalara uyğun olaraq düzgün yazı bacarıqlarını nümayiş etdirirlər.

Cavab:

- 1-ci sütun: öyrənəcəm – öyrənəcəyəm
- 2-ci sütun: başlayarsız – başlayarsınız
- 3-cü sütun: oxuyollar – oxuyurlar

Tapşırıq c (dərslik). Bu tapşırıqda -miş⁴ şəkilçili feilin şəxslər üzrə dəyişdirilməsi tələb olunur. Müəllim şagirdlərin nəzərinə çatdırır ki, II şəxs də işlənən feillərə -miş⁴ şəkilçisi artırılanda həm tələffüz də, həm də yazıda ş samiti düşə bilər.

Cavab: söyləmişəm, söyləmi(ş)sən, söyləmişdir, söyləmişik, söyləmi(ş)siniz, söyləmişlər

Tapşırıq b (iş dəftəri). Cavab:

- | | |
|---------------|-----------------|
| gecikmi(ş)sən | gecikmi(ş)siniz |
| gecikmişdir | gecikmişlər |

Tapşırıq c (dərslik). Şagirdlər hər sıradan orfoqrafik normalara uyğun olmayan feili tapıb düzgün şəkildə yazırlar. Onlar mənimsədikləri orfoqrafiya qaydalarını tətbiq edərək tapşırığı yerinə yetirirlər.

Cavab:

- 1-ci sıra a. çekərsiniz
- 2-ci sıra c. danışarlar
- 3-cü sıra b. alacağam
- 4-cü sıra ç. düşünürlər

Tapşırıq d (dərslik). Bu tapşırıqda fərqləndirilmiş feillərin müvafiq formada yazılması tələb olunur. Şagirdlər öyrəndikləri qaydalara istinad edərək fikirlərini əsaslandırırlar. Cavab:

1. Tətili harada keçirəcəksiniz?
2. Axşama kimi işləri bitirəcəyəm.
3. Dənizin üstündə qağayılar uçurlar.
4. Uzaqdakı neft buruqlarını görmü(ş)sünüz?

Tapşırıq c (iş dəftəri).

Cavab: 1. işləməsiz – işləməsiniz; 2. edillər – edirlər; 3. saxlayacam – saxlayacağam; 4. deyəllər – deyərlər; 5. danışırsız – danışırsınız; 6. edəcəm – edəcəyəm

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
-acaq ² [deyəcəm], -miş ⁴ [demisən], -dır ⁴ [maraqlıdı], -sınız ⁴ [gələrsiz], -ır ⁴ [vurullar], -ar ² [vurallar] kimi səsdüşümü və səsdəyişimi baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.	Dərslikdə və iş dəftərindəki tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Reislər üzərində hərəkət

- Dərslik: səh. 63-66
- İş dəftəri: səh. 40

Təlim məqsədləri:

- Mətnindəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır ([st. 6-2.1.2](#)).
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənəsini müəyyən edir ([st. 6-2.1.3](#)).
- Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük, sözünü kəsmədən diqqətlə dinləmə bacarığı nümayiş etdirir ([st. 6-1.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb etmək üçün mətnində əvvəl verilən tapşırıqdan istifadə edə bilər.

Danışma

Tapşırıq a (dərslik). Şagirdlər əvvəlki dərslərdə buxar mühərriki haqqında öyrəndiklərini xatırlayırlar. Onların cavabı belə ola bilər:

Buxar mühərriki ilə işləyən avtomobil sürücüleri ocaq qalayıb su qazanını qaynadırdılar. Su qaynayan zaman yaranan buxar mühərrikə ötürürlürdü və maşın hərəkətə gəlirdi. Bu, sürücüyü çətinlik yaradırdı. Belə avtomobillərin sürəti də çox az idi.

“Bu, maraqlıdır” rubrikası. Rubrikada buxar maşınlarının yaradılmasında böyük xidmətləri olmuş Ceyms Vattin adı qeyd olunur. Müəllim *at gücү* anlayışını şagirdlərin diqqətinə çatdırır. Ləp qədimlərdə, hələ maşınların olmadığı vaxtlarda insanlar atlardan nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatı işlərində, yük daşınmasında istifadə edirdilər. Ağır və böyük güc tələb edən işlərin yerinə yetirilməsində atların köməyi insanlar üçün böyük əhəmiyyət daşıyırırdı. *At gücү 75 kilogram ağırlığında olan bir yükün 1 saniyədə 1 metr hərəkət etdirilməsi üçün tələb olunan güc miqdərına deyilir.*

Oxu

“Reislər üzərində hərəkət” mətni üzrə iş. Növbəli oxu. Oxu prosesində müəllimin seçdiyi hər şagird mətnində müəyyən hissəni oxuyur. Müəllim onların informativ mətnə uyğun səs tonuna,

sözləri düzgün, aydın tələffüz etmələrinə nəzarət edir.

Söz ehtiyatı

6-2.1.2. Tapşırıq b (dərslik). Müəllim şagirdlərin diqqətini illüstrasiyaya yönəldir.

Cavab: Şəkildə birinci lokomotivdir, sonra vagonlar. Lokomotiv vagonları dartib aparır.

6-2.1.3. Tapşırıq c (dərslik). Şagirdlərin cavabı belə ola bilər:

“Lokomotiv” sözünün mənasına əsasən deyə bilərik ki, lokomotiv qatarın əvvəlində gələrək bütün vagonları arınca dartib aparan vasitədir. Qatarın irəliyə hərəkət etməsinə o, səbəb olur. Lokomotiv olmasa, qatar hərəkət edə bilməz.

Tapşırıqda izahı verilmiş “motivasiya” sözünün də mənəsi hərəkətlə bağlıdır. İnsanı müəyyən hərəkətlərə yönəldən, həvəsləndirən prosesdir. “Lokal” sözü isə yer mənəsi bildirən “loko” sözündən əmələ gəlmışdır.

Tapşırıq c (dərslik). Mətnində “Əminliklə demək olar ki, qatar və dəmir yoluñun ixtirası dünyada nəqliyyatın lokomotivinə çevrildi” cümləsində “lokomotiv” sözünü kontekstə uyğun mənəsi aydınlaşdırılır. Cavab belə ola bilər:

Qatar və dəmir yoluñun ixtirası nəqliyyatın hərəkətverici qüvvəsi, onu inkişafına səbəb olan, onu irəliyə aparan hadisə oldu. Bu cümlədə “lokomotiv” sözü məcazi mənadadır. Çünkü ixtira əşa deyil, onu yerindən tərpətmək, hərəkət etdirmək olmaz.

6-1.2.1. Tapşırıq d (dərslik). Tapşırıq müzakirə yolu ilə yerinə yetirilir. Şagirdlər “parovoz” sözünün də etimoloji mənəsi ilə tanış olduqdan sonra müxtəlif fikirlər səsləndirə bilərlər, məsələn, deyə bilərlər ki, “parovoz” qatarın buxarın gücü ilə hərəkətə gətirilib daşınması prosesini çox düzgün əks etdirir. Lakin dəmir yollarının elektrikləşdirilməsi nəticəsində parovozları elektrovozlar əvəz etdi. “Lokomotiv” sözü isə istifadə edilən enerji mənbəyindən asılı olmayaraq qatarın hərəkətə gətirilməsi principini əks etdirir. Bütün bunlardan çıxış edərək şagirdlər belə cavab verə bilərlər:

“Lokomotiv” sözünün işlənməsi daha məqsədə uyğundur. Çünkü bu sözün mənəsi qatarın iş prinsipinə uyğun gəlir. Eyni zamanda bu söz başqa dillərdə də işlənir və başa düşülür. “Parovoz” sözü isə yalnız rus dilinin sözüdür. Dilimizdə bu söz vaxtilə çox işlək olsa da, artıq parovozlar istifadə olunmadığı üçün o da, demək olar ki, işlənmir.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin mətni necə qavradıqlarını müəyyən etmək məqsədi daşıyır. Şagirdlər mətn əsasında suallara cavab verirlər. Cavab:

1. Buxar mühərrikinin yaradılması təkan verdi.
2. Buxar mühərriki quraşdırılmış mexanizm böyük yer tələb edirdi və o dövrün daşlı-kəsəkli yolları ilə uzun məsafə qət edə bilmirdi. Buna görə də xüsusi yollar – dəmir relslər yaradıldı.
3. Soyuq vəqonlarda işıq və rahat oturacaqlar yox idi. Sərnişinlər titrəyiş və səs-küydən əziyyət çəkirdilər.
4. Minlərlə ton maye yanacağı neft emalı zavodlarına və başqa ölkələrə çatdırmaq üçün asan və ucuz yollar axtarıldı.
5. Bakı – Suraxanı – Sabunçu
6. Qatarların fasiləsiz hərəkəti üçün çoxlu su və yanacaq lazımdı.

6-2.1.3. Tapşırıq b (iş dəftəri). Şagirdlərdən tapşırıqda verilmiş sözlərə uyğun mənaları tapmaq tələb olunur.

Cavab: 1 – b; 2 – c; 3 – ç; 4 – d; 5 – a.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnindəki verbal təsvirlə qrafik təsviri uyğunlaşdırır.	Tapşırıq b (dərslik)
Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyən edir.	Tapşırıq c, ç (dərslik); b (iş dəftəri)
Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük, sözünü kəsmədən diqqətlə dinləmə bacarığı nümayiş etdirir.	Tapşırıq d (dərslik)

2-ci dərs. Reqlər üzərində hərəkət.

Metropoliten

- Dərslik: səh. 66 • İş dəftəri: səh. 41-42

Təlim məqsədləri:

1. Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşiyə) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir ([st. 6-2.3.3](#)).

2. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).
3. İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır ([st. 6-3.1.1](#)).
4. Oxuduğu və dinlədiyi mətnləri ideya və obrazlar baxımından müqayisə edir ([st. 6-2.3.5](#)).

Mövzuya yönəltmə

“Reqlər üzərində hərəkət” mətni frontal sorğu üsulu ilə xatırladılır. Bu zaman aşağıdakı suallardan istifadə edilə bilər:

– Buxar mühərriki ən çox harada tətbiq olunurdu?

– İlk dəmir yolunu kim inşa etmişdir?

– “Şərq ekspresi” barədə nə deyə bilərsiniz?

– Azərbaycanda dəmir yolu açılması haqda hansı məlumatları əldə etdiniz?

Oxuyub-qavrama

6-2.3.3. Tapşırıq a (iş dəftəri). Şagirdlər mətinin hissələrini məzmuna uyğun olaraq təxminən aşağıdakı kimi adlandırırlar:

1. Dəmir yolu yaranması.

2. Azərbaycanda ilk dəmir yolu xətti.

3. Dəmir yollarının elektrikləşdirilməsi.

Tapşırıq a (dərslik). Tapşırıqda mətnin 1-ci abzasındaki fərqləndirilmiş “Artıq su nəqliyyatı küləyin istiqamətindən və suyun axarından asılı deyildi” cümləsinin izahı tələb olunur. Cavab belə ola bilər:

Əvvəllər dənizlərdə yelkənli gəmilərdən su nəqliyyatı kimi istifadə olunurdu. Bu gəmilərin mühərriki olmurdu, onların hərəkəti küləyin və axının istiqamətindən, gücündən asılı idi. Buxar mühərriki yaranandan sonra artıq yelkənlərə ehtiyac qalmadı və gəmiləri idarə etmək asanlaşdı.

Tapşırıq b (dərslik). Şagirdlər mətndən ən mühüm məlumatları seçirlər. Cavab belə ola bilər:

1. dəmir yolu ideyası; 2. yüklerin dəmir yolu ilə daşınması; 3. elektrovozların meydana çıxmazı.

Bu hadisələr XIX-XX əsrləri əhatə edir. Mətndə hadisələr xronoloji ardıcılıqla verilir və onların baş verməsinin səbəbi göstərilir.

Şagirdlər mətndən nümunələr gətirməklə həm xronoloji ardıcılılığı, həm də səbəb-nəticə əlaqəsini əsaslandırma bilərlər.

Tapşırıq c, ç (dərslik). Şagirdlər Ceyms Vatt haqqında haşiyədə verilmiş informasiyanın mətnin hansı hissəsinə uyğun gəlməsini müəyyənləşdirirlər. Şagirdlər rəssamin çəkdiyi illüstrasiyanın

yerini də təyin etməlidirlər. Bu, mətnin 2-ci hissəsinə aid edilə bilər. Onlar həmin illüstrasiya əsasında 2-ci hissəni genişləndirib nəql edirlər.

Tapşırıq b (iş dəftəri). Şagirdlər cədvəldə verilmiş fikirlərə uyğun faktları mətndən axtarır tapır və qeyd edirlər. Cavab:

1-ci fikir: Ceyms Vatt mühərrikin gücünü ölçən ilk alım olmuşdur.

Fakt: O, mühərrikin gücünü ifadə etmək üçün "at gücü" deyilən ölçü vahidi təklif etmişdi.

2-ci fikir: Buxar mühərriki ilə işləyən avtomobil narahat idi.

Fakt: Buxar mühərrikli nəqliyyat vasitəsində su qazanı, yanacaq anbarı və mühərrik üçün yer olmalıdır. Belə bir mexanizm daş-kəsəkli yollarda uzun məsafələri qət edə bilməzdi.

3-cü fikir: İlk dəmir yolunu Corc Stefenson inşa etmişdir.

Fakt: İxtiraçı mühəndis 1825-ci ildə İngiltərədə ilk dəmir yolu xəttini açdı.

4-cü fikir: "Şərq ekspresi" o dövrün məşhur qatarı idi.

Fakt: Bu qatarla o dövrün ən zəngin adamları, hətta dövlət başçıları səyahət edirdilər.

5-ci fikir: Dəmir yollarının inşası dünya iqtisadiyyatını inkişafına səbəb oldu.

Fakt: Qatarlar iri həcmli ağır yükləri bir şəhərdən digərinə daşıyırırdı.

6-ci fikir: Elektrovozlar parovozlara nisbətən daha səmərəli idi.

Fakt: Parovozlar üçün stansiyalarda su və yanacaq ehtiyatı olmalı idi. Bunlar çoxlu güc və zaman tələb edirdi.

Dinləmə. Yazı

6-1.1.6-3.1.1. Tapşırıq d (dərslik). Yazı ilə inqərasiya. Tapşırıq şagirdlərin qeydgötürmə üzrə bacarıqlarının möhkəmlənməsinə və tətbiqinə xidmət edir. Eyni zamanda informativ mətn yazmaq bacarıqlarının möhkəmlənməsinə imkan verir. Tapşırıq iki mərhələdə icra edilir:

1. Müəllim dinləmə mətnini səsləndirir. Şagirdlər müəllimin səsləndirdiyi dinləmə mətni əsasında qeydlər götürürlər.

2. Şagirdlər mətndən götürdükləri qeydlər və verilmiş plan əsasında informativ mətn yazırlar.

Dinləmə

Metropoliten

Metro öz dəmiryol xatlari olan və piyada

keçidləri ilə kəsişməyən şəhərdaxili nəqliyyat vasitəsidir. Müasir şəhərləri metrosuz təsəvvür etmək çatındır. Bu gün metroda gediş-gəliş bizim üçün adiləşib. Amma keçmişdə adamların daşınması üçün yeraltı nəqliyyat ideyası qeyri-adı hadisə idi. Bəs ilk dəfə metro harada yaranıb?

Dünyada ən qədim metro London metropolitenidir. XIX əsrin ortalarında London ciddi problemlə qarşılaşmışdı: küçələr nəqliyyatla dolu idi və şəhərdə hərəkət çox çatınlaşmışdı. Şəhərlər arasında parovozlar işləyirdi. Amma onları şəhərin içində, dar küçələrdə işlətmək mümkün deyildi. Problemi aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq metropolitenin tikilməsinə qərar verildi. Bütün tikinti işləri yerin dərinliklərdə aparılıcaqdı. Bunun üçün yaxşı havalandırma sisteminə ehtiyac vardi. İşlər bitdikdən sonra isə yolda təhlükəsizlik təmin edilməli idi. Bu, yeni və mürəkkəb texniki məsələlər idi.

Əksər adamlar bu layihənin həyata keçəcəyinə inanmırıldılar. Buna baxmayaraq, London metrosu tikildi. Bu uğurlu layihə göstərdi ki, nəqliyyat sahəsində yeni ideyalar həyata keçirilə bilər.

London metrosunun ilk xətti 10 yanvar 1863-cü ildə açıldı. Əvvəlcə qatarlar parovoz vasitəsilə hərəkət edirdi. Havalandırma sistemi olsa da, tunellər parovozun tüstüsü ilə dolurdu, nafəs almaq çatın idi. Elektrikləşmiş yollar meydana çıxana qədər belə davam etdi. Bununla belə, metro milyonlarla insan üçün mühüm nəqliyyat vasitəsi idi.

Metropoliten böyük şəhərlərdəki digər nəqliyyat vasitələrindən üstün cəhətləri ilə fərqlənir. O, çoxlu sayıda sərnişin daşımağa qadirdir. Metro ti-xaca düşmür. Sərnişinlər vaxta qənaət edə bilirlər. Bu, metronu ən sürətli və etibarlı nəqliyyat növlərindən birinə çevirir. Metro ekoloji cəhətdən də daha təmiz nəqliyyat sayılır, çünki elektrik qatarları havanı zərarlı tullantılarla çirkənləndirmir.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. O, keçmiş Sovet İttifaqında Moskva, Leninqrad, Kiyev və Tbilisi dən sonra 5-ci metro idi. Bakı metrosu Şərqdə ilk metro kimi "Ginnesin Rekordlar Kitabı"na düşmüştür. Metronun "Nizami" stansiyası dünyanın ən gözəl 5 stansiyasından biri seçilmişdir.

6-1.1.1. Tapşırıq c (iş dəftəri). Şagirdlər tapşırıqda verilmiş fikirlərin doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirmək üçün götürdükləri

qeydləri yenidən nəzərdən keçirir və məlumatları analiz edirlər. Tapşırıq şagirdlərin mətni necə qaradıqlarını müəyyən etmək məqsədi daşıyır.

Cavab: doğru fikirlər – 2; 3; 4.5

Tapşırıq ɔ (iş dəftəri). Şagirdlər götürdükləri qeydlər əsasında dinləmə mətnində olmayan informasiyanı müəyyənləşdirirlər.

Cavab: 1; 2; 4; 7.

Tapşırıq d (iş dəftəri). Tapşırıq səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. O, şagirdlərin mətndəki hadisələri analizetmə və səbəb-nəticə əlaqəli hadisələri uyğunlaşdırma bacarığını inkişaf etdirir.

Cavab: Səbəb: XIX əsrin ortalarında London ciddi problemlə qarşılaşmışdı: küçələr nəqliyyatla dolu idi və şəhərdə hərəkət çox çətinləşmişdi.

Səbəb: Bakı metrosu Şərqdə ilk metrodur.

Səbəb: Metro tixaca düşmür.

Səbəb: Əvvəlcə qatarlar parovoz vasitəsilə hərəkət edirdi.

6-2.3.5. Tapşırıq e (dərslik). Şagirdlər “Reislər üzərində hərəkət” və “Metropoliten” mətnlərinin müqayisə edərək onlarda mövzu və məzmun yaxınlığını müəyyənləşdirirlər.

Cavab: Hər iki mətndə rels üzərində hərəkət edən nəqliyyat vasitələrindən danışılır. Hər iki mətndə bu sahədə olan “ilkler” əsas yer tutur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşiyə) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.	Tapşırıq ɔ, ɔ (dərslik); a (iş dəftəri)
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq d (dərslik); ɔ, ɔ, d (iş dəftəri)
İnformativ mətni mövzusundan asılı olaraq düzgün strukturlaşdırır.	Tapşırıq d (dərslik)
Oxuduğu və dinlədiyi mətnləri ideya və obrazlar baxımından müqayisə edir.	Tapşırıq e (dərslik)

3-cü dərs. “L” samiti ilə başlayan bəzi şəkilçilərin tələffüzü

- Dərslik: səh. 67
- İş dəftəri: səh. 43

Təlim məqsədləri:

1. Sözlərdə -lar², -lɪ⁴, -lɪq⁴, -la², -lan², -laş² şəkilçilərin yazılış və tələffüz qaydalarına riayət edir (st. 6-4.1.4).

Mövzuya yönəltmə

Şagirdlər “l” samiti ilə başlanan şəkilçilərlə tanışdırırlar. Müəllim deyilişi və yazılışı fərqlənən -lar², -lɪ⁴, -lɪq⁴ şəkilçilərinin işləndiyi bəzi sözlərdən nümunələri lövhəyə yazar. Onların necə tələffüz olunduğunu şagirdlərdən soruşur. Nümunələr təhlil olunur.

Dil qaydaları

Tapşırıq a (dərslik). Bu tapşırıq yönəldici xarakter daşıyır. Şagirdlər fərqləndirilmiş sözlərin tərkibini nümunəyə əsasən müəyyən edirlər. Onlara sözü kök və şəkilçilərə ayırmə bacarığı xatırladılır. Şagirdlər bu sözləri kök və şəkilçiye ayırmalı şəkilçilərin növünü müəyyənləşdirirlər, kökü, leksik və qrammatik şəkilçiləri fərqləndirmək bacarıqlarını nümayiş etdirirlər. Şagirdlərə tapşırılır ki, “l” samiti ilə başlanan şəkilçilərin tələffüzünə diqqət yetirsinlər. Cavab:

1. dərslər – dərs+lər. Dərs – isim, -lər – cəm şəkilçisi

2. sehrli – sehr+li. Sehr – isim, -li – sıfət düzəldən şəkilçi

3. yaxınlaşdı – yaxın+laş+dı. Yaxın – sıfət, -laş – sıfətdən feil düzəldən şəkilçi, -dı – keçmiş zaman şəkilçisi

4. səslə – səs+lə. Səs – isim, -lə – isimdən feil düzəldən şəkilçi

5. şiddətləndi – şiddət+lən+dı. Şiddət – isim, -lən – isimdən feil düzəldən şəkilçi, -di – keçmiş zaman şəkilçisi

6. əsgərlidə – əsgər+lik+də. Əsgər – isim, -lik – isim düzəldən şəkilçi, -də – yerlik hal şəkilçisi

“Yadda saxla” rubrikası. Rubrikada bəzi sözlərdə “l” samiti ilə başlanan şəkilçilərin yazılışı və tələffüzü ilə bağlı məlumat verilir.

6-4.1.4. Tapşırıq b (dərslik). Şagirdlərdən sözlərin yazılışında buraxılmış səhvləri düzəltmək tələb olunur. Tapşırıq qayda üzrə biliklərin möhkəmlənməsinə xidmət edir.

Cavab: 1. narlardan; 2. dərinliyi; 3. sədaqətli;

4. duzlamaq; 5. genişləndi; 6. dostlaşmışlıq

Tapşırıq c (dərslik). Şagirdlər sözlərə artırılmış şəkilçiləri düzgün formada yazırlar. Sözlərin deyişisi və yazılışı arasındaki fərqi müəyyən edirlər. Şagirdlərdən nümunəyə uyğun orfoepik qaydalar tərtib etmək tələb olunur. Tapşırıq "I" ilə başlayan şəkilçilərinin düzgün yazılış qaydası üzrə biliklərin möhkəmlənməsinə xidmət edir.

Cavab: 1-ci qrup: [sözdüx'] – sözlük; [uzunnux] – uzunluq, [me:marrix] – memarlıq; -lıq⁴ şəkilçisi [-dük'], [-nux], [-rix] kimi tələffüz olunur.

2-ci qrup: [hazırramax] – hazırlamaq, [izdəməx'] – izləmək, [düyünnəməx'] – düyünləmək; -la² şəkilçisi [-ra], [-də], [-nə] kimi tələffüz olunur.

3-cü qrup: [cəsa:rətdəmməx'] – cəsarətlənmək, [tumarramax] – tumarlanmasıq, [dannamax] – danlanmasıq;

-lan² şəkilçisi [-dəm], [-ram], [-nam] kimi tələffüz olunur.

Müəllimin nəzərinə! Orfoepiya normalarında qeyd edilir ki, -lan² şəkilçisi [-dan²], [-nan²], [-ran²] kimi tələffüz olunur. Samitlərin tələffüz qaydalarına görə, söz ortasında b, m samitlərindən əvvəl gələn n hərfi [m] kimi tələffüz olunur: dinməz [dimməz] və s. Tapşırıqda 3-cü qrupa aid nümunələrdə -lan² şəkilçisinin [-dəm], [-ram], [-nam] kimi tələffüzü bununla əlaqədardır.

4-cü qrup: [fikirrəşməx'] – fikirləşmək, [sərtdəşməx'] – sərtləşmək, [cavannaşmax] – cavalanlaşmaq

-laş² şəkilçisi [-rəş], [-dəş], [-naş] kimi tələffüz olunur.

İş dəftərindəki tapşırıqlar da mənimmsənilmiş qaydanın tətbiqini nəzərdə tutur.

Tapşırıq a (iş dəftəri). Bu tapşırıqda sözlərin tərkibini müəyyən etmək tələb olunur.

Cavab: sərhədlər – sərhəd+lər. Sərhəd – isim, -lər – cəm şəkilçisi

ağırılıq – ağır+lıq. Ağır – sıfət, -lıq – isim düzəldən şəkilçi

dərmənlamaq – dərmən+la+maq. Dərman – isim, -la – isimdən feil düzəldən şəkilçi, -maq – məsdər şəkilçisi

ətli – ət+li. Ət – isim, -li – sıfət düzəldən şəkilçi şənlənirlər – şən+lən+ir+lər. Şən – sıfət, -lən – feil düzəldən şəkilçi, -ir – indiki zaman şəkilçisi, -

lər – cəm şəkilçisi

tündləşdi – tünd+laş+di. Tünd – sıfət, -laş – feil düzəldən şəkilçi, -di – keçmiş zaman şəkilçisi

Tapşırıq b (iş dəftəri). Şagirdlər cədvəldə yanlış verilmiş sözləri düzgün yazmaqla qaydanı mənimmsədiklərini nümayiş etdirirlər.

Cavab: nişannamax – nişanlamaq; çətinləşdi – çətinləşdi; səsdəyirdi – səsləyirdi; xumarranırı – xumarlanırı.

Tapşırıq c (iş dəftəri). Bu tapşırığın tələbinə əsasən şagirdlər cümlələrdə səhv yazılmış sözləri müəyyənləşdirirlər.

Cavab: 1. maşınnarın – maşınların; 2. sərinnik – sərinlik; 3. yerrəşir – yerləşir; 4. əzizdədi – əzizlədi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərdə -lar ² , -lı ⁴ , -lıq ⁴ , -la ² , -lan ² , -laş ² şəkilçilərinin yazılış və tələffüz qaydalarına riayət edir.	Dərslikdə və iş dəftərindəki tapşırıqlar

4-cü fəsil

1-ci dərs. İlən Mask. Uğurun sırları

- Dərslik: səh. 68-71 • İş dəftəri: səh. 44

Təlim məqsədləri:

- Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır ([st. 6-1.3.1](#)).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
- Mətnin struktur elementlərini (epiqraf) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir ([st. 6-2.3.3](#)).
- Mətn haqqında fikirləri mətnindəki fakt və hadisələrlə əsaslandırır ([st. 6-2.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri mövzuya yönəltmək üçün belə suallar verə bilər:

- Müasir dövrədə ixtiralalar və ixtiraçılar haqda hansı məlumatınız var?
- İlən Mask kimdir və onun hansı layihələrindən xəbəriniz var?

Danişma

6-1.3.1. Tapşırıq a (dərslik). Şagirdlər gələcəkdə nəqliyyatın necə olacağı, onu necə təsəvvür etdikləri barədə danışırlar.

Oxu

“İlən Mask. Uğurun sırları” mətni üzrə iş. Qruplarla oxu. Müəllim şagirdləri qruplara ayırır. Hər qrupa mətnin bir hissəsini oxumağı tapşırır. Müəllim qruplara mətnin oxunması üçün vaxt verir və tapşırır ki, yeni rastlaşıqları söz və birləşmələri qeyd etsinlər. Qrup üzvləri mətni səssiz oxuyur və əsas məlumatları müəyyənləşdirirlər. Yeni rastlaşıqları söz və ifadələrin mənasını mətnin məzmununa əsasən izah edirlər.

6-2.1.2. Tapşırıq b (dərslik). Şagirdlər mətnindən əldə etdikləri bilgilər əsasında hansı layihələrdən bəhs olunmadığını müəyyənləşdirirlər.

Cavab: a; ç; f; ə

6-2.3.3. Tapşırıq c (dərslik). Cavab: “Dəmir adam” hissəsi

6-2.2.1. Tapşırıq ç (dərslik). Şagirdlər mətnindəki fakt və fikirlərdən çıxış edərək müəllifin məqsədini müəyyən edirlər. Bu tapşırıq şagirdlərin mətnin ideyası ilə bağlı fikirləri müəyyənləşdirmək, mətnindən ümumi nəticə çıxartmaq bacarı-

ğını inkişaf etdirir.

Cavab: d. Böyük yeniliklərin insan xarakteri ilə bağlı olduğunu sübut etmək

Tapşırıq d (dərslik). Şagirdlər tapşırıqda verilmiş aforizmlərlə bağlı fikir yürüdürlər.

- Şans beynini işlədənlərin üzünə gülür.

Cavab: Bu o deməkdir ki, əgər biliklərini tətbiq edərək nəsə yaratmaq istəsən, buna nail ola bilərsən. Şübhəsiz ki, bəzən bu belə olmaya da bilər. Hər zaman şanslı olmaq mümkün deyil.

- Artıq hər şey icad olunub, yeni heç nə qalmayıb.

Cavab: Bu, doğru deyil. Həyatda daim yeniliklərlə qarşılaşıraq, yeni ixtiralalar baş verir.

- Ən böyük uğur heç vaxt yixilmamaq deyil, hər dəfə yixıldan sonra ayağa qalxmaqdır.

Cavab: Düzdür, bir şeyə nail olmayıanda ümidişliyə qapılmamalısan.

Tapşırıq a (iş dəftəri). Şagirdlər mətnində verilən məlumatlardan istifadə edərək suallar tərtib edirlər.

6-2.2.1. Tapşırıq b (iş dəftəri). Şagirdlər bu tapşırıqda mətnində faktlara əsasən İlən Mask haqqında verilmiş fikirləri əsaslandırlılar. Cavab:

Müasir dövrün ən yaxşı ixtiraçılarındanandır.

Həqiqətən, İlən Mask son illərdə bir-birindən maraqlı və lazımlı ixtiralalar etmişdir. Bəziləri uğursuz olsa da, sonradan təkmilləşdirilmişdir. Amma İlən Mask bunlarla kifayətlənmir. Belə görünür ki, Mask hələ yeni-yeni ixtiralalar edəcəkdir.

Üğurlu biznesmendir.

Məlum olduğu kimi, İlən Mask milyarderdir, dünyanın ən zəngin adamlarından biridir. Mask'in ixtiraları ona böyük sərvət qazandırır.

Əzmi və cəsarətlidir.

Maskin bəzi layihələri ağlaşıqmazdır. Dəfələrlə layihələri uğursuz olub, çoxlu pul itirib, amma ruhdan düşməyib, yoluna davam edib. Mask riskə getməkdən qorxmur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Əldə etdiyi məlumatlardan istifadə etməklə mətn qurub danışır.	Tapşırıq a (dərslik)

Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq b (dərslik)
Mətnin struktur elementlərini (epiqraf) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.	Tapşırıq c (dərslik)
Mətn haqqında fikirləri mətn-dəki fakt və hadisələrlə əsas-landırır.	Tapşırıq ç, d (dərslik); b (iş dəftəri)

2-ci dərs. İlon Mask. Uğurun sırları

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 45

Təlim məqsədləri:

- Mətni təxəyyülə uyğun dəyişdirir, genişləndirir, davam etdirir ([st. 6-2.3.6](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərə frontal sorğu ilə “İlon Mask. Uğurun sırları” mətnini xatırladır. Şagirdlərə belə suallar verə bilər:

- İlon Mask kimdir?
- Onun hansı layihələri var?
- Maskin nəqliyyatla bağlı layihələri haqda nə deyə bilərsiniz?

6-2.3.6. Tapşırıq a (dərslik). Şagirdlərdən tələb olunur ki, təlimat əsasında “Marsda bir gün” adlı reportaj hazırlasınlar.

Tapşırıq a (iş dəftəri). Şagirdlər mətn-dəki informasiya əsasında məlumat vərəqini tamamlayırlar. Cavab belə ola bilər:

Kosmik turizm və Marsda yaşayış məntəqələri – *Maskin layihələrində kosmik turizmin inkişafı, Ayda və Mars planetində insanlar üçün yaşayış məntəqələrinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, kosmik gəmi ilə Marsa 100 adam və 120 ton yük çatdırmaq mümkündür.*

“Starlink” – *Bu layihəyə görə, insanlar planetimizin istənilən nöqtəsində sürətli internetlə təmin olunurlar. Bunun üçün kosmik gəmilər Yer-rətrafi orbitə internet-peyklər çıxarırlar.*

“Hyperloop” – *Bu layihə vakuumlu boruda sürətlə hərəkət edən qatarların yaradılmasını nəzərdə tutur. Həmin qatar təyyarədən sürətli və sərnişinlərin daşınması üçün çox rahat olacaq.*

Avtopilot programı – *Maskin ixtira etdiyi avtopilot programı yoldan asılı olaraq maşının sürətini və istiqamətini tənzimləyir.*

N1 beyniçi – *Bu, süni intellekt layihəsidir. Çipi canlıların beyninə yerləşdirməklə onları daha ağıllı etmək mümkündür.*

Layihələrin ortaq cəhəti – *Layihələr bir şəxsiyyət tərəfindən hazırlanmışdır və bütün dünyadan, bəşəriyyətin gələcəyi üçün faydalı olacaqdır.*

Tapşırıq b (iş dəftəri). Tapşırıq şagirdlərin məntiqi təfəkkürünün, həm də söz ehtiyatının inkişafına xidmət edir. Şagirdlər kriptoqramı həll etməklə İlon Maskın aforizmini tapırlar.

Cavab: Dünyani dəyişmək istəyirsənsə, özündən başla.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mətni təxəyyülünə uyğun dəyişdirir, genişləndirir, davam etdirir.	Tapşırıq a (dərslik)

3-cü dərs. Elektromobilin tarixi

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 46

Təlim məqsədləri:

- Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir ([st. 6-1.1.1](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdlərin mövzu ilə bağlı ilkin biliklərini yoxlamaq və dərsin mövzusuna maraqlı oynaması üçün sual verir:

- Sizcə, avtomobil markaları nəyi bildirir? Onların mənası nədir?

Dinləmə

6-1.1.1. Tapşırıq a (dərslik). Bu tapşırıq dinləmə mətni əsasında yerinə yetirilir. Müəllim “Elektromobilin tarixi” mətnini səsləndirir.

Elektromobilin tarixi

Artıq heç kəsdə şübhə yoxdur ki, galəcək avtomobillər elektromobil olacaq. Onlar ekoloji cəhətdən təmizdir, həm də ənənəvi avtomobil-lərdən bəzi cəhətlərinə görə üstündür. Adətən, elektromobillərdən səhbət düşəndə İlon Maskın “Tesla”sı yada düşür. Hətta bəziləri elə bilir ki, elektrik mühərrikli maşınlar bu yaxınlarda meydana çıxıb. Əslində bu belə deyil. Onların yaşı 200 ilə yaxındır. İnanmaq çətin olsa da, daxiliyanma mühərrik elektrik mühərrikindən sonra meydana çıxmışdır. Doğrudur, o vaxtlar ekologiyani düşünenlər az idi, amma artıq insanlar dərk edirdilər ki, elektrik mühərrikli daha səmərəlidir.

Elektromobilərin ixtiraçıları kimi müxtəlif mühəndislərin adı çəkilir. Birdəfəlik batareyası olan ilk elektromobilin ixtirası Tomas Devenport və Robert Devidsonun adı ilə bağlıdır. Bu, 1842-ci ildə baş vermişdi.

46 il sonra yaradılan elektromobil yüklənə bilən batareyaya malik idi. 1898-ci ildə sınaqdan çıxarılan elektromobilin sürəti isə saatda 60 kilometrən çox oldu. Bəli, XIX əsrin sonunda artıq sürətli elektromobilər vardi.

1895-ci ildə Amerikada keçirilən avtomobil yarışında elektromobil qalib gəldi. Bundan sonra elektromobilərin satışı çoxalmağa başladı. 1916-ci ildə hibrid, yəni benzin və elektrik mühərrikli avtomobil yarandı.

XX əsrin əvvəlləri elektromobilin tarixində qızıl dövr idi. Hətta Amerikada elektrik mühərrikli avtomobilərin istehsalı digərlərini üstələyirdi. Bu maşınların istifadəsi rahat idi, qoxusu yox idi, onlar səs-küülü deyildi. Amma onların zəif cəhəti vardı: batareyası ağır idi və onu tez-tez yüklemək lazımlı gəldi. Həmin dövrdə Fordun istehsal etdiyi benzin mühərrikli ucuz avtomobil elektromobiləri arxa plana çəkdi. Bundan sonra elektromobil bir müddət unuduldu.

90-cı illərdə elektromobilərə yenidən maraqlı yarandı. Çünkü neft bahalaşmışdı, ekoloqlar da həyacan təbili çalırdılar. Avtomobil istehsalçıları hibrid və tam elektrik avtomobiləri barədə düşünməyə başladılar.

Avtomobil bazarında "Tesla"nın meydana çıxmamasından sonra elektromobilər böyük şöhrət qazandı. Bu, qabaqcıl texnologiya, xüsusən də autopilot sayəsində oldu. Başqa istehsalçılar da elektromobilər hazırlamağa başladılar.

İlon Maskin şirkətinin "Tesla Motors" adlanmasının təsadüfi deyil. Bu şirkətə dahi ixtiraçı Nikola Teslanın adı verilib. Mənbələrin yazdığını görə o, 1931-ci ildə müasir elektromobilin prototipini nümayiş etdirmişdi. Bu hadisə belə baş verir: Tesla adı bir avtomobilin daxiliyanma mühərrikini elektrik mühərrikli ilə əvəz edir. Sonra dükandan aldığı adı detallardan kiçik bir qurğu düzəldir, naqillər birləşdirir, elektrik mühərrikini bunlara qoşduqdan sonra deyir: "İndi bizdə enerji var!" Tesla maşına minib qaza basır – maşın hərəkətə gəlir. O, bir neçə gün şəhərdə bu maşını sürür. Maşının sürəti hətta saatda 150 kilometrə qədər çatır. Bunun necə baş verdiyini heç kəs anlaya bilmir. Teslaya cadugər deyənlər də olur. Söz-söhbətdən

inciyən Tesla maşına qoyduğu kiçik qurğunu çıxarıır və bir də bu məsələyə qayitmir.

Əlbəttə, müasir elektromobilər başqa prinsiplə işləyir. Getdikcə də onların istehsalı çoxalır. Doğrudan da, bu maşınlara gələcəyin nəqliyyatı demək olar.

Şagirdlər müəllimin səsləndirdiyi dinləmə mətni əsasında qeydlər götürürler. Daha sonra qeydləri qruplaşdırmaqla yaddaş xəritəsi tərtib edirlər. Tapşırıq şagirdlərin qeydgötürmə və yaddaş xəritəsini tərtib etmək üzrə bacarıqlarının möhkəmlənməsinə, təkmilləşməsinə və tətbiqinə xidmət edir. Bu tapşırıq faktları qruplaşdırmaq bacarığının inkişafında mühüm rol oynayır.

Tapşırıq a (iş dəftəri). Tapşırıq şagirdlərin mətni necə qarvardıqlarını müəyyən etmək məqsədi daşıyır. Şagirdlər mətn əsasında suallara cavab verirlər. Cavab:

- Onların yaşı 200 ilə yaxındır.
- XIX əsrin sonunda artıq sürətli elektromobilər vardi.
- Hibrid, yəni benzin və elektrik mühərrikli avtomobil
- Bu maşınların istifadəsi rahat idi, qoxusu yox idi, onlar səs-küülü deyildi. Amma onların batareyası ağır idi.

Tapşırıq b (iş dəftəri). Bu tapşırıq da şagirdlərin mətni necə qarvardıqlarını müəyyən etmək məqsədi daşıyır. Şagirdlər mətn əsasında məlumatların doğru, yoxsa yanlış olduğunu müəyyənləşdirir və mətni diqqətlə oxuduqlarını nümayiş etdirirlər. Cavab:

- Doğrudur.* Birdəfəlik batareyası olan ilk elektromobil 1842-ci ildə ixtira edilib. 46 il sonra elektromobilərdə yüklənə bilən batareya vardi.
- Doğrudur.* 1895-ci ildə Amerikada keçirilən avtomobil yarışında elektromobil qalib gəldi.
- Yanlışdır.* Elektromobilərin zəif cəhəti vardı: batareyası ağır olduğundan tez-tez yüklemək çətin idi.
- Doğrudur.* Fordun istehsal etdiyi benzin mühərrikli ucuz avtomobil elektromobiləri arxa plana çəkdi.
- Yanlışdır.* İlk avtomobilərin ixtiraçıları kimi Tomas Devenport və Robert Devidsonun adları çəkilir. N.Tesla isə 1931-ci ildə müasir elektromobilin prototipini nümayiş etdirmişdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-

yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı suallara cavab verir.	Tapşırıq a (dərslik); a, b (iş dəftəri)

4-cü dərs. “-la” şəkilçisinin funksiyaları

- Dərslik: səh. 72
- İş dəftəri: səh. 47

Təlim məqsədləri:

1. Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir ([st. 6-4.1.4](#)).

Mövzuya yönəltmə

Bu dərsin ilk tapşırığı vasitəsilə şagirdləri mövzuya yönəltmək olar.

Dil qaydaları

Tapşırıq a (dərslik). Motivasiya xarakterli bu tapşırıq şagirdlərin diqqətini -la² şəkilçisinin işlənməsinə cəlb edir.

Cavab: 1 – c; 2 – a; 3 – b.

“Yadda saxla” rubrikası. Məlumdur ki, -la² şəkilçisi sözlərdə zərfin şəkilçisi kimi, habelə “ilə” bağlayıcısı və qoşmasının şəkilçiləşmiş forması kimi işlənir. Bu zaman o, [-nan²] kimi tələffüz olunur.

6-4.1.4. Tapşırıq b (dərslik). Şagirdlər fərqləndirilmiş sözləri nəzərdən keçirərək tələffüz formasında verilmiş şəkilçilərin hansı funksiya yerinə yetirdiklərini tapşılmalıdır. Onlar cümlələrin mənasından çıxış edərək həmin funksiyani müəyyən edə bilərlər.

Müəllimin nəzərinə! Müəllim şagirdlərə xatırlada bilər ki, -nan² tələffüz forması çıxışlıq hallı bəzi sözlərin deyilişi zamanı da ortaya çıxır. Orfoepiya normalarına görə, -dan² çıxışlıq hal şəkilçisi m, n hərfləri ilə bitən sözlərə qoşulduqda, [-nan²] kimi tələffüz olunur: adamdan [adamnan], bədəndən [bədənnən], gözündən [gözümnən], meydandan [meydannan] və s.

Cavab: 1. əlimlə (qoşma kimi); 2. kələmlə (bağlayıcı kimi); 3. səbirsizliklə (zərf düzəldən şəkilçi kimi).

“Yadda saxla” rubrikası. Burada qeyd edilir ki,

“ilə” qoşması və bağlayıcısı saitlə bitən sözlərdən sonra ayrı yazılır və [-yan²] kimi tələffüz olunur. Bəzi sözlər də var ki, onlarda ilə həmişə sözə bitişik yazılır (etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə, vaxtilə).

Tapşırıq c (dərslik). Tapşırığın tələbinə əsasən şagirdlər fərqləndirilmiş sözləri düzgün yazırlar.

Cavab: 1. metroyla – metro ilə; 2. firçaynan – firça ilə; 3. münasibəti ilə – münasibətilə; 4. vasitəsiynən – vasitəsilə.

İş dəftərindəki tapşırıqlar da mənimsənilmiş qaydanın tətbiqini nəzərdə tutur.

Tapşırıq a (iş dəftəri). Cavab:

1. oyuncaqlarla (qoşma kimi)
2. qənaətlə (zərf düzəldən şəkilçi kimi)
3. Kürlə (bağlayıcı kimi)
4. uğurla (zərf düzəldən şəkilçi kimi)
5. mahnilarla (qoşma kimi)
6. rayonla (bağlayıcı kimi)
7. diqqətlə (zərf düzəldən şəkilçi kimi)
8. Ariflə (bağlayıcı kimi)
9. Gülnarla (qoşma kimi)

Tapşırıq b (iş dəftəri). Bu tapşırıqda əvvəlcə şagirdlər fərqləndirilmiş sözləri düzgün yazırlar, sonra onlara qoşulmuş -la² şəkilçisinin hansı nitq hissəsi: qoşma, yoxsa bağlayıcı olduğunu və məna növünü müəyyənləşdirirlər. Cavab:

1. qatarla – isim+qoşma, -la vasitə bildirir;
2. yoldaşları ilə – isim+qoşma, ilə birgəlik bildirir;
3. Leyla ilə – isim+bağlayıcı, ilə birləşdirmə bildirir;
4. anası ilə – isim+qoşma, ilə birgəlik bildirir;
5. nənə ilə – isim+bağlayıcı, ilə birləşdirmə bildirir;
6. telefonu ilə – isim+qoşma, vasitə bildirir.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir.	Tapşırıq a, b, c (dərslik); a, b (iş dəftəri)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 73
- İş dəftəri: səh. 48

Təlim məqsədləri:

1. Cümlədə inversiyanın ekspressiv təsirini izah edir (**st. 6-4.2.5**).
2. Məntiqi vurğudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə edir (**st. 6-4.2.5**).
3. -acaq² [deyəcəm], -mış⁴ [demisən], -dır⁴ [maraqlıdı], -sınız⁴ [gəlirsiz], -ır⁴ [vurullar], -ar² [vurallar] kimi səsdüşümü və səsdəyişimi baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir (**st. 6-4.1.5**).
4. Sözlərdə -lar, -lı, -lıq, -la, -lan, -laş şəkilçilərinin yazılış və tələffüz qaydalarına riayət edir (**st. 6-4.1.4**).
5. Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir (**st. 6-4.1.4**).

Dil qaydaları

6-4.2.5. Tapşırıq 1 (dərslik). Şagirdlər söz sırası ilə bağlı qanuna uyğunluğu müəyyən edərək cümlələr qururlar. Tapşırıq cümlə üzvləri üzrə biliklərin yoxlanılmasına xidmət edir. Cavab:

1. Məktəbin geniş dəhlizində coxlu dibçək qoyulmuşdu.
2. Şiddətli külək ağacların yarpaqlarını yerə tökürdü.
3. Uşaqlar teatrda maraqlı tamaşaya baxdır.

Tapşırıq 2 (dərslik). Şagirdlər cümlə üzvlərinin ardıcılılığını müəyyənləşdirib məntiqi vurğulu sözü xəbərin yanında işlədirlər. Bu tapşırıq şagirdlərin dil qaydaları haqqında alıqları biliklərin möhkəmləndirilməsi ilə yanaşı, məntiqi düşüncələrinin də inkişafına yönəldilib. Cavab:

1. Kamran kitab sərgisinə noyabrda gedəcək.
2. Şagirdləri ekskursiyaya müəllim apardı.

Tapşırıq 3 (dərslik). Şagirdlər inversiya haqqında alıqları bilikləri tətbiq edirlər. Onlar məntiqi təfəkkürlərinə əsasən inversiya baş vermiş cümlələri müəyyənləşdirirlər və söz sırasını bərpa edirlər. Cavab: 1, 3

1. Yayda zəhməti çəkər, qışda ləzzəti görər.
3. Çiçəkli güllər açdı, bülbüllər dilə gəldi.

Tapşırıq 1 (iş dəftəri). Cavab:

Əsgər artıq yola düşdü, dağ yerində tərpəndi;
Günəş Vətənin göylərindən şöləsini yaydı.

6-4.1.5. Tapşırıq 4 (dərslik). Şagirdlər səhv yağılmış sözləri müəyyənləşdirir və düzgün şəkildə yenidən yazırlar. Tapşırıq xəbər vəzifəsində işlənən feillerdə bəzi şəkilçilərin düzgün yazılış qaydası üzrə biliklərin möhkəmlənməsinə xidmət edir. Cavab:

1. Çobanlar mal-qaranı yaylağa çıxarırlar.
2. Bizimlə gəzintiyə gedərsiniz?
3. Mən bu il marafonda iştirak edəcəyəm.

Tapşırıq 2 (iş dəftəri). Cavab: inanırsınız; çağıracağam; görüşərlər; maraqlanırlar.

6-4.1.4. Tapşırıq 5 (dərslik). Cümlələrdə nöqtələrin yerinə uyğun şəkilçilər yazmaq tələb olunur. Tapşırıq dil qaydasının möhkəmlənməsinə xidmət edir. Cavab:

1. Sərnişinlər avtobuslara mindilər.
2. Atam günortaya qədər bağda işlədi.
3. XVIII əsrədə Azərbaycanda xanlıqlar yarandı.
4. Təhsilli və savadlı olmaq hər zaman vacibdir.

Tapşırıq 3 (iş dəftəri). Cavab: gözdüyüünü, şəhərri

Tapşırıq 4 (iş dəftəri). Cavab: 1-ci sütun: a. məktəbli; 2-ci sütun: c. sərinlik; 3-cü sütun: a. başlamaq; 4-cü sütun: a. daşlar; 5-ci sütun: b. ruhlanmaq

6-4.1.4. Tapşırıq 6 (dərslik). Cümlələrdə fərqlindirilmiş sözlər -la, -lə morfeminin səhv yazıldığı zərf, qoşma və bağlayıcıdır. Həmin morfemlər fərqli tələffüz olunur. Cavab:

1. Mən dik yoxusu *güclə* çıxdım.
2. Cahid *qardaşı ilə* məşqə getdi.
3. İkimiz də *aramla* addımlayırdıq.
4. *Babamla* Səməd əmi mühəribə veteranıdır.

Tapşırıq 5 (iş dəftəri). Cavab: 1. zərf ; 2. qoşma; 3. bağlayıcı

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlədə inversiyanın ekspressiv təsirini izah edir.	Tapşırıq 3 (dərslik); 1 (iş dəftəri)

Məntiqi vurğudan asılı olaraq cümlədə uyğun söz sırasından istifadə edir.	Tapşırıq 1, 2 (dərslik)
-acaq ² [deyəcəm], -mış ⁴ [de-misən], -dır ⁴ [maraqlıdı], -sınız ⁴ [gəlirsiz], -ır ⁴ [vurullar], -ar ² [vurallar] kimi səsdüşümü və səsdəyişimi baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.	Tapşırıq 4 (dərslik); 2 (iş dəftəri)
Sözlərdə -lar, -lı, -lıq, -la, -lan, -laş şəkilçilərinin yazılış və tələffüz qaydalarına riayət edir.	Tapşırıq 5 (dərslik); 3, 4 (iş dəftəri)
Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir.	Tapşırıq 6 (dərslik); 5 (iş dəftəri)

bölmə

8

KİTABIN TARİXİ

Dərs	Mövzu	Məzmun xətləri	Dərslik səh.	İş dəftəri səh.	MV səh.
1-ci fəsil					
1	Qədimdə kitab işi	Oxu	74-77	49	168-169
2	Qədimdə kitab işi	Oxuyub-qavrama	77-78		169-170
3	Zər qədrini zərgər bilər	Dinləmə	78	50	170-172
4	Mənsubiyyət şəkilçisinin yazılışı	Dil qaydaları	79	51	172-173
2-ci fəsil					
1	Kitab çapı	Oxu	80-82	52	173-174
2	Kitab çapı	Danışma	83	53	174-175
3	Yavaş-yavaş tələs	Dinləmə	83	54	176-177
4	“O” və “bu” əvəzlik-lərindən sonra vergül	Dil qaydaları	84	55	177
3-cü fəsil					
1	Naşirlər və oxucular	Danışma	85		178
2	Azərbaycanda ilk naşirlər	Oxu	86-88	56	178-179
3	Azərbaycan nəşriyyatları. Təqdimat	Danışma	88	57	179-180
4-cü fəsil					
1	Müasir kitablar	Oxu	89-90	58	181
2	Müasir kitablar	Danışma	91	59	181-182
Ümumiləşdirici təkrar			92-93	60-63	183-185

1-ci fəsil

1-ci dərs. Qədimdə kitab işi

- Dərslik: səh. 74-77
- İş dəftəri: səh. 49

Təlim məqsədləri:

- Öyrəndiyi akademik sözlərdən və frazeoloji ifadələrdən təqdimat və dialoji nitq zamanı istifadə edir ([st. 6-1.4.1](#)).
- Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).

Mövzuya yönəltmə

Müəllim şagirdləri danışma fəaliyyətinə cəlb etmək üçün yönəldici suallar verir:

– Sizcə, kitab necə hazırlanır?

Şagirdlər suala cavab verməklə mövzu haqqında fikirlərini bildirirlər.

Danişma

6-1.4.1. Tapşırıq a (dərslik). Əvvəl tapşırıqda verilmiş söz ehtiyatı üzrə iş aparılır. *Nəşriyyat, mətbəə, redakta, tərtibat* və *qəlib* sözləri izah edilir. Daha sonra müəllim şagirdlərin diqqətini tapşırıqda verilmiş şəkillərə və şəkillərə aid alt-yazılara yönəldir. Müəllim *nəşriyyat* və *mətbəə* sözlərinə xüsusi diqqət ayırır və bu iki müəssisənin fəaliyyəti arasında fərqi izah edir. Bundan sonra şagirdlər “Müasir dövrədə kitab necə ərsəyə gəlir?” mövzusunda rabitəli mətn qurub danışırlar. Mətnin məzmunu təxminən belə ola bilər:

Müasir dövrədə kitablar iki mərhələdə və müxtəlif müəssisələrdə hazırlanır: nəşriyyatda və mətbəədə. Əvvəlcə kitab nəşriyyatda hazırlanır. Müəllif əsərini nəşriyyata təqdim edir. Burada əsərin redakta, bədii-texniki tərtibat işləri həyata keçirilir. Yəni redaktorlar tərəfindən əsər redakta edilir: əsər dil-üslub, eləcə də məzmun-struktur cəhətdən təkmilləşdirilir. Rəssamlar əsərə illüstrasiyalar çəkir, dizaynerlər isə səhifələri, üz qabığını tərtib edərək əsəri kitab şəklində hazırlayırlar.

Kitab istehsalının ikinci mərhələsi mətbəədə həyata keçirilir. Bu müəssisədə əvvəlcə kitabın qəlibi hazırlanır. Daha sonra səhifələr çap olunur. Səhifələr düzgün ardıcılıqla kitab şəklində yiğilir və cildlənir.

Tapşırıq b (dərslik). Şagirdlər tapşırıqda adı

çəkilmiş yazı materialları haqqında dərsliyin I hissəsində “Qədimdə yazı” bölməsində məlumat almışlar. Bu məlumatlara əsasən yazının yaranması mövzusunda danışırlar.

Yazı materiallarının istifadə ardıcılılığı: daş, gil, papirus, perqament, ipək, kağız.

Oxu

“Qədimdə kitab işi” mətni üzrə iş. Səssiz oxu.

Əvvəlcə şagirdlər onlara verilmiş vaxt ərzində “Qədimdə kitab işi” mətnini səssiz oxuyurlar.

Tapşırıq a (iş dəftəri). Tapşırıq bölmədə istifadə olunan açar sözləri şagirdlərin nə qədər məniməsədiklərini yoxlamağa imkan verir. Krosvordun cavabı:

Yuxarıdan aşağı: 1. mətbəə; 2. redaktə; 4. təribat

Soldan-sağ: 3. qəlib; 5. nəşriyyat; 6. miniatürçü

Söz ehtiyatı.

6-2.1.3. Tapşırıq c (dərslik). Cavab:

Bir şairin şeirlər külliyyatı (lirik şeirlər məcməsi). Füzulinin “Divan”ı Şərq poeziyasının ən gözəl nümunələrindəndir.

Orta əsrlərdə Yaxın Şərq ölkələrində məhkəmə, dəftərxana funksiyası yerinə yetirən dövlət qurumu da divan adlanırdı. “Divan qurmaq”, “divan tutmaq” ifadələri “divan” sözünün məhz bu mənası ilə bağlıdır. “Divan qurmaq” məhkəmədəki kimi ciddi sorğu-suala tutmaq deməkdir. “Divan tutmaq” ifadəsi isə dilimizdə, əsasən, çox incitmək, cəzalandırmaq mənasında işlənir.

Tapşırıq c (dərslik). Cavab: “Şah” keçmişdə dövləti idarə edən şəxsin titulu idi. Və bu sözün həqiqi mənasıdır. “Şah” sözü məcazi mənada da işlənir: ən birinci, ən yaxşı, ən nümunəvi. “Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si kimi şah əsərləri” deyərkən nümunəvi əsərlər mənası nəzərdə tutulur.

Oxuyub-anlama

6-2.1.2. Tapşırıq d (dərslik). Cavab: c. Azərbaycanda hazırlanan ilk kitab hansıdır?

Tapşırıq b (iş dəftəri). Cavab: redaktor; dizayner

Tapşırıq c (iş dəftəri). Cavab:

a. Yazının və kağızin ixtirası kitabın yaranmasına səbəb olub.

b. Qədimdə Yaxın Şərq ölkələrində kitab emalatxanaları fəaliyyət göstərirdi.

d. Mir Seyidəlinin hazırladığı kitab Londondakı

sərginin ən dəyərli eksponatı seçilib.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Öyrəndiyi akademik sözlərdən və frazeoloji ifadələrdən təqdimat və dialoji nitq zamanı istifadə edir.	Tapşırıq a, b (dərslik); a (iş dəftəri)
Kontekstdən çıxış edərək omonim və ya çoxmənalı sözün mətnindəki mənasını müəyyən edir.	Tapşırıq c, ç (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq d (dərslik); b, c (iş dəftəri)

2-ci dərs. Qədimdə kitab işi

- Dərslik: səh. 77

Təlim məqsədləri:

- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).
- Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşıya, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir (**st. 6-2.3.3**).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş “Qədimdə kitab işi” mətnini xatırlatmaq üçün frontal sorğu keçirir. Frontal sorğu zamanı aşağıdakı suallardan istifadə edilə bilər:

- Orta əsrlərdə kitab emalatxanaları, əsasən, harada yaradıldı?
- Kitab emalatxanalarında hansı peşə sahibləri fəaliyyət göstərildilər?
- Xəttatlıq sənəti nə üçün böyük nüfuz qazanmışdı?

Oxuyub-qavrama

6-2.3.3. Tapşırıq a (dərslik). Cavab: c. Orta əsrlərdə Yaxın Şərqdə kitab mədəniyyəti haqqında məlumat vermək. İnformativ mətnidir.

Tapşırıq b (dərslik). Cavab: Ustad xəttatlar gündə səkkiz-on beytə qədər şeir köçürə bilirdilər. Ustalıq yalnız məhsuldarlıqla ölçülmürdü. Haşıyədə verilmiş rəvayət xəttatlığının nə qədər çətin

bir iş olduğunu, bilik, zəhmət və zaman tələb etdiyini göstərir.

Tapşırıq c (dərslik). Cavab: I və II abzaslar “Kitab emalatxanaları”; III, IV, V və VI abzaslar “Xəttatlar”; VII abzas “Miniatürçülər”; VIII və IX abzaslar “Cildçilər” yarımbaşlıqları ilə adlandırıla bilər.

Tapşırıq ç (dərslik). Cavab: Tapşırıqda belə bir məlumat verilib: “Hər bir xalqın yazısı, yazı alətləri, yazı materialları, kitab və kitabxana tarixi dünya mədəniyyəti tarixinin bir qolu, tərkib hissəsidir. Azərbaycan xalqının da yazı və kitab tarixi çox qədim zamanlara gedib çıxır”. Bu məlumatla mətnin giriş hissəsini genişləndirmək olar.

Tapşırıqda verilmiş daha bir məlumat isə belədir: “Azərbaycanın məşhur xəttatlarında biri də Cəfər Təbrizi idi. O, Nizami Gəncəvinin “Xəmsə”, Sədi Shirazinin “Gülüstan”, Firdovsinin “Şahnamə” kimi əsərlərinin üzünü köçürmüdü. Bu kitablar hazırda İstanbul, Tehran kimi şəhərlərin kitabxanalarında saxlanılır”. Bu məlumat mətnin 2-ci abzasından sonra əlavə edilə bilər. Çünkü 2-ci abzasda Azərbaycanın hökmədar saraylarında kitab emalatxanalarının fəaliyyət göstərdiyi qeyd olunur, bu emalatxanalarda xəttatların, miniatürçülərin, cildçilərin çalışdığı qeyd edilir.

“Diqqət et” rubrikası. Müəllim şagirdlərin diqqətini bu rubrikaya yönəldir, bədii və qeyri-bədii mətnlərdə istifadə olunan dil vahidlərindən danışır.

Tapşırıq d (dərslik). “Qədimdə kitab işi” mətnində haşıyədəki hissədə məcazi mənalı söz və ifadələrdən, danişq tərzinə yaxın cümlələrdən istifadə edilir. Qeyri-bədii mətnlərdə bəzən real hadisə və faktlar haqqında bədii, obrazlı şəkildə məlumat verilir. Bu cür mətnlərdə şəxslərin diaЛОqları, düşüncələri, hiss-həyəcanı təsvir oluna bilər. Burada məqsəd informasiyanı oxucuya daha maraqlı və cəlbedici şəkildə çatdırmaqdır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq a, d (dərslik)
Mətnin struktur elementlərini (başlıq, yarımbaşlıq, illüstrasiya, haşiyə, epiqraf və s.) onun ideyası və tərkib hissələri ilə əlaqələndirir.	Tapşırıq b, c, ç (dərslik)

3-cü dərs. Zər qədrini zərgər bilər

- Dərslik: səh. 78 • İş dəftəri: səh. 50

Təlim məqsədləri:

- İnformativ mətndə əsas fikri təsdiq edən faktları müəyyənləşdirir ([st. 6-1.1.2](#)).
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir ([st. 6-2.3.3](#)).
- Mövzu üzrə qeyri-xronoloji mətn yazır ([st. 6-3.2.1](#)).

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdlərin diqqətini dinləmə mətninin adına yönəldir:

- “Zərgər” sözünün kökü hansı sözdür?
- Sizcə, “Zər” və “zərgər” sözləri arasında hansı məna əlaqəsi var?

“Zər” və “Zərgər” sözlərinin mənasına əsasən “Zər qədrini zərgər bilər” ifadəsi izah edilir. Bu, şagirdlərə dinləmə mətnini daha yaxşı anlamağa kömək edəcək.

Dinləmə

Müəllim dinləmə mətnini səsləndirir:

Zər qədrini zərgər bilər

XII əsr Azərbaycan kitab mədəniyyətinin qızıl dövrü sayılır. Bu mədəniyyətin bir çox sahifələri dahi Nizaminin adı ilə bağlıdır.

Bir sıra elm sahələrini mükəmməl bilən şair, həm də mahir xəttat, bacarıqlı kitab ustası olmuşdur. Kitaba böyük sevgi ilə yanaşan Nizami cildçilik peşəsinə də xüsusi önəm verirdi. O düşünürdü ki, kitabın cildi də məzmunu kimi gözəl olmalıdır. Şair əsərlərində bu haqda belə deyərdi: “Alici olmasa, tanınmaz gövhər”.

Bu dövrdə Nizaminin vətəni olan Gəncə kitabçılıq mərkəzi kimi tanınmışdı. Burada elə bir kitabxanalar yerləşirdi ki, onların nəzdində kitab

emalatxanaları fəaliyyət göstərirdi. Dünyanın bir çox şəhərlərindən gətirilən kitablar burada xəttatlar tərəfindən çoxaldılır, müxtəlif şəhərlərdəki kitabxanalara yayılırdı.

Çox maraqlıdır ki, heç vaxt doğma şəhərini tərk etməyən şair ensiklopedik biliklərə malik idi. Şair bu məsələyə belə aydınlıq gətirirdi: “Dünyanı ayaqla yox, başımla dolaşmışam mən”. Həqiqətən də, şairin ensiklopedik biliklərinin mənbəyi məhz Gəncə kitabxanaları olmuşdur. Bu dövrdə Atabəylərin saray kitab evi Gəncənin ən zəngin kitabxanası sayılırdı. Şairin dayısı Xacə Ömər Atabəylərin vəziri idi. Xacə Ömər həm də saray kitabxanasına rəhbərlik edirdi. Nizami də dayısının vasitəsilə bu kitabxanadan bəhrələnirdi.

Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

6-1.1.2. Tapşırıq a (dərslik). Şagirdlər dinlədikləri mətnin məzmununu qarvadıqlarını nümayiş etdirir, mətndə adı çəkilən məşhur Azərbaycan şairi Nizami Gəncəvi haqqında bildiklərini danışırlar.

Tapşırıq b (dərslik). Cavab: Dinləmə mətnindəki məlumatlarla “Qədimdə kitab işi” mətninin əsas hissəsini, miniatürçü və cildçilərdən bəhs edən abzaslarını genişləndirmək mümkündür.

Tapşırıq a (iş dəftəri). Cavab: 1. Çox maraqlıdır ki, heç vaxt doğma şəhərini tərk etməyən şair ensiklopedik biliklərə malik idi. Şair bu məsələyə belə aydınlıq gətirirdi: “Dünyanı ayaqla yox, başımla dolaşmışam mən”. Həqiqətən də, şairin ensiklopedik biliklərinin mənbəyi məhz Gəncənin kitabxanaları olmuşdur. 2. XII əsrənət Atabəylərin saray kitabxanası Gəncənin ən zəngin kitabxanası sayılırdı. Şairin dayısı Xacə Ömər Atabəylərin vəziri idi. Xacə Ömər həm də saray kitabxanasına rəhbərlik edirdi. Nizami də dayısının vasitəsilə bu kitabxanadan səmərəli istifadə etmişdir.

Tapşırıq b (iş dəftəri). Şagirdlər bu fəsildə aldıqları məlumatlara əsasən “Qədimdə kitab işi” haqqında yaddaş xəritəsi hazırlayırlar. Cavab:

Yazının və kağızin ixtirası: Yazının və kağızin ixtirası kitabın yaranmasına zəmin yaradıb. Bu da öz növbəsində bəşəriyyətin inkişafında böyük rol oynayıb.

Emalatxanaların təşkili: Yaxın Şərqiñ bir çox ölkələrində olduğu kimi Azərbaycanda da hökmardar saraylarında kitab emalatxanaları fəaliyyət göstərirdi. Burada kitab üzü köçürmək, tərcümə etmək,

cildləmək və s. üçün hər şərait yaradılırdı. Emalatxanalarda xəttatlar, miniatürçülər, cildçilər çalışırdılar.

Kitab ustalarının fəaliyyəti: Gözəl xətti olan xəttatlar müəlliflərin əsərlərinin üzünü köçürüdülər. Bu, ağır zəhmət və zaman tələb edən məsuliyyətli bir iş idi. Elə buna görə də qədimdə xəttatlıq nüfuzlu sənət növlərindən biri sayılırdı. Məşhur xəttatların adları kitab müəllifləri ilə yanaşı çəkilirdi.

Kitab işində miniatürçülərin rolü əvəzsiz idi. Bu sənətkarlar kitabların səhifələrini, cildlərini nəfis miniatürlərlə bəzəyirdilər.

Mahir cildçilər kitab cildləri hazırlayırdılar. Məsələn, Nəvainin "Divan"ı Londonda keçirilmiş sərgidə nəfis cild tərtibatına və miniatürlərinə görə sərginin ən dəyərli eksponatı kimi qiymətləndirilmişdi.

Şair və yazıçıların rolu: XII əsr Azərbaycan kitab mədəniyyətinin qızıl dövrü sayılır. Bu mədəniyyətin bir çox səhifələri dahi Nizaminin adı ilə bağlıdır. Nizami Gəncəvi mahir xəttat, bacarıqlı kitab ustası olmuşdur. Kitaba böyük sevgi ilə yanaşan şair cildciliyə də xüsusi önəm verirdi. O düşünürdü ki, kitabın cildi də məzmunu kimi gözəl olmalıdır.

Yazı

6-2.3.3. Tapşırıq c (dərslik). Şagirdlər artıq bilirlər ki, mövzusundan asılı olaraq qeyri-bədii mətnlərin müxtəlif strukturu ola bilər. Məsələn, xronoloji mətnlərin zaman ardıcılığı, qeyri-xronoloji mətnlərin altmövzular – yarımbaşlıqlar üzrə strukturlaşdırılması haqqında məlumatları var. Bu tapşırıq şagirdlərə qeyri-bədii mətnlərin mövzusundan asılı olaraq düzgün strukturlaşdırmaq bacarığını aşılıyor.

Şagirdlərin cavabı təxminən belə ola bilər: "Qədimdə kitab işi" mətni qeyri-xronoloji mətnidir. Çünkü burada məlumatlar altmövzular – yarımbaşlıqlar üzrə verilib. Məsələn, "Qədimdə kitab işi" mətninin müxtəlif abzaslarında xəttatların, miniatürçülərin, cildçilərin rolundan bəhs edilib.

Tapşırıq c (dərslik). Şagirdlərin cavabı təxminən belə ola bilər: Bu mövzuda yazılıcaq xronoloji mətndə kitab işinin inkişafının müxtəlif dövrləri xronoloji ardıcılıqla təsvir edilərdi.

"Diqqət et" rubrikası. Müəllim şagirdlərin diqqətini bu rubrikaya yönəldir və qeyri-xronoloji mətnlər haqqında məlumatı şərh edir.

6-3.2.1. Tapşırıq d (dərslik). Tapşırıq şagirdlərin qeyri-bədii mətnin strukturu haqqında aldıqları biliklərin möhkəmləndirilməsinə yönəldilib, eyni zamanda yaradıcı təfəkkürün inkişafına xidmət

edir.

Müəllimin nəzərinə. Tapşırıqda təqdim edilmiş cədvələ nəzər salaq. Bu məlumatlar fəslin ilk tapşırığında şifahi şəkildə müzakirə edilib. Yaxşı olardı ki, şagirdlərin diqqəti həmin tapşırıga yönəlsin və sual-cavab yolu ilə məlumatlar təkrar edilsin.

Şagirdlərin yazısı təxminən belə ola bilər:

İohan Quttenberqin ixtirası ilə başəriyyətin inkişafında böyük rol oynayan kitab yarandı. Müxtəlif dövrlərdə kitablar müxtəlif üsullarla yaransa da, eyni məqsədi daşıyırırdı.

Kitablar qədimdə padşahların, alımların yaratdığı kitab emalatxanalarında hazırlanırdı. Burada kitab üzü köçürmək, tərcümə etmək, cildləmək və s. üçün hər şərait yaradılırdı. Emalatxanalarda xəttatlar, miniatürçülər, cildçilər çalışırdılar. Gözəl xətti olan xəttatlar müəlliflərin əsərlərinin üzünü köçürüdülər. Ona görə də bu dövrdə yaradılan kitablar "əlyazma" adlandırılır. Bu, ağır zəhmət və zaman tələb edən məsuliyyətli bir iş idi. Elə buna görə də qədimdə xəttatlıq nüfuzlu sənət növlərindən biri sayılırdı. Məşhur xəttatların adları kitab müəllifləri ilə yanaşı çəkilirdi.

Kitab işində miniatürçülərin rolü əvəzsiz idi. Bu sənətkarlar kitabların səhifələrini, cildlərini nəfis miniatürlərlə bəzəyirdilər. Azərbaycan cildçilərin məharətlə hazırladıqları kitab cildləri müxtəlif ölkələrdə keçirilmiş sərgilərdə nəfis cild tərtibatına və miniatürlərinə görə ən dəyərli eksponat kimi qiymətləndirilirdi.

Müasir dövrdə kitablar iki mərhələdə və müxtəlif müəssisələrdə hazırlanır: nəşriyyat və mətbəədə. Əvvəlcə kitab nəşriyyatda hazırlanır. Müəllif əsərini nəşriyyata təqdim edir. Burada əsərin redaktə, bədii-tekniki tərtibat işləri həyata keçirilir. Yəni redaktorlar tərəfindən əsər redaktə edilir: əsər dil-üslub, eləcə də məzmun-struktur cəhətdən təkmiləşdirilir. Rəssamlar əsərə aid illüstrasiyalar çəkir, dizaynerlər isə səhifələri, üz qabığını tərtib edərək əsəri kitab şəklində hazırlayırlar.

Kitab istehsalının ikinci mərhələsi mətbəədə həyata keçirilir. Bu müəssisədə əvvəlcə kitabın qəlibi hazırlanır. Daha sonra səhifələr çap olunur. Səhifələr düzgün ardıcılıqla kitab şəklində yiğilir və cildlənir.

Ümumiyyətlə, demək olar ki, dövründən asılı olmayaraq, kitabın ərsəyə gəlməsi məsuliyyətli bir işdir. Və kitab işində hər bir dövrün məşhur sənətkarları, mütəxəssisləri yaşayış-yaratmışlar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-

yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
İnformativ mətndə əsas fikri təsdiq edən faktları müəyyənləşdirir.	Tapşırıq a, b (dərslik); a, b (iş dəftəri)
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq c, ç (dərslik)
Mövzu üzrə qeyri-xronoloji mətn yazır.	Tapşırıq d (dərslik)

4-cü dərs. Mənsubiyyət şəkilçisinin yazılışı

- Dərslik: səh. 79
- İş dəftəri: səh. 51

Təlim məqsədləri:

- “Tale”, “mənbə” kimi sözlərdə mənsubiyyət şəkilçisinin yazılış qaydalarına əməl edir ([st. 6-4.1.6](#)).
- Rəqəmlə yazılan miqdardan saylarında mənsubiyyət şəkilçisinin ixtisarı qaydalarına əməl edir ([st. 6-4.1.6](#)).

Mövzuya yönəltmə

Bu dərsin ilk tapşırığı vasitəsilə şagirdləri mövzuya yönəltmək olar. Şagirdlər artıq mənsubiyyət şəkilçiləri ilə tanışdırılar.

Dil qaydaları

Tapşırıq a (dərslik). Şagirdlər “dəftər”, “quzu” sözlərinə artırılmış şəkilçilərin funksiyasını və onlar arasındaki fərqi izah edirlər: bu sözlərə mənsubiyyət şəkilçisi artırılmışdır. “Dəftər” sözdən fərqli olaraq saitlə bitən “quzu” sözdən III şəxsin mənsubiyyət şəkilçisindən əvvəl bitişdirici samitdən istifadə edilmişdir. Cavab:

Mənim dəftərim, quzum

Sənin dəftərin, quzun

Onun dəftəri, quzusu

Bizim dəftərimiz, quzumuz

Sizin dəftəriniz, quzunuz

Onların dəftəri, quzusu

“Yadda saxla” rubrikası. Şagirdlər rubrikadakı məlumatı nəzərdən keçirirlər. Şagirdlərə izah edilir ki, tale, mənafə, mənbə, mənşə, mövqe, nə, su sözlərinə mənsubiyyət şəkilçisi artırıldıqda köklə şəkilçi arasına y bitişdirici samiti əlavə edilir.

6-4.1.6. Tapşırıq b (dərslik). Bu tapşırıq “Yadda saxla” rubrikasındaki qaydanın tətbiqinə əsaslanır. Şagirdlər rubrikada verilən istisna sözlərə uyğun mənsubiyyət şəkilçisini artırırlar. Tapşırığın şərtinə əsasən nöqtələrin yerinə tələb olunan mənsubiyyət şəkilçisi yazmaqla cümlələri tamamlamaq lazımdır. Cavab:

- Etimologiya sözlərin *mənşəyini* öyrənir.
- Bu məsələ ilə bağlı öz *mövqeyimi* bildirməliyəm.
- O yaşlı qadın sənin *nəyindir*?

Tapşırıq a (iş dəftəri). Şagirdlər öyrəndikləri qaydaya əsaslanaraq hansı sözlərdə mənsubiyyət şəkilçisinin səhv yazıldığını müəyyən edirlər.

Cavab:

- Bəzi sözlərin *mənşəyi* haqda müxtəlif mülahizələr irəli sürülür.
- Ensiklopediya mühüm məlumat *mənbəyidir*.
- Müzakirə zamanı onun *mövqeyi* məlum oldu.

Tapşırıq c (dərslik). Bu tapşırıq rəqəmlə yazılmış saylara mənsubiyyət şəkilçisinin artırılması ilə bağlıdır. Şagirdlər verilmiş cümlələrdə həmin sayıları tələffüz etməklə şəkilçilərin işlənməsini izah edə və hansı şəkilçinin ixtisar olunmasını müəyyənləşdirə bilərlər. Cavab: mənsubiyyət şəkilçisi

“Yadda saxla” rubrikası. Bu rubrikada rəqəmlə yazılmış miqdardan saylarında mənsubiyyət şəkilçisinin işlənməsi ilə bağlı qaydalar öz əksini tapır. Şagirdlərin diqqətinə çatdırılır ki, həmin miqdardan sayları mənsubiyyət şəkilçisindən başqa, hal və xəbərlik şəkilçilərini də qəbul edə bilər. Şagirdlərə mənsubiyyət şəkilçisinin nə vaxt yazıldığı, nə vaxt ixtisar olunduğu izah edilir.

Tapşırıq ç (dərslik). Şagirdlər sözlə verilmiş sayları rəqəmlə yazaraq öyrəndikləri qaydanı tətbiq edirlər. Cavab:

- Şagirdlərin 2-si növbətçi olacaq.
- İclasımız ayın 14-dədir.
- Yanvarın 27-də qış tətili başlayır.

6-4.1.6. Tapşırıq b (iş dəftəri). Bu tapşırıqda sözlə verilmiş sayların rəqəmlə yazılması tələb olunur. Şagirdlər mənsubiyyət şəkilçisinin işlənməsinə diqqət edirlər. Sonra həmin nümunələri cümlədə işlədirlər. Cavab:

vaqonların yeddisi – vaqonların 7-si
iyunun on dördünə – iyunun 14-nə
sentyabrın iyirmisində – sentyabrın 20-də
əsgərlərin səkkizi – əsgərlərin 8-i
qələmlərin biri – qələmlərin 1-i
kitabların on beşi – kitabların 15-i

ayın on doqquzundan – ayın 19-dan

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
“Tale”, “mənbə” kimi sözlərdə mənsubiyyət şəkilçisinin yazılış qaydalarına əməl edir.	Tapşırıq b (dərslik); a (iş dəftəri)
Rəqəmlə yazılan miqdar saylarında mənsubiyyət şəkilçisinin ixtisarı qaydalarına əməl edir.	Tapşırıq c, ç (dərslik); b (iş dəftəri)

2-ci fəsil

1-ci dərs. Kitab nəşrində ilk addımlar

- Dərslik: səh. 80-82
- İş dəftəri: səh. 52

Təlim məqsədləri:

- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmadığı söz və ifadələrin mənasını müəyyən edir ([st. 6-2.1.3](#)).
- Söz tərkibindəki morfemlərin semantikasından çıxış edərək sözün mənasını müəyyənləşdirir ([st. 6-4.4.1](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Şagirdlər tapşırıqda qoyulmuş suallara cavab verir, kitab işinin inkişafına səbəb olmuş ixtiralar (kağız və yazı) haqqında danışırlar.

Oxu.

6-2.1.2. Tapşırıq b (dərslik). *İstiqamətləndirilmiş oxu.* Şagirdlər mətni səssiz oxuyurlar və kitab işinin inkişafı ilə bağlı vacib məqamları qeyd edirlər.

Oxuyub-qavrama. Söz ehtiyatı

6-2.1.3. Tapşırıq c (dərslik). Cavab: 2. Çap materiallarının (kağız, kitab və s.) standart ölçüsü. A5 formatı.

Tapşırıq ç (dərslik). Cavab:

İtalik şrift Aldo Manutsi tərəfindən yaradılmışdır. O, italiyalı olduğu üçün yaratdığı şrift belə adlandırılmışdır.

6-4.4.1. Tapşırıq d (dərslik). Tapşırığın uğurla yerinə yetirilməsi üçün şagirdlərin diqqətini “innovasiya” və “novator” sözlərinin izahlarına yönəltmək tövsiyə edilir:

Cavab: Hər ikisi mənşəcə latın sözüdür, mənaları yenilənmə, yeniləşdirən deməkdir.

etimoloji məna	lat. innovato - yenilənmə	lat. novator- yeniləşdirən
nümunə	innovasiya mərkəzi	novator sənətkar
baş söz	innovasiya	novator
nitq hissəsi	isim	sifət

izah	elmdə, iqtisadiyyatda və s.-də yenilik; texnoloji baxımdan təzə olan bir şey	müəyyən fəaliyyət sahəsində yeni ideya, forma və üsullar irəli sürən və gerçəkləşdirən (şəxs)
tələffüz forması	[innavasiya]	[navator]

6-2.1.3. Tapşırıq e (dərslik). Cavab: məlum olan şeylərdən danışmaq.

6-2.1.2. Tapşırıq e (dərslik). Cavab:

1. Kitabların əlyazma deyil, mexaniki üsulla hazırlanması ideyası ilk dəfə VIII əsrдə Çində və Koreyada yaranmışdı.

2. Qutenberqin yaratdığı çap dəzgahı hər hansı mətnin surətini az bir zamanda çoxlu sayıda çıxarmağa imkan verirdi.

3. Durğu işarələrindən istifadəyə dair ilk təlimat kitabı hazırladı. Əlyazısını xatırladan "kursiv" adlandırılın şrift işləyib hazırladı. Çap səhifəsinin dizaynında normalar yaratdı: səhifələr nömrələndi, şriftlərin və mətnin kənarındaki boşluqların ölçüləri dəqiqliyi prinsiplərə uyğun verildi. Kiçik formatlı kitabçılar çap etdi.

Tapşırıq a (iş dəftəri). Cavab: 3 və 6-ci suallar.

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – a; 2 – b; 3 – c; 4 – a; 5 – b; 6 – c.

Tapşırıq c (iş dəftəri). Cavab:

Durğu işarələrini standartlaşdırıldı. *Orta əsrlərdə müəlliflər mətn yazarkən özünəməxsus durğu işarələri işlədirildilər. Bu müxtəliflik çətinlik yaradır, anlaşılmazlığı səbəb olurdu. Manutsi bu çətinliyi aradan qaldırmaq məqsədilə "Müəlliflər üçün məsləhətlər" adlı kitabça hazırladı.*

Çap kalliqrafiyası sahəsində yeniliklər etdi. *Manutsi zərif və azca maili olan yeni şrift işləyib hazırladı. Əl yazısını xatırladan bu şrift "kursiv" adlandı. Bu şriftdən əsasən mətndəki bəzi hissələri fərqləndirmək üçün istifadə edilir.*

Çap səhifəsinin dizaynında normalar yaratdı. *Səhifələr nömrələndi, şriftlərin və mətnin kənarındaki boşluqların ölçüləri dəqiqliyi prinsiplərə uyğun verildi.*

Kiçik formatlı kitabçılar çap etdi. *Manutsinin cib ölçüsünə uyğun hazırladığı kitabçılar ucuzluluğuna və asan daşındığına görə oxucular üçün daha əlçatan oldu. Klassik və müasir əsərləri kiçik*

formatda nəşr etməklə naşır geniş oxucu audience-riyası yaratdı.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Kontekstə əsasən tanış olmadığı söz və ifadələrin mənasını müəyyən edir.	Tapşırıq c, ç, e (dərslik)
Söz tərkibindəki morfemlərin semantikasından çıxış edərək eyni mənşəli olduğunu sübut edir.	Tapşırıq d (dərslik)
Mətnin məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq b, a (dərslik); a, b, c (iş dəftəri)

2-ci dərs. Kitab nəşrində ilk addımlar

- Dərslik: səh. 83
- İş dəftəri: səh. 53

Təlim məqsədləri:

- Sual verməklə danişanın fikrini dəqiqləşdirir və ona münasibət bildirir (**st. 6-1.2.2**).
- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisələrlə əsaslandırır (**st. 6-2.2.1**).
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).
- Bədii və qeyri-bədii mətnlərin struktur elementləri arasındaki fərqi izah edir (**st. 6-3.1.1**).

Mövzuya yönəltmə

Müəllim keçən dərsdə oxunmuş "Kitab nəşrində ilk addımlar" mətnini xatırlatmaq üçün frontal sorğu keçirir:

- Kitabların mexaniki üsulla hazırlanması ideyası ilk dəfə nə vaxt və harada yaranmışdır?
- Qutenberqin yaratdığı çap dəzgahı nə ilə fərqlənirdi?
- Aldo Manutsi kitab işinə hansı yenilikləri gətirdi?

Danışma

6-1.2.2. Tapşırıq a (dərslik). Şagirdlər kitab çapı və təkərin ixtirasını müqayisə edərək bu iki ixtiranın əhəmiyyəti haqqında danışırlar.

Oxuyub-qavrama

6-2.2.1. Tapşırıq b (dərslik).

Müəllimin nəzərinə! Şagirdlərin diqqətini keçən dərs yerinə yetirdikləri tapşırıqlara yönəltmək tövsiyə edilir. Şagirdlər bu tapşırıqlara istinad edərək sualı asanlıqla cavablandırıb bilərlər.

Tapşırıq c (dərslik). Şagirdlər tapşırıqdakı sualı cavablandırıv və fikirlərini əsaslandırırlar. Cavablar təxminən belə ola bilər: Manutsi yaradıcı və nəvətor insan idi. O, qısa müddətdə kitabçılıq işində bir çox innovasiyalara imza atmışdı. Onun getirdiyi yeniliklərin çoxu bu gün də nəşriyyat işində geniş istifadə olunur.

6-2.3.3. Tapşırıq ç (dərslik). Cavab: b. Kitab çapı ixtirasının əhəmiyyətini vurgulamaq.

Yazı.

6-3.1.1. Tapşırıq d (dərslik). Şagirdlər artıq bilirlər ki, mövzusundan asılı olaraq qeyri-bədii mətnlərin müxtəlif strukturu ola bilər. Məsələn, xronoloji mətnlərin zaman ardıcılığı, qeyri-xronoloji mətnlərin altmövzular – yarımbaşlıqlar üzrə strukturlaşdırılması haqqında məlumatları var. Bu tapşırıqda isə şagirdlər bioqrafik mətnlər haqqında məlumat alırlar.

Şagirdlərin cavabı təxminən belə ola bilər: İohan Qutenberq və Aldo Manutsi haqqında bioqrafik mətn yazuşduq, onların doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, həyatı ilə bağlı konkret məlumatlar toplayardıq.

Tapşırıq a (iş dəftəri). Şagirdlər oxuduqları mətnə və məlumat vərəqlərinə əsasən İohan Qutenberq və ya Aldo Manutsi haqqında bioqrafik mətn yazuşlar.

Müəllimin nəzərinə! Şagirdlər iki şəxsiyyətdən birini seçir və məhz onun haqqında bioqrafik mətn yazuş.

Sagirdlərin yazısı təxminən belə məzmunda ola bilər:

İohan Qutenberq

İohan Qutenberq təxminən 1397-1400-cü illərdə İtalyanın Mayns şəhərində anadan olub. Əsl ixtisası mühəndis olan Qutenberq zərgərliklə də məşğul olub.

1440-ci ildə isə çap dəzgahı yaratmaqla kitab çapının ixtiraçısı kimi adını tarixə yazişdirib. Onun yaratdığı dəzgah hər hansı mətnin surətini az bir zamanda çoxlu sayıda çıxarılmasına imkan verirdi. Qutenberq 1445-ci ildə "Bibliya"dan 42 sətirlik bir

hissə çap etdi. Bu, dünya tarixində ilk çap nümunəsi sayılır.

Çap maşınının ixtirası ilə Avropada kitab istehsalı geniş yayılmağa başladı. Mətbəələrin sayı günü-gündən artırdı. 1448-ci ildə kitab istehsalını genişləndirmək üçün Yohan Faust adlı tacirdən borc alan Qutenberq borcu qaytarıa bilməmişdi. Tacir Qutenberqın çap dəzgahlarını müsadirə etdirib özü mətbəə yaratmışdı. Qutenberq 1468-ci ildə maddi ehtiyaclar içərisində vəfat etmişdi.

Aldo Manutsi

Aldo Manutsi XV əsrda İtaliyada fəaliyyət göstərən məşhur naşır idi. Aldo Manutsi təxminən 1449-1452-ci illərdə İtaliyanın Bassiano şəhərində anadan olmuşdur. Manutsi 1470-ci illərin əvvəllərində təhsil almaq üçün Romaya getmişdi. O, burada yunan və latin dillərini mükəmməl öyrənmişdi. Uşaqlıqdan yaradıcılığa meyilli olan Manutsi burada rəssamlığın sirlərinə də yiyələnmişdi.

Manutsi çox yaradıcı insan idi. O, kitab işində bir çox innovasiyalar yaratmışdı. Durğu işarələrini standartlaşdırılmış, çap kalliqrafiyası sahəsində yeniliklər etmiş, çap səhifəsinin dizaynında normalar yaratmış, kiçik formatlı kitabçılar çap etmişdi.

Məşhur italyan naşır 1515-ci ildə Venedikdə vəfat etmişdir.

Formativ qiymətləndirme

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sual verməklə danişanın fikrinin dəqiqləşdirilməsi və hadisə və fikirlərə münasibət bildiririr.	Tapşırıq a (dərslik)
Mətn haqqında fikirləri mətn-dəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq b, c (dərslik)
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq ç (dərslik)
Mövzu üzrə bioqrafik mətn yaziş.	Tapşırıq d (dərslik); a (iş dəftəri)

3-cü dərs. Yavaş-yavaş tələs

- Dərslik: səh. 84
- İş dəftəri: səh. 54

Təlim məqsədləri:

1. Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı sualları cavablandırır (**st. 6-1.1.1.**)
2. Mövzu üzrə qrafik informasiyanı – şəkil, sxem, məlumat vərəqi, cədvəl, diaqram hazırlayır və rəbitəli şəkildə təqdim edir (**st. 6-1.3.2.**)

Mövzuya yönəltmə

Müəllim yönəldici suallar vasitəsilə şagirdlərin diqqətini mövzuya yönəldir:

- Hansı nəşriyyatın nəşrlərinə üstünlük verirsiniz?
- Kitabın hansı nəşriyyatda hazırlanlığı loqoya diqqət etmisinizmi?

Dinləmə

Müəllim dinləmə mətnini səsləndirir:

Yavaş-yavaş tələs

Manutsini matbəə dünyasına yaxınlaşdırın kitablara olan marağı id. O, dövrü üçün çox məşhur olan "Aldine Press" adlı nəşriyyat yaratmışdı. Aldine nəşrləri öz dəqiqliyi, gözəlliyi, istifadə olunan materialların keyfiyyəti və müasir dizaynı ilə fərqlənirdi.

Manutsi yeni ideyalar və üsullarla oxucuların diqqətini cəlb edə bilməşdi. Məsələn, o, ilk dəfə olaraq kitaba yazılmış "ön söz"dən istifadə etdi. Burada kitab barəsində məlumat verməklə yanaşı oxucunu əməkdaşlığa dəvət edirdi: "Biz müzakirəyə açığıq. Xahiş olunur rəylərinizi bizimlə bölüşün. Rastlaşdırığınız səhvlər haqqında nəşriyyata məlumat verməkdən çəkinməyin. Təklifləriniz bizim üçün maraqlıdır". Bu çağırışla naşir qısa müddət ərzində çoxlu sayıda fəal oxucu kütłəsi toplamışdı.

Tezliklə Aldine nəşrləri maraqlı emblemi ilə ölkədə seçilməyə başladı. Yaradıcı fikirləri ilə müasirlərdən seçilən naşir lövbərə sarılmış delfin təsvirindən emblem kimi istifadə etmişdi. Emblem iki mühüm keyfiyyətin birləşməsinə istinadən hazırlanmışdı: cəldlik və möhkəmlik. Nəşriyyatın devizi belə idi: "Yavaş-yavaş tələs".

Aldine nəşrləri o qədər yüksək qiymətləndirilirdi ki, delfin və lövbər simvolu, demək olar ki, dərhal digər naşirlər tərəfindən mənimsənilidir. Hətta müasir dövrdə də bir çox şirkətlər bu emblemdən istifadə edirlər.

6-1.1.1. Tapşırıq a (dərslik). Şagirdlərin dinlədikləri mətnə aid sualları cavablandırırlar. Cavab:

1. Manutsinin nəşriyyatı "Aldine Press" adlanırdı.

2. Manutsinin nəşr etdiyi kitablar öz dəqiqliyi, gözəlliyi, istifadə olunan materialların keyfiyyəti və müasir dizaynı ilə fərqlənirdi.

3. Yenilikçi naşir oxucuları əməkdaşlığa dəvət edirdi: "Biz müzakirəyə açığıq. Xahiş olunur rəylərinizi bizimlə bölüşün. Rastlaşdırığınız səhvlər haqqında nəşriyyata məlumat verməkdən çəkinməyin. Təklifləriniz bizim üçün maraqlıdır". Bu çağırışla naşir qısa müddət ərzində çoxlu sayıda fəal oxucu kütłəsi toplamışdı.

4. Manutsinin devizi "Yavaş-yavaş tələs" idi.

Tapşırıq b (dərslik). Cavab: c

Tapşırıq a (iş dəftəri). Cavab: e

Tapşırıq b (iş dəftəri). Cavab: 1. a; 2. b; 3. b; 4.

a; 5. c

Danışma

Tapşırıq c (dərslik). Şagirdlər öyrəndiyi yeni sözlərdən istifadə edərək "Aldine" nəşriyyatının devizini təsvir edir və bu devizi şərh edərək fikirlərini bildirirlər.

6-1.3.2. Tapşırıq ç (dərslik). Bu tapşırıq şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir. Şagirdlər nəşriyyat üçün hazırladıqları emblemi və devizi sinfə təqdim edir və şərh verirlər.

Müəllimin nəzərinə! Tapşırıq qruplarla yerinə yetirilə bilər.

Yazı

Tapşırıq c (iş dəftəri). Şagirdlər oxuduqları hər hansı bir kitab haqqında fikirlərini bildirmək üçün həmin kitabın naşırına məktub yazırlar.

Müəllimin nəzərinə! Məktub əməli yazı növlərindən biridir. Məktubu həm tanış və doğmalara, həm də tanımadiğın şəxslərə yazmaq olar. Məktub yazılılığı şəxsən asılı olaraq rəsmi və qeyri-rəsmi ola bilər. Şagirdlər kitabın naşırını tanımadıqları üçün rəsmi müraciət etməli, özlərini təqdim etməlidirlər. Məsələn, hörmətli Nazim Abdullayev, salam. Yoldaş Nazim Abdullayev, salam. Mən Əhmədov Əli VI sinif şagirdiyəm.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı me-

yarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Dinləmə zamanı götürdüyü qeydlər əsasında mətnlə bağlı sualları cavablandırır.	Tapşırıq a, b (dərslik); a, b (iş dəftəri)
Mövzu üzrə qrafik informasiya (emblem) hazırlayır və rəbitəli şəkildə təqdim edir.	Tapşırıq c (dərslik)

4-cü dərs. “O” və “bu”

əvəzliklərindən sonra vergül

- Dərslik: səh. 84
- İş dəftəri: səh. 55

Təlim məqsədləri:

- Cümlədə o, bu əvəzliklərinin qrammatik funksiyasını müəyyənləşdirir ([st. 6-4.3.2](#)).

Mövzuya yönəltmə

6-4.3.2. Tapşırıq a (dərslik). Müəllim şagirdlərin diqqətini “Kitab nəşrində ilk addımlar” mətninə yönəldir. Şagirdlər Manutsinin “Müəlliflər üçün məsləhətlər” kitabı haqqında məlumat verilmiş abzası bir daha oxuyurlar. Durğu işarələrinin yazıda istifadəsinin səbəbi, faydası haqqında danışırlar. Beləliklə, şagirdlərin diqqəti punktuasiya məsələlərinə yönəlir.

Tapşırıq b (dərslik). Cavab: 1, 3

Birinci cümlədə birmənəli demək olmur: Kim qoca balıqçı ilə dostluq edir(O), yoxsa hansı qoca balıqçı ilə dostluq edir (O qoca). Burada “O” əvəzliyindən sonra vergülün işlənməsi bu anlaşılmazlığa son qoyur. O, qoca balıqçı ilə dostluq edir. O qoca balıqçı ilə dostluq edir.

Üçüncü cümlə də anlaşıqlı deyil: Nə gənc müəllimi narahat edirdi (Bu), yoxsa hansı gənc müəllimi narahat edirdi (Bu gənc). Burada “Bu” əvəzliyindən sonra vergülün işlənməsi bu anlaşılmazlığa son qoyur. Bu, gənc müəllimi narahat edirdi. Bu gənc müəllimi narahat edirdi.

“Yadda saxla” rubrikası. Müəllim “Yadda saxla” rubrikasındaki məlumatları şərh edir, nümunələrlə fikrini izah edir.

Tapşırıq c (dərslik). Cavab: 2, 3. Çünkü bu cümlələrdə işlənmiş “o” və “bu” əvəzliyi *kim?* və *nə?* sualına cavab verir, yəni cümlənin mübtədasıdır. Bu əvəzliklərdən sonra işlənmiş sözlər əvəzlik, köməkçi nitq hissəsi, feil deyil. Deməli, vergül işarəsi qoyulmalıdır.

Tapşırıq **c** (dərslik). Cavab: 1, 4

İş dəftərindəki tapşırıqlar dərslikdə mənim-sədilmiş qaydaların tətbiqinə xidmət edir.

Tapşırıq **a** (iş dəftəri). Cavab: 1, 2, 4, 5

Tapşırıq **b** (iş dəftəri). Cavab:

- Bu da uşaqların marağına səbəb olan əsərlərdən biridir.
- Bu, dünya tarixində ilk çap nümunəsi sayılır.
- O qaça-qaça avtobus dayanacağına yaxınlaşdı.
- O, qısa müddətdə böyük uğurlara imza atdı.

Tapşırıq **c (iş dəftəri).** Cavab: Birinci cümlədə işlənmiş “bu” əvəzliyi hansı sualına cavab verir, təyin vəzifəsində işlənmişdir, vergül qoyulmalı deyil. Üçüncü cümlədə “bu” əvəzliyindən sonra əvəzlik, dördüncü cümlədə isə köməkçi nitq hissəsi işlənir. Deməli, bu cümlələrdə də vergülə ehtiyac yoxdur.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Cümlədə o, bu əvəzliklərinin qrammatik funksiyasını müəyyənləşdirir.	Dərslikdə və iş dəftərində təqdim edilmiş tapşırıqlar

3-cü fəsil

1-ci dərs. Naşirlər və oxucular

- Dərslik: səh. 85
- İş dəftəri: səh. 56

Təlim məqsədləri:

- Mövzu üzrə diaqram hazırlayır və rabitəli şəkil-də təqdim edir ([st. 6-1.3.2](#)).
- Mövzu üzrə təqdimat hazırlayır və rabitəli şəkil-də təqdim edir ([st. 6-1.3.2](#)).

Mövzuya yönəltmə

Müəllim lövhədə “naşir”, “kitab” “oxucu” sözlərini yazıb soruşur:

- Bu sözlərin leksik mənasını izah edin.
- Siz bu sözləri necə əlaqələndirirsiniz?

Danişma

6-1.3.2. Tapşırıq a (dərslik). Şagirdlər tapşırıqda verilmiş diaqramı diqqətlə oxuyur və sualları cavablandırırlar. Cavab:

- Diagramdakı məlumatlar “Yaş qrupları üzrə ən çox seçilən kitab növləri” haqqında araşdırmanın nəticələrini eks etdirir.
- Diagramdakı üfüqi xətlər yaş qrupları haqqında məlumatları ifadə edir.
- 6-9 yaş arasında olan uşaqlar nağıl oxumağı daha çox sevir.
- 14+ qrupuna aid olan yeniyetmələr elmi-fantastik əsərləri oxumağa üstünlük verirlər. Yəqin ki, bu yaş qrupunda olan uşaqlar artıq fizika və astronomiya ilə tanış olduqları üçün bu mövzular onlara daha maraqlı gəlir. 10-14 yaş arası olan uşaqlar dedektiv və tarixi əsərləri daha çox mütaliə edirlər. Çox güman ki, tarix dərsində haqqında məlumat aldıqları tarixi şəxsiyyətlər onlarda bu marağın yaradıb. 8-10 yaş arası uşaqlar macəra, 6-9 yaş arası olanlar isə nağıl oxuyurlar.

Tapşırıq b (dərslik). Şagirdlər sinifdə mütaliə etdikləri kitablar haqqında məlumat almaq üçün sorğu keçirirlər.

Müəllimin nəzərinə! Şagirdlərin hər birinə aşağıdakı məzmunda anket təqdim edilir.

- Hansı növ kitabları mütaliə edirsiniz?
- Detektiv
 - Elmi-fantastika
 - Tarixi
 - Macəra
 - Nağıl

Sorğunun nəticələri hesablanır və lövhədə diaqramda eks etdirilir.

Tapşırıq c (dərslik).

Müəllimin nəzərinə! Şagirdlər oxuduqları hər hansı bir kitab haqqında təlimata uyğun təqdimat hazırlayırlar.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Mövzu üzrə diaqram hazırlayır və rabitəli şəkildə təqdim edir.	Tapşırıq a, b (dərslik)
Mövzu üzrə təqdimat hazırlayır və rabitəli şəkildə təqdim edir.	Tapşırıq c (dərslik)

2-ci dərs. Azərbaycanda ilk naşirlər

- Dərslik: səh. 86-88
- İş dəftəri: səh. 56

Təlim məqsədləri:

- Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyənləşdirir ([st. 6-2.1.3](#)).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır ([st. 6-2.1.2](#)).
- Oxuduğu və ya dinlədiyi məlumatlardan istifadə etməklə mətn qurur və nəql edir ([st. 6-1.3.1](#)).
- Mətn haqqında fikirlərini mətndəki fakt və hadisərlərə əsaslandırır ([st. 6-2.2.1](#)).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Motivasiya xarakterli bu tapşırıq şagirdlərin diqqətini nəşriyyatlar haqqında mövzuya cəlb edir.

Oxu

“Azərbaycanda ilk naşirlər” mətni üzrə iş. Səssiz oxu. Əvvəlcə şagirdlər onlara verilmiş vaxt ərzində “Azərbaycanda ilk naşirlər” mətnini səssiz oxuyurlar.

Söz ehtiyatı

6-2.1.3. Tapşırıq b (dərslik). Cavab: Çünkü, Hacı Zeynalabdin Tağıyev nəşriyyat və mətbəələrin, bir çox maarif ocaqlarının açılmasına təmənnəsiz yardımçı etmişdi.

6-2.1.2. Tapşırıq c (dərslik).

Cavab: 1. Xəttat qələmi ilə kitabları kütləviləşdirmək gec və çətin başa gəldi. Buna görə də bəzi yazı-

çılar öz kitablarını Azərbaycandan kənarda başqa dillərdə çap etdirməli olurdular. Məsələn, Mirzə Fətəli Axundovun komediyaları Tiflisdə rus dilində, Tehranda isə fars dilində çap olunurdu.

2. Həsən bəy Zərdabi, Səid, Cəlal və Kamal Ünsizadə qardaşları, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Oruc, Qənbər və Abuzaṛ Orucov qardaşları.

3. Orucov qardaşlarının mətbəəsi Bakıda elektrik enerjisi ilə işləyən ilk mətbəə idi.

Tapşırıq a (iş dəftəri). Krosvordun cavabları:

Yuxarıdan aşağı: 1. Şuşa; 2. Ünsizadə; 3. Orucov Soldan-sağ: 4. Zərdabi; 5. Tağıyev; 6. Məmmədquluzadə

Tapşırıq b (iş dəftəri). Cavab: 1 – doğru; 3, 4 – yanlış; 2, 5 – ehtimal.

Tapşırıq c (iş dəftəri). Cavab:

- Azərbaycanda ilk çap dəzgahı Təbrizdə quşadırıldı.
- Şuşada mətbəə fəaliyyətə başlamışdı.
- “Əkinçi” qəzetinin ilk nömrəsi işq üzü gördü.
- Ünsizadə qardaşları mətbəə açdırılar.
- Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə mətbəə açdırılar.
- Bakıda elektrik enerjisi ilə işləyən ilk mətbəə yaradıldı.

Danişma

6-1.3.1. Tapşırıq ç (dərslik). Şagirdlər bu bölmədə əldə etdiyi məlumatlardan çıxış edərək Azərbaycanda kitab işinin tarixini dövrlərə bölmər və Azərbaycanda kitab nəşrinin tarixi haqqında danışırlar.

Qədim dövr – emalatxanalar, xəttatlar, cildçi-lər, miniatürçülər, XIX əsr, XX əsr.

6-2.2.1. Tapşırıq d (dərslik). Cavab: Orucov qardaşları buraxdığı kitabların dövri mətbuatda reklamına xüsusi diqqət yetirirdilər. Belə ki, vaxtaşırı qəzetlərdə nəşr etdikləri kitablar haqqında kiçik elanlar yerləşdirirdilər. Vaxtaşırı müxtəlif kitab kataloqları buraxırdılar. Bu kataloqlarda nəşr olunmuş kitablar sahələr üzrə qruplaşdırılır, annotasiyaları verilirdi.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Söz birləşməsi, cümlə, abzasda ifadə olunan mənaya, fikrə əsasən tanış olmayan sözün mənasını müəyyənləşdirir.	Tapşırıq b (dərslik)
Mətndə açıq şəkildə ifadə olunmuş məlumatlarla bağlı sualları cavablandırır.	Tapşırıq c (dərslik); a, b, c (iş dəftəri)
Oxunmuş və ya dinlənilmiş məlumatlardan istifadə etməklə mətn qurur və nəql edir.	Tapşırıq ç (dərslik)
Mətn haqqında fikirləri mətn-dəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq d (dərslik)

3-cü dərs. Azərbaycan nəşriyyatları

- Dərslik: səh. 88
- İş dəftəri: səh. 57

Təlim məqsədləri:

- Sual verməklə danışanın fikrini dəqiqləşdirir və ona münasibət bildirir ([st. 6-1.2.2](#)).
- Mövzu üzrə apardığı araştırma əsasında təqdimat hazırlayıv və rəbitəli şəkildə təqdim edir ([st. 6-1.3.2](#)).

Mövzuya yönəltmə

Müəllim “Azərbaycan nəşriyyatları” haqqında frontal sorğu keçirir və şagirdlərin bu mövzudakı biliklərini xatırladır.

6-1.2.2. 6-1.3.2. Tapşırıq a (dərslik).

Müəllimin nəzərinə! Kitab hazırlanması prosesini yaxından izləmək üçün şagirdləri hər hansı bir nəşriyyata ekskursiyaya aparmaq məqsədə uyğundur. Ekskursiya zamanı naşirlə görüşü planlaşdırmaq və bu məqsədlə əvvəlcədən müsahibəyə hazırlıq işlərinin aparılması tövsiyə edilir.

Şagirdlər naşirə təxminən aşağıdakı sualları verə bilərlər:

- Nəşriyyatı nə üçün məhz belə adlandırmışınız?
- Nəşriyyatın devizi nədir? Zəhmət olmasa, devizinizin mənasını izah edərdiniz.
- Nəşriyyatın loqosu necədir? Nə üçün məhz bu loqonu seçmisiniz?

4. Nəşriyyatınız daha çox hansı kateqoriyaya aid kitablar nəşr edir?
5. Bu il ən çox satılan kitabınız hansıdır?
6. Oxuları cəlb etmək üçün hansı işləri görürsünüz?
7. Oxularınız ilə necə əməkdaşlıq edirsiniz?
8. Oxularınızın hansı iradı sizin diqqətinizi cəlb edib?
9. Nəşriyyatınız hansı uğurlara imza atıb?

Tapşırıq a (iş dəftəri). İş dəftərinin bu səhifəsində bölmənin mövzusuna uyğun kiçik mətn təqdim edilib. Buradakı tapşırıqlar şagirdlərin oxuyub-qavrama bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

Tapşırıq b (iş dəftəri). Cavab: Xalqa maarifçilik aşılamaq məqsədilə xidmət göstərmək mənasında işlənib.

Tapşırıq c (iş dəftəri). Cavab:

1. Həmin dövrdə Azərbaycan çar Rusiyasının tərkibində idi. Azərbaycan dilində qəzet buraxmaq üçün icazə almaq çətin məsələ idi.

2. Zərdabi qəzeti “Əkinçi” adlandırmaqla çar rejiminin fikrini qəzetiň əsas ideyasından yayındırmaq məqsədi güdürdü. Ona görə də qəzeti “Əkinçi” adlandırmışdı. Guya “Əkinçi” siyaset məsələlərinə qarışmayacaq, ancaq əkin və əkinçilikdən danışacaq.

3. Əslində isə “Əkinçi”nin məqsədi xalqa maarifçilik aşılamaq idi.

Tapşırıq ç (iş dəftəri). Bu yolla müəllif “Əkinçi” qəzetinin kitab kimi bilik mənbəyi olduğunu vurgulayır.

Tapşırıq d (iş dəftəri). Bu məlumatla dərslikdə verilmiş “Azərbaycanda ilk naşirlər” mətninin Həsən bəy Zərdabinin faəliyyəti haqqında olan hissəni genişləndirmək mümkündür.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Sual verməklə danışanın fikrini dəqiqləşdirir və ona münsibət bildirir.	Tapşırıq a (dərslik)

Mövzu üzrə apardığı araşdırma əsasında təqdimat hazırlayıv və rabitəli şəkildə təqdim edir.

Tapşırıq a
(dərslik)

4-cü fəsil

1-ci dərs. Müasir kitablar

- Dərslik: səh. 89-90 • İş dəftəri: səh. 58

Təlim məqsədləri:

- Söz tərkibindəki morfemin (audio) semantikasından çıxış edərək sözün mənasını müəyyənləşdirir (**st. 6-4.4.1**).
- Mətnin məzmunu ilə bağlı sualları cavablandırır (**st. 6-2.1.2**).
- Mətn haqqında fikirləri mətndəki fakt və hadisələrlə əsaslandırır (**st. 6-2.2.1**).
- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).

Mövzuya yönəltmə

Tapşırıq a (dərslik). Motivasiya yaradan bu tapşırıq şagirdlərin diqqətini mövzuya yönəldir. Şagirdlər araşdırırlar zamanı istifadə etdikləri elektron resurslardan (mənbələrdən) danışırlar.

Oxu

"Müasir kitablar" mətni üzrə iş. Şagirdlər təyin edilmiş vaxt ərzində mətni səssiz oxuyurlar. Oxu zamanı tanış olmayan sözləri kontekstə əsaslanaraq izah edir, daha sonra isə lügət vasitəsilə dəqiqləşdirirlər.

Oxuyub-qavrama. Söz ehtiyatı

6-4.4.1. Tapşırıq b (dərslik). Şagirdlər kontekstdən və sözün morfoloji tərkibindən çıxış edərək sözün mənasını müəyyənləşdirirlər.

Cavab: Audiokitab – dinləmək üçün səslə kitab. Audimaterial – dinləmə materialı. Audioinformasiya – səsləndirilən, səslə ötürürlən informasiya.

Tapşırıq c (dərslik). Cavab: multimedia.

6-2.1.2. Tapşırıq ç (dərslik). Cavab: c. Sürətli axtarışa imkan verir.

6-2.2.1. Tapşırıq d (dərslik). Şagirdlər istifadə etdikləri lügətlər haqqında məlumat verirlər. Mətnə və şəxsi təcrübələrinə əsasən çap olmuş və elektron lügətlərlə iş prosesinin fərqini izah edirlər. Cavablar müxtəlif ola bilər.

6-2.3.3. Tapşırıq e (dərslik). Cavab: b. Əks-arqumentləri qarşılaşdıraraq oxucunun diqqətini aktual məsələyə cəlb etmək.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı meyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Audio morfeminin semantikasından çıxış edərək həmin morfemin iştirakı ilə düzələn sözləri izah edir.	Tapşırıq b (dərslik)
Mətndə məzmunu ilə bağlı sualları cavablandırır.	Tapşırıq ç (dərslik)
Mətn haqqında fikirləri mətndəki fakt və hadisələrlə əsaslandırır.	Tapşırıq d (dərslik)
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq e (dərslik)

2-ci dərs. Müasir kitablar

- Dərslik: səh. 91 • İş dəftəri: səh. 59

Təlim məqsədləri:

- Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir (**st. 6-2.3.3**).
- Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara dözümlülük, sözünü kəsmədən diqqətlə dinləmə bacarığı nümayiş etdirir (**st. 6-1.2.1**).
- Mövzu üzrə diaqramı rabitəli şəkildə təqdim edir (**st. 6-1.3.2**).

Mövzuya yönəltmə

Müəllim qeyri-bədii mətnlərin növləri haqqında xatırlatma edir. Şagirdlərə indiyə qədər oxuduqları mətnlərin qeyri-bədii mətnin hansı növünə aid olduğunu soruşur.

Oxuyub-qavrama

6-2.3.3. Tapşırıq a (dərslik). Cavab:

"Müasir kitablar" mətnində müzakirə olunan mövzu: Internet, elektron kitablar əsrlər boyu bilik mənbəyi olmuş ənənəvi kağız kitabları əvəz edə bilərmə?

Fikirləri əsaslandıran uyğun arqumentlər:

1 – b; 2 – ç; 3 – a; 4 – c.

Danişma

6-1.2.1. Tapşırıq b (dərslik). Şagirdlər mütaliə zamanı üstünlük verdikləri kitablar haqqında da-

nışırılar. Seçdikləri kitabların üstünlükleri barədə arqument gətirərək fikirlərini əsaslandırırlar. Müzakirə zamanı *a* tapşırığında verilmiş fikir və arqumentlərdən də istifadə edə bilərlər.

Müəllimin nəzərinə! Şagirdlərdə müzakirə və dialoqlarda dinlədiyi fikirlərə adekvat reaksiya vermək bacarığı aşılıamaq vacib məqsədlərdən biridir. Diqqət yetirmək lazımdır ki, debat zamanı şagirdlər qarşı tərəfin fikrinə hörmətlə yanaşın. Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük nümayiş etdirsin. Sözünü kəsmədən diqqətlə dinləməyi bacarığı nümayiş etdirir.

6-1.3.2. Tapşırıq c (dərslik). Tapşırıq şagirdlərə qrafik informasiyanı oxuyub-qavrama və şəhər-mə bacarığını aşılayır. Şagirdlər diaqram haqqında təxminən belə suallar verə bilərlər:

1. Diaqramdakı məlumatlar hansı sorğunun nəticələrini əks etdirir?
2. Sorğu hansı ölkələrdə keçirilmişdir?
3. Diaqramdakı şəquli xətlər nəyi ifadə edir?
4. E-kitabların göstəricisi olan sütunlar hansı rəngdədir?
5. Kağız kitabların göstəricisi olan sütunlar hansı rəngdədir?
6. Diaqramdakı üfüqi xətlər nəyi ifadə edir?
7. 2015-2020-ci illər arasındaki göstəricilər arasındaki fərq nə qədərdir?
8. Bu fərqə əsasən hansı nəticəyə gəlmək olar?

Müəllimin nəzərinə! Yaxşı olardı ki, şagirdlərin sualları dinlənildikdən sonra yuxarıda verilmiş suallar da sıra ilə cavablandırılsın.

Yazı

Tapşırıq a (iş dəftəri). Şagirdlər bölmə boyu alışqları məlumatlara və müzakirələrə əsasən "Elektron kitablar ənənəvi kağız kitabları əvəz edə bilərmi?" mövzusunda esse yazırlar. Dərslikdə yerinə yetirdikləri *b* və *c* tapşırığı şagirdləri esse yazmaq üçün istiqamətləndirəcək. Sinifdə bu mövzuda keçirilmiş debat və şərh edilmiş diaqram essenin əsas hissəsinin yazılmışında böyük rol oynayır.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Qeyri-bədii mətnləri növündən asılı olaraq məzmun-struktur xüsusiyyətlərinə görə təhlil edir.	Tapşırıq <i>a</i> (dərslik)
Qarşı tərəfin fikirlərində qəbul etmədiyi (razi olmadığı) məqamlara düzümlülük, sözünü kəsmədən diqqətlə dinləmə bacarığı nümayiş etdirir.	Tapşırıq <i>b</i> (dərslik)
Mövzu üzrə diaqramı rabitəli şəkildə təqdim edir.	Tapşırıq <i>c</i> (dərslik)

Ümumiləşdirici təkrar

- Dərslik: səh. 92-93
- İş dəftəri: səh. 60-61

Təlim məqsədləri:

- Saylardan sonra gələn isimlərin təkdə və cəmdə işlənmə məqamlarını müəyyənləşdirir (**st. 6-4.2.3**).
- Numerativ sözlərin semantik xüsusiyyətlərini fərqləndirir (**st. 6-4.2.1**).
- Cümlələrdə tamamlıq, zərflik və təyini, onların ifadə vasitələrini müəyyənləşdirir (**st. 6-4.2.4**).
- Cümlədə inversiyanın ekspressiv təsirini izah edir (**st. 6-4.2.5**).
- Səsdüşümü və səsartımı baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir (**st. 6-4.1.5**).
- Bəzi sözlərdə mənsubiyyət şəkilçisinin yazılış qaydalarına əməl edir (**st. 6-4.1.6**).

6-4.2.3. Tapşırıq 1 (dərslik). Cavab:

- Uşaqlar bir sıra *tapşırıqları* yenidən yazdır.
- Azadlıq meydanına bir çox *insanlar* toplasmışdır.
- Bu işdə xeyli *insanın* zəhməti var idi.
- Az *adam* var ki, həqiqəti deməkdən çəkinmir.

6-4.2.1. Tapşırıq 2 (dərslik). Şagirdlərin cavabı təxminən belə ola bilər:

- Stəkan* stolun üstündə idi. Bir *stəkan* su ver.
 Babam almaları *yeşiyə* yiğdi. Qubadan bir *yeşik* alma gətirdilər.
Bağlamaya bir dəst paltar da qoydu. Bir *bağlama* kağız aldım.
 Onun mavi *gözləri* var. Bizim mənzilimiz beş *göz* otaqdan ibarətdir.

6-4.2.4. Tapşırıq 3 (dərslik). Cavab:

- Uşaqlar bağçadan bir dəstə *gül* dərdilər. (qeyri-müəyyən təsirlilik hal)
- Balıqçı vedrədəki xırda *balıqları* *ona* verdi. (müəyyən təsirlilik hal, yönük hal)
- Biz *qamışdan* *daxma* qurduq. (çıxışlıq, qeyri-müəyyən təsirlilik hal)
- Uşaqlar bu *xəbəri* *Samirdən* eşitmışdilər. (müəyyən təsirlilik hal, çıxışlıq hal)

Tapşırıq 4 (dərslik). Cavab:

- Məmməd bu *hadisəni* *heç kimə* danışmadı. (isim, əvəzlik)

- Səhnəyə üçüncüləri dəvət etdilər. (say)
- Oğlanlar dünənki *futbol* oyununu müzakirə edirdilər. (ismi birləşmə)
- Əkib-becərməyi* *babasından* öyrənmişdi. (məsdər, isim)

Tapşırıq 5 (dərslik). Cavab: 1 – c; 2 – a; 3 – b.

Tapşırıq 6 (dərslik). Cavab:

Təyin	Sualı	Aid olduğu cümə üzvü	İfadə vasitəsi
məşhur	necə?	xəbər	sifət
dəri	hansi?	tamamlıq	isim
olimpia-dada qalib gələn	hansi?	mübtəda	feili sifət tərkibi
yeni	necə?	tamamlıq	sifət
yuxarı	hansi?	tamamlıq	zərf

Tapşırıq 7 (dərslik). Cavab:

Zərflik	Sualı	Zərfliyin növü	İfadə vasitəsi
yem gətirmək üçün	niyə?	məqsəd	məsər tərkibi+ qoşma
xəstələndiyi üçün	niyə?	səbəb	feili si- fət+qoş- ma
güclə	necə?	tərzi-hərəkət	zərf
uşaqlıq-dan	nə vaxt-dan?	zaman	isim
irəlidə	harada?	yer	zərf
dəfələrlə	nə qədər?	kəmiyyət	zərf

6-4.2.5. Tapşırıq 8 (dərslik). Cavab:

Mən səndən bir yaşı budaq istədim,
 Sən mənə zümrüd meşələr bəxş etdin. (*Əliağa Kürçaylı*)

Meşə, dağ, dərə donunu dəyişir.

Hər təpə, hər dağ al-əlvən geyinir. (*Abdulla Şaiq*)

Şeir parçalarında bədii təsir azaldı. Nəzm əsərində nitqin bədii təsirini artırmaq üçün sözlərin

sırası qəsdən pozulur.

6-4.2.4. Tapşırıq 9 (dərslik). Cavab:

- 1-ci sıra: a. görünürsüz
- 2-ci sıra: c. baxallar
- 3-cü sıra: d. düzəcəm
- 4-cü sıra: b. vurmusuz

Tapşırıq 10 (dərslik). Cavab: 1 – b; 2 – a; 3 – c.

6-4.2.4. Tapşırıq 11 (dərslik). Cavab:

	<i>tək</i>	<i>cəm</i>
<i>I şəxs</i>	mənşəyim, növbəm	mənşəyimiz, növbəmiz
<i>II şəxs</i>	mənşəyin, növbən	mənşəyiniz, növbəniz
<i>III şəxs</i>	mənşəyi, növbəsi	mənşələri, növbələri

“Mənşə” sözündə “y”, “növbə” sözündə isə “s” bitişdirici samitindən istifadə edilir.

Tapşırıq 12 (dərslik). Cavab:

1. Dekabr ayının 2-də Türkiyəyə yola düşəcəyəm.
2. Yeni kitab mağazasının açılışı bu ayın 15-dədir.

Tapşırıq 1 (iş dəftəri). Cavab: c. bir çox

Tapşırıq 2 (iş dəftəri). Cavab: bir dilim pendir, üç nəfər tibb bacısı, iki top ipək parça, beş dəstə göyərti, on dənə qələm, bir dəst mebel.

Tapşırıq 3 (iş dəftəri). Şagirdlərin cavabı təxminən belə ola bilər:

- Dostluğunu dəyərləndirmək lazımdır.
 Arif çiçək dəstəsini anasına uzatdı.
 Ziba mahni oxumağı sevir.
 Biz sizə tamaşaşa dəvət edirik.

Tapşırıq 4 (iş dəftəri). Cavab: 2. Dənizin kənarında yeni bir şəhər salırdılar.

Tapşırıq 5 (iş dəftəri). Şagirdlərin cavabı təxminən belə ola bilər:

- Sinif geniş və işiqlidir. (Adlıq hal)
 Sinif rəhbəri uşaqları təbrik etdi. (Qeyri-müəyyən yiyəlik hal)
 Qızlar yuxarı mərtəbədə sinif bəzəyirlər. (Qeyri-müəyyən təsirlik hal)

Tapşırıq 6 (iş dəftəri). Cavab: ç. Qarşıda kimsə asta-asta gedirdi.

Tapşırıq 7 (iş dəftəri). Şagirdlərin cavabı təxminən belə ola bilər:

Balaca Nərgiz solmuş güləri güldəndən götürdü.

O, taxta çarpayıya uzandı və qalın yorğana büründü.

Yeni direktor işçilərə xeyli tapşırıq verdi.

Tapşırıq 8 (iş dəftəri). Cavab:

Zərflik	Sualı	Məna növü	İfadə vasitəsi
gözlərini qırpmadan	necə?	tərzi-hə-rəkət	feili bağlama tərkibi
uzaqlara	haraya?	yer	sifət/zərf
gəzə-gəzə	necə?	tərzi-hə-rəkət	feili bağlama
kənəddən	haradan?	yer	isim
xeyli	nə qədər?	kəmiyyət	say/zərf
müdafiə etmək	niyə?	məqsəd	məsdər+ qoşma
görüşmək üçün	niyə?	məqsəd	məsdər+ qoşma
şəhərə	haraya?	yer	isim
sel apardığı üçün	niyə?	səbəb	feili sifət tərkibi+ qoşma
geri	hara?	yer	zərf

Tapşırıq 9 (iş dəftəri). Cavab: göndərəcəyəm, ağırlaşır, susuzduq, sürətlə.

Formativ qiymətləndirmə

Şagirdlərin bilik və bacarıqları aşağıdakı məyarlar vasitəsilə qiymətləndirilir.

Meyarlar	Materiallar
Saylardan sonra gələn isimlərin təkdə və cəmdə işlənmə məqamlarını müəyyənləşdirir.	Tapşırıq 1 (dərslik); 1 (iş dəftəri)
Numerativ sözlərin semantik xüsusiyyətlərini fərqləndirir.	Tapşırıq 2 (dərslik); 2 (iş dəftəri)

Cümlələrdə tamamlıq, zərflik və təyini, onların ifadə vəsiti tələrini müəyyənləşdirir.	Tapşırıq 3, 4, 5, 6, 7 (dərslik); 3, 4, 5, 6, 7, 8 (iş dəftəri)
Cümlədə inversiyanın ekspresiv təsirini izah edir.	Tapşırıq 8 (dərslik)
Səsdüşümü və səsartımı baş verən şəkilçilərdə orfoqrafiya və orfoepiya qaydalarına əməl edir.	Tapşırıq 9 (dərslik); 9 (iş dəftəri)
Sözlərdə -la, -lə morfeminin (bağlayıcı, qoşma, zərf düzəldən şəkilçi) deyilişi və yazılışı qaydalarına əməl edir.	Tapşırıq 10 (dərslik)
Bəzi sözlərdə mənsubiyət şəkilçisinin yazılış qaydalarına əməl edir.	Tapşırıq 11 (dərslik)
Rəqəmlə yazılan miqdardı saylarında mənsubiyət şəkilçisinin ixtisarı qaydalarına əməl edir.	Tapşırıq 12 (dərslik)

Oxuyub-anlama üzrə qiymətləndirmə

- İş dəftəri: səh. 62-63

Tapşırıq 1 (iş dəftəri). Cavab: d. Görünür, journalist hadisələrin motivlərini diqqətlə araşdırır.

Tapşırıq 2 (iş dəftəri). Cavab: 1, 5.

Tapşırıq 3 (iş dəftəri). Cavab: d. V abzas.

Tapşırıq 4 (iş dəftəri). Cavab: d. Ad çıxarmaq üçün ən çirkin əməllərdən belə çəkinməyən adamlara

Tapşırıq 5 (iş dəftəri). Cavab: d. Məbədin yandırılması ilə bağlı geniş yayılmış fikri təkzib etmək.

Tapşırıq 6 (iş dəftəri). Sağirdlərin cavabı təxminən belə ola bilər:

1. Müəllif real faktlara əsaslanaraq tarixi hadisə ilə bağlı fərqli fikir irəli sürür.

Əsaslandırma: Eramızdan əvvəl 356-ci il iyulun 21-də Herōstrat adlı bir şəxs bu məbədə od vurdu. Herōstrata iki cəza kəsdi: birincisi, ölüm cəzası, ikincisi, əbədi olaraq unudulmaq cəzası. Carçılar yunan şəhərlərini gəzir və insanları xəbərdar edirdilər: "Yolunu azib ilahəyə hörmətsizlik etmiş bu adamın adını xatırlamağa cəsarət etməyin!" Amma yunan tarixçisi Feopomp Herōstratin cinayətini yazıya almış və bununla da onun adını

əbədiləşdirmişdir. Onun yazdığını görə, Herōstrat işgəncələr altında bildirib ki, məbədi tarixə düşmək və gələcək nəsillərin yaddaşında qalmaq üçün yandırıb. Qədimdən bəri bu hadisəni qələmə alan tarixçilərin yazdığını görə, o dövrə Efesdə, həqiqətən, Herōstrat adlı ağıldan kəm bir adam olub.

2. Müəllif məntiqi mülahizələrə əsaslanaraq tarixi hadisə ilə bağlı fərqli fikir irəli sürür.

Əsaslandırma: Həmin dövrə Yunanistanda Artemis məbədi ən müqəddəs yerlərdən biri sayılırdı. Buradakı kahinlərə – o dövrün ruhanilərinə hamı inanır və etibar edirdi. Uzaq səfərə çıxan tacirlər öz pullarını saxlamaq üçün kahinlərə verirdilər. Yanığının sırrı də elə bundadır. Baş kahin ona etibar edilmiş pulları şəxsi məqsədləri üçün istifadə etmişdi. Pulu qaytarmaq məqamı çatanda isə o, izi itirmək üçün məbədi yandırıdı. Kahin işi elə düzüb-qoşdu ki, hamı yanığının günahını səfəh Herōstratda gördü.

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 6-ci sinifləri üçün
Azərbaycan dili (tədris dili) fənni üzrə dərsliyin
metodik vəsaiti*

Tərtibçi heyət

Müəlliflər

Rafiq İsmayılov
Ülkər Nurullayeva
Aysel Xanaliyeva
Reyhan Həbibli
Dilruba Cəfərova
Sahibə Məmmədova

Dil-üslub redaktoru
Texniki redaktor
Korrektor

Fidan Məmmədova
Nərmin Həsənova
İradə Musalı

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 18,6. Fiziki çap vərəqi: 23.
Səhifə sayı 186. Formati: 57×82 1/8. Kəsimdən sonra ölçüsü: 195×275.
Şriftin adı və ölçüsü: Calibri 11.5 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Bakı – 2025.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix:

Çap məhsulunu nəşr edən:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Pulsuz